

**MAKSİM QORKİ**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**

**İKİ CİLDDƏ**

**I CILD**

**“AVRASIYA PRESS”  
BAKİ-2006**

Bu kitab “M.Qorki. İnsanın doğulması” (Bakı, Gənclik, 1976) və  
“M.Qorki. Hekayələr və bədii publisistika” (Bakı, Yaziçı, 1988)  
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır.

**891.733-de22**

**AZE**

**Maksim Qorki. Seçilmiş əsərləri.** İki cilddə. I cild. Bakı, “Avrasiya press”, 2006, 264 səh.

Bu kitaba Aleksey Maksimoviç Qorkinin (Maksim Qorkinin) bir sıra məşhur hekayələri daxil edilmişdir. Əsərlərində insan mənəviyyatını puç edən meşşanlığın cəmiyyət üçün nə dərəcədə zərərli olduğunu böyük ustalıqla eks etdirən yazıçı bu hekayələrində də “mülkədar və kəndlinin... səfilin və toləbənin” və bir çox başqa sosial tiplərin maraqlı obrazını yaratmışdır.

**ISBN10      9952-421-85-9**

**ISBN13 978-9952-421-85-9**

© “AVRASIYA PRESS”, 2006

Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## ÖN SÖZ

Rus ədəbiyyatının iftixarı, dünya ədəbiyyatını zinətləndirən misilsiz, ölməz əsərlər müəllifi, böyük insanpərvər, beynəlmiləlçi yazıçı, xalqlar dostluğunun carçısı A.M.Qorki 1868-ci ildə Nijni-Novqorodda dünyaya gəlmişdir.

Yeddi yaşına çatanda onu məktəbə verirlər. Burada beş il oxuyur. Pis oxuyurmuş, məktəb qaydalarından zəhləsi gedirmiş, yoldaşlarından xoşu gəlmirmiş, ona görə ki, həmişə tənhalığı xoşlayırmış.

Məktəbdə çiçək naxoşluğuna yoluxur. Beləliklə də təhsili başa çatır: bundan sonra daha oxumur.

Bu zaman anası çox tez inkişaf edən vərəmdən olur. Babasının isə var-yoxu əlindən çıxır.

Bundan sonra Qorkinin həyat yolu çox qəribə bir istiqamət alır. Çox acınacaqlı, dözülməz şərait və mühitlə qarşılaşır, ağır zəhmətlərə və işgəncələrə dözməli olur.

Hələ uşaqkən Qorki gəmidə aşpaz şagirdi olur. Aşpaz, istefaya çıxmış qvardiya unter-zabiti Mixail Akimoviç Smuri əfsanəvi fiziki qüvvəyə malik, kobud, olduqca geniş məlumatlı bir adamdı. O, Alekseydə kitaba maraq oyadır.

Bu vaxta qədər kitablardan, hər cür yazidan zəhləsi gedən Qorki çox möhkəm iradəli və zəhmlı bir şəxsin təsiri altına düşür.

Müəllimi onu döyə-döyə və əzizləyə-əzizləyə kitabın çox böyük əhəmiyyəti olduğuna inandırır. Kitabı ona sevdirir.

Qorki bu barədə belə deyir:

“Mənə misilsiz dərəcədə xoş gələn ilk kitab “Bir soldatın Böyük Pyotru xilas etməsi haqqında rəvayət” oldu”.

Həyatının bu dövründə Qorkinin əhval-ruhiyyəsində böyük bir inqilab yaranır, ətraf mühitə münasibəti dəyişir...

Qorkinin sonrakı həyatı son dərəcə keşməkeşli və mürəkkəb olub.

1888-ci ildə Kazanda yaşadığı vaxt, ilk dəfə tələbələrlə tanış olur. Şəxsi təhsil dərnəklərində iştirak edir.

1890-ci ildə ziyalılar arasında özünə mövqə tapa bilmədiyini hiss edən edib, səyahətə yollanır. Nijnidən Tsaritsina gedir, Don vilayətindən, Ukraynadan keçib Bessarabiya çatır: Oradan Krımın cənub sahili ilə Kubana, Qara dəniz sahillərinə gəlir.

1892-ci ilin oktyabrında Tiflisdə yaşayır. Burada “Kavkaz” qəzetində onun ilk hekayəsi - “Makar Çudra” çap edilir.

“Makar Çudra” hekayəsinin müvəffəqiyyətindən sonra ədəbi fəaliyyətini davam etdirmək fikri Qorkini tərk etmirdi. Lakin məsələ burasındadır ki, tək bircə müvəffəqiyyət işi həll etmirdi. O, ciddi bir ədəbiyyatçı ola bileyəcəyinə hełə inana bilmirdi. “Mən o zaman yazıçı ola biləcəyimi xeyalma göturmirdim. Mənim təsəvvürümde yazıçı qarşısında həyatın bütün sırlarının, bütün qəlblərin açıq olduğu sehrbaz idi...”

Ədəbiyyat haqqında belə romantik təsəvvür zirvəsindən düşünən Qorki öz yazılarına çox ciddi yanaşır və özünə qarşı şübhə hissinə qalib gələ bilmirdi. Görünür, elə buna görə də Qorkinin dostu olan tələbə Vasilyev ondan icazəsiz “Yemelyan Pilyay” hekayəsini Moskvaya apararaq, o zaman böyük liberal qəzet sayılan “Russkiye vedomosti”nin redaksiyasına təqdim edir.

Hekayə qəbul olunur. 1893-cü il avqustun beşində çap edilir.

Görünür, bu əhvalat və bir də pulsuzluq Qorkini qətiyyətlə hərəkət etməyə vadər edir. O, Kazanda nəşr edilən, Volqa boyunda en nüfuzlu qəzet sayılan və Korolenkonun əməkdaşlıq etdiyi “Voljski vestnik” qəzetiinə bir neçə hekayə göndərir.

Hekayələr çap olunur. Qəzetiň naşiri Reynardt Qorkiyə tərif dolu məktub və xeyli pul, otuz manat göndərir.

Bu hekayələr arasında Qorkinin - qəzetiň 1893-cü il 4 sentyabr tarixli nömrəsində çap olunmuş “Yalançı bülbül və ağacdələn” adlı məşhur nağılı da var idi.

1921-ci ildə Qorkinin vərəm xəstəliyi şiddətlənmişdi. Dekabr ayında o, xaricə yollanaraq, iki il yarım müddətində Almaniya və Çexoslovakiya sanatoriyalarında müalicə olundu. 1924-cü ilin baharında isə həkimlərin məsləhəti ilə İtaliyaya köcdü.

Bu, Qorkinin bədii ədəbiyyata qayıması dövrü idi; bu dövr ərzində Qorki dörd yeni kitab yazmışdır: “1922-1924-cü illərin hekayələri”, “Xatirələr”, “Gündəlikdən qeydlər” və “Mənim universitetlərim”.

“Mənim universitetlərim” əsəri “Uşaqlıq” və “Özgə qapılarda” povestləri ilə başlanan avtobioqrafik trilogiyanın üçüncü hissəsi idi. Burada Qorki öz uşaqlıq dövrünü qayıdır.

1925-ci ildə Qorki yeni bir kitab - “Artamonovların işi” adlı əsər nəşr etdirdi. Bu kitab qısa bir müddətdə böyük tirajlarla altı dəfə nəşr edildi... Oxular onun əsərlərini böyük həvəs və maraqla oxuyurdular. Qorki en çox oxunan müəllif idi.

Qorki Rusıyanın və Qərbi Avropanın fəhlə sinfi kütlələrinə böyük təsir göstərmış “Ana” romanında proletariatın sinfi mübarizə pafos və təcrübəsini göstərmişdir.

Yazıcıının 90-cı illərin sonunda iki cilddə topladığı hekayələri rus ədəbiyyatı tarixində açılmış yeni bir səhifə, yeni ədəbiyyat idi. Həm də bunlar inqilabi yüksəliş amili olmuşdu. Onlar Qərbin kapitalist aləmində də müstəsna güclü təsir yaratmışdı. Qorkinin dünya ədəbiyyatında qazanmış şöhrətin misli-bərabəri yox idi. Bir neçə il ərzində o, bütün dünyada ən məşhur yazıçılardan biri oldu. “Ana” romanı isə ona ədəbiyyat aləmində görünməmiş dərəcədə böyük beynəlxalq fəhlə auditoriyası yaratdı.

Fəhlə sinfi, bütün zəhmətkeşlər, yazıcıının minnətdar oxucuları, ziyalılar 1936-cı il iyunun 18-də Qorkinin vəfatı xəbərini dərin kədər və hüznlə qarşılıdlar.

*Hüseyn Şərif*



## İZERGİL QARI

### I

Mən bu hekayələri Bessarabiyada, Akkerman yaxınlığında, dəniz kənarında eșitmişəm.

Bir gün mənimlə işləyən moldavanlar, axşamçağı üzüm dərməyi qurtarıb, dəstə ilə dəniz kənarına getdilər, mən isə Izergil qarı ilə üzüm tənəklərinin qalın kölgəlikləri altında uzanıb, dənizə gedənlərin qaranlıqda, tünd-yaşıl yarpaqlar arasında qərq olan kölgələrinə baxırdıq.

Qalın saçları ciyinlərinə tökülmüş, qara bığlı, gödəkcə və enli şalvar geymiş qıpçırmızı kişilər, alagözlü şux qadınlar və qızlar oxuyaraq, gülerək gedirdilər. Qadınların ipək kimi qara saçları pərakəndə idi, isti və xəfif külək bu saçları oynadır, saçlara hörülmüş pulları cingildədirdi. Dalğa-dalğa əsen külək bəzən görünməz bir şeyin üstündən adlayırmış kimi, daha da qüvvətlənir və qadınların saçlarını başları üstündə əfsanəvi at yahı kimi yelləyirdi. Bu da qadınları qəribə və xəyalı bir şəklə salırdı. Onlar get-gedə bizdən uzaqlaşır, gecə və xəyalat isə onları daha da gözəlləşdirirdi.

Birisini kamança çalırdı... Bir qız məlahətli səslə oxuyurdu. Qəh-qəhələr eşidilirdi...

Hava, dənizin və bir az əvvəlki güclü yağışdan islanmış torpağın rütubətli qoxusu ilə dolu idi. Göydə qəribə görkəmli, əlvan bulud parçaları hələ də süzürdü. Bu buludlar bir tərəfdə tüstü qədər xəfif və mavi, o biri tərəfdə bozumtul və qaya parçası kimi görünən tünd-qəhvəyi rəngdə idi, bunların arasından ulduzların qızıl zərrələri ilə bəzənmiş, tünd-mavi göy parçaları nəzerləri oxşayırdı. Bütün bu səslər və ətirlər, buludlar və insanlar çox gözəl, lakin kədərli idi, bir əfsanə başlangıcını xatırladırdı. Hər şey əcaib və ahəngdar idi. Lakin səs-səmir olmadıqından, şənki artıq hər şey böyüməkdən qalıb, ölməkdə idi. Hay-küy isə; get-gedə zəifləşib itir və kədərli bir aha dönürdü.

İzergil qarı başı ilə onları göstərib:

– Sən nə üçün onlarla getmədin? – deyə soruşdu.

Zaman onun belini ikiqat bükmüşdü; keçmişdə qara olan gözləri, indi bulanıqdı, yaşarırdı. Onun quru səsi əcaib bir halda titrəyir və şıqqıldayırdı, sanki qarı sümükləri ilə danışındı.

– İstəmirəm! – deyə cavab verdim.

– Ax!.. Siz ruslar anadan qoca doğulursunuz. Hamınız iblis kimi qaraqabaqsınız... Bizim qızlarımız səndən qorxurlar... Sən ki, cavan və qüvvətlisən...

Ay doğdu. Onun dairəsi böyük və qan kimi qıpqırmızı idi. O, sanki ömründə çoxlu insan eti yeyib, qan içdiyi üçün belə kök və səxavətli olan düzənliyinin təkindən baş qaldırırdı. Yarpaqların kölgələri tor kimi üstümüzə düşüb titrəyirdi. Sol tərəfimizdə, ayın mavi işığında parlayan buludların kölgələri düzənlik üzərindən axıb keçdi, onlar indi daha şəffaf və parlaq görünürdülər.

– Bax, odur, Larra gəlir!

Mən qarının titrək və əyri barmaqları ilə göstərdiyi tərəfə baxdım. Orada buludların kölgələrindən başqa bir şey yox idi. Kölge parçaları çox idi, ən qara və kəsif bir kölgə isə o birilərdən daha alçaqda və sürətlə üzürdü; bu kölgə yerə daha yaxın olan və daha sürətlə üzən bir bulud parçasından düşürdü.

– Orada heç kim yoxdur, – dedim.

– Sən, mən qaridan da korsan! Odur bax, qaraltı düzənlikdə də yüyür!

Mən yenə baxıb, kölgədən başqa bir şey görmədim.

– O kölgədir! Sən nə üçün ona Larra deyirsən?

– Çünkü o, Larradır. O, indi kölgəyə dönübdür. Zəmanə onu o günə salıbdır! Neçə min ildir ki, yaşayır, günəş onun bədənini, qanını, sümüklərini qurudub, külək onu toz kimi havaya sovurubdur. Lovğa adamı Allah bu hala salır!..

Bu əhvalatın düzənlikdə yaradılmış ən yaxşı nağıllardan biri olduğunu hiss edib:

– Söylə görək o necə olub! – dedim. Qarı əhvalatı mənə nağıl eləməyə başladı.

“Bu əhvalatdan neçə illər keçmişdir. Dənizin o tayında çox uzaqda, gün çıxanda böyük bir çaybasar var. O yerin hər bir yarpa-

ğı və otu, günəşin şiddetli istisindən qorunmaq üçün insanlara istədiyi qədər bol kölgə verir.

O yerin torpağı çox bərəkətlidir!

Orada qüdrətli bir tayfa yaşayırdı, onlar sürü otarır, öz qüvvət və mərdliklərini ovçuluğa sərf edirdilər. Hər ovdan sonra yeyib-içib, nəğmələr oxuyur və qızlarla əylənirdilər.

Bir gün ziyafət vaxtı bir qaraquş göydən enib, qızlardan birini – zərif, qarasaç bir qızı götürüb, havaya qalxdı. Kişilərin quşa atdığı oxların hamısı qayıdib yerə düşdü. Sonra bir müddət qızı axtardılar, heç yerde tapa bilmədilər. Axırda, dünyada hər şey yaddan çıxan kimi, qız da yaddan çıxdı”.

Qarı bir ah çəkib dayandı. Onun danışırkən cırıldayan səsi sinəsində toplanmış qədim xatiratın nalesini andırırdı. Dəniz də sanki öz kənarında vaqe olmuş qədim bir əfsanənin başlanğıcını təkrar edirdi.

“Lakin iyirmi ildən sonra qız özü yorğun və qocalmış bir halda gəldi. Özü ilə, iyirmi il əvvəlki gözəlliyyində olan gözəl və qüvvətli bir oğlan getirmişdi. İndiyədək harada olduğunu qızdan xəbər aldılar. Qız dedi ki, həmin qaraquş onu aparıb, dağlar arasında öz arvadı kimi saxlamış, bu oğlan da həmin qaraquşun oğladur, qaraquşun özü dünyadan getmişdir. Qocalıb zəifləşməyə başladığı vaxt axırıncı dəfə yüksəklərə qalxbıb, orada qanadıramı bükərək, ağır bir daş kimi iti qayaların üstünə düşüb öldü...

Hamı təəccüblə qaraquşun oğluna baxır, özləri ilə onda bir fərq görmürdü; ancaq onun gözlərində quşlar padşahına məxsus bir məğrurluq və soyuqluq vardi. Ondan söz soruşanda, kefi istəsə cavab verərdi, istəməsə, susardı. Ağsaqqallarla öz tay-tuşları kimi danışardı. Ağsaqqallar onun bu hərəkətindən inciyib, ona ucu itilənməmiş, ləkəsiz ox adı qoydular və dedilər ki, bize burada *min* sənin kimilər və səndən daha böyükler ehtiram edirlər. O, cürətlə qocaların gözlərinə baxıb dedi ki, onun kimisi yoxdur; hamı onlara ehtiram etsə də o, bunu etmək istəmir, Oho! Onda qocalar bərk açıqlanıb dedilər:

– Ona bizim aramızda yer yoxdur! Qoy hara gedir, getsin.

O gülüb kefi istədiyi yerə getdi, gözlərini onun üzünə zilləyib baxan gözəl bir qızə yaxınlaşdı və onu qucaqladı. Bu qız, onu töhmətləndirən ağsaqqallardan birinin qızı idi. Qız atasından qorxduğundan oğlanın gözəlliyyinə baxmayıb, onu itələdi. O da qızı vurub

yıxdı və sinəsinin üstünə elə çıxdı ki, qızın ağızından qan göye fiş-qırıldı; kız dərindən bir ah çəkib, ilan kimi qıvrıldı və öldü.

Bunu görənlərin hamısı qorxuya düşdü; çünkü onların gözleri qabağında qadın öldürmək ilk hadisə idi. Uzun müddət hamı sakit durub, açıq gözleri və qanlı ağızı ilə dinmədən qisas tələb edən qızə və hamının qarşısında qızın yanında, soyuq, lovğa başını dik tutub durmuş oğlana tamaşa edirdi. Oğlan, sanki cəza tələb edirdi. Xalq özünə gələndən sonra onu tutub, qollarını bağladılar və beləcə qoydular. Onlar bu fikirdə idilər ki, oğlanı bu saat öldürmək yüngül bir cəzadır. Belə öldürmək – nə oğlana bir həqarət, nə ağsaqqallara bir qənaət gətirə bilərdi”.

Gecə getdikcə qəribə və xəfif səslərlə dolur, böyüyür və möhkəmlənirdi. Düzənlikdə çöl siçanları həzin-həzin civildəşirdi. Üzüm tənəklərinin yarpaqları arasında circiramalar cirildayırdı; yarpaqlar sanki nəfəs dərib, bir-birile söhbət edirdilər; əvvəl qan rəngində olan bədirlənmiş ay yerdən uzaqlaşdıqca ağarır və getdikcə düzənliyə bol-bol mavi zülmət saçırı...

“Bəli, ağsaqqallar cinayətə layiq cəza təyin etmək üçün toplanırlar... Oğlanın hər ayağını bir ata bağlayıb şaqqlamaq istədilər. Bu onlara yüngül göründü. Hər adamın ona bir ox vurmasını fikirləşdi-lər, bu da qəbul edilmədi. Odda yandırmaq təklif olundu, lakin belədə də tüstü onun çəkdiyi əzabı görməyə mane olardı. Cox təkliflər olundu, lakin bunların heç biri xoşa gəlmədi. Oğlanın anası dizi üstündə çöküb, nə ağlamaq üçün göz yaşı, nə oğlunun bağışlanması üçün söz tapırdı. Qocalar çox danışdır. Axırda ən ağıllılardan biri xeyli fikirləşdikdən sonra dedi:

- Gəlin ondan gördüyü işin səbəbini soruşaq.
- Mənim qolumu açın; mən sizinlə qolu bağlı danışmayacağam!
- dedi və qolları açılandan sonra soruşdu:
  - Nə istəyirsiniz? – Oğlan bu sualı elə verdi ki, guya qarşısında duranlar onun qulları idi...

Ağılli qoca dedi:

- Sən bizim sualımızı eşitdinmi?
- Nə üçün mən öz hərəkətlərim barəsində sizə izahat verməliyəm?
- Səni anlamاق üçün. Qulaq as, lovğa insan! Fərqi yoxdur, sən ölücəksən... Gördüyün işi bizə anlat! Biz sağ qalacaqıq və bildiklərimizdən daha artıq bilməyin bize faydası var...

– Yaxşı, söylərəm; amma, nə etdiyimi heç özüm də yaxşı anلامıram. Məni rədd etdiyi üçün onu öldürdürüümü zənn edirəm... Çünkü o, mənə lazım idi.

– O ki, sənin deyildi! – dedilər.

– Məgər siz ancaq özünüküldən istifadə eləyirsiniz? Mən baxıram, hər adəmin ancaq dili, əli və ayağı var... Lakin heyvanlara, arvadlara, torpağa və bir çox başqa şeylərə hakimdir.

Ona dedilər ki, insan almaq istədiyi hər bir şeyin əvezində özündən bir şey verir: öz ağlı, qüvvəsini, bəzən canını. O cavab verdi ki, özünü tamamilə mühafizə etmək istəyir.

Onunla çox danışdır, nəhayət, onun sözlərindən anlaşıldı ki, o, dünyada özünü birinci adam hesab eləyir və özündən başqa heç bir şey görmür. Onun bu cür özünü təkliyə məhkum etməsi hamını dəhşətə saldı. Onun nə tayfası, nə anası, nə heyvanı, nə qadını var idi, o, bunların heç birini istəmirdi.

Camaat oğlanın nə cür adam olduğunu anladığda, yenə ona tətbiq edilecək cəza haqqında fikirləşməyə başladı. Bu dəfə çox danışmaq lazım gəlmədi, indiyədək dayanıb, mühakiməyə mane olmayan ağıllı aqsaqqal özü danışmağa başladı:

– Dayanın! Cəza var. Bu, çox dəhşətli cəzadır; siz min il fikirlessə idiniz, belə bir cəza düşünə bilməzdiniz! Onun cəzası özündədir! Onu buraxın, qoyun azad qalsın. Onun cəzası budur!

Bu halda bir möcüzə göründü. Buludsuz göydən gurultu səsi geldi. Bu, qocanın sözünü təsdiq edən qüvvə idi. Hamı baş əyib dağıldı. İndi Larra, yəni rədd edilmiş, qovulmuş adlanan bu cavan, onu atıb gedən camaatın dalınca baxıb gülürdü. Bu dəqiqədən o, atası kimi azad və tək qaldı. Onun atası insan deyildi, amma özü insan idi. İndi o, quş kimi azad yaşamağa başladı. O, bir tayfanın içərinə gəlir, heyvandan, qızdan əlinə keçəni götürüb gedirdi. Ona ox atırdılar; amma gözə görünməyən ən ağır cəza örtüsü ilə sarılmış bədəninə ox batmirdi. O, zirek, yırtıcı, qüvvətli və sərt idi, adamlarla da üz-üzə gəlmirdi. Onu ancaq uzaqdan görürdülər. O, uzun müddət, on illərlə tək-tənha, adamlardan uzaq gəzdi. Amma bir gün o, adamlara yanaşdı. Adamlar onu əhatə etdikdə yerindən tərpənmədi, hətta özünü müdafiə etmək fikrinə belə düşmədi. Bu halda adamlardan birisi məsələni başa düşüb, uca səslə qışkırdı:

– Ona dəyməyin! O, ölmək istəyir!

Hamı dayandı; onlara bu qədər əziyyət və əzab verən adamı öldürməklə halını yüngüllətmək istəmədilər. Ona istehza edib, gülməyə başladılar. Bu gülüşləri eşitdikcə onun bədəni titrəyirdi. O, tez-tez əlini döşünə sürtüb, sanki sinəsində bir şey axtarırı. Birdən yerdən bir daş götürüb, adamlara hücum elədi. Adamlar daşın qabağından qaçıb, ona bir şey etmədilər. Nəhayət, o, əldən düşüb, çığırı ilə yerə yığıldı; hamı kənarə çekilib, tamaşa etməyə başladı. Cavan ayağa qalxdı və kiminsə onunla dava etdiyi vaxt itirdiyi bıçağı tapıb, öz sinəsinə vurdu. Bıçaq daşa toxunmuş kimi ortasından sindi. Larra uzanıb, başını yerə döyməyə başladı. Amma başının altındaki torpaq çekilib, bir çuxur əmələ gətirdi. Adamlar sevincə:

– O ölü bilmir! – dedilər.

Onu tək qoyub getdilər. Cavan uzanıb, gözlerini göyə dikdi, göydə qara nöqtələr halında qüdrətli qaraquşlar süzürdü. O uzanmışdı. Onun gözlərindəki hədsiz kədərlə dünyanın bütün məxluqatını zəhərləmək mümkün idi. O vaxtdan Larra azad və tənha qalıb, ölüm axtarır. Odur ki, hər tərəfi gəzir... O, indi kölgəyə dönüb, həmişə də belə qalacaqdır. O, adamların dilini və əməlini anlamır. Həmişə axtarır, gəzir, gəzir... O yaşamır, amma ölüm də ondan qaçır. Adamlar arasında onun yeri yoxdur. Bax, lovğalığına görə insan belə cəza-ya düçər olmuşdur!"

Qarı dərindən nəfəs alıb kiridi və başını aşağı salıb, bir neçə dəfə qəribə vəziyyətdə yırğalandı.

Mən ona baxdım. Mənə elə gəldi ki, qarını yuxu basır. Bilmirəm, nədənsə, birdən-birə mənim ona çox yazığım gəldi, hekayənin axırında onun səsi ucalıb, təhdid halını aldısa da, yenə onun danışığında bir qorxaqlıq və acizlik hiss olunurdu.

Sahildən oxumaq səsi gəldi, qəribə oxuyurdular. Qabaqcə pəsən oxunan nəğmə eşidildi, dalınca ikinci səs həmin nəğməni başdan başladı. Buna baxmayaraq, ilk oxumağa başlayan öz oxumağında davam elədi; sonra üçüncü, dördüncü və beşinci səsler də bu səslərə qarışdı. Birdən kişi xoru həmin nəğməni başdan başlayıb oxudu.

Hər bir qadının səsi ayrıca çıxırı, bu səslər müxtəlif rənghürli xırda çaylar kimi yüksək bir yerdən şəlalə tek yuvarlanır, cingildəyir, yuxarı qalxan kişi səslərinin qalın dalğalarına qarışaraq qərq olundan sonra, yenidən ayrılib ucalır və bir-birinin ardınca aydın bir şəkildə yüksəklərə qalxırı.

Bu səslərdən dalğaların gurultusu eşidilmirdi...

## II

İzergil başını qaldırıb güldü, dişsiz ağızını açıb soruşdu:

- Başqa yerdə də belə nəğmələr eşitmisənmi?
- Eşitməmişəm, heç vaxt eşitməmişəm... – deyə cavab verdim.
- Eşitməzsən də. Heç vaxt eşitməzsən. Biz oxumağı sevirik.

Ancaq gözəllər yaxşı oxuya bilerlər, yaşamağı sevən gözəllər. Biz yaşamağı sevirik. Bax, o oxuyanlar bu gün axşamadək işləməkdən yorulmayıblarmı? Gün çıxandan gün batanadək işləyib, ay doğan kimi oxumağa başlayırlar. Yaşamağı bacarmayanlar indi çoxdan yatıblar. Yaşamağı əziz tutub, onun qədrini bilənlər isə oxuyurlar.

- Bəs cansağlığı necə?.. – deyə soruşdum.
- Cansağlığı bizim ömrümüzə kifayət edər. Cansağlığı! Sənin pulun olsa xərcleməzsənmi? Cansağlığı da qızıldır. Bilirsənmi, mən cavan vaxtında nə eləyirdim? Gün çıxandan gün batanadək yerimdən durmayıb, xalı toxuyurdum. Gün şüası kimi cəld olduğum halda, daş kimi hərəkətsiz oturmağa məcbur idim. Ağrıdan sümüklərim şıqqıldayanadək otururdum. Axşam olan kimi sevgilimin yanına qaçıb, onunla öpüşürdüm. Beləliklə, məhəbbət davam etdikcə, üç ay bu qədər yolu gedib-gəldim. Hər gecə onun yanında olurdum, amma yenə bu yaşa çatmağa qanım kifayət elədi! Nə qədər sevmişəm! Nə qədər öpüş verib, öpüş almışam!

Mən qadının üzünə baxdım. Onun qara gözləri yenə də bulanıq idi, bu xatirələr onları əsla canlandırmırıldı. Ay onun qara, qırışmış üzünü işıqlandırmışdı; onun quru, çatlamış dodaqları, şiş, ağ tüklü çənəsi və bütüشمüş, bayquş dimdiyitək əyilmiş burnu aydın göründü. Yanaq əvəzinə üzündə iki qara çökək var idi, başındakı qırımızı cindir yaylığın altından çıxmış bir dəstə boz saç, o çökəklərin birinin üstünü örtmüşdü. Üzünün, boynunun, qollarının dərisi qırışmış idi. Izergil qarı hər hərəket etdikcə adama elə gəlirdi ki, indicə onun dərisi çatlayınib, parça-parça olacaq, tökülcək və solğun, qara gözlü quru bir skelet qalacaqdır.

Qarı xırıltılı səsi ilə yenə nağıl etməyə başladı:

“Mən anamla bir yerdə Falçı yaxınlığında, lap Birlad çayının kənarında yaşayırdım; oğlan qayıqda bizim kəndə gələndə on beş yaşım var idi. O, uzun boylu, çevik, qara bağlı, üzügülər, qəşəng bir oğlan idi. Qayıqda oturaraq, üzünü bizim pəncərəyə tərəf tutub, uca

səslə qışqırdı, "Ey, şərəbiniz varmı?.. Yemək də istəyirəm". Pəncəremi açıb, yasəmən budaqları arasından baxdım. Ayın işığında çayın suyu mavi bir rəng almışdı. O, əynində ağ köynek, belində yanından ucları sallanmış enli qurşaq, bir ayağı qayıqda, o birisi kənarda dayanmışdı, o yan-bu yana yırğalanaraq, nə isə oxuyurdu. Məni gördükdə: "Burada nə gözəl qız yaşayırımış!.. Mən heç bunu bilmirdim", – dedi. Elə bil məndən başqa bütün gözəlləri tanıydı. Mən ona şərab və bir parça bişmiş donuz eti verdim... Dörd gündən sonra isə, özümü tamamilə ona təslim etdim. Hər gecə onunla qayıqda gəzərdik. Gəlib yavaşça, çöl siçanı kimi fit verərdi, mən də baliq kimi özümü pəncəredən onun yanına, çay kənarına atardım, yola düşərdik. O, Prut baliqçılardan idi. Anam elhalatı bilib, məni döydükdə, o, məni özü ilə bərabər Dobruca və oradan Dunay sahilinə getməmi təkid edirdi. Ancaq mən onu daha sevmirdim; çünkü oxuyub öpüşməkdən başqa bir şey bilmirdi. Axırda ürəyim sıxlımağa başladı. O vaxt bizim yerlərdə qutsul qaçaqları olardı, hər birinin də burada bir gözaltısı var idi. Onların kefi kök idi. Görürdün, qızlardan bəzisi oturub, öz Karpat ığidinin intizarını çəkir və: "Görəsən hansı dustaqxanadadır, hansı vuruşmada öldürüdülər", – deyə fikirlesirdi. Bir də baxırdın ki, təkbaşına, ya bir-iki yoldaşla bərabər göydəndüşmə kimi hazır oldu; sevgilisine qiymətli hədiyyələr gətirdi. Niyə də gətirməsin; bahasına ki, pul vermirdi! Orada istirahətlə məşğul olub, yoldaşlarının qabağında öz sevgilisi ilə iftixar eləyirdi. Bu da, söz yox, qızə xoş gəlirdi. Mən qutsulla aşna olan bir rəfiqəmdən xahiş elədim ki, onu mənə göstərsin. Onun adı... Nə idi?.. Yadımdan çıxıb... Yadımda şey qalmır. Neçə illər bundan qabaq olan işdir, elbette, yaddan çıxacaq! O məni oğlanla tanış elədi. Yaxşı oğlan idi. Saçı, bigləri sapsarı idi. Dəliqanlı bir oğlan idi. O, bəzən kədərli, bəzən nəvazişli, bəzən də vəhşi kimi bağırıb dalaşan bir gənc idi. Bir dəfə mənə bir sillə vurdu. Mən pişik kimi onun döşünə atılıb, dişlerimi sıfətinə ilişdirdim... O vaxtdan sıfətində çökək qalmışdı, mənim o çökəyi öpməyimdən xoşlanırdı..."

– Bəs baliqçi necə oldu? – deyə soruşdum.

– Balıqçımı? O da... burada... qaçaqlara qoşuldu. Qabaqca məni yola gətirməyə çalışdı. Suya atmaqla qorxutdu. Sonra onlarla birləşib, özünə bir başqasını tapdı. Balıqçını da, qaçağı da bir yerdə boğazdan asdilar. Mən onların tamaşasına getdim, Dobrucda asdilar.

Balıqçının rəngi qaçmışdı, özü də ağılayırdı. Qutsul çubuq çekirdi. Əlləri ciblərində, çubuq damağında, bişinin bir tərefi ciyninə, o biri tərefi döşünə sallanırdı. Məni görüb, çubuğu ağızından çıxartdı və dedi: “Olvida!” Mən bir il onu xəyalımdan çıxarda bilmədim. Eh!.. Onlar, Karpatdakı evlərinə gedərkən yolda bu bələya düşər oldular. Yolda bir rumının evinə qonaq gedirlər və orada da tutulurlar. Yalnız ikisini tutmuşdular, bir neçəsini öldürmişdüler, qalanları isə qaçmışdı. Rumının da haqqını qaydası ilə verdilər: evini, dəyirmanını, taxılını yandırib, lüt qoydular. Axırda dilənci oldu”.

- Bunu sənmi elədin? – deyə qarasına soruştum.
- Qutsulların dostları çox idi, bir mən deyildim... Ən yaxın adamları onlar üçün yas saxladılar...

Dəniz kənarından gələn oxumaq səsi kəsildi. Bu dəfə ancaq dənizin dalğaları qarının səsinə səs verdi. Bu gur və kədərli səs, gözəl bir səs idi. Dəniz kənarından damışq və gülüş səsləri güclə eşidilirdi. Gecə adamı xumarlandırmadı, ayın mavi işığı da getgedə artmaqdı idi. Əmək həyatının və onun görünməz əhalisinin hənirtisini dalğaların şırıltısı örtürdü... çünki külək güclənirdi.

“Bir dəfə də bir türkü sevdim. Üsküdardakı hərəmxanasında yaşadım; bir həftə yaşadım, pis keçmədi. Axırda darıxdım; çünki qadınlardan başqa heç kəsi görmürdüm. Səkkiz arvadı var idi. Axşamacan işləri yeyib-içmək və boş səhbətlər etmək idi. Gah söyüşürdülər, gah da toyuq kimi qaqqıldaşırıdılar. Türk çox zəngin idi. Özü də cavan deyildi. Saç-saqqalına den düşmüşdü. Rəftarı ağayana, damışıği amiranə idi. Qara və iti gözləri vardi. Baxışı ox kimi adamın ürəyinə batırdı. Həmişə də namaz qılırdı. Mən onu Bükrəştə gördüm. Bazarda şah kimi dolanıb məgrur-məgrur ətrafa nəzər salırdı. Mən onun üzünə baxıb gülümşədim. Elə o gecəsi məni küçədə tutub, onun yanına apardılar. Onun peşəsi səndəl və palma ağacları satmaq idi. Bükrəştə də ticarət üçün gəlmışdı. “Mənimlə gedirsinmi?” – dedi. “Gedirəm”, – dedim. – “Çox yaxşı!” Onuna getdim. Türk çox varlı idi. On altı yaşında qaraşın, gözəl, qəşəng bir oğlu var idi. O oğlana qoşulub, Bolqaristana, Lom-Palankaya qaçdım. Orada ərininmi, ya adaxlısınınmi üstündə, yadımdan çıxıb bir bolqar qadını bıçaqla məni sinəmdən yaraladı.

Neçə müddət qadın monastırında xəstə yatdım. Bir polyak qızı mənə qulluq edirdi... Artser-Palank yanındakı başqa monastırından

bir gənc rahib tez-tez o qızın yanına gəlirdi; onun qardaşı idi. Hər gələndə mənim qabağında soxulcan kimi qıvtılıb açılırdı. Elə ki sağaldım, həmin oğlanla onun vətəni olan Polşaya getdim”.

– Dayan, bəs cavan türk necə oldu?

“Uşaqmı? Uşaq öldü. Bilmirəm evlərindən ayrı düşməkdənmi, ya məhəbbətdənmi, kök bağlamamış cavan ağac günün hərarətindən quruyan kimi qurumağa başladı. Yadimdadır, rəngi ağarmış, buz parçası tək bozarmışdı. Sinesində isə məhəbbət odu yanmaqdə idi. Əyilib onu öpməyim üçün yalvarırdı... Mən onu çox istəyirdim, yadimdadır, çox öpürdüm. Axırda həli çox xarab oldu; tərpənməyə haləti qalmadı; yatır və sədəqə isteyən dilənci kimi yalvarırdı ki, onun yanına uzanıb, canını qızışdırırm. Mən də uzanırdım, o saat gözləri canlanıb, bədəni od kimi yanmağa başlayırdı. Bir dəfə oyanarkən bədəninin soyuduğunu... öldüyünü gördüm. Onun başı üstündə ağladım. Kim bilir? Bəlkə onu mən öldürmüştüm. Axı o vaxtlar mən yaşda ondan ikiqat böyük idim, mən qüvvətli, tərvətli idim... O nə idi? Uşaq!..”

Qarı dərindən bir ah çəkdi. Mən onun üç dəfə xaç çekib, qurumuş dodaqlarının altında dua piçildadığını ilk dəfə gördüm.

Onu söz üstə gətirmək üçün:

– Bəli, sən Polşaya getdin... – dedim.

“Ha, o polyak balası ilə... O, həm məzəli, həm rəzil bir adam idı. Ona arvad lazım olanda, pişik kimi yalmanırdı, dilindən isti bal axırdı, lazım olmayanda məni qamçı kimi sərt sözlərlə söyürdü. Bir dəfə çay kənarında gezirdik. O mənə lovğa-lovğa ağır bir söz dedi. Oh! Oh! Hırsım başına vurdu! Qır qazanı kimi qaynadı. Onu bir çaga kimi yerdən götürdüm (o, balaca və yüngül idi), qabırğalarını elə sıxdım ki, gömgöy oldu. Sonra qaldırıb, çaya atdım. Qişqırtısı gül-məli idi. Mən yuxarıdan tamaşa eleyirdim, o da suyun içində çapalayırdı, sonra qaçaraq, oradan uzaqlaşdım. Ondan sonra daha onu görmədim. Bu baredə mən xoşbəxtəm: sevib ayrıldığım adamların heç birisilə ikinci dəfə üz-üzə gəlməmişəm. Bu heç yaxşı görüş deyil, sanki ölüyə rast gelirsən”.

Qarı ah çekərək kiridi. Onun xatiratının diriltdiyi adamlar bir-bir gəlib, gözlərimin önündə cilvələnməyə başladı. Odur, sarı saçlı, uzun bığlı, damağında çubuq, mərdanə, qorxusuz ölümə gedən cavan qutsul. Onun yəqin ki, hamiya diqqətlə baxan göy gözleri

var. Prutdan gəlmış qara bığlı balıqçı onunla yanaşı gedir; o, ölmək istəməyib ağlayır, ölüm qorxusundan saralmışdır, gözləri süzülür, göz yaşından islanmış bığları eyimiş və dodaqlarının ətrafına sallanmışdır. Odur, yaşılı, vüqarlı türk. O, bəlkə də müstəbid və mövhumatçıdır; oğlu da – öpüşdən zəhərlənmiş şərqiñ zərif çiçəyi də yanındadır. Budur, məğrur, zalim, şirindilli və soyuqqanlı polyak. Bunların hamısı boz kölgə kimi gəlib keçirdi; onların öpdüklləri qurumuş, qansız, qəlbi arzusuz, gözləri fərəhsiz qadın isə mənim qarşısında əyləşib... bu özü də bir kölgə misalındadır.

O, söhbətinə davam edirdi:

“Polşada yaşamaq mənim üçün çətin idi. Oranın əhalisi soyuqqanlı və yalançıdır. Mən onların ilan səsinə oxşayan dilini anlamırdım; hamısı fisildaşırdı, nə fisildaşırdı? Yalançı olduqlarına görə Allah onlara belə bir ilan dili vermişdir. Hara gedəcəyimi bilmirdim. Gördüm ki, onlar siz ruslara qarşı qiyam etməyə hazırlaşırlar. Nəhayət, Boxniya şəhərinə çatdım. Orada bir yəhudü məni satın aldı; məni özü üçün yox, satmaq, pul qazanmaq üçün aldı. Mən razı oldum. İnsan yaşamaq üçün bir iş bacarmalıdır. Mən heç bir iş bacarmadığımdan özümü satırdım. O vaxt mən fikir edirdim ki, yenə vətənim Birləda qayıtmak üçün bir qədər pul yığsam, köhnə zəncirləri, nə qədər möhkəm olsa da, qıraram. Mən orada yaşayırdım. Yanıma dövlətli panlar gəlir, mənim mənzilimdə ziyafətlər düzəldirdilər. Bu da onlara çox baha otururdu. Mənim üstümdə savaşır, yolumda varxoşlarından keçirdilər. Birisi məni ələ gətirmək üçün uzun müddət çalışdı. Bir dəfə də gəldiyini və dalınca da nökərinin bir dolu torba gətirdiyini gördüm. Torbanı başımın üstündə boşaldanda, qızıl pullar başıma dəyib, yerə töküldü. Qızilların cingiltisi mənə çox xoş gelirdi. Amma mən onu qovdum. Onun sıfəti çox qaba idi; qarnı o qədər böyük idi ki, yastiğa bənzəyirdi. Deyirdi: “Səni qızılı tutmaq üçün mülkümü, evimi, atlarımı satmışsam”. Buna baxmayaraq, mən onu qovdum. Mən o zaman üzü çapıq cavan bir polyakı sevirdim. Yunanlar uğrunda müharibə elədiyi zaman türklər onun sıfətini qılıncla çalın-çarpaz doğramışdır. Belə də adam olarmı? Yunanlar hara, o hara? O ki, polyak idi. Bununla belə, gedib onların düşmənləri ilə dava eləyirdi. Türkər onun sıfətini doğrayıb, sol əlində iki barmağını kəsib, gözünün birini tökmüşdülər. O hara, yunanlar hara? O ki, polyak idi! Bilirsənmi? O, igidlik göstərməyi sevirdi. Adam igidlik

göstərmək istəsə, buna həmişə imkan və yer tapa bilər. İgidlik göstərməyə həyatda həmişə imkan var. Hünər göstərə bilməyənlər ya tənbəl, ya qorxaqdırlar, ya da həyatın nə olduğunu anlamırlar. Çünkü adamlar həyatın nə olduğunu bilsə idilər, hər biri orada bir iz qoyub gedərdi və həyat onları udub, məhv eləməzdi. Eh, o çapıq oğlan yaxşı adam idi! İş görmək üçün dünyanın o biri başına getməyə hazır idi. Deyəsən, onu sizinkilər iğtişaş vaxtı öldürdülər. Siz nə üçün macarlari qırmağa gedirdiniz? Dayan, sus!..”

Mənə susmağı əmr edən qarı birdən özü də kiridi və fikrə getdi.

“Mən bir macar da tanıyırdım. Bir dəfə qışda yanından getdi. Baharda qar əriyəndən sonra, onu çöldə başından güllə ilə vurulmuş tapdilar. Bəli, məhəbbət, adamları taundan az qırmır; hesablayan olsa, az çıxmaz... Nədən danişirdim? Polşadan... Bəli, mən axırıncı oyunumu orada oynadım. Bir nəfər mülkədar oğluna rast gəldim. Gözəl bir oğlan idi! Şeytan kimi! Mən artıq qocalmışdım, yaşım iki iyirmiye çatmışdı. O da məğrur idi, həm də biz qadınlarnın əlində nazlanmış bir oğlan idi. O, mənə çox baha oturdu.... Bəli, o, mənə birdən-birə malik olmaq istədi. Mən özümü saxladım. Mən heç kəsə qul olmamışdım. Yəhudiyyə çox pul qazandırdıdan sonra, onunla əlaqəni keşmişdim. Krakovda yaşayırdım. O zaman mənim qızılım, atlarım, nökərlərim var idi. O məğrur iblis mənim yanına gəlib-gedirdi, istəyirdi ki, mən özümü ona təslim edim. Biz şiddətli surət-də çəkişmədə idik. Hətta mən bu səbəbdən xarab olmağa başladım. Neçə müddət keçdikdən sonra, yenə inadımı yeritdim. Oğlunu dizləri üstündə çökdürüb, yalvarmağa məcbur etdim. Amma məni ələ getirən kimi atıb getdi. Onda anladım ki, qocalmışam. Ah, bu çox acı bir hal idi. Mən o şeytanı sevirdim, amma o mənə, rast gələndə baxıb gülürdü. Nə qədər namərdi! Başqaları ilə haqqımda söhbət elə-yəndə də məni ələ saldığını bilirdim. Ürəyim yanındı, doğrudur! Lakin yaxında yaşadığından mən yenə ondan həzz alırdım, siz ruslarla vuruşmağa gedəndən sonra mən davam gətirə bilmədim. Nə qədər çalışımsa, ürəyimlə bacara bilməyib, dalınca getdim. O, Varşava yaxındaki meşədə idi.

Ora çatlıqda sizinkilərin onlara qalib geldiklərini eşitdim. Onu əsir tutub, yaxındakı kəndə aparmışdılar.

“Deməli, bir də onu görə bilməyecəyəm”, – deyə düşündüm. Amma görmək istəyirdim. Görmək üçün yollar axtarırdım. Dilənçi

cildinə girib, üzümü sarıdım və axsaya-axsaya əsirler olan kəndə getdim. Hər yer kazak və soldatla dolu idi. Bu səfər mənə çox ağır oturdu. Polyakların oturduqları yeri tapdim, yaxınlaşmaq isə mümkün deyildi. Amma getmək lazımdı. Gecə onlara tərəf süründüm. Bostanın içi ilə, ləklərin arası ilə süründüm. Yolumun üstündə soldat dayandığını gördüm; polyakların ucadan danışdıqlarını və oxuduqlarını eşidirdim. Allah haqqında... bir mahni oxuyurdular. Mənim Arkadekim də oxuyurdu. Ürəyim qanla doldu. Fikir elədim: bir vaxt var idi ki, bu oxuyanlar hamısı mənim dalınca sürünlürdü, indi isə, mən bu sıfətdə, onun dalınca yerlə ilan kimi sürünlürəm, çox ehtimal ki, bu sürünməyimin axırı ölümdür. Soldat şıqqıltımı eşidib, qabağa əyildi. Mən ələcsiz qalıb, ayağa qalxdım və ona tərəf yeri-dim. Əlimdə bir biçaq da yox idi. Dilimdən və əlimdən başqa, heç bir şeyə gümanım gəlmirdi. Heyif ki, biçaq götürməmişdim. Solda-ta yavaşca: "Dayan!" – dedim. O isə, qulaq asmayıb, süngüsünü boğazına dayadı. Mən yenə yavaşca: "Öldürmə məni, insafın varsa, sözümü dinlə. Mənim sənə verməyə bir şeyim yoxdur, ancaq sən-dən xahiş edirəm..." – dedim. Soldat tüfəngi aşağı salıb yavaşca: "Arvad, nə istəyirsən? Rədd ol buradan!" – dedi. Mən ona dedim: Burada mənim oğlum dustaqdır. Anlayırsanmı, soldat, oğlum! Sən də bir ananın oğlusun, deyilmi? İndi mənə bax, mənim də sənin kimi bir oğlum oradadır. Qoy bir doyunca onun üzünə tamaşa eləyim; bəlkə onu öldürdülər; bəlkə sabah səni də öldürdülər. Sənin də anan ağlayacaq. Fikirləş, gör anadan uzaq yerdə, ananın üzünə baxmadan can vermək necə ağırdır. Mənim oğlum da mənim ayrılığımı davam gətirə bilməz. Özüne də, ona da, mən anaya da rəhmin gəlsin!..

Oh, mən ona çox yalvardım. Yağış yağıb, ikimizi də isladırdı. Külək viyaltı ilə məni gah belimdən, gah sinəmdən itələyirdi. Mən daş kimi dayanan soldatın qabağında titrəyirdim. Soldat "yox"dan başqa bir söz demirdi. Onun soyuq sözlərini eşitdikcə ürəyim od kimi yanır və Arkadeki görməyə həvəsim artırdı. Mən bir yandan danışır, bir yandan da soldata diqqətlə baxırdım; balaca, ariq bir adam idi, özü də öskürdü. Soldatın qabağında çökərək, dizlərini qucaqlayıb, gözü yaşlı yalvarırdım; birdən soldat palçığın içine yixıldı. Mən cəld onu üzüqöyülü çevirib, belinə atıldım, başını su çalasına basdım ki, çığıra bilməsin. Çığıra bilməyib çabalayaraq məni belindən atmaq istəyirdi; mən əllərimlə onun başını bacardıqca batdağın dərin yerinə basırdım.

Soldat nəfəsdən düşdü. Onu o halətdə qoyub, özümü polyaklar oxuyan anbara tərəf atdım və “Arkadek!..” – deyə yavaşça çağırdım. Polyaklar fərasətlidirlər; eşidən kimi səslerini kəsdilər. Onun gözləri gözlərimə sataşdı: “Buradan çıxa bilərsənmi?” – “Bəli, döşəmənin altından”. – “Onda tez çıx!”. Üç nəfər, bir də mənim Arkadekim anbarın altından çıxdılar. Arkadek: “Bəs keşikçi hardadır?” – deyə soñuşdu. – “Odur, uzanıbdır!..” Onlar əyilərək yavaş-yavaş getdilər. Külək və yağış get-gedə güclənirdi. Hamımız kənddən çıxıb, meşə ilə dinməz-söyləməz gedirdik və çox da yeyin gedirdik. Arkadek mənim əlimdən tutmuşdu; onun isti əli titroyirdi. O danışmadıqca, mən özümü daha bəxtiyar hesab edirdim. Bu, mənim həris ömrümün son gözəl dəqiqələri idi. Bir çəmənliyə çıxıb dayandıq. Onların dördü də məndən razılıq eləyirdi; onlar uzun-uzadı danışdıqca, mən qu-laq asaraq, gözümü sevgilimin üzünə dikmişdim. Onun nə edəcəyini gözləyirdim. Birdən məni qucaqlayıb, nə isə dedi, yadımda deyil, elə çıxırdı ki, onu xilas etdiyi üçün təşəkkür edərək, məni sevəcəyinə söz verirdi... Dizi üstə qabağında çöküb: “Mənim kraliçam!” dedi. Bu adam nə qədər yalançı köpek idi!.. Mən onu təpiyimlə itəleyib, şillələmək istədim; lakin o, geri çəkilib, ayağa qalxdı. Açıqlı, rəngi ağarmış bir halda qarşımıda dayandı. O birilər də başlarını aşağı salıb, sakit durmuşdular. Dinmirdilər. Yadımdadır, onlara baxdıqda məni bir tənbəllik basdı, darixdım. Mən onlara dedim: “Gedin!” O köpəklər: “Sən birdən dala qayıdib, bizim getdiyimiz yolu göstərməzsən ki?” deyə soruştular. Nə qədər alçaq adamlar idi! Çıxıb getdilər. Mən də getdim. Sabahı gün sizinkilər məni tutdular; lakin tez buraxdilar. O vaxt avara gəzməkdə bir fayda olmayacağımı görüb, özümə bir yuva tikmək lazımlı olduğunu düşündüm. Ağırlaşmışdım, qanadlarım boşalıb, lələklərim solmuşdu. Artıq vaxt çatmışdı. Qaliçaya və oradan Dobruca getdim. İndi budur, otuz ilə yaxındır ki, burada yaşayıram. Bir ərim də var idi, moldavan idi; o da keçən il öldü. İndi isə tək yaşayıram... deyib, qarı əlini dənizə tərəf uzatdı və: “Tək deyiləm, onlarla bir yerde yaşayıram”, – dedi.

Qarı əlinin dənizə tərəf yellətdi. Oradan səs gəlmirdi. Hərdən qısa, aldadıcı bir səs eşidilib, yenə tez batırdı.

“Onlar məni sevirlər. Mən onlara çoxlu hekayələr söyləyirəm. Onlara da bu lazımdır. Hamısı cavandır... Mənim də onlarla günüm xoş keçir. Onlara baxıb deyirəm: bir vaxt mən də belə cavan idim...

Ancaq o vaxtin adamları daha qüvvətli və daha odlu idi, odur ki, gün də xoş keçirdi... Bəli!..."

Qarı susdu. Onunla yanaşı oturmaq məni kədərləndirirdi. Qarı mürgüləməkdə idi. Dodaqları da yavaş-yavaş tərpənirdi... Bəlkə də dua oxuyurdu.

Dəniz tərəfdən dağ silsiləsinə bənzər ağır, qara, sərt bir bulud qalxdı və düzənliyin üzərinə süründü. Onun zirvəsindən bulud parçaları qırılıb, qabaqda yüyür, ulduzların üzünü örtürdü. Dəniz uğuldayırdı. Yaxında tənəklərin xişəltisi, öpüş və piçilti eşidilirdi. Uzaqda, düzənlikdə bir it hürürdü... Havada burnu açışdırın qəribə bir qoxu əmələ gəlir, sinirləri qidiqlayırırdı. Buludların qalın kölgələri yerə düşüb sürünür və batıb, təzədən yenə zahir olurdu...

Aynın yerində bir ləkə qaldı: onu da bulud parçaları tez-tez örtürdü. İçərisində gizli bir şey saxlamış kimi qara və dəhşətli düzənliyin uzaq yerlərində mavi rəngli xırda odlar yanıb sönməkdə idi. Sanki bir-birindən uzaqda dayanan bir neçə adam düzənlikdə bir şey axtarır və külək onların yandırıldığı kibritləri tez söndürürdü, – bu odlar gah burada, gah başqa yerde yanıb söndürülər. Bunlar bir çox qəribə və ancaq nağıllarda söylənilən mavi alovlardan başqa bir şey deyildi.

İzergil:

– Qiğılçımları görürsənmi? – deyə soruşdu.

Mən əlimlə göstərərək:

– O mavi qiğılçımlarımı deyirsən?

– Mavimi? Hə, onlardır.... demək, hələ də uçuşurlar! Yaxşı, yaxşı... Mən daha onları görmürəm. İndi daha görə bilmirəm.

Qaridan soruşdum:

– Bu qiğılçımlar nədən əmələ gəlir?

Bu qiğılçımlar haqqında mən keçənlərdə bəzi şeylər eşitmişdim; lakin bu xüsusda Izergil qarının nə söyləyəcəyini bilmək istəyirdim.

– Bu qiğılçımlar Dankonun yanın ürəyindən çıxır. Dünyada bir ürək var idi, bir dəfə od tutub alışdı. Bu qiğılçımlar ondandır. Bunun hekayəsini sənə nağıl elərəm. Köhnə nağıldır... Hamısı köhnədir. Görürsənmi, keçmişlərdə nələr var imiş! İndi isə heç bir şey yoxdur, nə elə işlər, nə elə adamlar, nə elə nağıllar... Nə üçün? De görüm? Deyə bilməzsən! Sən nə bilirsən? Siz cavanlar nə bilirsiniz? Eh, eh! Gözünüzü yaxşı açıb, keçmişə baxın, orada hər suala cavab taparsınız... Lakin baxmadığınız üçün də yaşamağı bacarmırsınız. Mən

məgər həyati görmürəm? Ox! Gözüm xarabdırsa da, hər şeyi görürəm. Mən görürem ki, insanlar yaşamlar; ancaq ölçüb-biçirlər, bütün həyatlarını da buna sərf edirlər. Vaxtlarını boş keçirib, özlərini məhv etdikdən sonra, talelərindən şikayətə başlayırlar. Tale nə etsin? Hər kəsin taleyi öz əlindədir. Cox adam görürəm; lakin aralarında bir qüvvətli yoxdur. Necə olublar? Gözəllər də getdikcə azalırlar.

Qarı, qüvvətli və gözəl adamların hara getdiklərini düşünür, gözü nü qaranlıq düzənlilikə dikib, sanki cavab gözləyirdi.

Mən sakit oturub, onun hekayesini gözləyir və sual verməkdən qorxurdum, çünki sualım onun fikrini dağında bilərdi.

Qarı nağılına başladı.

### III

“Keçmişlərdə yer üzündə bir tayfa yaşıyirdi; onların obasını üç tərəfdən keçilməz meşələr, bir tərəfdən isə düzənlilik əhatə etmişdi. Bu adamların hamısı qüvvətli, igid və çox şən idilər. Gərək ki, qaraçı idilər. Bir dəfə onların başına bir bəla gəldi: haradansa özgə bir tayfa onları öz yerlərindən çıxarıb, meşənin dərinliklərinə qovdu. Meşə elə qalın idi ki, yarpaqların arasından nə gəy, nə də gün işığı görünürdü. Meşə qaranlıq və hər yer bataqlıq idi. Qalın, bir-birinə dolaşmış ağacların arasından günün şölələri güclə yol açıb, bataqlıqlara yetişirdi. Günün işığı bataqlığın suyuna düşəndə, oradan qalxan üfunətdən adamlar bir-bir qırıldı. Arvad-uşaq ağlaşmağa başladı, kişilər də qəm dəryasına qərq oldular. Meşədən çıxməq lazımlı idi. İki yol var idi: biri – dala qayıtmak, orada qüvvətli və rehimsiz düşmən dayanmışdı, ikinci – ireli getmək, irelidə isə yoğun budaqları bir-birinə sarılmış böyük ağaclar, köklərini bataqlığın dərinliyinə buraxıb, daş kimi sakit və hərəkətsiz durmuşdular. Bu ağaclar, gündüz alaqqaranlıqda, gecələr də tonqallar yananda adamların ətrafında daha çox sıxlışırıldı. Gecə-gündüz geniş düzənlilik həyatına adət eləmiş bu tayfanın ətrafinı sıx qaranlıq halqası bürümüşdü. Külək ağacların başı ilə oynayanda meşə daha qorxunc bir hal alırdı. Meşənin gurultusu, sanki içərisində gizlənənlər üçün bir matəm neqməsi oxuyur və onları qorxudurdu. Bu adamlar, necə olsa, qüvvətli adamlar idilər; öz düşmənləri ilə ölüm-dirim müharibəsinə girişib, ölümə gedə bilər-

dilər. Lakin onlar müharibə də edə bilmezdilər, çünki məqsədləri vardı, öldükləri zaman bu məqsədlər də məhv olardı. Odur ki, uzun gecələri meşənin gurultusu və bataqlıqların üfunəti içində düşünürdülər. Tonqalın kölgəsi onların etrafında rəqs edirdi, onlar isə bunun bir kölgə deyil, meşə və bataqlıqların mənhus cin və şeytanlarının şənlik etdiyini xəyal edirdilər. Adamlar oturub fikirləşirdilər. Dünyada heç bir şey – nə qadın, nə də iş fikir qədər adamı qurudub, ürəyini çəkməz. Adamların hamısı fikirdən zəifləşdi. Aralarına düşən qorxu onların möhkəm qollarını bağladı. Üfunətdən qırılanları və qorxudan özlərini itirənlərin üstündə ağlaşan qadınların səsləri dəhşətli idi. Qorxaqların səsləri, meşədə əvvəlcə yavaş və vahiməli, sonra getgedə ucadarı eşidildi. Artıq düşmənin ayağına gedib, özlerini və öz avadanlıqlarını qurban vermək isteyirdilər. İndi ölümden ürküyə düşmüş hər kəs qul əməyindən qorxmurdu... Bu halda Danko gəlib onların hamısını bəladan qurtardı”.

Görünür ki, qarı, Dankonun alovlanan ürəyi haqqında dəfələrlə söyləmişdi. O səbəbdən hekayəsi uzun və hamar bir lent kimi uzanırdı. Onun nəgməyə bənzər danışığı, dərindən gelən səsi, bataqlıqların zəhərli nəfəsindən ölen bədbəxt adamların yaşadıqları meşənin gurultusu mənim gözümün qabağında cilvelənirdin.

Danko bu adamlardan biri idi; özü də gözəl bir oğlan idi. Gözəllər həmisi cürətli olarlar. Danko yoldaşlarına dedi:

– Fikirlə müşkülü həll etmək olmaz... İş görməyənin də başına bir iş gəlməz. Nə üçün biz qüvvəmizi boş yere fikir və qüssəyə sərf edirik? Qalxin, çalışıb, bu meşədən çıxaq! Yəqin ki, bunun bir sonu var. Dünyada sonsuz bir şey yoxdur! Gedək!.. Haydı!..

Baxıb gördülər ki, o, hamidan yaxşıdır. Onun od saçan gözlərindən igidlik yağırdı. Hamı bir səslə:

– Apar bizi! – dedilər.

O da apardı...”

Qarı susdu və daha da qaranlıqlaşan düzənliyə baxdı. Dankonun yanın ürəyinin qığılçımıları orada-burada, uzaqlarda görünürdü, bunlar yalnız bir an üçün açılıb-solan zərif hava çiçəklərinə bənzəyirdilər.

Danko qabağa düşdü. Qalan adamlar da ona inanaraq, dalınca getdilər. Ağır və çətin bir yol idi. Qaranlıqda, hər addimdə bir bataqlıq həris və üfunətli ağızını açıb adamları udurdu. Ağaclar möhkəm

divar kimi onların yolunu kəsirdi. Budaqlar ilan kimi bir-birinə dolaşmış, ağaclar hər tərəfə kök atmışdı. Onlar hər addımda hədsiz qan-tər tökürdülər. Çox yol getdilər, getdikcə meşə qalınlaşır, adamlar qüvvədən düşürdülər. Axırda Dankonun üzünə durub dedilər ki, nahaq yerə bu cahil cavan, camaati haraya işə aparır. Danko isə onların qabağında gedirdi, gümrah və məğrur idi.

Bir dəfə meşənin üzərində göy guruldayıb, ildirim çaxdı, ağacların arasına xəzif və müdhiş piçilti düşdü. Meşə ele qaranlıqlaşdı ki, sanki dünya yaranandan indiyə kimi nə qədər gecə olmuşsa, hamısı bir yere toplaşdı. Balaca adamlar böyük ağacların arası ilə gedirdilər. Böyük ağaclar şaqqıldayıb, guruldayıb, acıqlı nəğmələr oxuyurdu. İldirim ağacların üzərindən şığıyb, soyuq işığını cəld onların üstünə salır və yenə sönürdü. İldirimin soyuq şəfəqi ilə işiqlanmış ağaclar, canlı vücuqlar kimi budaqlarını bir-birinə dolaşdırıb, qalın bir tor əmələ gətirir və sanki əsaretdən qaçmaq isteyən bu adamları tutub saxlamaq isteyirdi. Budaqların arasından qara və müdhiş bir şey onlara tərəf baxırdı. Ağır və çətin bir yol idi. Adamlar yorulub, tamamilə ümidsiz olmuşdular. Amma yorulduğularını etiraf etməyi ar bilib, hamısı acıqlı bir halda qabaqlarınca gedən Dankonun üstünə düşür və onu, rəhbərlik etməyi bacarmamaqda təqsirləndirildilər.

Hamısı yorğun və acıqlı bir halda, qaranlıqda ağacların gurultusu altında dayanıb, Dankonu mühakimə eləməyə başladı. Dedilər:

– Sən yaramaz və zərərli adamsan. Sən bizi bu qədər yol gətirib yorduğun üçün ölməlisən.

Danko sinəsini qabağa verib dedi:

– Siz dediniz “apar!” – mən də apardım. Məndə aparmaq üçün cəsarət var idi, sizi apardım! Lakin siz? Siz özünüzə kömək üçün nə etdiniz? Siz ancaq yeridiniz və bu uzun yolda gücünüzü axıra qədər sərf edə bilmədiniz! Siz bu yolu qoyun sürüsü kimi yeridiniz!

Bu sözler camaati daha da acıqlandırdı. Hamı bir səslə:

– Sən ölməlisən! Ölməlisən! – deyə bağırmağa başladı.

Onların bağırtısı meşədə əks-səda verir və guruldayırdı; ildirim qaranlığı parçalayırdı. Danko, yolunda səy və əmək işlətdiyi bu xalqa baxıb, bir canavara döndüyüünü gördü. Onun ətrafında çox adam durmuşdu: lakin onların heç birinin sıfətində alicənablıq yoxdu, heç birisindən aman gözləyə bilməzdi. Odur ki, onun da ürəyində hiddət

oyandı; lakin bu adamlara olan məhəbbəti o hiddəti söndürdü, o bu adamları sevirdi və güman edirdi ki, özü olmasa onlar məhv olarlar. Odur ki, onları xilas edib, işıqlı bir yola çıxarmaq üçün ürəyində parlaq bir od alovlandı, bu coşqun alovun şüaları onun gözlərində də parlamağa başladı. Camaat bunu gördükdə, gözündən saçılan qığlıcımları hiddət və mübarizəyə hazırlaşmaq nişanəsi hesab edib, onu öldürmək asan olsun deyə, dar bir halqa arasına saldılar və canavarlar kimi mübarizəyə hazırlaşdılar. Danko onların fikrini anladı; qəlbi kədərləndi, ürəyinin odu daha da alovlandı.

Meşə öz həzin nəgməsini oxuyur, göy guruldayır və yağış yağırdı. Danko göy gurultusundan daha qüvvətli bir səslə bağırıldı:

— Mən adamlar üçün nə edə bilərəm?!

Birdən o, öz köksünü parçalayıb, oradan ürəyini çıxartdı və başının üzərinə qaldırdı.

Ürəyindən günəş kimi, günəşdən daha işıqlı bir alov parlamaqda idi. İnsanlara olan böyük məhəbbət məşəli ilə işıqlanan meşə sakit oldu. Qaranlıq o işıqdan qaçıb, əsə-əsə meşənin dərinliyində, bataqlığın üfunətli ağzında gizləndi. Adamlar heyrətdən daş kimi donub qaldılar.

Danko alovlanan və camaatın yolunu işıqlandıran ürəyini yuxarı qaldıraraq, qabağa düşüb: — Gedək! — dedi.

Heyran qalmış camaat onun dalınca getdi. Meşə heyrətdən başını bulayıb səsləndi, lakin yüyürməkdə olan adamların hay-küyü onun səsini eşidilməz etdi. Alovlanmaqda olan qəribə bir ürəyin dalınca hamı cəld və cürətlə yürüdü. Yenə ölenlər olurdu; lakin bu dəfə şikayətsiz və göz yaşı tökmədən ölürdülər. Danko isə yenə qabaqda getməkdə idi, ürəyi əlində alovlanırdı.

Birdən meşə onlardan aralandı, lal və qara bir kütlə halında geridə qaldı; Danko qalan adamlarla bərabər günəş ışığı və yağışla yuyulmuş təmiz hava dənizinə cumdu. Göy arxada, meşənin üstündə guruldamacaqda idi; amma burada günəş parıldayıb, düzənlik dirçəlir, çəməndə otların üzərində yağış damlaları almaz kimi şəfəq verir, çay qızıl kimi parıldayırdı... Axşam idi, günbatandakı qızartıdan çay, Dankonun parçalanmış sinəsindən şir-şir axan qan kimi qırmızı görünürdü.

Məğrur və qoçaq Danko, qarşısındaki çölün genişliyinə nəzər saldı, azad torpağa fərehlə baxdı və qürurla güldü. Sonra isə yixildi və öldü.

Ürəkləri ümidlə dolu fərəhli adamlar isə onun ölümünü hiss etmədilər və ürəyin Dankonun meyiti yanına düşərək hələ də alovlaşdığını görmədilər. Yalnız ehtiyatlı bir adam bunu gördü və nədənsə qorxuya düşərək, ayağını məğrur ürəyin üstünə basdı... Ürək qığılçımlar saçaraq söndü...

— Göy gurultusundan əvvəl çöldə parıldışan mavı qığılçımlar həmin o ürəyin zərrələridir!"

Qarı gözəl nağılını qurtardığı zaman çölü qorxunc bir sükut bürüdü, sanki çöl də insanların yolunda ürəyini yandıran və özü üçün onlardan heç bir mükafat istəməyib ölen qoçaq Dankonun qüvvəsinə heyran qalmışdı. Qarı mürgüləyirdi. Mən ona baxdım və düşündüm: görəsən onun hafızəsində hələ nə qədər nağıl və xatirə vardır? Dankonun yanmış böyük ürəyini, bu qədər gözəl və qüvvətli əfsanələr yaratmış insan xəyalını da düşündüm.

Külək əsdi və bərk yatmış İzergil qarının cındırlar altındaki quru sinəsini açdı. Mən onun qoca bədənini örtdükdən sonra, yanında yerə uzandım. Çöl sakit və qaranlıqdır. Göydə hələ də buludlar yavaş-yavaş və cansızıcı bir halda üzürdü... Dəniz boğuq və məhzun bir səslə guruldayırdı.

## MAKAR ÇUDRA

Dənizdən əsən rütubətli və soyuq külək sahilə tərəf yeriyən dalgaların həzin melodiyasını və sahildəki kolların xişiltisini düzənləyə yayırırdı. Bəzən şiddetli külək kolların qurumuş və bürüşmiş yarpaqlarını gətirib ocağa atır, alovu artırırırdı; bizi əhatə edən payız gecəsinin qaranlığı diksinir və qorxaqcasına kənara çəkilirdi; bir an üçün, sol tərəfdən intəhasız düzənlək, sağdan isə ucsuz-bucaqsız dəniz və qarşısında qoca qaraçı Makar Çudra aydın görünürdü; o bizdən əlli addım uzaqda yerleşmiş və qaraçı köçünün atlarının keşiyini çəkirdi.

Makar, arxalığının yaxasından soxularaq tüklü sinəsinə amansız surətdə dəyən küləyə etinə etmədən, üzü mənə tərəf olaraq, sərbəst bir vəziyyətdə uzanmışdı; böyük çubuğunu müntəzəm surətdə sorur, qalm tüstünü ağızından və burnundan ətrafa buraxırdı. O, gözlərini başının üstündən düzənləyin ölü kimi sakit qaranlığına dikib, küləyin sərt zərbələrindən qorunmaq üçün heç bir hərəkət etmir və aramsız surətdə mənimlə danışırırdı.

— Deməli, sən gəzirsen? Yaxşı işdir! Özünə yaxşı peşə tapmışsan, laçınım. Belə də lazımdır, gəz, gör, tamaşadan doyduqdan sonra uzan, öл — vəssalam!

Onun “belə də lazımdır” sözünə etdiyim etirazı şübhə ilə dilləyib, davam etdi:

— Həyatmı? Başqa adamlarmı? Eh! Bunlar nəyinə lazımdır? Məger sən özün həyat deyilsənmi? Adamlar sənsiz yaşayırlar, bundan sonra da yaşayacaqlar. Yoxsa, elə bilirsən ki, sən bir adama lazımsan? Sən nə çörəksən, nə də əl ağacı, odur ki, heç kəsə lazım deyilsən.

— Öyrənmək və öyrətmək deyirsən? Sən insanları xoşbəxt etməyi öyrənə bilərsənmi? Yox, bilməzsən. Əvvəl qoy başın ağarsın, sonra öyrətməkdən danış. Nə öyrədəcəksən? Hər kəs özünə lazım olan şeyi bilir. Ağillilar gördüklorini götürürlər, axmaqlar isə heç bir şey götürmürlər, hər kəs özü öyrənir.

— Sənin dediyin adamlar gülməlidirlər. Bir yerə toplaşıb, basırıq salırlar, halbuki dünyada nə qədər boş yer var, — o, bunu deyərək, əlini geniş açıb, çöllə uzatdı, — hamısı da işləyir. Nə üçün? Kime?

Heç kəs bilmir. Görürsən biri yer şumlayır, düşünürsən: bax, bu kişi qan-tər töküb, torpağın üstündə işləyir, axırda da uzanıb, həmin torpağın içində çürüyəcək. Dünyada bir əsər-əlaməti də qalmayacaq, şumladığı yerdən o yanı görmür, axırda da axmaq doğulduğu kimi, axmaq da ölücəkdir.

— Məgər o, yer qazmaq üçün doğulub ki, axırda da, özü üçün bir qəbir qazmağa belə macal tapmadan ölüb getsin? Azadlığın nə olduğunu bilirmi? Geniş çöllərin nə olduğunu başa düşürmү? Dəniz dalğalarının söhbəti onun ürəyini açır mı? O, dünyaya qul gəlib, bütün ömrünü də qul kimi keçirib gedəcək. O özünə nə eləyə bilər? Bir az ağıllansa, özünü boğub öldürər.

— Amma mənim, budur bax, elli səkkiz yaşım var. Dünyada gör-dükərimi kağıza yazsan, sənin torban kimi min torba tutmaz. Sən bir de görünmən hansı ölkələrdə olmamışsam? Deyə də bilməzsən. Mən gəzdiyim ölkələri sən heç tanımirsan. Dünyada belə yaşamaq gərəkdir: göz, göz, vəssalam! Bir yerdə çox dayanmaqdan nə çıxar?! Gecə ilə gündüz bir-birini qova-qova yerin etrafında qaçan kimi, sən də həyatdan usanmaq üçün həyat barəsində düşünməkdən qaç! Düşünsən, həyatdan zəhlən gedər. Həmişə belə olur. Mənim də başıma gəlib. Eh! Gəlib, laçınım!

— Qaliçinada həbsxanada oturmuşdum. Bir gün ürək sıxıntısından başıma belə bir fikir gəldi: “Dünyada nə üçün yaşayıram?” Həbsxana adamı darixdırır, eh, yaman darixdırır, laçınım! Pəncərədən çölə baxanda ürəyim tutuldu, elə bil, ürəyimi kelbetinlə sıxıldılar. Kim özünün nə üçün yaşadığını deyə bilər? Heç kəs deyə bilməz, laçınım! İnsan heç özünə bu sualı verməməlidir. Yaşa, vəssalam. Gəz, aləmi seyr elə, ürəyinə heç bir qəm-qüssə gire bilməz. Amma onda mən az qalmışdım toqqamla özümü boğum!

— He! Mən bir adamlı söhbət eləyirdim. Sizin ruslardan idi, ciddi bir kişi idi. O deyirdi ki, adam öz kefi istədiyi kimi yox, Allah buyuran kimi yaşamalıdır. Allaha itaat elə ki, o da istədiyin şeyi sənə versin. Özünün isə paltarı tamam cir-cindir idi. Mən ona dedim ki, özün üçün Allahdan bir dəst paltar istə. Hirsləndi və məni söyüb qovdu. Ondan bir az əvvəl deyirdi ki, insanları bağışlamaq və sevmək lazımdır. Mənim sözlərim ona toxunmuş olsa da, bağışla-malı idi. Bu da bir növ müəllim idi! Belələri xalqa “az yeyin” deyirlər, özləri isə gündə on dəfə yeyirlər.

Makar tonqala tüpürüb susdu və çubuğunu yeniden doldurmağa başladı. Külək həzin-həzin və sakitcə viyıldayırdı. Qaranlıqda atlar kişnəyir, qaraçı köçündən zərif və həris bir nəğmə eşidilirdi. Oxuyan Makarın qızı gözəl Nonka idi. Onun sinədən gələn gur səsini tanıydım. Bu səsde mahni oxuyanda da, salam verəndə də, həmişə bir əcaiblik, narazılıq və tələbkarlıq hiss olunurdu. Onun qaraşın sıfətində çariçaya məxsus bir qürur müşahidə olunurdu; üstünə kölgə düşmüş kimi görünən qara gözlərində öz gözəlliyyinə və cazibədarlığına qarşı bir iftixar parlayır və özündən başqlarınna bir həqarət cilvələnirdi.

Makar çubuğunu mənə uzatdı.

– Çək. Qız yaxşımı oxuyur? Belə bir qızın səni sevməsini istədinmi? Yox? Yaxşı! Belə də olmalıdır, qızlara etibar eləmə və onlardan uzaq gəz. Qızla öpüşmək – mənim çubuq çəkməyimdən daha yaxşı və ləzzətlidir, amma elə ki, öpdün qəlbindəki azadlıq da olur. Səni görünməz və qırılmaz bir şeylə özünə bağlayır və sən tamam qəlbini ona verirsən. Doğru deyirəm! Qızlardan özünü gözlə! Onlar həmişə yalan danışırlar! “Səni dünyada hər şeydən artıq sevirəm” deyirlər, lakin bir sancaq batıran kimi, əlbəttə parçalayırlar. Mən onları tanıyıram! Eh, elə tanıyıram! İstəyirsən sənə bir əhvalat söyləyim, laçımım? Onu yadında saxla: saxlaya bilsən, həmişə azad quş kimi olarsan.

“Zobar adında gənc bir qaraçı var idi. Loyko Zobar. Bütün Macarıstan, Çexiya, Sloveniya və sahilboyundakı bütün yerlərdə onu tanıydılar, – qoçaq oğlan idi! O ətrafda bir kənd yox idi ki, orada beşaltı adam Loykonu öldürmək üçün and içməmiş olsun. Loyko isə istədiyi kimi dolanırdı. Birinin atı xoşuna gəldimi, at bir polk soldatın arasında olsa da, Zobar onu minib, çapacaq idi! Bir adamdan da qorxusu yox idi. Şeytan özü qoşunu ilə onun üstünə gəlsəydi, Zobar ona bir biçaq soxmasayıdı da, mütləq möhkəm söyər, hər birinin ağızına bir yumruq vurardı – başqa cür ola bilməzdi!

Bütün qaraçı köçləri otu tanıydılar, ya da adını eşitmİŞdilər. Onun atdan başqa heç bir şeydən xoşu gəlməzdi, atı da çox saxlamazdı. Bir az minəndən sonra satıb, pulunu da ona-buna payladı. Onun üçün əziz bir şey yox idi. Ürəyi sənə lazımlı olsaydı, ancaq sənin könlün xoş olsun deyə o, ürəyini çıxarıb sənə verərdi. O, belə oğlan idi, laçınım!

O vaxt bizim köçümüz Bukovinada düşmüdü. On il bundan əvvəl idi, yadimdadır bir dəfə bahar gecələrində birində əyləşmişdik, mən idim, Koşut ilə mühabibədə olmuş soldat Danilo idim, qoca Nur idim, başqaları da var idi. Danilonun qızı Radda da orada idi.

Mənim Nonkamı tanıyırsanmı? Lap padşah qızıdır! Amma Raddanı onunla müqayisə etmək olmaz, bu, Nonka üçün böyük bir şərəf olardı! Raddanı söz ilə tərif elemək olmaz. Onun gözəlliyini bəlkə kamançada çalmaq olar və bunu çalan adam da kamançamı öz canı kimi sevməlidir.

O, çox cavanların ürəyini həsrət oduna yandırdı, bəli, çox ürəklər yandırdı! Moravada qoca, kəkilli bir mülkədar onu görəndə mat qaldı. Atın üstündə oturaraq, ona baxır, sanki isitmə içərisində titrəyirdi. Çox gözəl kişi idi, at ayaqlarını yerə vurduqca gülebətinli çuxası, yanından asılmış qılinci ildirim kimi parıldayırdı. Qılinci başdan-başa göyün bir parçasına benzəyirdi. Qoca, təşəxxüslü mülkədar idi. Raddaya baxıb-baxıb: – Ay qız, məni öp, sənə bir kisə pul verərəm! – dedi. Radda cavab verməyib yalnız üzünü kənara çevirdi. Qoca mülkədar davam edərək: – Sözümdən incidinse, bağışla – deyib, qızın ayağının altına bir kisə, böyük bir kisə pul atdı. Radda etinasızlıqla kisəni ayağı ilə palçığın içini saldı. Mülkədar bunu görünce:

– Eh, yamanca qızsan! – deyib, atını qamçılıdı, atın ayaqları altın-dan bulud kimi toz qalxdı.

Ertəsi gün yenə gəldi və obada ildirim kimi guruldayaraq: – Onun atası kimdir? – deyib bağırdı. Danilo qabağa yeridi. – Qızını mənə sat, nə istəyirsən verim! – Ona dedi: – Donuzdan tutmuş vicdanları-nadək hər şeylərini satmaq – panların peşəsidir. Mən isə Koşut ilə yanaşı mühabibədə olmuş adamam, alış-veriş edən deyiləm! – Ağa hirsindən bağırib qılincina əl atdı. Lakin bizim cavanlardan biri onun atının qulağına yanar qov soxduğundan, at onu götürüb qaçdı. Biz də yiğışib oradan köcdük. İki gün yol getdikdən sonra, yenə gəlib bize çatdı! – Ay camaat, Allahın və sizin qarşınızda vicdanım təmizdir, siz gəlin, qızı mənə arvadlığa verin, mən çox dövlətli adamam, var-yoxumu sizinlə bölərəm, –dedi. Dili danışındısa da, bədəni at üstündə, yarpaq külək qabağında əsən kimi, əsirdi. Biz fikrə getdik.

Danilo qızından yavaşça soruşdu:

– Qızım, cavabın nədir, söyle!

– Qaraquş öz xoşu ilə qarğı yuvasına getsə, – o nə olar? – deyə Radda bızdən soruşdu.

Danilo və biz hamımız bu sözə güldük.

– Afərin, qızım! Eşitdinmi, ağa? İş düzəlmir! Özünə başqa bir yar axtar.

Bunu deyib, yola düşdük.

Ağa isə qeyzindən papağım yerə çırpıb, atını elə çapdı, elə çapdı ki, yer titrədi. Radda belə bir qız idi, laçınım!

Bəli! Bir dəfə gecə vaxtı əyleşmişdik, düzənlilikdən musiqi səsi geldi. Gözəl musiqi idi! Eşidənlərin damarlarında qan qaynamağa başlayır və onları naməlum bir yerə çekirdi. Hamımıza elə gəlirdi ki, bu musiqini eşitdikdən sonra dünyada yaşamaq lazımlı deyil, yaşısan da, gərək cəmi dünyaya ağalıq edəsən, laçınım!

Budur, qaranlıqdan bir at çıxdı, onun üstündə bir nəfər çala-çala bize təref gəlirdi. Tonqalın yanında dayandı, çalğını buraxıb gülə-gülə bize baxmağa başladı. Danilo onu görünce şadlıqla qışqırdı:

– Ehe, Zobar, sənsən! – Bu, Loyko Zobar idi.

Ciyinədək uzanmış bigləri qıvrım saçlarına qarışmışdır; gözleri ulduz kimi şəfəq verirdi; gülüşü isə, vAllah, bir günəşdi! Onun atı ilə özünü sanki dəmirçi bir parça dəmirdən döymüşdü. Alovun işığında qana bulanmış kimi dayanıb, dişlərini parıldadaraq, gülürdü. O hələ məni dindirməmişdi və ya mənim də bu dünyada yaşadığımı görməmişdi, amma mən onu özüm kimi sevmədimse, lənətə gəlim!”

Dünyada belə adamlar da var, laçınım! Bir dəfə gözlərinə baxmaqla ruhunu əsir edir, sən isə xəcalət çəkməyib, hətta fəxr edirsən. Belə adamlı yaşadıqda sən özün də onun kimi birdən-birə yaxşı olursan. Belə adamlar dünyada azdır, dostum! Az olmayı da yaxşıdır! Dünyada yaxşı şey çox olsa idi, qiymət verən olmazdı! Bəli, bəli! İndi ardına qulaq as.

“Radda dedi: – Loyko, sən nə yaxşı çalışsan! Belə gözəl səs və həssas kamançanı sənin üçün kim düzəldib? Loyko gülüb dedi: – Özüm düzəltmişəm! Həm də bunu taxtadan yox, sevdiyim cavan bir qızın sinəsindən hazırlamışam. Simlərini onun ürəyindən çəkmışəm. Hələ də bir az yaxşı çalmır, amma mən yayı əlimdə möhkəm tutmağı bacarıram!

Məlum işdir, oğlanlar həmişə, ürəklərini yandırmamasın deyə, qızların gözlərini dumandalatmağa çalışır və onları özlerinə cəlb edib,

ürəklerini həsrətlə doldururlar. Loyko da belələrindəndi. Amma beləsinə rast gəlməmişdi. Radda üzünü o biri tərəfə döndərdi və əsnəyib: – Zobar ağıllı və qoçaqdır deyirdilər – insanlar nə yalançı imiş! – deyib uzaqlaşdı.

– Ehe, gözəl qız, sənin dişlerin iti imiş! – deyib, gözleri qızarmış Loyko atdan düşdü. – Xoş gördük, qardaşlar! Budur, mən də sizə qonaq gəldim!

Danilo cavabında: – Qonaq buyursun! – dedi, öpüşdük bir az səhbət edəndən sonra yatdıq... Cox bərk yatdıq. Səhər oyanarkən Zobarin başını dəsmalla sarılmış gördük. Bu nədir? Gecə yuxuda ikən onu at təpiklə vurub, dedilər.

E-ee!.. Mən və Danilo gülümsündük, hansı atın onu vurdugunu anladıq. Loyko Raddaya layiq deyildimi? Amma di gör ki, başqa idi. Qız nə qədər gözəl olsa da, ürəyi dar və dayaz idi. Boynundan bir pud qızıl assaydın da fərqi yox idi. Olduğu kimi qalacaqdı. O belə idi!

Bir neçə müddət orada yaşadıq. İşlərimiz o vaxtlar yaxşı gedirdi. Zobar da bizimlə bir yerdə idi. Yaxşı yoldaş idi! Yaxşı adamlar kimi ağıllı, hər bir şeydən xəbərdar, madyarca və rusca savadlı idi. Danışmağa başlayanda yüz il yatmayıb, onun səhbətinə qulaq asmaq istərdin, amma necə çalğı çalırdı!.. Əgər dünyada onun kimi bir çalğıçı varsa, başına ildirim düşsün! Yayını bir dəfə simə çekəndə qulaq asan adamın ürəyi yerindən oynayır, ikinci dəfə çekəndə isə elə bil qulaq asa-asə adamın ürəyi dincəlirdi. Loyko isə, çalıb gülürdü. Onu dinlərkən insan həm gülmək və həm də ağlamaq istəyirdi. Elə bil kamançasının altından biri nalə edib, kömək istəyir və nalə də adamın ürəyini yandırır, elə bil ki, çöl göylərə qəmgin nağıllar söyləyirdi. Sevimli cavanı yola salan bir qız ağlayırdı! Sevimli cavan qızı çölə çağırırdı. Birdən – hey! – deyə bir səs eşidilirdi. Sərbəst ürək açan bir nəğmə gur-gur guruldayırdı, elə bil ki, günəş özü də bu nəğmənin səsinə göydə rəqs edirdi. Bax, belə, laçınım!

Adamın bütün damarları o nəğməni duyurdu, adam o nəğməyə qul olurdu. O vaxt Loyko: “Bıçaqlara əl atın, yoldaşlar!” – deyə bağırsayıdı, hamımız onun göstərdiyi adamla bıçaq döyüşünə atıldıq. O, adama hər nə istəsəydi edərdi, hamı onu sevirdi, bərk sevirdi. Yalnız Radda ona etinə etmir və bununla da kifayətlənməyib, istehza edirdi. Qız, Zobarin ürəyini yandırmışdı, yaman yandırmışdı! Dişlərini qıcıdır, bığlarını yolurdu, gözləri dərinə düşmüşdü,

bəzən də gözlərində, baxanları dəhşətə gətirən bir parıltı görünürdü. Gecələr ığid Loyko düzə çekilir və orada kamançasını sübhə kimi ağladırdı, kamançanın səsi sanki Zobarın iradəsini əlindən alırkı. Biz də uzanıb qulaq asır və düşünürdük: nə etməli? Bunu da bilirdik ki, bir-birinin üstünə yumalanın iki daşın arasına girən, yəqin əziləcəkdir. İş belə idi!

Bir dəfə hamımız bir yerə yığılib, işdən danışındıq. Kefimiz bir qədər pozuldu. Danilo Loykodan xahiş etdi: "Zobar, bir az oxu, ürəyimiz açılsın!" Zobar gözünü, bir az kənardə arxası üstə uzanıb, göye tamaşa edən Raddaya dikib, simləri səsləndirdi. Kamança doğrudan da bir qız qəlbini kimi tərənnüm etdi və Loyko oxudu:

Hey-hey, könlüm odlanır,  
Çöl isə çox uzanır!  
Mənim acıqlı atım  
Yel kimi qanadlanır!

Radda başını qaldırıb çevrildi və oxuyanın gözünün içində baxıb güldü. Loyko dan yeri kimi alışdı.

Hey-hey, uç, apar,  
Atım, məni irəli!  
Bürümüş qaranlıqlar  
Nohayətsiz çölləri!  
Orda bizi gözləyir  
Qızıllanan dan yeri!  
Uçub qarşılayaq gol,  
Qızaran şəfəqləri!  
Hey-hey, durmadan  
Yüksəklərə uçaq biz.  
Ayın qıvrımları saçına  
Ancaq toxunmayaq biz!

Gözel oxuyurdu! İndi daha heç kəs belə oxumur! Radda isə su süzülmüş kimi dedi:

— O qədər də yüksəklərə uçma, Loyko! Sonra ağızı üstündə bataqlığa yixılsan, bığların bulaşar Loyko vəhşi heyvan kimi ona baxıb durdu. Bir söz demədi. Oxumasına davam etdi:

Hey-hey, gün gəlib  
Bizi yatmış görəcək,  
Hey-hey... Onda üzümüz  
Utanıb qızaracaq!

– Nəğmə buna deyərlər! – deyə Danilo səsləndi. – Ömrümdə belə nəğmə eşitməmişəm. Yalan deyirəmsə, Allahın lənətinə gəlim!

Qoca Nurun gah bişləri tərpəşir, gah da çiyinləri qılılıb açılırdı. Zobarın bu gözəl nəğməsi hamının ürəyinə yapışdı, təkcə Raddaya xoş gəlmədi.

– Bir gün ağcaqanad da qaraquşun nərəsini bu cür yamsılamışdı,  
– deyə Radda cavab verdi; elə bil ki, üstümüzə soyuq su tökdülər.

Danilo qızına yönəlib:

– Radda, bəlkə könlün qamçı istəyir? – dedi.

Zobar isə acığından yer kimi qapqara qaraldı və papağını yerə çırpıb dedi:

– Dayan, Danilo! Harın ata polad yüyen lazımdır! Qızını mənə ərə ver!

Danilo cavabında:

– Əcəb söz danişırsan! – deyə güldü. – Bacarırsansa al, – dedi.

Loyko:

– Çox gözəl! – deyib, üzünü Raddaya tutdu: – Ay qız, çox lovgalanma, bir az məni dinlə! Sənin kimilərini çox görmüşəm ey, çox görmüşəm! Ancaq heç biri mənim ürəyimə sənin qədər yatmamışdır. Eh, Radda, sən mənim ruhumu əsir etdin! Nə etməli? Görünür, olacağa çarə yoxdur... dünyada elə bir at yoxdur ki, adam ona minib öz-özündən qaça bilsin!.. Allahın, namusumun, sənin atanım və buradakı adamların qarşısında səni özümə arvadlığa qəbul edirəm. Ancaq mənim iradəmə qarşı durma! Mən azad bir adamam və istədiyim kimi yaşayacağam! – O, dişlərini qıcadıb, gözlərini parıldadaraq, qızı yaxınlaşdı, əlini ona uzatdı.

– Bəli, Radda çöl atının ağızına yüyen vurdu! – dedik. Amma birdən Loyko əllərini qaldıraraq, arxası üstə yixıldı!..

Bu necə işdir? Sanki cavanın ürəyinə bir gülə dəydi. Demə, Radda qayış qamçını onun ayağına dolayıb, özünə tərəf çəkmış və Loykonu yixmişdi.

Radda yenə sakitcə uzanıb, qımlıdanmadan gülürdü. Biz baxıb, işin axırını gözləyirdik. Loyko yerde oturub, əllərilə başını sıxırdı,

sanki başı bu saat partlayacaqdı. Sonra sakitcə qalxıb, kimsəyə baxmadan çölə üz tutdu. Nur mənə piçildiyib: – Onu gözdən qoyma! – dedi. Mən də gecənin qaranlığında onun dalınca düzənliyə yollandım. Belə-belə işlər, laçınım!..”

Makar çubuğunun külüünü boşaldıb, yenidən doldurmağa başladı. Mən şinelə daha bərk bürünüb, yerdə uzandığım halda onun gündən və küləkdən qaralmış qoca üzünə baxırdım. Başını qaşqabaqlı və ciddi bir halda aşağı salıb, dodağı altında danışırkı: çal biğləri əsirdi, külək saçlarını qarışdırırdı. O, indi, ildirimdan yanmış, lakin möhkəm, məğrur və öz qüvvəsinə güvənən bir pahid ağacına bənzəyirdi. Dəniz əvvəlki kimi sahilə səhbətinə davam edir, külək də bu səhbəti çölə yayırdı. Nonka daha oxumurdu, göyün üzünü tutmuş buludlar payız gecəsini daha da qaranlıq etmişdi.

“Loyko başını aşağı dikərək və qollarını qamçı kimi yanına salaraq, yavaş-yavaş gedirdi. Çayın kənarına yetişib, daşın üstündə oturdu və dərindən bir ah çəkdi. Onun çəkdiyi ah, ürəyimi qana döndərdi; lakin özümü saxlayıb ona yaxınlaşdım. Sözlə dərdə əlac etmək olmaz, deyilmi?! Əlbəttə! Bir saat keçdi, iki saat keçdi, amma Loyko daşın üstündə əyləşib tərpənmirdi.

Mən bir kənarda uzanmışdım. Aydınlıq gecə idi, çöl ayın gümüş işığına qərq olmuşdu, hər yan görünürdü.

Bir də baxdım, köç tərəfdən Radda tələsik gedirdi.

Ürəyim şad oldu, dedim: – Afərin sənə, qoçaq Radda!

Radda yaxınlaşdı, oturmaqda olan Loykonun xəbəri yox idi. Əlini Loykonun ciyninə qoyarkən Loyko diksinib, başını cəld qaldırdı və tez qalxıb bıçağa əl atdı! İndicə qızı öldürəcək, – dedim və gecə səs salmaq və özüm də onlara tərəf yüyürmək istədim. Birdən Raddanın səsini eşitdim:

– Burax! Yoxsa təpəni dağıdaram.

– Baxdım, Radda əlindəki tapançanı Zobarın alnına dayamışdı. Qız deyil, bir şeytan idi. İndi bunlar qüvvətçə bərabər idilər. – Görək axırı nə olacaq? – dedim.

Radda tapançanı kəmərinə taxıb, Zobara dedi:

– Qulaq ver, Zobar, bıçağı kənara at, mən səni öldürməyə yox, səninlə barışmağa gəlmisəm! – O da bıçağı atıb, qaşqabaqlı bir halda Raddanın gözünün içini baxdı. Qəribə mənzərə idi, qardaşım! İki

adam üz-üzə durub vəhşi heyvan kimi bir-birinə baxırdı, ikisi də qəşəng, qoçaq. Bu mənzərəni bir nurlu ay, bir də mən seyr edirdim.

Radda dedi:

– Mənə bax, Loyko, mən səni sevirem! Loyko, əl-ayağı bağlı adam kimi, ancaq çiynini oynatdı. – Dünyada çox cavan görmüşəm, sən onların hamisindən həm igid, həm də gözəlsən. Onların hansına göz eləsə idim, bığlarını qırxdırar, xahiş eləsə idim, ayağıma yıxılardı. Amma nə fayda! Onların heç birini igid adlandırmaq olmazdı. Mən asanlıqla onların hamisini arvada döndərdim. Dünyada igid qaraçı az qalmışdır, Loyko! Mən heç vaxt heç kəsi sevməmişəm. Loyko, amma səni sevirem. Bir də mən azadlığı sevirem, azadlığı səndən daha artıq sevirem. Nə mən sənsiz yaşaya bilərəm, nə sən mənsiz. Ona görə mən istəyirəm ki, sənin qəlbin də, vücudun da mənim olsun, eşidirsənmi?

Loyko gülümsündü.

– Eşidirəm! Sənin səsini eşidəndə adamın ürəyin şad olur! Yenə danış görək!

– Bir sözüm də var, Loyko! Nə qədər o yan-bu yana çapalasan, yenə də mən sənin öhdəndən gələcəyəm. Axırda mənim olacaqsan! Ona görə vaxtı nahaq yerə itirmə: səni mənim öpüşlərim və nəvazişlərim gözləyir... Mən səni bərk-bərk öpəcəyəm, Loyko mənim öpüşlərim sənin igidlilik həyatını unutduracaq, cavan qaraçılardan ürəyini şad edən nəğmələrin daha düzənliliklərə yayılmayacaq, sən ancaq mənə, öz Raddana məhəbbət nəğmələri oxuyacaqsan! Vaxtı itirmə. Mən sözümü dedim, sabah sən öz böyük yoldaşına itaət edən kimi, mənə itaət edəcəksən. Gərək bütün köçün qabağında mənə ikiqat təzim edib sağ əliimi öpəsən! Onda mən də sənin arvadın olaram.

Şeytan qız gör nə tələb eləyirdi! Belə bir əhvalatı eşidən belə olmamışdır! Keçmişdə belə bir adət qaradağlılar arasında varmış, qocalar danışındılar, qaraçılardan isə belə şey əsla olmamışdır. Laçının, bundan daha gülməli bir şey söyləyə bilərsənmi? Bir il baş çatlatsan da, ağlına belə bir şey gələ bilməz!

Loyko kənara çəkilib, sinəsinə gülə dəymış kimi, qışqırdu. Onun səsi bütün düzə qayıtdı. Radda diksindi, lakin qorxduğunu bildirmədi.

– Salamat qal, mən gedirəm. Sabah mənim əmrimə eməl edəsən. Eşidirsənmi, Loyko!

– Eşidirəm! Söylədiyin kimi edərəm, – deyə Loyko əlini Raddaya uzatdı. Radda etinasızcasına dönüb getdi. Loyko açığından

titrəyib, küləkdən sınmış ağac kimi yerə sərildi. O həm gülür, həm ağlayırdı.

Məlun Radda igidi yaman hala saldı. Mən onu güclə özünə gətirdim.

Ehe! İnsanların çəkdiyi bu qəm-qüssə nəyə lazımdır? Qəmdən ürəyi parçalanan adamın ah-zarına qulaq asmaq kimin xoşuna gelər? Di, gəl, baş çıxar!..

Obaya qayıdib, gördüyüümü ağsaqqallara danışdım.

– Gözləyək, görək, axırı haraya çıxır, – dedilər.

Axırı gör nə oldu. Axşamtərəfi hamımız tonqalın kənarına yiğilmişdiq. Loyko da oraya gəldi. Bir gecənin içində dəyişmiş, ariqlamışdı; gözləri dərinə düşmüşdü; gözlərini yerə dikib, başını qaldırmadan dedi:

Yoldaşlar, bilirsiniz nə var? Bu gecə ürəyim baxdım. Orada keçmiş azad yaşayışdan bir əsər tapmadım. Orada ancaq bircə Raddanın yerini gördüm! Odur, baxın, gözəl Radda, şah arvadı kimi baxıb gülür. O, öz azadlığını məndən artıq sevir, mən isə onu azadlığım-dan artıq sevirəm, odur ki, onun əmrinə görə, mən ona təzim etməyə gəlmişəm. Qoy hamı görsün ki, indiyədək qızlarla, laçın ördəkle oynayan kimi, oynayan Loyko Zobarin ürəyini bu qızın gözəlliyi necə əsir etmişdir. Sonra o, mənim arvadım olacaq, məni öpüb-oxşayacaq və mən də azadlığını yaddan çıxarıb, daha sizə nəgmə-lər oxumayacağam! Belədirmi, Radda! deyib, qəmli bir nəzərlə onun gözlərinə baxdı.

Radda isə dinməzcə başı ilə ona razılıq verib, ayaqlarını göstərdi. Biz də kənardan baxıb, bir şey anlamırdıq. Hətta çekilib, qəlbimizdə Loyko Zobarin qız ayağına, – bu qız Radda olsa belə – yixılacağını görmək istəmirdik. Bu hadisə hamını utandırırdı, hamımız heyfsilənir və kədərlənirdik.

Radda:

– Haydi! – deyə Zobara qışkırdı.

Loyko polad kimi cingildəyərək güldü və dedi:

– Ehe, tələsmə, hələ mənə əziyyət verəcək günlərin qabaqda-dır... – Sonra üzünü bizə tutdu:

– İş belədir, yoldaşlar! Çarəm nədir? Raddamin ürəyinin zənn etdiyim qədər möhkəm olduğunu sınamaliyam. Bağışlayın məni, qardaşlar!

Biz onun nə demək istədiyini başa düşmədik. Birdən Radda yerə sərildi. Zobarın əyri bıçağı dəstəsinədək onun sinəsinə sancılmışdı. Donub qaldıq.

Radda xəncəri köksündən çıxarıb atdı və qara saçlarını yarasına basıb güldü və uca, aydın bir səslə:

– Əlvida, Loyko! Mən bilirdim ki, sən belə eləyəcəksən!.. – deyib öldü.

Anladınmı neçə qız idi, laçınınm?! Yalan deyirəmsə, lənətə gəlim, şeytan kimi qız idi!

Loyko:

– Eh! Məğtur şahzadə, indi mən sənin ayağına yixıllıram, – deyib, var gücü ilə bağırdı və yerə yixılıb, dodaqlarını ölmüş Raddanın ayaqlarına yapışdıraraq donub qaldı. Biz papaqlarımızı çıxarıb, kənarda dinməz durduq.

Buna sən nə deyirsən, laçının? Nur: “Onun qollarını bağlamaq lazımdır!..” – demək istədi. Loykonun qollarını bağlamağa kimin əli gələrdi? Heç kəsin əli gəlməzdi. Bunu Nur da bilirdi. Əlini tovlayıb kənara çekildi. Danilo Raddanın tulladığı bıçağı yerdən götürüb, bir qədər baxdı; əyri və iti bir bıçaq idi, üzərində Raddanın qanı hələ qurumamışdı. Sonra Danilo Loykoya yaxınlaşıb, bıçağı onun ürəyinin tuşundan küreyinin arasına sancdı. Qoca soldat Danilo, necə olsa, Raddanın atası idi!

Loyko Daniloya tərəf dönüb:

– Bax belə! – deyə Raddanın dalınca getdi.

Biz tamaşa edirdik: bir çəngə saçını yarasına basmış Radda ala gözlerini göye dikmiş halda yixılmışdı. Onun ayağının altında sərilmiş igid Loyko Zobarın üzü saçları ilə örtülmüşdü.

Hamımız fikrə getmişdik. Qaşqabağını tökmüş qoca Danilonun bığları titrəyirdi, gözlərini göye dikib susmuşdu. Saçı-saqqalı qar kimi ağarmış Nur isə üzü üstə yerə yixılıb, elə hönkürtü ilə ağlayırdı ki, çiyinləri tərpənirdi.

Orada ağlamalı şey vardı, laçının!

...İndi gedirsən, yaxşı, öz yolunla düz get. Yolundan dönmə. Bəlkə, nahaq yerə tələf olmaya bilərsən, laçının!”

Makar susdu, çubuğuunu və kisəsini cibinə qoydu, çuxasının yaxasını düymələdi. Narın yağış yağırdı, külək şiddetlənir, dənizin gurultusu get-gedə artırdı. Atlar bir-birinin dalınca sönməkdə olan

tonqala təref gəlib böyük, ferasətli gözlərile bizi tamaşa edirdilər. Axırda bizi hər tərəfdən əhatə elədilər. Makar öz sevimli qara atının boynunu tumarlayıb dedi:

– Hop, hop, ehe! – və mənə müraciətle: – Yatmaq vaxtıdır! – dedi... Sonra çuxasını başına çəkib, zorba bədənini yerə sərdi.

Mən yatmaq istəmirdim. Qaranlıq çöldə əyləşib, gözlərimi dəni-zə dikmişdim. Gözümün qabağında Raddanın gözəl, nəcib, məğrur siması cilvelənmeyə başladı. Saçının ucunu əlində dəstəleyərək yarasının üstünə basmışdı. Qara, nazik barmaqlarının arasından damcı-damçı qan axır və od kimi qırmızı ulduzlar töküldü.

Onun dalınca igid Loyko Zobar gedirdi. Üzünə tökülmüş qara tel-lərinin altından tez-tez iri və soyuq gözyaşı damcıları axmaqda idi.

Yağış şiddətlənirdi; dənizin dalğaları bir cüt vüqarlı qaraçı gözəllinə Loyko Zobara və qoca soldat Danilonun qızı Raddaya kədərli və şanlı nəğmələr oxuyurdu.

Onların hər ikisi gecənin qaranlığında havada sakitcə süzürdü, gözəl Loyko məğrur Radda ilə bərabərləşə bilmirdi...

## ŞAHİN NƏĞMƏSİ

Sahilde tənbəl-tənbəl nəfəs alan geniş dəniz ayın mavi şəfəqləri altında uzaqlarda yuxuya dalmışdı, hərəkətsizdi. Yumşaq və gümüşü dəniz orada cənubun mavi səması ilə qovuşur, ulduzların qızıl naxışlarını gizləməyən hərəkətsiz seyrək buludların şəffaf toxumasını özündə əks etdirərək, dərin bir yuxuya getmişdi. Yuxulu-yuxulu sahilə sürünüb susmaq bilməyən dalğaların nə piçildadıqlarını anla- maq isteyirmiş kimi, sanki göy, getdikcə dənizin üzərinə çökürdü.

Şimal-şərq küləyinin əyərək eybəcər şəklə saldığı ağaclarla örtülü dağlar öz zirvələri ilə mavi boşluqlara yüksəlir, cənub gecəsinin iliq və nevazişkar qaranlığına bürünmüş dağ zirvələri dəyir- miləşirdi.

Dağlar vüqarla düşüncəyə dalmışdı. Dalğaların qabarıq, yaşıl yolları üzərinə dağlardan qara kölgələr düşür və bu kölgələr sanki yeganə hərəkəti dayandırmaq, suların susmayan şiriltisini və köpük- lərin nəfəsini boğmaq, hələ dağların dalında gizlənmiş ayın göy, gümüşü şəfəqlərlə birlikdə etrafi bürümüş əsrarəngiz sükütu pozan bütün səsləri udmaq isteyirdi.

— Al-la-hü-əkbər!.. — deyə Rəhim ah çəkdi. Rəhim qoca bir Krim çobanı idи; uca boylu, çalsaqqał, cənub günəşində yanib qaral-mış, ariq və ağıllı bir qoca idи.

Biz dağdan qopmuş, kölgə salmış və yosun basmış bir böyük daşın yanında qum üzərində uzanmışdıq. Yanında oturduğumuz daş qərəngin və kədərli idи. Dənizə baxan böyrünü dalğalar döyəcləmiş, onu yaşıl dəniz otu ilə örtmüştü. Ot və göyərti ilə örtülmüş daş, san- ki dağla dəniz arasındaki dar qumluğa bağlanmışdı. Tonqalımızın odu bu daşı dağ tərəfdən işıqlandırıldı. Alov titrədikcə, çatlayıb, tor kimi yarıqlar əmələ gətirən daş üzərində kölgələr oynayırdı.

Mən Rəhimlə balıq şorbası bişirirdim, balıqları inidicə tutmuşduq. Hər ikimiz elə halda idik ki, hər şey bize bir xəyal kimi görünürdü, hər şey sanki özünü bize anlatmaq üçün hazır idи, qəlbimiz o qədər təmiz və yüngül idи ki, düşünməkdən başqa heç bir arzumuz yoxdu.

Dalğalar isə sahilə hücum edir və elə yumşaq səslər çıxarırdılar ki, sanki qızınmaq üçün tonqalın yanına gəlməyə icazə isteyirdilər.

Hərdən xışıltıların ümumi ahəngi içərisində yüksək və coşqun bir səs eşidilirdi, bu, daha cəsarətlə bizi doğru hücum edən dalğalar-dan birisi idi.

Rəhim başı dənizə tərəf olaraq köksünü quma dayayıb uzanmış, dirsəklərini yerə dirəyib, başını ovucları içərisinə qoyaraq dumanhı uzaqlara baxırdı. Qoyun dərisindən olan tüklü papağı peysərinə əyilmişdi, dənizdən əsən təmiz hava onun qırışıcılarla dolu olan geniş alnına toxunurdu. O, filosofluq edir və mənim onu dinləyib-dinləmədiyimə fikir vermirdi, sanki dənizlə danışırıdı:

– Allahın sadiq bəndəsinin yeri cənnətdir. Allaha və peyğəm-bərə ibadət etməyənin yeri isə? Kim bilir, bəlkə, o, bu saat bu köpüyün içindədir... Bəlkə, dənizin üzərindəki o gümüşü ləkələr odur... Kim bilir?

Tutqun, əzəmetli və geniş dəniz işıqlanırdı, üzərində ayın şüala-nı görünürdü. Ay artıq dağların ağacla örtülü zirvelərinin arxasından çıxmışdı, düşüncəli bir halda öz işıqlarını dənizə tökürdü; dəniz isə ona qarşı atılır, sahilə və oturduğumuz daşın böyrünə hücum edirdi.

– Rəhim!.. Bir nağıl danış... – deyə qocadan xahiş etdim.

Rəhim mənə baxmadan soruşdu:

– Niyə?

– Elə belə! Sənin nağılların xoşuma gəlir.

– Hamisini danışmışam. Daha nağıl bilmirəm...

O, bir də xahiş etməyimi istəyirdi. Mən yenə xahiş etdim.

– İstəyirsən sənə bir nəgmə söyləyim? – deyə Rəhim razı oldu.

Mən köhnə bir nəgmə dinləmək istəyirdim, o, nəgmənin özü-nəməxsus təranəsini mühafizə edərək, həzin bir dillə söyləməye başladı.

## I

“Koramal dağların yüksəkliyinə dirmanıb, orada rütubətli bir yarığanda qıvrılıb uzandı və dənizə baxmağa başladı.

Göydə günəş parlayır, dağlar isə quraq nəfəslərini göylərə bura-xır, aşağıda dalğalar qayalarla çarşıçırdı...

Dərədə isə sel, zülmət və köpükler içərisində daşlara dəyib səslənərək dənizə doğru axmaqdı idi.

Sel ağ köpüklərə bürünüb, qüvvətli bir halda dağları yanır və hiddətlə bağıraraq dənizə töküldü.

Birdən Koramalın düyümlənib yatmış olduğu dərəyə göydən sinəsi parçalanmış və qanadları qana bulaşmış bir Şahin düşdü.

O, kəsik-kəsik çığıraraq yerə düşüb, qüvvətsiz bir halda sinəsini qəzəblə sərt daşlara çarpcırdı...

Koramal diksindi, tez geriyə süründü, lakin dərhal anladı ki, quşun iki-üç dəqiqlik ömrü qalmışdır...

O, parçalanmış quşun yanına süründü və onun lap gözlerinin içində:

– Nə var, ölürsənmi? – deyə fisıldadı.

Şahin dərindən bir ah çəkib, cavab verdi:

– Bəli, ölürem!.. Mən şərəflə yaşıdım... Mən səadətin nə olduğunu biliyəm!.. Mən qəhrəmancasına vuruşdum!.. Mən göyləri gördüm... Sən göyü mənim kimi yaxından görə bilməzsən!.. Eh, zavallı!

– Göt nədir ki? – Boşluqdur da... Mən orada necə sürüñə bilərəm? Bura mənim üçün çox gözəldir... Həm isti, həm də rütubətli!

Koramal azad quşa belə cavab verdi və ürəyində onun sayıqlamalarına güldü.

Sonra Koramal belə düşündü: “Uçsan da, sürünsən də axırı birdir: hamı yerde yatacaq, hamı oləcək...”

Lakin cəsarətli Şahin birdən çırpındı, bir az qalxdı və gözlerini dərədə gəzdirdi.

Boz daşlar arasından su süzülürdü. Qaranlıq dərədə hava boğunuq idi, çürüntü qoxusu gəlirdi.

Şahin bütün qüvvətini toplayaraq, həsrət və kədərlə bağırdı:

– Ox, bircə dəfə də göylərə yüksələ bilsəydim! Düşməni... köksümün yaralarına sıxsayıdım... qanımla onu boğsaydım! Ox, döyük səadəti!..

Koramal isə düşündü: “Onun belə inləməsindən görünür ki, göylərdə yaşamaq doğrudan da çox yaxşıdır!”

O, azad quşa təklif etdi:

– Sən dərənin kənarına gel və oradan aşağı atlan, bəlkə, qanadların səni qaldırar və sən bir az da öz fəzanda yaşarsan.

Şahin hərəkət etdi, qürurla çığırıb caynaqları ilə daşların üzərindən sürüşərək, uçuruma doğru yönəldi.

O yaxınlaşdı, qanadlarını düzəltdi, dərindən bir ah çəkib, gözlərini parlatdı və aşağı yuvarlandı.

Daş kimi qayalardan sürüşərək, qanadlarını qıraraq, tüklərini qopararaq, sürətlə aşağı düşdü.

Sel dalğaları onu ağızına aldı, qanını yuyub, köpüklərə büründü və dənizə apardı.

Dənizin dalğaları həzin nərələrlə daşlara çırpılırdı... Quşun ölüsü dəniz boşluqlarında gözdən itdi...

## II

Koramal dərədə uzanıb, quşun ölümünü, onun göylərə olan ehtirasını xeyli düşündü.

İndi o, daima səadət xəyalı ilə gözləri oxşayan uzaqlara baxırdı.

– O ölen şahin bu ucsuz-bucaqsız boşluqda nə görmüşdü? Nə üçün onun kimilər olərkən, göylərə uçmaq arzusu ilə öz ruhlarını sıxırlar? Onlar orada nə görmüşdülər? Mən, bəlkə, bir az göyə atılsam, bütün bunları öyrənə bilərəm, – dedi və elə də etdi.

O, halqa kimi qıvrılıb, birdən göyə atıldı və ensiz bir lent halında günəşdə parladı.

Sürünmək üçün yaranan uça bilməz!.. O, bunu unudub daşlar üzərinə düşdü, amma ölmədi, güldü...

– Göyə uçmağın ləzzəti bu imiş! Yerə düşmək imiş!.. Gülünc quşlar! Yerin qədrini bilmir, onun üzərində darıxır, göyün yüksəkliklərinə can atırlar və orada, isti düzənlikdə həyat axtarırlar. Ora boşluqdur. Orada işıq boldur, ancaq yemək və canlı vücud üçün istinadgah yoxdur. Lovğalıq nəyə lazım? Bəyənməməzlik nə üçündür? Öz arzularının çılgınlığını örtmək və özlərinin həyat işinə yaramadıqlarını gizlətmək üçünmüdür? Gülünc quşlar!.. Artıq onların nitqləri bir də məni aldada bilməz. Mən özüm hər şeyi bilirəm! Mən göyü gördüm!.. Mən ora uçdum, oranı ölçdüm, yixılmağın nə olduğunu gördüm, parçalanmadım, ancaq özümə daha möhkəm inanıram. Qoy yeri sevməyi bacarmayanlar aldanışla yaşıasınlar... Mən həqiqəti bilirəm və onların çağırışlarına inanıram. Məni yer yaratmış, mən yerdə yaşayıram.

O öz-özünə öyünərək düyüm halında qıvrıldı.

Dəniz aydın bir işıq içərisində parlayır, dalğalar isə dəhşətlə sahilə çarpırıdı.

Dalğaların aslan nərələrində məğrur bir quş nəgməsi səslənirdi; onların zərbələrindən qayalar titrəşir, dəhşətli nəgmədən göylər də titrəşirdi.

Biz cəsurların çılgınlığına odalar oxuyuruq.

Cəsurların çılgınlığı – budur həyatın hikməti! Ox, igid Şahin! Sən düşmənlə vuruşda qanını axıtdın... Amma bir gün gələr ki, sənin isti qanının damlları qığılçım kimi həyatın qaranlıqlarında alışar və bir çox igid ürəkləri çılgın bir azadlıq və işıq ehtirası ilə yandırar!

Sən ölmüş ollı.. Lakin ruhca igid və qüvvətli olanların nəgmələrində sən həmişə canlı bir örnek, azadlığa və işığa doğru məğrur bir çağırış kimi yaşayacaqsan!

Biz cəsurların çılgınlığına nəgmələr oxuyuruq...”

...Dənizin uzaq səthi susur, dalğalar sahilin qumunu oxşayaraq ötürdü, mən də dənizə baxaraq sükut edirdim. Ayın işığı sularda getdikcə daha çox gümüşü ləkələr buraxırdı... Qazanımız sakitcə qaynayırdı.

Dalgalardan biri oynaya-oynaya sahile qaçıր və xışıldayaraq Rəhimin başı üzərinə hücum edir.

– Hara gəlirsən?.. Rədd ol! – deyə Rəhim əli ilə onu qovur, dalğa itaətkar bir halda dənizə qayıdır.

Rəhimin dalğalarla söhbəti mənə heç də qəribə və qorxunc gəlmirdi. Hər şeydə qəribə bir canlılıq, yumşaqlıq və nəvaziş vardi. Dəniz o qədər sakitdi ki, onun, hələ gündüzün hərarətindən azad olmamış dağlara göndərdiyi təzə nəfəsdə çox gizli qüvvələr olduğunu hiss edilirdi. Ulduzlar öz qızıl işləmələrlə tünd-mavi səma üzərində çox əzəmetli, cazibəli və yenilik intizarı ilə ağılları heyrətə getirən yazılar yazırdılar.

Hər şey mürgüləyirdi, lakin çox ayıq mürgüləyirdi, adama elə gəlirdi ki, bir an sonra bütün bunlar ayılacaq və qəribə, şirin səslərin ahənginə uyğun səslər çıxaracaq. Adama elə gəlirdi ki, bu səslər dünyannı sırrını açacaq, izah edəcək və sonra onu zəif bir işıq kimi söndürüb, insanın qəlbini də özləri ilə birlikdə tünd-mavi boşluqlara doğru aparacaq, o zaman titrəşən ulduzlar gözəl bir yenilik musiqisi-lə onları qarşılayacaq...

## ÇELKAŞ

Limandan qalxan tozdan qaralmış cənub göyü bulanıq idi; isti günəş, sanki boz bir rübənd arxasından yaşıl dənizə baxırdı. Avar zərbələri, paroxod vintləri, türk fəlüqlərinin<sup>1</sup> və başqa yelkən gəmilərinin iti burunları ilə parçalanan suda günəş öz zərrələrini eks etdirə bilmirdi. Darısqal limanın daş divarı ilə əhatə olunan və ağır yükler altında inləyən dənizin azad ləpələri köpüklü zərbələrlə gəmilərin qabırğalarına və zirzibillə dolu sahile toxunaraq səslənirdi.

Lövbər zəncirlərinin cingiltisi, yük daşıyan vaqonların bir-birinə toxunması, küçənin daşları üstünə tökülen dəmir təbəqələrin cinqiltisi, direklərin boğuq taqqıltısı, araba təkerlərinin səsleri, paroxodların fiti, hambalların, matrosların, gömrük soldatlarının gah kəskin, gah boğuq səsleri sahildə göylə yerin arasını doldurub, qəribə bir ahənglə əmək gününün nəğməsinə çevrildi. Bunlara qarşı gah güclü, gah zəif hücumda olan dalğalar ətrafi titrədir, tozlu və isti havanı yarırıdı.

Daş, dəmir, ağac, limanın döşəməsi, gəmilər, adamlar – bütün bunlar səs-səsə verib, Merkuriyə<sup>2</sup> ehtiraslı himnlər oxuyurdu. Bu gurultu arasında eşidilən adam səsləri həm zəif, həm gülünc idi. Bu hay-küyü ilk əvvəl vücudə gətirən insanlar da həqir və gülünc idi: başdan-ayağa toza bulanan, paltarları cindir, arxalarına aldıqları ağır yük altında ikiqat bükülən, günün istisində, toz dumani arasında o yan-bu yana yüyürən insanlar, öz yaratdıqları və əhatə olunduqları dəmir çarxlar, qalanmış mallar və gurultu salan vaqonlar arasında son dərəcə kiçik və əhəmiyyətsiz görünürdülər. Yaratdıqları şeylər onları əsir etmiş, simasızlaşdırılmışdı.

Tamamilə yola düşməyə hazır olan ağır və böyük paroxodlar gah fit verir, gah fisıldayırlar, gah dərin nəfəs alırlar; onlardan çıxan hər bir səsdə, sanki göyərtələrdə çalışan və paroxodların dərin anbarlarını öz kölə zəhmətlərinin məhsulu ilə dolduranlara dair istehza ilə nifrət notları eşidilirdi. Öz qarınlarını doydurmaq məqsədilə bir neçə girvənkə çörək qazanmaq üçün paroxodon dəmir qarnına

<sup>1</sup> Fəlüq – yelkənli ticarət gəmisi

<sup>2</sup> Merkuri – Qədim romalı mifologiyasında ticarət və yol allahı

çiyinlərində min pudlarla çörək daşıyıb doldurulanlara baxdıqca, gül-məkdən adamın gözləri yaşarırdı. Bir yanda cındır paltarlı, tərli, işləməkdən, günün istisindən kütləşmiş adamlar, bir yanda bunların əlləri ilə yaradılmış, gün qabağında parlayan və diqqətlə baxdıqda sanki buğda deyil, öz yaradıcılarının qanı və qollarının gücü ilə hərəkətə gələn maşınlar... Bütün bunlarda qəddar və soyuq bir istehzanın uzun bir dastanı oxundu.

Gurultu can sıxır, toz burnu gicişdirərək, gözə dolur, isti bədəni yandırıb yorur, hər şey səbr və qərarını itirmiş, yetişmiş, dolmuş və hər dəqiqə partlamağa hazırlıdır. Bu partlama nəticəsində təmizlənən havada rahat və asanlıqla nəfəs almaq mümkün olacaq, yer üzündə sakitlik bərpa olacaq və bu tozlu, gurultulu, adamı halətdən çıxaran hay-küy həmişəlik yatacaq, o zaman şəhərdə, dəniz üzündə, göydə bir sakitlik, aydınlıq əmələ gələcəkdi...

Zəng müntəzəm zərbələrlə on iki dəfə səsləndi. Zəngin son zərbəsində zəhmətin vəhşi musiqisi yavaşıldı, bəlkə də yarıya endi. Bir dəqiqə sonra o səslər artıq boğuq narazılığa çevrildi. İndi adamların səsləri və dənizin şırtltısı daha aydın eşidilməkdə idi. Deməli, nahar vaxtı yetişmişdi.

## I

Hamballar işlərini buraxaraq, dəstə-dəstə sahilə dağıldılar; satıcılarından özlerinə cürbəcür yeyinti şeyləri alıb, küçədə, kölgəlikdə əyləşib, nahar etməyə başladılar. Bu halda onların yanına Qrişka Çelkaş gəldi. O, bütün liman adamları arasında şöhrət qazanmış, kefli, cəsur, mahir bir oğru, dəhşətli təqiblərə uğramış köhnə bir canavar idi. Ayaqları yalın və başı açıqdı, əynində köhnə bir şalvar, çirkli çit köynək vardi. Cırıq yaxasından quru sümükləri və bədəninin gündən qaralmış dərisi görünürdü: Pırtlaşmış qara-boz saçından və əzgin, kəskin, vəhşi simasından yenicə yuxudan oyandığı göründü. Bir saman çöpü bozarmış biğina və bir də qırxılmış yanağına ilişmişdi; kiçik bir çökə şaxını özü indicə qoparıb, qulağının dalına taxmışdı. Uzunboy, ariq, beli bir qədər əyilmiş olan Çelkaş daşların üzərində ağır-agır addımlayır və donqar, yırtıcı burnunu uzadıb, camaata baxır, iti, soyuq ala gözləri ilə hambalların arasında kimi isə axtarırdı. Onun uzun, qalın və bozarmış bığları pişik bığları kimi tə-

pənirdi. Dalında tutduğu əllərini bir-birinə sürtür, uzun möhkəm barmaqlarını əsəbi halda bir-birinə keçirirdi. Özü kimi yüzlərlə səfillər arasında olduğu halda belə, yenə də diqqəti cəlb edirdi. Buna səbəb onun çöl qırğısına oxşaması, yırtıcılarə məxsus arıqlığı və zahirən rahat görünüb, həqiqətdə isə, benzədiyi yırtıcı quşun uçuşu kimi nəşeli və sayıq olması idi.

O, kömürlə dolu səbetlərin kölgəsində uzanmış səfil hamballa-nın yanından keçəndə, ehtimal ki, bu yaxnlarda döyüldüyüünə görə üzü qırmızı ləkəli, boynu-boğazı çizilmiş bir hambal durub, onun qarşısına gəldi. Bu adam, Çelkaşla yanaşı gedərək, yavaşdan dedi:

– Gəmiçilər iki tay parçanınitməyindən xəber tutublar... Axtarırlar.

Çelkaş onu sakit nəzərlərəsüzərek:

– Nə olsun? – dedi.

– Necə nə olsun? Axtarırlar da!

– Yoxsa axtarmaq üçün məni köməye çağırırlar? – deyə Çelkaş mənalı bir təbəssümlə Könüllü donanmanın anbarlarına tərəf baxdı.

– İtil cəhənnəmə!

Yoldaşı geri qayıtdı.

– Ey! Dayan! Üz-gözünü kim bəzəyib? Gör necə xarablayıb...

Mışkanı burada görmədinmi?

– Coxdan görməmişəm! – deyə hambal öz yoldaşlarına tərəf getdi.

Çelkaş öz yoluna davam etdi; hamı onu yaxşı tanıldığı bir adam kimi qarşılayırdı. Həmişə zarafatçı və üzügülər Çelkaşın bu gün bikef olduğu aydın idi. O, hər bir suala kobud və acıqlı cavab verirdi.

Birdən tayların arasından tünd-yaşıl geyimli, toza bulanmış, döyükən gömrük keşikçisi Çelkaşın qarşısına çıxıb, yolunu kəsdi; hakim bir vəziyyət alıb, bir əli xəncərində, o biri əli ilə Çelkaşı tutmaq istədi.

– Dayan! Hara gedirsən?

Çelkaş bir addım dala çəkildi. Keşikçinin üzünə baxıb gülüm-sündü.

Keşikçinin həmişə gülən qırmızı, hiyləgər sıfəti bu dəfə heybətli bir vəziyyət almaq istədi: ordları şışdı, üzü yumrulandı, qızardı, gözləri böyüdü, qasıları hərəkətə gəldi. Bütün bunlar onun sıfətini çox gülünc hala salırdı. Keşikçi acıqlı qışqırdı:

– Sənə dedim ki, buralarda dolanma, qabıqalarını qıraram! Yenə qulaq asırsan?

Çelkaş sakitcəsinə salam verib:

– Xoş gördük, Semyonuç! Coxdan görüşmürük, – dedi və əlini ona uzatdı.

– Kaş yüz il səni görməyəydim! Rədd ol, rədd ol, görək!..

Bununla belə, Semyonuç onun uzatdığı əli sıxdı.

Çelkaş onun əlini öz əlində bərk-bərk sıxıb, ərk ilə silkələyərək, dostcasına soruşdu:

– Bir de görüm, Mişkanı gördünmü?

– Mişka kimdir? Mən Mişka-filan tanımıram. Bircə, aşna, buradan rədd ol, görək!.. Get, yoxsa anbarçı səni görər, o səni...

– Mənimlə keçən dəfə “Kostroma” gəmisində işləyən sarışın, – deyə Çelkaş təkrar etdi.

– Bir yerdə oğurluq elədiyini desənə! Sənin Mişkanı xəstəxanaya apardılar, ayağı dəmir parçası altında qalıb əzilibdir. Bax, sənə adam kimi deyirəm, get buradan, yoxsa boynunun ardından vurub qovaram...

– Aha! Bəs sən deyirdin ki, Mişkanı tanımırsan? Tanıyırmışsan. Sən niyə belə acıqlısan, Semyonuç?

– Məni dilə tutma, Qrişka, get buradan!..

Keşikçi artıq acıqlanır, o yan-bu yana baxıb, əlini Çelkaşın möhkəm əlindən çəkməyə çalışırdı.

Çelkaş sakit bir halda qalın qaşlarının altından gülərək, onun üzünə baxıb, əlini buraxmir, davam edirdi:

– Sən məni tələsdirmə, səninlə doyunca söhbət eləyəndən sonra özüm gedəcəyəm. De görək, necə dolanırsan? Arvad-uşaq salamatdır mı? – İstehzalı təbəssümlə dişlerini ağardıb, gözlərini parıldadaraq, əlavə etdi: – Sənə qonaq gəlmək istəyirəm, ancaq içməkdən macal tapa bilmirəm...

– Yaxşı! Yaxşı! Bu sözləri qoy dursun, sən... zarafata salma! Mən doğrudan deyirəm, bilirsən?.. Yoxsa indi də evlərə, küçələrə düşüb, oğurluq eləməyə hazırlaşırsan?

– Nəyə lazımdır? Elə buradakılar sənə və mənə ölündək bəsdir. VAllah bəsdir, Semyonuç! Deyirlər yenə iki tay parça oğurlamışan?.. Ehtiyatlı ol, Semyonuç! Quyruğu əlö vermə!

Çelkaşın belə həyəsizliyindən hırslaşan Semyonuç titrədi, danışmaq istədişə də, ağızı köpükləndi və heç bir söz deyə bilmədi; Çelkaş

onun əlini buraxdı, uzun ayaqlarını sakit ataraq, limanın darvazasına tərəf getdi. Keşikçi dəhşətli söyüslər söyə-söyə onun dalınca düşdü.

Çelkaşın kefi duruldu; əlləri şalvarının ciblərində, dişlerinin arasında fit çalaraq, yavaş addımlarla asudə adam kimi yeriyb, sağa-sola zarafatlar, istehzalar atırdı və hər tərəfdən eyni cavabları alırdı.

Nahardan sonra yerə uzanıb, dincələn hamballardan birisi ona dedi:

- Qrişka! Naçalniklər səni yaman qoruyurlar ha!
- Ayaqlarım yalnız olduğundan Semyonıç dalımcı gəzir ki, ayaqlarım daşa toxunmasın.

Darvazaya yaxınlaşdırıldı. İki soldat Çelkaşı əlləri ilə yoxlayıb, yavaşça bayırı itələdi.

Çelkaş yoldu keçib meyxananın karşısındaki skamyanın üstündə əyləşdi. Limanın darvazasından yüklə dolu arabalar gurultu ilə çıxırdı. Onlara tərəf isə boş arabalar gəlirdi; boş arabalar hərəkət etdikcə arabaçılar atılıb-düşürdülər. Limandan gurultu eşidilir və acı toz qalxırdı...

Bu gurultu və hay-küydə Çelkaş özünü gözəl hiss edirdi. Qarşıda onu az zəhmət və çox cəldlik tələb edən qazanchı bir iş gözləyirdi. O, özündə lazımı qədər qoçaqlıq olduğuna inanır və gözlərini yumaraq, cibi əsginaslarla dolandan sonra, sabah necə kef edəcəyini xəyalından keçirirdi. Sonra yoldaşı Mişka yadına düşdü. Onun ayağı simmasaydı, bu gecə ona çox faydası dəyə bilərdi. Çelkaş öz-özünə mırıldandı, deyəsən Mişkasız işin öhdəsindən gələ bilməyəcəkdi. Görəsən, bu gecə necə olacaq?.. O, göyə, sonra da küçəyə baxdı.

Onun altı addımlığında, mavi ala-bəzək köynək və həmin parça-dan da şalvar geymiş, ayağı çarıqlı, cırıq, bozarmış papaqlı bir cavan səkide, dalımlı dirəyə söykəyərək oturmuşdu. Oğlanın yanında kiçik bir torba və küləşə bükülüb, iplə sarılmış dəstəsiz bir dəryaz vardi. Onun enli kürəyi, möhkəm bədəni, qumral saçı, gündən və küləkdən qaralmış sıfəti, Çelkaş tərəfə mehribanlıqla və inamlı baxan böyük göy gözləri vardi.

Çelkaş dişlərini ağardaraq, dilini çıxartdı və gözlərini bərəldib, ona dəhşətli bir sıfət göstərdi.

Oğlan qabaqcə təəccübə gözlərini qırpdı, sonra ucadan qəhqəhə ilə güldü, qəhqəhə arasında “qəribə adamsan ha!” deyə yerindən qalxmadan, torbasını toz-torpaqla sürüyərək və dəryazını daşlara

toxunduraraq, Çelkaşın oturduğu skamyaya yaxınlaşdı. Çelkaşın balağından dərtib dedi:

– Görünür, aşna, yaxşı kef eləmisən, hə?..

Çelkaş gülərək, boynuna aldı:

– Elə bir iş olubdur, körpə, elə iş olubdur! – dedi.

Çelkaş bu sadəlövh, körpə kimi parlaq gözlü oğlanı görən kimi xoşlamışdı.

– Biçindənmi gəlirsən?

– Bəs necə? Bir verst biçib, bircə qəpik qazanmışıq. İslər xarabdır! Hər yerdən aclar tökülib gəlib, qiyməti aşağı salıblar. Kubanda üç abbası verirdilər... Bu da işdir!.. Keçmişdə, deyirlər, üç, dörd, beş manat verirlərmiş!..

– Keçmişdə!.. Keçmişdə bir nəfər rusun üzünə baxmağa üç manat verirdilər. Mən özüm, bir on il bundan əvvəl, bununla yaşayırdım. Kazak kəndinə gəlib deyirdin: Mən rusam. O saat göründün, gəlib səni əlləşdirdilər, təəccübə baxıb dedilər: – Al bu üçlüyü, – əlavə yedirib-içirdirdilər və istədiyin qədər kənddə qalırdın.

Cavan əvvəlcə ağızını açıb, diqqət və təəccübə Çelkaşın söhbətinə qulaq asırdı. Axırda onun yalançılığını duyub, ucadan güldü. Çelkaş təbəssümünü bıqları altında gizlədib ciddi bir şəkil aldı.

– Kələkbaz, elə bil doğru danışırsan, mən də qulaq asıb inanıram. Yox, vallah keçmişdə oralarda...

– Bəs mən nə deyirəm? Mən də deyirəm ki, oralarda keçmişdə...

– Get o yana! – deye oğlan əlini oynatdı. – Sən çəkməçisən, yoxsa dərzi? Nəsən?

– Mən? – Çelkaş düşünüb dedi: – Balıqçıyam...

– Balıqçı? Yox a! Deməli balıq tutursan?..

– Balıq nə üçün? Buranın balıqçıları tək bir balıq tutmurlar. Suda boğulanları, köhnə lövbərləri, batmış gəmiləri də ovlayırlar. Hər sey... Bunları ovlamaq üçün qarmaqlar da...

Gopa bas görək!.. Yəqin səndə:

“Biz atarıq torları,

Quruca kənarlara,

Dükən və anbarlara...”

– deyib oxuyan balıqçılardansan?

Çelkaş gülümsünərək, oğlana baxıb dedi:

– Sən onları görmürsənmi?  
– Yox, haradan görmüşəm, eşitmışəm...  
– Xoşuna gəlirlərmi?  
– Onlarmı? Əlbəttə... Asudə, azad oğlanlardır...  
– Azadlıqdan sənə nə? Sən azadlığı çox isteyirsən?  
– Əlbəttə, necə bəs? Özün öz ağan olursan! İstədiyin yerə gedirsən, istədiyin işi görürsən... Əlbəttə! Özünü qayda ilə saxlamağı bacarsan, boynunda ağır daş olmasa, bundan gözəl şey yoxdur! Kefin istədiyi qədər gəz,ancaq Allahı unutma!..

Çelkaş həqarətə tüpürdü, söhbəti kəsib, üzünü o yana çevirdi...

Oğlan həvəsə gəlmışdı, danışındı:

– Elə götürək mənim işimi. Atam öldü, bir azca mülk qoydu. Anam da qocadır. Əlimizdəki yer hər il əkilməkdən güddən düşüb. Mən nə etməli idim? Dolanmaq lazımdı. Necə dolana idim? Bilmirdim. Bir yeznə kimi yaxşı bir qızın evinə gedə bilərdim. Əgər qızı ayırsayırlar yaxşı olardı... Yox, qayınata şeytan, ayırmaz. Mən gərək illərlə ona nökərçilik edəm. İşlər belədir! Əgər mən yüz əlli manat ələ gətirə bilsəydim, o saat işim düzələrdi və Antipə dirsək göstərərdim. Marfanı ayırmak isteyirsənmi? – deyərdim. Yox? Lazımdı, şükrür Allaha, kənddə nə çoxdur qız! Onda tamamilə asudə olardım. Öz əlim – öz başım! Bəli, – oğlan bir ah çəkdi, – indi yeznəliyə getməkdən başqa əlacıım yoxdur, – dedi. – Ümid edirdim ki, Kubanda bir ikicə yüz manat ələ gətirərem... O da tutmadı! Muzdurluğa gedəcəyem... Cünki öz təsərrüfatımı qura bilmirəm! Eh-eh!..

Oğlanın yeznəliyə getməyə əsla könlü yox idi. Qəmgin və küskün bir rəng almışdı. Hətta yerdə ağır-agır qıvrılırdı.

Çelkaş ondan soruşdu:

– İndi hara getmək isteyirsən?  
– Hara gedəcəyəm? Əlbəttə, evə!  
– Mən nə bilim!.. Bəlkə sən Türkiyəyə getmək isteyirsən?  
– Tü-ürkiyəyə?.. – deyə oğlan sözü uzadaraq dedi: – Rusun Türkiyədə nə işi var? Nə danışırsan!..  
– Ay axmaq! – deyib Çelkaş yenə üzünü ondan çevirdi. Bu sağlam cavan kəndlə onda başqa hissələr oyadırdı.

Ürəyinin ən derin yerində tedriclə əmələ gələn bir sıxıntı hissi, onun bu gecə görəcəyi işlər haqqında düşünməsinə mane olurdu.

Təhqir edilmiş oğlan hərdən bir Çelkaşa əyri-əyri baxıb, burnunun altında söylənirdi. Onun ordaları gülünc halda şisir, dodaqları bütür,

daralmış gözləri çox tez-tez qırpinirdi. O, ehtimal ki, bu bağlı səfillə etdiyi söhbətin belə tez və incikliklə qurtaracağını gözləmirdi.

Səfil ona daha etina etmirdi... Skamyanın üstündə əyləşib, dalğın-dalğın fit çalır və fitinin ahənginə uyğun olaraq, çılpaq, kirli dabanını yerə döyürdü.

Oğlan ondan əvəz almaq istədi...

– Bura bax, balıqçı! Sən tez-tezmi keflənirsən? – deyib soruşdu. Balıqçı üzünü tez ona tərəf döndərib dedi:

– Bura bax, körpə! Bu gecə mənimlə işləmək istəyirsənmi? Tez ol, cavab ver!

Cavan etinasızlıqla soruşdu:

– Nə iş?

– Nə iş versəm o!.. Balıq tutmağa gedəcəyik. Avar çəkəcəksən...

– Hə... nə olar? Eybi yoxdur. İşləmək olar. Ancaq bir iş var... Qorxuram səninlə bir yerdə mən də əngələ düşəm. Çox aciz-avarasan... avamsan...

Çelkaşın ürəyinə sanki bir dağ basdırılar, açıqla dedi:

– Ağzına gələni damışma. Təpənə elə çırpıram ki, gözlərindən od çıxar...

O, skamyanın üstündən sıçrayıb, bir əli biğində, o biri əllə əzələli yumruğunu göstərdi və gözlərini bərəltdi.

Oğlan qorxdı. Dörd tərəfinə baxıb, o da ayağa qalxdı. Bir-birinin gözlərinə baxa-baxa dayandılar. Çelkaş sərt soruşdu:

– Hə?

Etina etmədiyi bu körpə buzovun dilindən eşitdiyi təhqir Çelkaşın bədəninə titrətmə salmışdı. Söhbət zamanı ondan zəhləsi getdiyi halda, indi ona ədavət bəsləməyə başladı; cünki onun alovlu, saf gözləri, sağlam, gündən qaralmış üzü, qüvvətli və gödək qolları vardı; cünki onun kəndi və kənddə evi vardı, varlı bir kəndli onu özünə yeznə eləmək isteyirdi. Çelkaşın yanında bir körpə yerində olan bu heyvanın sərbəstliyi bu qədər sevməyi Çelkaşa ağır gəlirdi. Ona ki, azadlıq lazım deyil, o ki, azadlığın qədrini bilmir. Doğrudan da özündən pis və alçaq hesab etdiyin şeyi sevib-sevmədiyini gördükdə, adam bikef olur.

Oğlan Çelkaşa baxıb, onu öz ağası yerində görürdü:

– Axı, mən, – dedi, – bir söz demirəm. Özüm də iş axtarıram. Sən iş verdin, özgəsi verdi, təfavüt eləməz. Ancaq onu demək istə-

dim ki, sən fəhləyə oxşamırsan... Çox... yoluqsan. Bu, hər adamın başına gələ bilər. Məger əyyaş görməmişəm? O qədər görmüşəm ki... ləp səndən artıqlarını.

Çelkaş yumşaldı:

- Bəsdir, bəsdir! – dedi. – Razısanmı?
- Mən? Çox həvəslə! Nə verəcəksən?
- İşə görə. İşə baxar, tutulan balığın qədərinə baxar... Bir beşlik ala bilərsən. Anladın?

İş pula gəldikdə kəndlili məsələni aydınlaşdırmaq, şərti şumda kəsmək istəyirdi. Oğlan yenə şəkkə düşüb dedi:

- Yox! Bu, mənə əl verməz!

Çelkaş ciddiləşdi:

- Sus, danışma! Gedək meyxanaya!

Hər ikisi yanaşı yola düşdü. Çelkaş, özünü ağa hiss edən bir adam kimi bişlarını bururdu, lakin oğlan özünü ona tamamilə müti göstərməklə bərabər yenə də inanmir və qorxurdu.

- Adın nədir?

– Qavrila! – deyə cavan cavab verdi. Hisli-pashlı bir meyxanaya çatdıqda Çelkaş bufetə yanaşib, oranın daimi müştərisi kimi bir şüse araq, şoraba, ət qovurması və çay istəyib bufetçiyə:

- Hesabımı yazarsan! – dedi.

Bufetçi dinməz-söyləməz başı ilə razılıq verdi.

Burada Qavrilanın ürəyində ağasına qarşı bir ehtiram hissi əmələ gəldi. Bu adam zahirdə oğru olsa da hörmət və etibar sahibi idi.

– İndi biz yemək yeyərik və doyunca söhbət elərik. Hələlik sən otur, mən bir yer var, dəyiş bu saat qayıdırıam.

Çelkaş getdi, Qavrila ətrafına tamaşa eləyirdi. Meyxana qaranlıq və rütubətli bir zirzəmidə idi. Araq qoxusu, buranı doldurmuşdu. O biri stolda, Qavrilanın qarşısında sarısaqqal, matros paltarında, kömür tozu və qatrana bulaşmış, sərxoş bir adam oturmuşdu. O, tez-tez hicqıraraq, qələt-qülət sözlərdən quraşdırılmış bir mahnı oxuyurdu. Görünür o, rus deyildi.

Onun arxasında əyləşən iki nəfər qara saçlı, üzü gündən qaralmış, cindir paltarlı moldaviyalı qız da sərxoşcasına mahnı oxuyurdu.

Sonra qaranlıq künclərdən müxtəlif biçimli, yarımsərxoş, saçları pırtlaşıq, davakar adamlar çıxmaga başladı.

Qavrila qorxub, ağasının tez qayıtmasını arzu edirdi. Meyxanadan çıxan səslərin hamısı bir-birinə qarışib, böyük bir heyvanın

böyürməsinə bənzəyirdi. Yüzlərlə səsə malik olan bu heyvan, sanki kor-koranə bu daş quyudan çıxmaga çalışır və yol tapa bilmirdi..

Qavrila bədənində bir məstlik və ağırlıq hiss edirdi, bu səbəbdən başından ağrı tutdu, hər tərəfə qorxu ilə baxan gözləri dumanlandı.

Çelkaş gəldi. Yeyib-içib, söhbət etməyə başladılar. Üçüncü badədən sonra arağın buxarı Qavrilanın başına vurdu. Kefi kökəldi, onu belə lezzətli nahara qonaq edən ağasına xoş bir söz demək istədi. Amma nədənsə, boğazına tixanan söz ağırlaşmış dilinə gəlmirdi.

Çelkaş ona baxıb, istehza ilə güldü:

– Kefləndin!.. Eh, həpənd!.. Beş badədən?.. Bəs necə işləyəcəksən?..

Qavrila dili dolaşa-dolaşa:

– Dostum!.. Qorxma! İşimdən razı qalarsan!.. Gəl bir səni öpüm! Gəl! – deyirdi.

– Yox, yox! Al, bir az da iç!

Qavrila içməkdən axırda elə bir hala gəldi ki, gözünün qarşısındakı şeylər müntəzəm, dalğavari bir şəkildə hərəkət etməyə başladı: bu da onun ürəyinin bulanmasına səbəb oldu. Üzdənə həm fərəh, həm axmaqlıq ifadəsi vardı. Bir söz demək istədikdə, ancaq dodaqları bir-birinə dəyiib, mırıltiya çevrilirdi. Çelkaş nəyi isə xatırladı, ona baxıb, bişərini eşir və gülümsünürdü.

Meyxana sərxoşların səsindən guruldayırdı. Sarı matros başımı stolun üstünə qoyub yatmışdı.

Çelkaş qalxdı və Qavrilaya:

– Dur, gedək, – dedi.

Qavrila qalxmaq istədi, bacarmadı, qəliz bir söyleş söyüdү və sərxoşcasma mənasız-mənasız güldü. Çelkaş yenə Qavrilanın qarşısında əyleşib:

– İş bitdi! – dedi.

Qavrila ara vermədən gülür, küt nəzərlərlə ağasına baxırdı. Ağası isə diqqətlə, açıq və fikirli gözlərini onun üzünə dikmişdi. O, öz qarşısında, həyatını canavar caynaqlarına keçirmiş bir adamı – Çelkaşı görürdü. Çelkaş onu hər tərəfə çevirməyə özündə qüvvə hiss edirdi. Çelkaş onu qumar kartı kimi əzişdirməyə, həm də kömək edib əməlli-başlı bir kəndlə halına salmağa qadir idi. Özünü başqasının ağası hesab edən Çelkaş düşünürdü ki, taleyinin ona içirdiyi camı, bu oğlan heç də içə bilməyəcəkdir. O, bu oğlanın halına həm acıyr, həm həsəd aparırıd; gah ona gülür, gah da onun

bir özgə adəmin caynağına keçə bileyəyini fikrinə gətirib, qəmgin olurdu. Nəhayət, Çelkaşın bütün hissələri toplaşıb, bir ata və işgūzar adam hissinə döndü. Oğlana yazığı gəlirdi, amma oğlan ona lazımdı. Çelkaş Qavrılanın qoltuğuna girib, dizi ilə daldan yavaşca itələye-itələye meyxanadan çıxardı, odun yiğinının kölgəsinə yıxdı. Özü də yanında oturub, çubuq çəkməyə başladı. Qavrila bir az o yan-bu yana çevrilib böyürdü və yatdı.

## II

Çelkaş, qayığın avarları ilə məşğul olan Qavrıldan yavaşca:

- Hə! Hazırsanmı? – deyə soruşdu.
- Bu saat, qayığın halqaları yerlərinə möhkəm oturmur. Avarla bir-iki vurmaq olarmı?
- Yox, yox! Heç səs-küy salmaq olmaz!.. Əlinlə bərk bas, gedib yerinə oturar.

Buraya çoxlu qayıq, yelkənli Türkiyə fəlüqləri toplanmışdı. Bunnarın bəzisi palid, bəzisi şümşad, səndəl və sərv kötükləri ilə yüklü idi. Gəmilerin bəzisi dolu, bəzisi yarıyadək boşalmış idi. Çelkaş və Qavrila bu gəmilerdən birinin burnuna bağlanmış qayıqda əlləşirdilər.

Gece qaranlıq idi. Qalın bulud göyün üzünü bürdüyündən bir ulduz belə görünmürdü. Dənizin üzü qara, sakit və yağ kimi qatı idi. Dalğalar hər tərəfə nəm, duzlu bir qoxu yayıb, gəmilerin böyrünə toxunduqca Çelkaşın qayığını titrədirdi. Sahildən xeyli uzaqda böyük gəmilerin gövdələri, başları əlvan fenerlərlə bəzənmiş dörləri görünməkdə idi. Hədsiz fenerlərin işığını eks etdirən sarı ləkələr dənizin səthində gözəl bir tərzdə oynasmaqdır idilər. Dəniz, bütün günü axşamadək ağır iş görmüş fəhlə kimi şirin və dadlı yuxuya getmişdi.

- Gedək! – deyə Qavrila avarları suya saldı.
- Hazır! – deyə Çelkaş sükana bir təkan vurub, qayığı gəmilərin arasındaki su cığırına saldı; qayıq suyun üzü ilə sürətlə sürüşüb getdi; avarların altında parçalanmaqdə olan su, yaşıł fosforlu bir şölə verməyə başladı. Bu şolənin uzun lenti qayığın arxasında xəfifcə görünürdü. Çelkaş mehriban dillə xəbər aldı:
- Başın necədir? Ağrımır ki?
- Bərk! Çuğun kimi uğuldayır! Su ilə islədəcəğəm.

– Su nəyə lazımdır? Al, içərini işlat, daha tez ayılsan! – deyib, Çelkaş ona bir şüşə araq uzatdı.

– Doğrudanmı? Allah, səndən mədəd! – deyib içməyə başladı. Yavaş bir qurtultu eşidildi.

– Bəsdir!.. Əlinə fürsət düşdü deyə sevinirsən? – deyə Çelkaş şüşəni onun əlindən aldı.

Qayıq yenə gəmilərin arası ilə səssizcə və asanlıqla getməyə başladı. Bir az sonra gəmilərdən ayrıldı. Qarşılarda sonsuz, qüdrətli və parlaq dəniz açıldı. Dəniz sularının uzaq üfüqlərində sarı, ağ, mavi və bənövşəyi bulud dağları göye doğru ucalmaqda idi. Yaşıl dəniz suyu rəngində, qurğuşun kimi ağır və qəmgin kölgəli buludlar ötüşə-ötüşə bir-birinə qarışır, bəzən bir-birini qovub toplaşır, rəngləri qarışır, sonra yenə ayrılib, yeni rəngə və böyük, qəribə şəkillərə düşündü. Sanki bu cansız və ağır kütləni əcəl gəzdirdirdi. Sanki orada – dənizdən uzaqlarda tükenməz, bitməz buludlar eyni etinasızlıqla göy üzündə daima sürünençək və milyonlarla qızıl gözlü ulduzların pak və müqəddəs parıltılarını yuxulu dənizə əks etdirməyə və bununla da insanlarda yüksək hissər oyatmağa mane olacaqdı.

– Dəniz yaxşıdır mı? – deyə Çelkaş soruşdu.

Qavrila avarları müntəzəm surətdə, qüvvətlə dənizə cirparaq:

– Pis deyil! Ancaq bir az qorxuludur! – dedi.

– Qorxuludur! Ay axmaqsan ha!

Bu oğru, dənizi ürəkdən sevirdi. Onun əsəbi və coşqun təbiəti, bu sonsuz qüvvətli, azad və qaranlıq genişliyin tamaşasından doymurdu. Öz sevgilisi haqqında belə söz eşitmək onu təhqir edirdi. Qayığın arxa tərəfində oturub, sükanla suyu yararaq, tam bir sükütlə qarşıya baxır və məxmər kimi düz yol ilə uzaqlara beləcə getməyi çox arzu edirdi.

Dəniz onda, həmişə, ruhunu bürüyən və yaşayışın murdarlıqlarından bir az təmizləyen isti, geniş bir hiss oyadırdı. Burada həyat öz əhəmiyyətini, düşüncə isə kəskinliyini itirirdi. O, burada, su və hava içinde özünü daha yaxşı görməyi sevirdi. Gecələr dənizin xərif və yuxulu tənəffüsünün səsi etrafə yayılırdı; bu tükenməz səs insanın ruhunu sakitləşdirir, pis niyyətləri oxşaya-oxşaya əhliləşdirir, onda qüdrətli xəyallar oyadır...

Qavrila birdən qayığa narahatcasına göz gəzdirib:

– Bəs qayığın kəndirləri haradadır? – deyə soruşdu.

Çelkaş diksindi:

– Kəndirlər? Burada, mənim yanımıdadır! – dedi.

Lakin Çelkaş işin həqiqətini gizlədib, bu cavan uşağa yalan deməsindən utandı. Cavanın sualı ilə dağilan gözəl xəyal və hissərinə təəssüf etdi. O hirsləndi. Ürəyində yatmış olan kin onu boğmağa başladı, acıqlı bir səslə Qavrilaya:

– Necə ki, oturmuşsan, otur! – dedi. – Özgənin işinə qarışma; səni avar çəkməyə tutublar, çək! Dilini saxlamasan axırdı ziyan çəkərsən, anladın?

Qavrila bir dəqiqəliyə avari əlindən buraxıb, oturduğu yerdə qurdalanmağa başladı. Qayıq dayandı.

– Avari çək!

Qəлиз söyüş havanı titrətdi. Qavrila avarları çırpıldı. Qayıq sanki qorxub ürkərək suyu yarib sürətlə getdi.

– Yavaş-yavaş!

Çelkaş qayığın dal tərəfində ayağa qalxıb, avarları əldən qoymayaraq, qorxudan özünü itirmiş, rəngi qaçmış Qavrılanın üzünə soyuq nəzərlə baxdı. İkiqat olmuş Çelkaş sıçramağa hazır pişiyə oxşayırdı. Dişlərinin qəzəbli qıçırtısı eşidilirdi.

Dənizdən sərt bir səs eşidildi:

– Bağıran kimdir?

– Tez ol, avar çək, şeytan! Avari suya yavaş vur. İt kimi öldürürəm, cəld avarla! Bir, iki! Nəfəsini çəksən, parça-parça elərəm!..

– deyə Çelkaş piçildədi.

Yorulmuş və qorxudan özünü itirmiş Qavrila ancaq dodağı altında:

– Ya Məryəm!.. Ya İsa!.. – deyirdi.

Qayıq sərrast dolanıb, sahildə görünən dörlərə və əlvən fənərlərə tərəf getdi. Yenə səs eşidildi:

– Ey! Kimdir orada bağıran?

Bu dəfə səs əvvəlkinə görə uzaqdan gəlirdi. Çelkaş xatircəm oldu və səs gələn tərəfə:

– Bağıran özünsən! – dedi, sonra üzünü dua oxumaqda olan Qavrilaya döndərdi:

– Bəxtin gətirdi, qardaş! Əger bu şeytanlar bizə çatsa idilər, axır günün idi! Anlayırsan? Səni bir baş balıqların yanına göndərəcəkdir!

İndi Çelkaş arxayı və mehriban danışındı, qorxudan hələ özünə gəlməmiş Qavrila yalvarmağa başladı:

– Gəl sən məni boşla! Allah xətrinə boşla. Məni kənara çıxar... Ay, ay, ay! Lap evim yıxıldı! Allah xətrinə məni boşla! Axı mən

sənin nəyinə lazımmam! Bacarmırıam! Belə işlər görməmişəm! Birinci dəfədir, pərvərdigara! Mən burada öleceyəm! Necə oldu ki, sən məni belə dolaşdırın! Günah deyilmə? Axı, məni məhv edirsən!.. Bir işə bax da...

Çelkaş açıqlı:

– Necə işdir? Hə? De görüm necə işdir?

Cavanın qorxaqlığı Çelkaşın xoşuna gəlirdi. O, Qavrilanın bu halından həzz alırdı. O, öz-özünə deyirdi: – Afərin Çelkaş, ığid oğlansan!

– Üstüörtülü işlər, qardaşım! Allah xətrinə. Məni boşla! Axı, məni nə edəcəksən? Hə? Burax...

– Danışma! Lazım olmasaydın, səni götürməzdim. Anladın? Danışma!

– Ay Allah – deyib, Qavrila dərin ah çekdi. Çelkaş açıqlandı:

– Zarıldama!

Qavrila daha özünü saxlaya bilməyib, ahəstə ağlayırdı; burnundan axan suyu silib, yerində qurdalanırdı. Qayığı da sürətlə surməkdə davam edirdi. Qayıq qabaqda dayanmış gəmilərin arasında gizlənib, dar çığıra düşdü.

Çelkaş:

– Bilirsənmi nə var? – dedi. – Səndən hər nə xəbər alsalar, cavab verməzsən; yoxsa, özünü ölmüş bil! Anladın?

Qavrila bu şiddətli əmrin qabağında ancaq əlini tovladı və dedi:

– Vay mənim halıma! Qismətim bu imiş!

Çelkaş ötkəm səslə:

– Ulaşa! – deyə piçildədi.

Bu piçiltidən sonra Qavrila tamamilə ağlıı itirdi, o, özünü bir fəlakət qarşısında hiss eləyirdi.

Avarları qeyri-ixtiyari suya salıb, geri çəkir, yenə sudan çıxarıb, yenə də suya salırdı, həmişə də gözlərini çariqlərinə dikmişdi.

Sahilə toxunan dalğaların dəhşətli şaqquqtısı vahiməli idi. Limana çatdılar... Qara daş divarların dalından adamların səsi, suyun şiriltisi, nəğmələr və nazik fitlər eşidilməkdə idi.

Çelkaş ahəstə səslə dedi:

– Dayan, avarları burax! Əllərini divara dayaq ver, bir az ehmal-h, heyvan! – Qavrila əli ilə sürüşkən divara yapışaraq, qayığı divar dibi ilə apardı. Qayıq böyrünü divara sürtərək, səssiz gedirdi.

— Dayan! Avarları ver! Bura ver! Pasportun haradadır? Torbadır mı? Torbanı bura ver! Tez ol! Əzizim, dostum, bu onun üçündür ki, sən qacmaysan! İndi qaça bilməzsən! Avarsız yenə bir növ qaça bilərsən, amma pasportsuz qorxub, bir yana tərpənə bilməzsən! Burada gözlə, səsini çıxarsan, özünü dənizin dibində bil!

Çelkaş əli ilə nədənsə yapışib, havaya qalxdı, divarın dalında yox oldu.

Çelkaşın belə cəld atılmasından Qavrila diksindi. Bir anda bu bigli, ariq oğlanın hüzurunda hiss etdiyi qorxunun ağır daş kimi ciynindən düşdüyüni hiss elədi... İndi qaçmaq gərək!.. Rahat nəfəs alıb, ətrafına baxdı. Sol tərəfdə suda dorsuz, tabuta bənzər bir gəminin gövdəsi görünürdü, gəmi boş və adamsız idi. Dalğalar onun böyrünə dəydikcə, ağır xırıltiya bənzər əks-səda əmələ gəlirdi. Sağ tərəfdə soyuq və ağır ilana bənzər yaşı, sürüşkən bir divar durmuşdu. Arxada sıyıq gəmilər, qarşıda, divarda bu tabutun kənarı arasında sakit yatmış, üzərində qara buludlar gəzən dəniz durmaqdı idi. Sakitcə hərəkət edən qara buludların ağırlığından insanın ürəyinə bir dəhşət çökürdü: sanki bu saat onlar adamın üstünə tökülib, öz ağırlıqları ilə əzəcəklər. Bunların hamısı soyuq, qara və qorxunc idi. Qavrılanın ürəyinə qorxu düşdü. Bu qorxu Çelkaşın yolda verdiyi qorxudan daha ağır idi. Bu qorxu Qavrılanın içine dolduqca, ürəyini əzirdi, bir parça et kimi sixib, suyunu çıxarırdı.

Ətraf sakit idi. Dənizin nəfəsindən başqa bir səs eşidilmirdi. Buludlar əvvəlki kimi göyün üzündə sakitcə üzməkdə idi. Lakin dənizdən yeni buludlar qalxıb, onların miqdarını artırırdı. Göyə baxan onu da bir dəniz, ancaq firtinalı bir dəniz zənn edərdi. Onu sakit yuxulu və hamar dənizin üzərinə çəvrilmiş dalğalı bir dəniz zənn edərdi. Buludlar qıvrım və bozarmış saçاقları ilə sahilə yüyməkdə olan dalgalara bənzəyirdi.

Qavrila özünü bu sakit qaranlığın və gözel manzərenin arasında əzilmiş hiss edir, ağasının tezliklə qayıtmasını gözləyirdi. Bəlkə, getdi gəlmədi? Vaxt buludların yeriindən də ağır keçməkdə idi, sakithik getdikcə dəhşəti artırırdı. Budur, divarın dalından danışığa oxşar bir şırlıtı, xışlıtı və piçılıtı eşidildi. Qavrila dərhal öləcəyini yəqin etdi. Birdən Çelkaşın səsi gəldi:

— Ey, yatmışan? Tut!.. Ehmalca!

Divardan bir ağır dördbucaq tay enməkdə idi. Qavrila onu alıb, qayığa qoydu. Dalınca biri də gəldi. Sonra divarın üstündə Çelkaşın

uzun gövdəsi göründü. Haradansa, avarlar hazır oldu. Qavrilanın torbası ayağının altına düşdü. Çelkaş qayığın dal tərəfində oturdu.

Qavrla ona baxıb, sevincindən güldü:

– Yoruldunmu? – deyə soruşdu.

– Bir az! İndi avarları yaxşı tərpet, gücün çatdıqca, yaxşı qazanc var! İşin yarısını görmüşük, bu şeytanların gözlərindən yayınıb qurtarsaq, pullarını al, özünü ver Maşkanın yanına! Maşkan varmı? Ay uşaq!

– Yoxdur!..

Qavrla gücү gəldikcə səy edirdi; sinəsi körük, qolları polad yay kimi işləməkdə idi. Qayığın altında su çağlayırdı, arxada əmələ gələn mavi ciğir getdikcə genəlirdi. Qavrilanın bədənini birdən tər basdı; amma buna baxmayaraq, o, var gücünü avarlara verirdi. Bu gecə vaxtında iki dəfə qorxu çəkdikdən sonra, üçüncü bir qorxu çəkməyi istəmir və ancaq birçə şey arzu edirdi, – bu murdar iş tez qurtarsın və kənara çıxıb, bu təhlükəli adamın tələsindən qaçın! Yoxsa, doğrudan bu, onu öldürə də bilər, Həbsxanaya saldırı da bilər! – Bilmərrə danışmamağı, onun sözünün qabağına söz deməməyi, hər nə buyursa, dinməz-söyləməz əməl etməyi qərara aldı. Onun şərindən salamat qurtarandan sonra gedib kilsədə Ecazkar Nikolay üçün dua oxumağı nəzir elədi. Onun sinəsindən ehtirashı dua çıxmağa hazır idi. Amma özünü saxlayıb, buxar maşını kimi piqqıldayaraq, dinmədən gözaltı Çelkaşa baxırdı.

Quru, uzun bədənini irəliyə eyən Çelkaş, uçmağa hazırlaşan quşa oxşayırırdı. Laçın gözləri kimi iti gözlərini qabağa zilləmişdi, donqar vəhşi burnunu qabağa vermişdi; əlinin biri sükanda idi, o biri ilə təbəssümədən əyilməkdə olan nazik dodağının üstündəki bığını eşirdi. Çelkaş həm bugünkü müvəffəqiyyətindən, həm özündən və həm qorxudub, özünə qul etdiyi cavandan çox razi idi. Sabahkı ləzzətli kefi, eyş və işreti xəyalından keçirirdi, öz qüvvətindən və bu cavanı əsir etməsindən həzz alırdı. Qavrilanın səy etməsinə baxıb, yazıçı gəldi; ona ürek-dirək vermək istədi və gülerek dedi:

– Deyəsen, çox qorxdun, eləmi?

Qavrla öskürüb dedi:

– Eybi yoxdur...

Daha avarlara o qədər zor vermə, bəsdir! Bircə yer də var, orani keçəndən sonra dincini alarsan!

Qavrla itaet edərək dayandı və köynəyinin qolu ilə alınının tərini silib, yenə avarları suya saldı.

— Yavaş avarla, su səs eləməsin! Bircə darvazadan addamaq lazımdır. Yavaş-yavaş... Buranın adamları yamandırlar... Adamla tüfəng zarafatı eləyə bilerlər. Alnında ele bir qoz bitirdərlər ki, nəfəsin də çıxmaz.

İndi qayıq suyun üzü ilə sessiz getməkdə idi. Ancaq avardan dənizə mavi damcılardan düşür və düşdürü yerdə abi ləkələr salırdı. Gecə getdikcə qaranlıqlaşır və sakitləşirdi. Artıq göy firtinalı dəni-zə bənzəyirdi; buludlar suyun üzərinə hamar və ağır pərdə kimi çəkilib, alçaqda rahat durmuşdular. Dəniz isə sakit və qara idi. Dənizdən isti və duzlu qoxu yayılmışda idi. O, indi əvvəlki kimi geniş görünmürdü. Çelkaş piçildiyirdi:

— Ax, bir yağış yağışsaydı, nə yaxşı olardı! Yağış pərdə kimi bizim qabağımızı tutardı, gözə görünmədən keçərdik!

Qayığın sağından və solundan, qara suyun içindən sakit, qəmğin binalar – barjalar meydana çıxırdı. Onlardan birinin üstündə əli fənərli bir adam gəzirdi. Dəniz gəmilərin böyürlərini sığallayıb, sanki onlara yalvarırdı. Gəmilər isə heç bir güzəştə getmək istəmə-yərək, dənizlə mübahisə edir kimi, soyuq bir eks-səda ilə cavab verirdi...

Çelkaş güclə eşidilən piçilti ilə dedi:

— Keşikçidir!

Çelkaş Qavrilaya yavaş-yavaş avar çəkməyi əmr edən zamandan sonra Qavrilanın canına yeni bir qorxu düşmüşdü. O özünü qabağa, qaranlığa verib bədəninin böyüdüyünü hiss edirdi. Damarları və sümükləri bir-birindən ayrılmış kimi ağrıyırdı. Fikirlə dolu başı da çatlayırdı. Kürəyinin dərisi gicmiş, ayaqlarına guya kiçik, iti və soyuq iynələr batırdı. Qaranlığa diqqətlə baxmaqdan gözləri ağrıyırdı. İndicə qaranlıqdan qarşılara bir şeyin çıxıb: “Dayanın, oğrular!” deyə qışqıracağını gözləyirdi.

Çelkaşın ağızından “Keşikçilərdir!” sözü çıxanda o diksindi: ağır fikirlər od kimi onun bədənini deşib, sinirlərinə toxundu. O, bağırıb köməyə adam çağırmaq istəyirdi. Ağzını açıb, bir qədər qalxdı, sinəsini irəli verib, hava ilə doldurdu və ağızını ayırdı... Bir-dən qamçı dəymış adam kimi titrəyib, gözlərini yumaraq, qayığın dibinə yixıldı.

...Qayığın qabağında, uzaq üfüqlərdə, dənizin qara suyundan alovə bənzər mavi böyük bir qılınc qalxaraq, gecənin qaranlığını yaradı, iti ucu ilə buludları çizib, mavi bir xətt kimi dənizin sinəsinə

sancıldı. Onun işığında dənizin içindən, indiyədək görünməyən qara gəmilər çıxdı. Sanki indiyədək dənizin dibində qalmış bu gəmilər, su üzərində olanları seyr etmək üçün həmin odlu qılıncın əmri ilə suyun üzünə çıxmışdı. Gəmilərin dörlərə dolaşan kəndir-ləri dəniz otlarına oxşayırırdı. Mavi odlu qılınc parıldayaraq, təkrar qalxdı, qaranlığı yardı, bir başqa tərəfə düşdü. Orada da indiyədək görünməyən gəmilər meydana çıxdı.

Çelkaşın qayığı suyun üzündə dayanıb, yırgalanırdı. Qavrila qayığın içərisində əlləri ilə üzünü örtüb uzanmışdı. Çelkaş ayağı ilə onu itələyib, acıqlı, lakin yavaşça deyirdi:

– Axmaq, bu gömrükxana gəmisidir!.. O da elektrik fənəridir! Ayağa dur, heyvan! Bəlkə, işığı bizim üstümüzə saldılar, məni də bəlaya salarsan, özünü də!

Nəhayət, belinə bir-birindən bərk iki təpik dəyəndən sonra, Qavrila qalxıb, hələ də gözlərini açmağa qorxaraq, öz yerində oturdu və avarları tapıb, qayığa hərəkət verdi.

– Yavaş! Öldürərəm ha, yavaş! Axmaq, nədən qorxdun? Hə? Qanmaz... Fənərdir vəssalam! Avarları yavaş çək, şeytan! Qaçaq mal aparanları axtarırlar! Qorxma, daha bizə çatmazlar! İndi biz... – Çelkaş qürurla ətrafına baxdı – ... əlbəttə qurtardıq, uzaqlaşdıq, bəxtin gətirdi, heyvan!

Qavrila ağır-ağır nəfəs alaraq avar çəkirdi, enib qalxmaqdə olan odlu qılıncı gözaltı tamaşa edirdi.

Çelkaşın “fənərdir” sözünü inanmırırdı. Dənizi gümüşə bənzədən, qaranlığı yarıya bölən soyuq, mavi işiq Qavrilanın ürəyinə yeni bir qorxu salmışdı. İndi maşın kimi avar çəkir və odlu qılınc indicə başından düşüb, onu iki parça edəcəkmiş kimi büzüşürdü. İndi onun ürəyində heç bir arzu qalmamışdı, o, cansız bir cəsəd idi. Bu gecə çəkdiyim iztirab ondakı insanlıq hissiyyatını tamamilə məhv eləmişdi.

Çelkaş isə sevinirdi. Belə sarsıntılara adət olmuş sinirləri rahatlaşmışdı. Bığları ehtirasla titrəyir, gözlərindən od parlayırdı. Kefi kök bir halda dişlərinin arasından fit çalır, dərin nəfəs alaraq, dənizin sərin havasını udurdu. Ətrafa nəzər salır və gözləri Qavrilaya sataşanda mehbəncasına gülümsünürdü.

Külək qalxdı, dənizi oyadıb, hərəkətə gətirdi. Buludlar çox nazik və şəffaf olsalar da, göyün üzünü bütbüüt örtmüsdürlər. Dənizin üzərində yüngül bir külək əsməsinə baxmayaraq, buludlar hərəkətsiz durub, sanki dumanlı və yorucu bir fikrə dalmışdı.

— Hə, ayıl qardaş, vaxtdır! Gör nə hala düşmüsən, elə bit, bədənindən ruhun tamamilə çıxıb, yerində bir torba sümük qalıbdır! Qorxma, daha qurtarmışıq! Ey!.. — Danışan Çelkaş olsa da, Qavrila insan səsi eşitməkdən fərəhlənib yavaşca cavab verdi:

— Eşidirəm!  
— Di qalx! Yaramaz... Sükanda otur, avarları mənə ver! Bilirəm, yorulmusan!

Qavrila şüursuz bir halda qalxıb, yerini dəyişdi. Çelkaş onunla üz-üzə oturarkən, Qavrilanın ayaq üstündə dura bilməyəcək dərəcədə titrədiyini gördü. Ona daha da yazığı gəlib, əlini ciyminə qoydu:

— Qorxma, qorxma! Əvezində yaxşı qazanmışan! Sənə yaxşı mükafat verəcəyəm! Bir iyirmi beşliklə necəsən? Hə!

— Heç nə istəmirəm, məni kənara çıxar.

Çelkaş tüpürüb, avar çəkməyə başladı. Dəniz oyanıb, xırda dalğalar əmələ gətirərək, qayığın ətrafına köpükdən saçaq düzənməyə və bir-birilə çarpışdırıb, toz kimi dağlımağa başlamışdı. Köpükler fisiltı ilə əriyib nəfəs çekir, bu çarpışma və fisiltılardan bir musiqi ahəngi əmələ gəlirdi. Qaranlıq sanki canlanmışdı.

Çelkaş yenə başladı:

— Yaxşı a, gedəcəksən kəndə, evlənəcəksən, yer sürməyə, toxum səpməyə başlayacaqsan, arvadın uşaq doğacaq, onlara yedirməyə çörəyin kifayət eləməyəcək, bütün ömrünü əziyyət çekib, qabıq qoyacaqsan... Nə olsun? De görüm, bunda nə ləzzət var?

Qavrila titrək səslə qorxa-qorxa:

— Əşİ, nə ləzzət?

Külək bir neçə yerdən buludu söküdү və bu yerlərdən göyün mavi parçaları və bir neçə ulduz göründü. Ulduzların dalgalara düşmüş əksleri oynasır, gah itib-batır, gah yenə parıldayırdı. Çelkaş dedi:

— Sağ tərəfə bas! Mənzilə çatırıq, daha qurtardı! Böyük iş gör-dük!.. Görürsənmi, bir gecədə yarım min manat çırçıçırdım! Hə, necədir?

Qavrila inanmayaraq, istehza ilə “yarım min” deye qorxub,ayağı ilə tayın birini itələdi və soruşdu:

— Bu nə olan şeydir?  
— Bu, qiymətli şeydir! Qiymətinə satsan min manatdan artıq çıxardar! Mən isə baha satmaq istəmirəm. Qoçaqlıq deyilmi?

Qavrila sual vermiş kimi:

— Bəli? — deyə səsini uzatdı, sonra dərindən bir ah çəkib, — bu qədər dövlət mənim elimə düşsəydi... — dedi və kənddəki azacıq torpağını, onun ehtiyaclarını, anasını, yolunda əziyyətlə işlədiyi və bugecəki kimi zəhmət çəkdiyi uzaq vətənini... Hamısını xəyalından keçirdi. Dağ üstündən çay aşağı uzanan qayın ağacı, ağ söyüd, üvez ağacı və cir gilas meşəsi arasında gizlənən kənd gözünün qarşısında canlandı. “Ax, nə yaxşı olardı!” — deyib dərin bir ah çəkdi.

— Bəli, vaqona minib, birbaş evə! Kəndin bütün qızları səni sevəcəklər! Xoşuna gələnini ala bilərsən! Özün üçün bir ev tikərsən. Yox, bu pul ev tikdirməyə çatmaz...

— Doğrudur, evə çatmaz. Bizim yerdə taxta-direk bahadır.

— Nə eyibi var?.. Köhnəni düzəldərsən. Atın necə, varmı?

— Atım? Var! Ancaq çox qocadır.

— Onda at da lazımdır. Yaxşı at... İnək... qoyun... toyuq-cüce... hə?

— Nə olardı? Pərvərdigara, necə rahat dolanardım!

— Bəli, qardaş, firavanlıqla dolanardin. Belə işləri mən də bir az anlayıram. Bir vaxt mənim də yuvam var idi. Atam kənddə birinci dövlətli idi.

Çelkaş aramlı avar çəkirdi. Qayıq, yanlarına toxunan dalğaların üstündə oynayaraq, qara dənizin üzərində gedirdi. Dənizin də hərəkəti get-gedə qüvvətlənirdi. Hər ikisi üz-üzə oturub, ətraflarına baxaraq, fikir dəryasına qərq olmuşdu. Çelkaş Qavrılanın yadına kənd həyatını salmaqla bir qədər təsəlli vermək istəyirdi. Onunla danışqda əvvəlcə özü xəlvətcə gülürdü, sonra sual verdikcə, özünün çoxdan yadırğamış olduğu kənd həyatı gəlib gözünün önündə durdu. Axırda qızışib, cavana sual verib, cavab almaq əvəzinə, özü ona nağıl etməyə başladı:

— Qardaş, kənd həyatında ən mühüm şey azadlıqdır! Özün-özünə ağasan, sənin özünə mexsus evin var! Dəyərcə bir şey olmasa da, yenə özünündür! Yerin var! Bir ovuc da olsa, yenə özünündür! Öz torpağında padşahsan!.. Sənin siman var... sən hamidən özünə hörmət tələb edə bilərsən... Elə deyilmi? — deyə Çelkaş ruh yüksəkliyilə damışdı.

Onun söhbətinə diqqət verdikcə, Qavrila da ruhlanırdı. Axırda kimlə danışdığını da büsbütün unutdu və gözünün qabağında özü kimi atadan-babadan qan-tər içində əkinçiliklə məşğul olan bir kəndli gördü, sanki o, öz xahişi ilə kənd həyatından ayrı düşdüyü üçün, indi cəzasını çəkirdi.

— Doğrudur, qardaşım! Lap doğrudur! Bir özüne bax! Torpaqsız sen neyə lazımsan? Torpaq deyəndə, adamın anasıdır! Uzun müddət yadından çıxmaz!

Çelkaş fikrə getdi... O, sinəsində bir yanğı hiss etdi. Həmişə, mənliyinə toxunularken o bu hala düşərdi. Xüsusən, toxunan adam onun gözündə qiymətsiz bir adam olduqda, o, çox pozulardı! Odur ki, hırslı dedi:

— Boşboğazlığa bax ha!.. Yoxsa, bu sözlərimin ciddi olduğunu zənn edirsən? Cibini gen aç!

Qavrila yenə teşvişə düşərək dedi:

— Qəribə adamsan! Mən məgər sənin haqqında deyirəm? Sənin kimilər coxdur! Eh, dünyada bədbəxt adam coxdur!.. Səfillər coxdur...

— Otur, suiti, avar çək! — deyə Çelkaş qısaca əmr etdi və nədən-sə dilindən tökülməkdə olan qəliz söyüsləri dayandırmağa can atdı.

Yenə yerlərini dəyişdilər, Çelkaş tayların üstündən addadıqda Qavrlanın belinə bir təpik vurub, suya salmaq istədi. Sonra yenə özünü saxlayıb, hətta onun üzünə baxmağa belə cürət etmədi.

Qısa danışq qurtardı, amma Qavrlanın sakit oturması belə Çelkaşın xeyalını kəndə tərəf çəkirdi... Çelkaşın bütün fikri keçmişdə olduğundan qayığı idarə etməyi unutdu, qayıq açıq dəryada məchul bir tərəfə üz tutdu. Qayığın öz yolundan çıxdığını dalğalar sanki anlayaraq, onu öz ciyinlərində atıb tutaraq oynadı, avarların altından çıxan mavi işıqlarla oylənirdilər. Çelkaşın gözünün qarşısında uzaq keçmişin mənzərələri, on bir illik bir səfillik səddi ilə aralanan keçmişin mənzərələri sürətlə dəyişilməkde idi. Qırmızıyanaq və mehriban gözlü anasını, sərtüzlü, sarı saqqalı heybətli atasını, özünün nişanlı günlerini, qara gözlü, uzunsaçlı, əqli-canlı, şən arvadı Anfisanı, yenə özünün gezəl qvardiya soldatlığı vaxtını, yenə aşasını — bu dəfə qocalmış, işləməkdən beli bükülmüş aşasını, bürüşüb yerə eyilmiş anasını, qvardiya soldatlığından qayıdan vaxt xalqın onu qarşılamasını və aşasının kənd içində öz gözəl, sağlam, uzun bıgli oğlu ilə öyündüyünü aydın görürdü... Bədbəxtlər üçün bir əzab vasitəsi olan xatirat, hətta keçmişdəki daşlara da can verir, keçmişdə içilmiş zəhərə bal damcısı qatırdı.

Çelkaş üzünə vətən yelinin dəydiyini hiss etdi. Bu yel onun qulağına anasının mehriban səsini, kəndli aşasının ciddi danışqlarını və çoxlu unudulmuş nəğmələri burnuna isə qar əridikdən sonra altından

zümrüd rəngli ipək kimi çıxan yazılıq zəmilerin ətrini gətirirdi... İndi Çelkaş özünü bir səfil, avara, zavallı, tək və tənha hiss edirdi, o, damarlarında axan qanı yaradan həyat səhnəsində özünü həmişəlik kənara atılmış görürdü. Qavrila birdən səsləndi:

– Ey! Biz hara gedirik?

Çelkaş diksənib, qorxmuş vəhşi bir heyvan kimi ətrafa baxdı:

– Zəhrimər yoldan çıxıbdır ki! Eybi yoxdur, ürəklə avarla, bu saat mənzilə çatarıq!

Qavrila gülümsünərək:

– Deyəsən, fikir səni aparmışdı?

– Yorulmuşam...

– Daha bizi bunlar dolaşdırmazdır ki? – deyə Qavrila ayağı ilə tayları itələdi.

– Yox... Arxayı ol! Bu saat satıb, pullarını alacağam...

– Beş yüzmü?

– Ondan az olmaz.

– Yaxşı puldur! O pul mən yazığın əlində olsaydı!.. Eh, kefim kökelərdi!..

– Kənd işlərinəmi xərclərdin?

– Əlbəttə, bəs hara? O saat...

Bu sözlərlə Qavrila xəyal dəryasına qərq oldu. Çelkaş çox yazıq görünürdü. Bişləri sallanmış, sağ böyrü ləpələrdən islanmışdı; gözleri quyuya düşüb, işığını itirmişdi. Kirli köynəyinin büküklerindən belə görünən zavallı bir dalğınlıq, görünüşündəki vəhşiliyi silib yox etmişdi.

Çelkaş qayığı cəld döndərib, suyun içindən baş qaldıran qara bir şeyə tərəf sürdü.

Göyün üzü yenə də buludlarla örtüldü, narın, isti yağışın damaları sanki sevincə dalğaların üstünə dingildəməyə başladı.

Çelkaş əmr verdi:

– Dayan! Yavaş sür!

Qayığın burnu bir gəminin böyrünə toxundu. Çelkaş ucu qarmaqlı ağacı gəminin böyürlərindən asılmış kəndirə ilişdirib söyləndi:

– Qırılmışların hamısı yatıb? Nərdivanı ver!.. Yağış da gərek elə indi yağa idi, bir az qabaq yağa bilməzdi! Ey qubkalar<sup>1</sup>!.. Ey!..

Yuxarıdan mehriban bir səs eşidildi:

<sup>1</sup> Bu adamlar yunanmışlar. Yunan sularında qubka (süngər) istehsal edildiyindən Çelkaş onlara istehza ilə "qubkalar" deyirdi.

- Kimsən, Selkaşsan?<sup>1</sup>
- Nərdivanı burax!
- Kalimera<sup>2</sup>, Selkaş!
- Nərdivanı burax, hisli şeytan!
- Bu gün sen nə hırslı gəlmisin?
- Qavrila, dırmaş! – deyə o, öz yoldaşına müraciət etdi.

Bir dəqiqədə hər ikisi gəminin göyərtəsinə çıxdı, orada üç nəfər saqqallı, qara adam bir-birilə anlaşılmaz dildə danışıb, qayığın içində baxırdı.

Uzun əbaya bürünmüş dördüncü adam gəlib, Çelkaşa dinməz əl verdi, Qavrilaya şübhəli nəzərlə baxdı. Çelkaş ona müxtəsərcə:

– Səhərə pul hazırla! – dedi. – İndi mən yatmağa gedirəm! Qavrila, gedək! Yemək istəyirsənmi?

Qavrila:

– Yatmaq istəyirəm... – deyib, beş dəqiqədən sonra xoruldamağa başladı. Çelkaş onun yanında oturmuşdu, kiminsə çəkməsini ayağına geyib yoxlayır, düşüncəli bir halda tüpürüb, dişlərinin arasından fit çalırdı. Sonra geydiyi çəkməni çıxarmadan, əllərini başının altına qoyaraq, Qavrilanın yanında uzandı.

Gəmi oynaq dalğaların üstündə ahəstə yırğalanırdı; uzaqdan ağac ciriltisi eşidilirdi, yağış yavaş-yavaş gəminin üstünə tökülr, ləpelər gəminin böyrüne toxunurdu... bu səslər oğlunun xoşbəxtliyinə ümid bağlamayan bir ananın laylası kimi qəmli idi.

Çelkaş dişlərini qıçayıb, başını qaldıraraq, ətrafa baxdı... dodağı altında nə isə piçildadiqdan sonra yenə də uzandı... Ayaqlarını ayırdığından böyük qayçıya bənzəyirdi.

### III

Əvvəlcə Çelkaş oyandı, təlaşla ətrafa nəzər saldı və tez hələ də yatmaqdə olan Qavrilaya baxdı. Qavrila xoruldayırdı. Onun gündən qaralmış sağlam üzündə bir uşaq təbəssümü vardi. Çelkaş bir ah çəkib kəndir nərdivanla yuxariya çıxdı. Gøyün üzünü gümüşü bir bulud tutmuşdu. İslıqdı, lakin payız havası boz və sıxıntılı idi.

<sup>1</sup> Yunanlar “Ç” sesini tələffüz edə bilmədiklərindən “Selkaş” deyirlər.

<sup>2</sup> Kalimera – yunan dilində “sabahın xeyir” deməkdir.

İki saat sonra Çelkaş qayıtdı. Üzü qızarmış, bığları yuxarıya eşilmişdi. Ayağındaki möhkəm çəkmə, əynindəki kurtka və meşin şalvar onu ovçuya bənzədirdi. Geydiyi paltar nimdaş olsa da, hələ davamlı idi və ona yaraşırdı. Bu paltar onun bədənini enli, özünü kök göstərərək, ona bir döyüşkənlik görkəmi verirdi.

O, Qavrılanı ayağı ilə itələdi:

– Ey, dana, dur gedək!

Qavrila cəld qalxıb, yuxulu-yuxulu onu tanımadı. Böyümüş gözləri ilə qorxa-qorxa ona baxdı. Çelkaş qəhqəhə ilə güldü.

Axırda Qavrila da gülüb dedi:

– Buna bax! Lap ağa olub!..

– Bizdə belə şeylər tez başa gəlir. Amma yaman qorxaqsanmış ha! De görüm, dünən gecə neçə dəfə ölümə hazırlasdın?

– Özün görürsən ki, mən birinci dəfə belə işe düşmüşəm. Nahaq yere adam bada gedə bilər!

– Bir dəfə də səfər eləməklə necəsen? Hə?

– Bir dəfə də? Nə deyim?.. Mənim... xeyrim nədir?

– Məsələn: iki dənə yüzlük!

– İki yüzlük? Pis deyil... Gedərəm...

– Bəlkə öldün... Onda necə?

Qavrila güldü:

– Bəlkə ölmədim?.. Salamat qalsam, həmişəlik adam olaram!

Çelkaş güldü:

– Bəsdir! Zarafata salma. Gedək sahile!..

Yenə qayığa əyləşdilər, Çelkaş sükanda oturdu, Qavrila avar çəkməyə başladı. Göyün üzünü boz, hamar bulud örtmüdü. Bulanıq yaşıl dənizin, xırda dalğaları qayıçı atıb-tutur, oynadırdı. Qayığın burnundan sahilin sarı qumları görünürdü. Arxada isə sürü-sürü bir-birini qovan dalğalar və ağ köpükdən haşıyələnmiş dalgalı dəniz, daha uzaqda dənizin sinəsində yırğalanmaqda olan gəmilər, solda dor ağaclarından əmələ gəlmış meşə və şəhərin ağ evləri nəzərə çarpırdı. Sahildən dalğaların gurultusu dənizə yayılıb, yaxşı və qüvvətli bir musiqi ahəngi əmələ gətirirdi, bunların hamısının üstüne çəkilmiş duman pərdəsi şeyləri bir-birindən uzaqlaşdırırdı. Çelkaş başı ilə dənizə işaret edərək:

– Eh! Axşam tərəfi qiyamət qopacaq! – dedi.

Qavrila:

– Tufanmı? – deyə soruşur və avarları ilə dənizi şiddətli surətdə yarındı. Küleyin dənizə səpələdiyi damcılar, onu tamam islatmışdı.

– Ehe! – deyə Çelkaş tufan olacağını təsdiq etdi.

Çelkaş pul söhbətinə araya gətirmədiyindən Qavrila özü:

– Hə, nə qədər pul verdilər? – dedi.

– Budur, – deyə Çelkaş cibindən bir dəstə pul çıxardıb, Qavrilaya uzatdı.

Əlvən pulları görən Qavrilanın gözleri böyüdü:

– Mən ele bilirdim ki, yalan deyirsən? Nə qədər puldur?

– Beş yüz qırx manat!

Qavrila yenə cibə qayıtmada olan beş yüz manatı tamahkar gözləri ilə süzərek:

– Qoçaqsan! – dedi və məzlumcasına ah çəkib: “Kaş bu pullar hamısı mənim olaydı!” deyə fikirləşdi.

– Səninlə bir yaxşı kef çəkəcəyik! Qaydalı kef! Özü də arxayı ol! Sənin də payını verəcəyəm!.. Razisanmı? İsteyirsən bu saat verim!

– Əger inciməsən... Nə eyibi var! Qəbul edərəm! Qavrilanın intizardan bütün bədəni əsirdi.

– Ha, ha, ha! Şeytan balası! “Qəbul edərəm!” – Sən Allah qəbul elə! Mən səndən çox təvəqqə edirəm, qəbul elə. Mən heç bilmirəm bir belə pulu nə edəcəyəm! Qəbul elə, mənim canımı qurtar!

Çelkaş Qavrilaya bir neçə qırmızı kağız uzatdı. Qavrila avarları buraxıb, titrək eli ilə pulları aldı və qoltuğunda gizlətməyə başladı. O, gözlərini qiyaraq, isti, ağız yandıran bir şey içirmiş kimi fisilti ilə havanı tənəffüs edirdi. Çelkaş istehzalı gülüşlə onun üzünə baxırdı. Qavrila yenə avarları götürüb, əsəbi bir halda, qorxmuş adam kimi gözlərini aşağı dikərək, cəld çəkməyə başladı. Ciyinləri, hətta qulaqları da hərəkətə gəldi. Çelkaş ona tamaşa edib:

– Tamahkar adammışsan!.. Yaxşı deyil!.. – düşünərək: – Nə etməli, kəndlisiən! – deyə əlavə etdi.

– Axı pulla nə eləmək olmaz? – bu sözləri deyirkən Qavrilanın gözləri qızarmışdı: o, tələsərək, dili dolaşa-dolaşa, kənd həyatından danışıb, pullu ilə pulsuzu müqayisə edirdi. Hörmət, dövlət, kef!..

Çelkaş düşüncəli halda gözlərini yerə dikmiş, onun danışığına qulaq verir, hərdənbir dodaqlarında təbəssüm görünürdü. Nəhayət, onun sözünü kəsdi:

– Çatdıq!

Ləpə qayığı qaldıraraq, asanlıqla qumun içine dürtdü.

— Daha, qardaş, işimizi qurtardıq! Qayığı sudan kənara çəkməliyik ki, dalğalar sürüyüb aparmasın! Bu saat onun ardınca gələcəklər. İndi salamat qal! Buradan şəhərə sekkiz verstdir. Sən necə? Yenə şəhəremi qayıdacaqsan?

Çelkaşın üzündə nəşəli və hiyləgər bir təbəssüm var idi: o, özü üçün çox xoş, Qavrila üçün isə, gözlənilməyən bir şey hazırlamışdı. Əlini cibinə salaraq, əskinasları xışıldadırdı.

— Yox... Getməyəcəyəm... Mən... — Qavrilanın nəfəsi tutuldugundan sözlerini qırıq-qırıq deyirdi.

Çelkaş ona baxıb soruşdu:

— Sənə nə oldu? Niyə belə qıvrılıb açılırsan?

— Ele-bele... — Qavrilanın üzü gah qızarır, gah bozarırdı. O, yerində rahat dura bilmirdi; sanki ürəyində Çelkaşın üzərinə atılmaq və ya öhdəsindən gələ bilməyəcəyi bir işə başlamaq haqqında düşüñürdü.

Qavrilanın bu hərəkətindən təşvişə düşən Çelkaş, işin axırını gözləməyi qərara aldı.

Qavrila ağlamağa oxşar qəribə bir gülüşlə gülməyə başladı... Başını aşağı saldığından Çelkaş onun üzünü görməyib, ancaq gah qızaran, gah da ağaran qulaqlarını görürdü.

— Axmağın biri! Sözün var, söylə! Yoxsa mənə aşiq olubsan, nədir? Qız kimi niyə qısılsırsan? Yoxsa məndən ayrıla bilmirsən? Söylə körpə! Yoxsa gedirəm!

— Gedirsən? — deyib, Qavrila qışkırdı.

Onun qışkırtısından dənizin sahili və ləpələrin gətirib kənara atdığı sarı qumlar belə sanki hərəkətə gəldi. Çelkaş diksindi. Bir-dən Qavrila atıldı. Çelkaşın ayaqlarını qucaqlayıb, özünə tərəf çəkdi. Çelkaş dişlərini qıçırmış, yumruğunu yuxarı qaldırmış bir halda yerə dəydi. Qavrilanı vurmaq istədisə də, onun yalvaran gözlerinə baxıb, əlini saxladı. Qavrila piçilti ilə yalvarırdı:

— Əzizim!.. O pulları mənə ver!.. Sən Allah... axı sənin nəyinə lazımdır?.. Sən bir gecədə... tək bir gecədə qazandın! Amma mənə o pulu qazanmaq üçün illər lazımdır!.. Allahdan sənin günahlarının bağışlanması dilərəm... Sən onları yeləsovuracaqsan... Mən isə torpağa xərcləyəcəyəm... Gəl onları mənə ver! Axı, sənin nəyinə lazımdır? Dövlətlənmək üçün sənə birçə gecə kifayətdir!.. Yaxşı

bir iş görərsən. Sənin axırın yoxdur... Yolsuz bir adamsan... Amma mən... Gəl o pulları mənə bağışla!

Ürkmüş, hırslaşmış, bu işə heyran qalmış Çelkaş əllərini quma dayayaraq oturub, oğlana tamaşa eləyirdi. Oğlan başını onun dizləri arasında gizlədib, dodağı altından yalvarırdı. Çelkaş axırda onu itələyib, ayağa qalxdı və cibindən elvan əskinasları çıxarıb, onun üzünə çırpdı və hirsindən əsə-əsə:

– Al! Zəhrimardan... – deyə acıldığı və eyni zamanda nifret etdiyi acgöz dilənciyə həyecandan titrəyən bir səslə qışqırdı. Pulu atandan sonra Çelkaş özünü qəhrəman kimi hiss etdi, gözlərindən və vücuundan igidlik yağmağa başladı:

– Mən özüm sənə daha çox pul vermək istəyirdim. Dünən kənd yadına düşəndə ürəyim yumşaldı. Özümə dedim: – Gəl bu cavana kömək elə, ancaq gözlədim ki, görün özün istəyəcəksən, ya yox. Amma sən... ay axmaq! Dilənci! Adam da məgət pul üçün özünü bu hala salar? Axmaq! Tamahkar şeytan!.. Bir şahıxa özünü satmağa hazırlısan! Hamınız beleşiniz!..

– Əzizim... Allah sənə kömək olsun!.. İndi mən dövlətliyəm!  
– Qavrila sevincindən titrəyərək, pulları qoltuğuna dürtdü. – Qiymətədək səni unutmayacağam! Heç vaxt! Arvad-uşaqlarımı tapşıracağam həmişə sənə dua eləsinlər!..

Çelkaş onun sevincində ağlamasına, həyecandan qızarmış və şadlıqdan dəyişmiş üzünə baxıb, öz-özünə deyir: “Mən, oğru, avara, elimdən-obamdan kənar düşmüş bir adam olsam da, heç vaxt belə tamahkar, alçaq bir hala düşmərəm, heç vaxt bunun kimi olmaram”. Bu fikirlə özündə mərdlik və azadlıq hiss edərək, Qavrılanın qarşısında, dənizin boş və qumlu sahilində dayanıb durmuşdu.

Qavrila onun əllərini üzünə sürtüb deyirdi:  
– Sən məni xoşbəxt elədin!

Çelkaş dinməz durub, canavar kimi dişlerini qıcadırdı. Qavrila deyirdi:

– Gör mən nə fikir edirdim! Qayıqda gəlirdik... Mən pulu gördüm, fikir elədim ki, avari bir dəfə sənin başına çaxım, pulları öz cibime qoyum. Səni də dənizə atı. Dedim: bunu kim axtaracaq? Tapsalar da, qatilini axtaran olmayıacaq! Bu bir ele adam deyil ki, onun üçün səs-küy qaldırsınlar, gərəksiz bir şeydir, kim onu müdafiə edəcək?

Çelkaş Qavrilanın boğazından yapışaraq qışqırdı:

– Pulları bəri ver!

Qavrila bir-iki dartındı. Çelkaşın ikinci əli ilan kimi onun belinə sarıldı... Qavrilanın köynəyi cirildi, – gözləri böyümüş halda dəli kimi qumun üstüne yıxılıb, əl-ayaq atırdı. Ariq, vəhşi Çelkaş dişlərini qəzəblə qıcadıb, acı bir gülüşlə gülürdü, onun bığları nahamar üzündə oynamada idi. Bütün ömründə nə belə təhqir olunmuşdu, nə də bu qədər hirslenmişdi.

Çelkaş gülərək:

– Hə, indi xoşbəxtənmi? – deyə soruşdu, sonra arxasını ona çevirib, şəhərə tərəf yollandı. Lakin Çelkaş iki addım getməmişdi ki, Qavrila pişik kimi sıçrayıb, bir dizinin üstündə durub, yumru bir daş götürərək, gücü gəldikcə Çelkaşın dalınca atdı və:

– Tut gəldi!.. – deyə bağırdı.

Çelkaş başından yapışaraq, irəliyə doğru səndirlədi. Qavrilaya tərəf dönüb, üzü üstə quma yıxıldı. Qavrila ona baxıb, yerində dondu. Çelkaş ayağını tərpətdi, başını qaldırmaq istədi, amma bacarmayıb, tir kimi uzandı. Qavrila bunu görüb, üzərində qara buludlar saçاقlanan uzaqlara qaçmağa üz qoydu. Ləpələr şirilti ilə qumun üstüne hücum edib, təkrar qayıdıb, dənizə töküldü. Köpük fışıl-dayırdı, su zərrələri havaya dağılırdı.

Yağış töküldü. Qabaqca xırda yağan, sonra güclənən yağış sapdan toxunmuş pərdə kimi həm çölü, həm də dənizi örtdü. Qavrila da o pərdənin dalında gözdən itdi. Uzun müddət, yağışdan və sahildə yıxılmış uzun adamdan başqa bir şey görünmədi. Birdən yağışın arasından yüyürərək gəlməkdə olan Qavrila göründü. Qavrila quş kimi uçurdu: Çelkaşın yanına yetişdikdə, dizi üstə çöküb, onu çevirmək istədi. Əli isti qana batdıqda titrəyərək, rəngi qaçmış bir halda dala çəkildi və səsi yağışın səsinə qarışaraq, piçildədi:

– Qardaş, dur ayağa!

Çelkaş ayılıb, Qavrilanı itələyərək, xırıldayan səsi ilə dedi:

– Rədd ol! Rədd ol!

Qavrila titrəyə-titrəyə onun əlini öpürdü.

– Qardaş, məni bağışla!.. Şeytan məni yoldan çıxardı!

– Get, çəkil! – deyə Çelkaş xırıldayırdı.

– Halal ele, məni bağışla!

– Get!.. Rədd ol!.. İtil cəhənnəmə!

Bu sözleri Çelkaş qışqıraraq, deyib qalxdı və qumun üstündə oturdu. Rəngi qaçmışdı, acıqlı idi, gözləri yuxulu adam kimi örtülürdü. -Məndən... daha nə isteyirsən? İşini qurtardın... get, cəhənnəm ol! -Qavrilanı ayağı ilə itələmək istədi, lakin bacarmadı. Qavrila onu tutmasaydı, o, yenə yixilacaqdı. İndi Çelkaşla Qavrila üz-üzə durmuşdu. İkiisinin də rəngi qaçmışdı, ikisi də qorxunc idi.

- Tfı! – deyib, Çelkaş Qavrilanın geniş açılmış gözünün içine tüpürdü.

Qavrila dinməz-söyləməz tüpürcəyi silib, yaziq bir səslə dedi:

– Nə bilirsən, ele! Bir söz demərəm! Allah xatirinə məni bağışla!

– Murdar! Cinayəti də bacarmırsan! – deyə Çelkaş nifrətlə qışqırı və əlini pencəyinin altına salıb, köynəyindən bir parça cirdi və yarasını bağlamağa başladı. Açıqlı soruşdu:

– Pulları götürdünmü?

– Götürmədim, qardaşım, mənə lazım deyil! Onlarda xatadan başqa bir şey yoxdur!..

Çelkaş əlini kurtkasının qoltuğuna salıb, oradan bir dəstə pul çıxardı. Arasından bir yüzlük götürüb cibinə qoydu və qalanını Qavrilanın üstünə atıb:

– Götür, get! – dedi.

– Götürmərəm, qardaş, götürmərəm!.. Başıyla məni.

Çelkaş gözlərini dəhşətlə bərəldib qışqırı:

– Götür, deyirəm!

Qavrila, yağışın islatmaqda olduğu qumun üstündə Çelkaşın ayağına yixılıb yalvarırdı:

– Günahımdan keçsən götürərəm!

– Yalan deyirsən, murdar! Götürəcəksən! – deyə Çelkaş onun başının tükündən yapışib, çətinliklə qaldırdı və pulu onun üzünə tutdu.

– Götür, götür, boş yerə zəhmət çəkməmisən ki. Qorxma, az qala məni öldürmüştün, utanma! Mənim kimi adamların qisasını alan olmaz; hełe bilsələr, təşəkkür də edərlər! Heç kəsin senin bu işindən xəberi olmaz! Al görək!

Qavrila Çelkaşın güldüyünü görüb yumşaldı və pulları əlində bərk sıxıb, ağlayaraq dedi:

– Qardaş, mənə halal eləyirsənmi? Yox? Eləmirsən?

Çelkaş səndirleyərək, ayağa qalxdı və Qavrilanın səsini yamsılayaraq cavab verdi:

– Nəyi halal eləyim? Nə olubdur ki? Bu gün sən məni, sabah mən səni...

Qavrila başını tovlayaraq ah çəkdi.

– Eh, qardaşım!.. – dedi.

Çelkaş onun qarşısında durub gülürdü, başındaki sarıq da yavaş-yavaş qızarıb, osmanlı fəsinə bənzəyirdi.

Yağış sanki vedrədən töküldü, dəniz nərildəyirdi. Ləpələr qudurmuşcasına və acıqla sahile çarpirdı.

İki nəfər dinməz üz-üzə durmuşdu. Çelkaş gülər və soyuq səslə:

– Hə, di sağ ol! – deyib yola düşdü.

Onun ayaqları titrəyirdi. Başını əli ilə elə qəribə tutmuşdu ki, sanki onu itirəcəyindən qorxurdu.

Qavrila yenə yalvardı:

– Taqsırımdan keç, qardaş!

Çelkaş.

– Eybi yoxdur! – deyib getdi.

Sol əli ilə başını tutmuş, sağ əli ilə qonur biğini dartsıdıraraq səndələyə-səndələyə uzaqlaşdı.

Cölü duman kimi bürümüş güclü yağışın arasında itincəyədək Qavrila onun dalınca baxdı.

Sonra Qavrila, islanmış papağını çıxarıb, xaç çəkdi və əlindəki pullara baxdı. Rahat və dərin bir nəfəs aldı, pulları qoymuna soxdu, geniş və möhkəm addımlarla Çelkaş gedən yolun tərsinə getdi.

Dəniz guruldayırdı. Böyük və ağır dalğalarını sahilə çırpıb, köpük və damllalara döndərir və sahildəki qumların üzərinə səpələyirdi. Yağış yeri, suyu parçalayır, külək viyildayırdı. Dörd təref nərilti və gurultu ilə dolmuşdu... Yağışın arxasından nə dəniz görüñürdü, nə göy görünürdü.

Bir az sonra yağış və dalğaların sıçrantıları Çelkaşın yixıldığı yerdən qırmızı ləkəni və Qavrila ilə Çelkaşın izlərini yuyub apardı, dənizin sahilində, iki adam arasında baş vermiş kiçik faciədən heç bir xatirə qalmadı.

## İNSANIN DOĞULMASI

Bu əhvalat 92-ci ildə, acliq ilində, Suxum ilə Oçemçiri arasında Kodor çayı sahilində, dənizin yaxınlığında olmuşdu, burada dağ çayının şəffaf sularının nəşəli gurultusu arasından dəniz dalğalarının boğuq şiriltisi aydın eşidilir.

Payızdır. Kodorun ağ köpüklerində dəfnə, gilas ağacının yarpaqları iti üzən xırda qızıl balıqlar kimi hərlənir, batır-çıxırı, mən çayın yuxarısında daşların üstündə oturub fikirləşirdim ki, yəqin qağayılar və qarabatdaqlar da yarpaqları balıq bilir və aldanırlar, buna görədir ki, onlar orada, sağ tərəfdə, ağacların arxasında, dənizin şarıldadığı yerde incik bir halda çıxırlar.

Başımın üzərindəki şabalıd ağacları qızılı rəngə çalır, yere əl boyda çoxlu yarpaq tökülmüşdür. O biri sahiləki vələs ağacının budaqları artıq çılpaqdır və yırtıq bir tor kimi havada asılıb qalmışdır; sarı-qırmızı dağ ağaçdələni bu torun içərisinə düşmüş kimi atılıb-düşür, qara dimdiyini ağacın qabığına vuraraq cüçüləri qovur, uzaq şimaldan gelmiş qonaqlar – çevik arıquşları və tünd-göy rəngli sitta quşları isə cüçüləri dənləyirlər.

Məndən sol tərəfdə dağların zirvəsini tüstü kimi ağır buludlar bürümüşdü, yağış ehtimalı vardı; bu buludlardan yaşıl yamaclara kölgələr uzanırdı; bu yamaclarda ölgün şümşad ağacları bitir, qoca fistiq və cökə ağaclarının oyuqlarında isə “məstedici bal” tapmaq olur ki, bu bal qədim zamanlarda Böyük Pompeyin soldatlarını özünün məstedici şirinliyi ilə sərxiş edərək, mətanətli romalıların bütöv bir legionunu yere sərmişdi; arılar bu balı dəfnə ağacı və xanıməli çiçeklərindən hazırlayırlar, “ötüb keçən” adamlar isə balı oyuqdan çıxarırlar və buğda unundan bişirilmiş lavaşa yaxıb yeyirlər.

Qəzəbli arının möhkəmcə sancmış olduğu mən də şabalıd ağaclarının altında daş üstə oturub belə edirdim – balla dolu bir qazançaya çörək batırır və yorğun payız güneşinin tənbəl-tənbəl bərq vurmasına tamaşa edərək yeyirdim.

Payız zamanı Qafqazda – böyük hükəmələrin – həm də onlar həmişə böyük günahkardırlar – öz keçmişlərini vicdanın iti nəzərlə-

rindən gizlətmək məqsədilə tikdirdikləri zəngin kilsəni xatırladır, sanki bu qızıl, firuzə və zümrüddən tikiilmiş böyük bir məbəddir, sanki hükəmalar dağları türkmən elində, Səmərqənddə, Şamaxıda ipəkdən toxunmuş əlvan xalılarla bəzəmişlər, bütün dünyani və hər şeyi qarət edib buraya, günəşin qarşısına gətirmişlər ki, ona müraciətlə desinlər:

— Səninki — Səninkilərdən — Səne.

...Mən, iri gözləri fərəhli uşaq gözlərinə bənzeyən çalsaklı, uzunsaqqallı nəhəng adamların dağlardan enerək hər tərəfə səxavətlə rəngarəng cavahirat səpib torpağa zinət verdiklərini, dağların zirvələrini qalın gümüş təbəqələri ilə, onların çıxıntılarını isə cürbəcür ağaçlardan ibarət canlı qumaşla örtdüklərini görürem; bərəketli torpağın bu parçası onların əlləri ilə son dərəcə gözəl bir şəkil alır.

Yer üzündə insan olmaq nə qədər böyük bir vəzifədir, insan nə qədər qəribə şeylər görür, gözəlliyyə sakitcəsinə valeh olan insanın ürəyi necə bir iztirabla şirin-şirin döyünür!

Bəli, bəzən çox çətin olur, insanın sinəsi yandırıcı nifrətlə dolur və qüssə ürəyin qanını acgözlükə sorur, lakin bu həmişəlik belə olmur, axı günəş də çox zaman insanlara baxanda bərk kədərlənir: o, insanlar üçün çox zəhmət çekmişdir, adamçıqlar isə onun umduğu kimi çıxmışdır...

Aydındır ki, yaxşılar da az deyildir, lakin onları yamamaq və ya — daha yaxşısı — yenidən düzəltmək lazımdır.

...Sol tərəfimdə, kolların üstündə qara başlar tərpəşir: dənizin dalğalarından qopan gurultu və çayın şiriltisi içərisində zorla eşidilecek qədər yavaşcadan insan sesləri gəlir — bunlar, Suxumda şose yolu çəkib, indi Oçemçiriye işləməyə gedən “aclardır”.

Mən onları tanıyorum — oryolludurlar, onlarla birlikdə işləmişəm və dünən sahildə günəşin doğmasını qarşılıamaq üçün onlardan tez, hələ gecə ikən çıxıb gəldim.

Onlar dörd kişi və bir qadın idi; bu enlisifətli gənc qadın hamile olub yekə qarnı az qala burnuna deyirdi, göy-boz gözləri sanki qorxudan bərəlmışdı. Kolların üstündən onun sarı yaylıqli başını görürem, onun başı küləkdə yellənən çiçəklənmiş bir günəbaxan kimi yırğalanır. Onun əri Suxumda çoxlu meyvə yediyi üçün toxluq edib ölmüşdü. Mən barakda bu adamların arasında yaşayirdim: rusların xoş adəti üzrə bu adamlar öz bədbəxtliklərindən o qədər çox

və ucadan danışırdılar ki, çox ehtimal, onların yanılılı səsləri beş verst ətrafa yayılırdı.

Bunlar öz müsibətlərinin əlində aciz qalmış qaşqabaqlı adamlar idilər, müsibət onları öz doğma, yorğun, bərəkətsiz torpaqlarından ayırmış və payızda külək xəzinələri qabağına qatıb apardığı kimi, buraya gətirib çıxarmışdı; burada yad təbiətin gözəlliyi bu adamları valeh edib gözlərini qamaşdırmış, ağır əmək şəraiti isə lap əldən salmışdı. Onlar solğun, qəmgin gözlərini şaşqın bir halda qırparaq, burada hər şeyə nəzər salır, məzлum-məzлum bir-birinin üzünə gülür və yavaşcadan deyirdilər:

- Bəh, bəh... nə gözəl torpaqdır...
- Ele bil lap aşır-daşır.
- Elədir... amma nə edəsən ki, daşlıqdır...
- Demək lazımdır ki, pis torpaqdır...

Bunu deyib onlar Kobil çəmənini, Suxoy ovalığını, Mokrenkoy düzünü – doğma yerləri yada salırdılar, bu yerlərin hər bir ovuc torpağı babalarının külüdür, bu yerlərin hər bir qarşı onların xatirindədir, burada hər şey onlara tanış və əzizdir, bu yerlər onların təri ilə suvarılmışdır.

Onların yanında uçaboylu, dik, taxta kimi düz bir qadın da var idi, onun çənəsi at çənəsinə bənzəyirdi, kömür kimi qara, çəp gözlərində donuq bir ifadə var idi.

Axşamlar bu qadın, sarı yaylıqli o biri qadınla birlikdə barakin dala-na keçər və orada çinqıl qalağının üstündə oturar, yanağını ovcunun içində qoyub, başını yana əyərək, zil və qorxunc bir səslə oxuyardı:

Qəbiristandan...  
O yandaki yaşıl çəməndə -  
Qum üstüne...  
Yaylığımı döşeyirəm mən...  
Səbrim çatmir...  
Gözleməyə yarı deyəsən...  
Gələcək yar...  
Düşəcəyəm səcdəyə mən də...

Sarı yaylıqli adətən boynunu əyib, qarnını süzərək susardı, lakin bəzən gözlənilmədən tənbəl və qalın xırıltılı bir kişi səsi ilə birdən mahniya qoşular və yanılılı sözler oxuyardı:

Ah... əzizim...  
Ah... insafsız, bimürvət,  
Tale deyil...  
Səndən mənə gəlir əziyyət...

Cənub gecəsinin bürkülü qaranlığı içərisində bu ağlar səslər şimalı, qarlı düzənlilikləri, boranın viyiltisini və canavarların uzaqda eşidilən ulaşmasını xatırladırdı...

Sonra çəpgöz qadın isitmə xəstəliyinə tutuldu və onu brezent xərəyə qoyub şəhərə apardılar – o, xərəyin üstündə titrəyir, qəbiristan və qum haqqındaki mahnısını oxumaqda davam edirmiş kimi böyüürdü.

...Sarı yaylıqlı baş, havada qərq olaraq gözdən itdi.

Mən səhər yeməyini qurtardım, qazançadakı balın ağızını yarpaqlarla örtdüm, dağarcığımı bağladım və zoğal ağacından kəsilmiş əlimdəki dəyenəyi cığırın sərt torpağına vura-vura, gedənlərin dalınca tələsmədən yola düzəldim.

Budur, mən də yolun dar, boz zolağındayam; sağ tərəfdə tündgöy dəniz dalgalanır; sanki gözə görünməz dülgerlər min-bir rəndə ilə onu rəndələyirlər – və sağlam qadının nəfəsi kimi nəm, iliq və ətirli küləyin qovaladığı ağ yonqar qıjılıtı ilə sahile qoşur. Kiçik bir türk gəmisi sol böyrü üstə əyilərək Suxuma tərəf üzür; gəmi, öz qalın ordularını şışirdib ən ciddi bir adam tövrü alan, gəzən bir Suxum mühəndisi kimi yelkənlərini qabartmışdı. O mühəndis nədənse, sakit əvəzinə “sakiç” və çox yerinə “çix” deyirdi.

– Sakiç! Çix zirək olsan da, dərhal səni polisə təslim edərəm...

O, adamları polisə göndərməyi sevərdi; odur ki, indi, qəbir qurdlarının yəqin, çoxdan onun sür-sümüyünü də gəmirdiyini düşünmək adama xoş gəlir.

...Adam asanlıqla yeriyir, sanki havada üzürsən. Xoş düşüncələr, ala-bəzək donlara bürünmüş xatirələr hafizəmdə yavaşcadan yallı gedirdi, qəlbimdəki bu yallı dəniz dalğalarının ağ yalları kimi üzdedir, orada daha dərinlərdə isə sakitlidir, orada gəncliyin aydın və oynaq ümidi, dənizin dibindəki gümüşü balıqlar kimi sakit-sakit üzür.

Yol dənizə doğru uzanır, dalğaların qaçıb gəldiyi qumsal sahilə doğru qırırlaraq sürüñürdü – kollar da dalğaların üzünə baxmaq isteyir, onlar su düzənlilikinin mavi genişliyinə baş endirmiş kimi yolun üstündən dənizə doğru əyilir.

Yel dağdan əsirdi – yağış yağacaqdı.

...Kolların arasında bir inilti eşidilir – bu, həmişə qəlbi məhərəm  
bir təsirlə sarsıdan insan iniltisidir.

Kolları aralayıb həmin sarı yaylıqlı qadının, küreyini qoz ağacı-  
nın kötüyünə dayayaraq oturduğunu görürəm; onun başı çiyninə  
düşmüş, ağızı biabırçı bir halda açılmış, gözleri dəli gözleri kimi  
bərəlmışdır, o, əllərini yekə qarnının üstünə qoymuşdur və elə qeyri-  
təbii, qorxunc nəfəs alır ki, qarnı titrəyə-titrəyə qalxıb- düşür, qadın  
isə əlləri ilə qarnını tutub canavar dişinə bənzeyən sarı dişlərini  
ağardaraq, boğuq bir səslə böyürür.

Mən ona tərəf əyilərək:

– Nə olub – vurmuşlarmı? – deyə soruştum, – o, narın qumun  
üstündə yalın ayaqlarını, milçək kimi, bir-birinə sürtür və ağır başı-  
nı yırğalayaraq xırıldayırdı:

– Çe-kill... həyasız... rə-ədd ol...

Mən məsələni anladım, – bir dəfə beləsini görmüşəm, – əlbəttə, qorxdum, geriyə çekildim, qadın isə bərkdən, səsini uzadaraq uladı, partlamaq dərəcəsinə gələn gözlərindən axan bulanıq yaşlar, şışib tarım qırmızı üzüne töküldü.

Qadının bu vəziyyətini görüb ona doğru getdim, dağarcığımı, çaynikimi, qazançamı yerə atdım, onu arxası üstə yerə uzatdım və ayaqlarını dizdən bükmək istədim – o, əlləri ilə üzümə və sinəmə vuraraq məni itələdi, çevrildi və lap dişi ayı kimi xırıltılı səslə böyü-  
rərək iməkləyə-iməkləyə kolların içərisinə soxuldu.

– Quldur... iblis...

Onun qolları taqətdən düşdü, üzü üstə yerə yıxıldı və ayaqlarını əsebi bir halda uzadaraq yenidən böyürdü.

Mən həyəcan içərisində, bu sahədə bildiklərimin hamısını tez xatırlayaraq, onu arxası üstə çevirdim, qıçlarını bükdüm -artıq qadın-  
dan cift pərdəsi çıxmışdı.

– Uzan indi doğacaqsan...

Tez dənizə yüyürdüm, qollarımı çırmadım, əllərimi yudum, qayıt-  
dım və mamalıq etməyə başladım.

Qadın, oda düşmüş qarağac kimi qıvtılır, əllərini dövrəsindəki torpağa döyecləyir və solmuş otları qopararaq hey ağızına dürtmək istəyir, qan çəkmiş, vəhşiləşmiş gözlərə malik qorxunc, qeyri-insani sıfətinə torpaq sovururdu, cift isə artıq düşmüştü və uşağın başı

çıxdıqca mən qadının ayaqlarının qic olub sıxılmasına mane olmalı, uşaqa kömək etməli və nəzər yetirməli idim ki, qadın otu, böyüməkdə olan əyilmiş ağızına dürtməsin...

Biz bir azca bir-birimizi söyürdük, o – dişləri arasından, mən də yavaşcadan söyürdüm, o, ağrının şiddətindən və bir də yeqin ki, utandığından, mən – pərtlikdən və ona yazığım gəldiyindən...

– Pərvərdigara, – deyə qadın xırıldayır; onun gömgöy göyərmış dodaqları çeynəm-çeynəmdir və köpük içindedir, güneş qabağında sanki birdən-birə rəngi qaçmış gözlərindən isə dözülmez ana iztrabının bol yaşları axır və bütün bədəni ikiyə ayrırlaraq qırılırdı.

– Sən rə-ədd ol, həyas...

O, zəif, sərilmış əlləri ilə hey məni itələyir, mən isə təkidlə deyirəm:

– Ay səfəh, tez ol, doğ da...

Ona bərk acıyıram və mənə elə gəlir ki, onun göz yaşları mənim gözlərimə sıçradı; qüssə ürəyimi sıxır, çığırmaq istəyirəm və:

– Di tez ol! – deyə çığırıram.

Budur, əllərimə qırmızı bir insan düşdü. Göz yaşları arasından olsa da, mən, onu görürəm – o tamam qıpçıqtıdır və indidən bu dünyadan narazıdır, hełə anası ilə bitişik olsa da çırpınır, qalmaqla salır və qalın səslə çığırırm. Onun gözləri göydür, qırmızı burnu yastı üzünə gülünc bir surətdə yayılmışdır, dodaqları titrəyir və səsini uzadaraq:

– Ya-a... ya-a... – deyə təkrar edir.

O elə sürüşkəndir ki, az qalır əlimdən sürüşüb düşsün; mən diz üstə çöküb ona baxıram, qəhqəhə ilə gülürəm – ona baxdıqca fərəhlənirəm! Başım ona qarışlığından nə etmək lazımlı gəldiyini unutmuşdum...

– Kəs... – deyə anası yavaşcadan piçıldayır, onun gözləri qapalıdır, bənizi solmuş, ölü üzü kimi torpaq rəngi almışdır, göyərmış dodaqları isə güclə tərpənir:

– Bıçaqla... kəs...

Bıçağımı barakda oğurlamışdalar, – göbək bağınu dışimle kəsirəm, uşaqları oryollulara məxsus qalın bir səslə çığırırm, anası isə gülümseyir: onun çuxura düşmüş gözlerinin necə qəribə bir surətdə canlandığını, göy alovla alışib yandığını görürem – o, qaralmış əlini yubkasının üzərində gəzdirib cibini axtarır və qana bulaşmış dişləm-dişləm olmuş dodaqları xışıldayır:

– Ta-aqətim... yoxdur... cibimdə qaytan var... göbəyini bağla...

Qaytanı çıxartdım, uşağın göbəyini bağladım, qadın getdikcə daha aydın təbəssümlə gülümseməyə başlayır, elə qəşəng, elə aydın gülümseyirdi ki, bu təbəssümdən az qala gözlərim qamaşırıdı.

– Sən özünü düzəlt, mən isə aparım onu yuyundurum...

Qadın təlaşla dodaqaltı deyir:

– Muğayat ol – üsulluca... muğayat ol...

Bu qırmızı adam heç də onunla ehmallı davranmayı tələb etmir: o, yumruğunu düyümləyərək çığırın və sanki vuruşmağa hərif çığırın:

– Ya-a... ya-a...

– Ey, ey! Qoy canın bərk olsun, qardaş, yoxsa yaxın adamların dərhal başını üzərlər...

Her ikimizi fərəhlə qamçılıyan dənizin köpükdü dalğası onu ilk olaraq islatdığı zaman, o daha ciddi və daha bərkdən çığırı; sonra onun sinəsini və kürəyini şappıldatmağa başladığım zaman, o, gözlərini qiydı, çırpdı və zil səslə çığırı, dalğalar isə bir-birinin ardınca onu isladırdı.

– Çığır, oryollu balası! Gücün gəldikcə çığır... Körpe.

Körpe ilə bərabər anasının yanına qayıtdığım zaman, o yenə də gözlərini yumub uzanmışdı və ciftin sancısından dodaqlarını çeynəyirdi, lakin buna baxmayaraq inilti və sizilti içərisindən onun zəif piçiltisini eşitdim:

– Ver... onu ver mənə...

– Hələ gözlə.

– Ver görüm...

Qadın bunu deyib zəif, titrək əlləri ilə koftasının yaxasını açdı. Mən, təbiət tərəfindən iyirmi uşaq üçün hazırlanmış döşünü bayira çıxarmaqda ona kömək etdim, savaşqan oryollunu anasının ilhq bədəninə dayadım, o dərhal məsələni anladı və susdu.

Ana titrək səslə:

– İlahi, ilahi, – deyə içini çekirdi və saçları dağınış bir halda başını dağarcığın üstündə o tərəf-bu tərəfə çırpırdı.

Birdən o, yavaşça çığırıb susdu, sonra son dərəcə gözəl olan bu gözler – doğan ananın müqəddəs gözləri yenidən açıldı; bu key gözlər – mavi göye baxır, bu gözlərdə minnətdar, fərəhli bir təbəssüm yanır və əriyir; ana ağır əlini qaldırıb yavaş-yavaş özünə və uşağa xəç vurur...

— Allah, sənə çox şükür... ah... çox şükür...

Gözləri söndü, çuxura düşdü, qadın ağır-ağır nəfəs alaraq uzun müddət susdu və birdən ciddi, möhkəm bir sesle dedi:

— Ay oğlan, dağarcığımı aç...

Dağarcığı açdım, o, diqqətlə mənə baxdı, xərif-xərif gülümsədi, solğun yanaqlarında və tərli alnında sanki zorla seçilən bir qırmızı-liq göründü.

— Çekil o yana...

— Cox qurdalanma...

— Çekil... çekil o yana...

Mən yaxındakı kolların dalına keçdim. Ürəyim sanki yorulmuşdu, köksümdə isə elə bil ki, gözəl quşlar yavaşcadan ötüşürər və dənizin susmayan şırlıtı ilə birlikdə bu təranə o qədər yaxşıdır ki, bunu il üzünü dinləmək olar...

Harada isə yaxınlıqda çay şırıldayı — sanki bir qız rəfiqəsinə öz sevgilisindən danışır...

Kolların dalından sarı yaylıq bağlanmış baş göründü, yaylıq səli-qə ilə bağlanmışdı.

— Ey, ey, yaman tələsirsən ha!

O, kolun budağından yapışib oturmuşdu, onun bozarmış üzü tamamilə solğun idi, gözlərinin yerində iri göy kölgələr görünürdü; o, riqqətlə piçildiyirdi:

— Bax, gör necə yatıb...

Körpə şirin yatmışdı, lakin mənə bunun başqa uşaqlardan heç bir şeyi yaxşı deyildi, əgər fərq vardısa, o da şəraitdən asılı idi: Oryol quberniyasında bitməyən kolların altında, işildayan xəzəl yiğini üstündə uzanmışdı.

— Ana, sən də uzansana...

Qadın zorla dik tutduğu başını yırğalayaraq:

— Yox-yox, — dedi, — mən gərək şey-şüyümü yiğişdirəm, sonra da oraya...

— Oçemçiriyəmi?

— Hə-e! Oraya getməliyəm. Bizimkilər, Allah bilə, neçə verst getmişlər.

— Məger sən gedə bilərsən?

— Bəs həzrət Məryəm? O kömək edər...

İş ki, həzrət Məryəmə qaldı, — onda susmaq lazımdır!

O, kolun dibindəki körpəsinin narazı bir ifadə oxunan koppuş, balaca üzünə baxaraq, gözlərindən nəvazişkar bir işığın ilhq şüalarını saçır, dodaqlarını yalayır və yavaş-yavaş döşünü sigallayıır.

Mən tonqal qalayıram, çayniki qoymaq üçün daşları yan-yana düzürəm.

- İndi, ana, səni çaya qonaq edəcəyəm...
- Yox a? Elə görək də... döşlərim, lap quruyub...
- Bəs niyə həmyerlilərin səni qoyub getdilər?
- Yox, niyə qoyub gedirlər! Mən özüm dala qaldım, onlar isə içmişdilər... Yaxşı da oldu, yoxsa onların yanında mən necə uzanardım...

O mənə baxıb qolu ilə üzünü örtdü, sonra qan tüpürüb, utancaq bir halda gülümsündü.

- Bu ilkindirmi?
- İlkidir... Bəs sən kimsən?
- Sanki adamam.
- Əlbəttə, adamsan! Evlisənmi?
- Buna layiq olmamışam...
- Yalan deyirsən?
- Yalan niyə deyirəm?

O, gözlərini yerə dikib fikrə getdi:

- Bəs bu arvad işini haradan bilirsən?

Bax indi yalan danışacağam. Odur ki, dedim:

- Oxumuşam. Tələbəyəm – belə şey eşitmisənmi?
- Bəs necə! Bizim keşisin böyük oğlu da tələbədir, keşilik oxuyur...

- Bax, mən də onlardanam. Yaxşı, qoy gedim, su gətirim...

Qadın başını oğluna tərəf əydi, nəfəs alıb-almadığına qulaq asdı və sonra dənizə tərəf baxdı.

– Yuyunmaq istəyirəm, amma suya bələd deyiləm... Bu necə sudur? Həm şordur, həm acı...

- Get elə bu suda yuyun – sağlam sudur!

- Yox-a?

– Doğru deyirəm. Özü də çay suyundan istidir, burada çaylar buz kimidir...

- Sən yaxşı bilərsən...

Yoldan, mürgüleyərək başı köksünə salınmış atlı bir abxaz keçirdi; balaca və ariq at qulaqlarını şəkleyərək, dəyirmi qara gözləri ilə

bizə baxdı və finxirdı; başına tüklü dəri papaq qoymuş atlı da başını dik qaldırıb bizim tərəfə baxdı və yenidən başını salladı.

Oryollu qadın yavaşcadan:

- Buranın adamları yöndəmsizdirler, həm də vahiməlidirlər, – dedi.

Mən getdim. Dumdurul və civə kimi oynaq su daşlarının üzəri ilə sıçraya-sıçraya axır, seslənir, suda xəzəllər fərəhli oynasır – qəribədir! Əllərimi, üzümü yudum, çayniki su ilə doldurdum; qayıdarkən kolların arasından görürəm ki, qadın həyəcanlı bir halda ətrafına baxa-baxa torpağın, daşların üzəri ilə iməkləyir.

– Nə istəyirsən?

Qadın diksindi, bozardı və altında nə isə gizlətdi, mən məsələni anladım.

– Ver, mən basdırıım.

– Vay, qardaş! Harada basdıracaqsan? Bunu gərək hamamın paltar soyunan yerində döşəmə altında basdırarsan.

– Hə, deyərəm, tez burada sənə bir hamam tikerlər!

– Sən zarafat edirsən, amma mən qorxuram. Birdən heyvan yeyər... amma cift gərək torpaqda qalsın...

Qadın üzünü o yana çevirdi və yaşı, ağır düyüncəni mənə verərək, utana-utana xahiş etdi:

– Sən Allah, bacardığın qədər dərin basdır... balama yazığın gəlsin, yaxşı basdır...

...Mən qayıtdığım zaman, onu səndəleye-səndəleye və elini irəliyə uzatmış bir halda dənizdən gələn gördüm, yubkası qurşağa qədər islanmışdı, üzü isə bir qədər allanmışdı və sanki daxildən parıldayırdı. Mən ona kömək edib tonqalın yanına gətirdim və təecübə düşündüm:

“Bu qadında heyvan gücü var!”

Sonra biz bal ilə çay içməyə başladıq və qadın yavaşca məndən soruşdu:

– Oxumağı atmışanmı?

– Atmışam.

– Görünür, içkiyə qurşanmışan?

– Yaman qurşanmışam, ana!

– Belə de! Axı, yadımına gəlir ki, səni Suxumda yemək üstündə müdirlə söyüdüyüñ zaman görmüşəm, hələ onda ağlıma gəldi ki, görünür, bu adam əyyaşdır, yaman ötkəm adamdır...

O, şışmiş dodaqlarındaki balı dili ilə lezzətlə yalaya-yalaya, göy gözləri ilə hey kolun dibinə, dünyaya gəlmış oryollunun sakit-sakit yatdığı tərəfə baxırdı.

O mənə baxa-baxa ah çəkib:

– Görəsən, o necə yaşayacaq? – dedi. – Sən mənə kömək etdin, çox sağ ol... bu onun üçün də yaxşıdırımı – bunu artıq bilmirəm...

Qadın çay içdi, çörək yedi, xac çekdi və mən öz şey-şüyümü yiğisdirinca, o, yuxulu bir halda yırğalanır, mürgüləyir və yenidən solğunlaşan gözləri ilə yerə baxaraq nə isə düşünürdü. Sonra ayağa qalxmağa başladı.

– Olmaya gedirsən?

– Gedirəm.

– Getmə, ana, amandır!

– Bəs həzrət Məryəm?.. Uşağı mənə ver!

– Uşağı mən apararam...

Bir qədər sözleşdik, o, güzəştə getdi və bir-birimizlə ciyin-ciyinə yola düzəldik.

Qadın təqsirkarcasına gülümseyərək:

– Birdən yixılarım ha, – dedi və elini ciyinimə qoydu.

Rus torpağının yeni sakini, meçhul tale sahibi olan bu adam quçağında yatır və möhkəm-möhkəm fisildayırdı. Səthi yonqarların ağ şəbəkəsi ilə örtülmüş dəniz dalğalanır və şarıldayırdı; kollar piçıldışır, günəş günortadan əyilərək parlayırdı.

Yavaş-yavaş gedirdik, ara-sıra ana dayanır, dərin nəfəs alır, başını qaldıraraq ətrafinı, dənizi, meşəni və dağları nəzərdən keçirir və sonra oğlunun üzünə baxırdı – qadının, çekdiyi iztirablar nəticəsində axıtdığı göz yaşlarından solğunlaşmış gözləri yenidən təəccüb edilecək dərəcədə aydınlaşdı, onlar yenidən parlayır və tükənməz bir məhəbbətin göy alovu ilə yanındı...

Bir dəfə de dayanırkən o, belə dedi:

– Pərvərdigara! Yaxşıdır, gör nə yaxşıdır! Kaş həmişə belə olaydı, kaş dünyanın sonuna kimi belə olaydı, oğlum, canım-ciyərim isə həmişə azad böyüyəydi, anasının yanından ayrı düşməyəydi...

...Dəniz səslənir, səslənirdi...

## İLK MƏHƏBBƏT

...Elə o zaman tale məni tərbiyə etmək məqsədi ilə ilk məhəbbət həyəcanları – həm faciəli, həm də gülməli həyəcanlar keçirməyə vadar etdi.

Bir neçə tanış adam Oka çayında qayıq gəzintisine hazırlaşırı, mənə tapşırıdalar ki, ər-arvad K.-ları da gəzintiyə dəvət edim. Fransadan bu yaxınlarda qayıtmışdilar, mən hələ onlarla tanış deyildim. Axşamçağı onların evinə getdim.

Onlar köhnə bir evin zirzəmisində yaşayırıdalar, evin qabağında, küçənin bu tayından o tayına uzanan çirkli gölməçə vardı, – bu gölməçə nə baharda quruyurdu, nə də yayda; qarğalar, itlər bu gölməçələrdən bir güzgü kimi istifadə edir, donuzlar isə burada vanna qəbul edirdilər.

Fikrim dağınıqdı, mənzillərinə dağdan diyirlənmiş daş kimi qəfil soxulub, onların təşvişlərinə səbəb oldum. Orta boylu, kök, sarışın, topasaqqal, mehriban baxışlı, mavi gözlü bir adam o biri otağın qapısının örtüb tutqun halda mənim qarşımıda dayandı.

Kostyumunu düzəldə-düzəldə :

– Nə isteyirsiniz? – deyə acıqlı-acıqlı soruşdu.

Sonra da nəsihət edirmiş kimi əlavə etdi:

– İçəri girməmişdən qapını döymək lazımdır.

Onun arxasında, otağın toranında, ağ quşa bənzeyən böyük bir şey vurmuxur və titrəyirdi; sonra da şən bir səs eşitdim:

– Xüsusilə evli adamların mənzilinə girəndə.

Mən acıqlı-acıqlı soruştum:

– Mənə lazım olan adamlar sizsinizmi?

Qarnı tox dükançıya bənzeyən adam müsbət cavab verəndən sonra mən nə üçün gəldiyimi izah etdim.

Kişi təmkinlə və dalğın halda saqqalını tumarlaya-tumarlaya soruştı:

– Deyirsiniz, sizi Klark göndərib? – elə o dəqiqə də diksindi, fırfır kimi hərlənərək:

– Vay, Olqa! – deyə inildədi.

Kök kişinin əlinin titrək hərəketindən mənə elə geldi ki, onu adətən adı çəkilməyən yerində çımdıkladılər, yəqin ona görə adı çəkilmir ki, bədənin bu hissəsi beldən bir az aşağıdadır.

Kişinin dayandığı yerdə boylu-buxunlu bir qız qapının yan tərəfindən tutub dayandı, göyümtül gözleri ilə gülümseyə-gülümseyə məni sözüb soruşdu:

– Siz kimsiniz? Polis işçisisiniz?

Mən nəzakətlə:

– Xeyr, – dedim, – ancaq şalvarım polis şalvarıdır. – Qız güldü.

Mən incimədim, çünki onun gözlərində mənim çoxdan gözlədiyim bir təbəssüm parlayırdı. Görünür onun gülüşünə mənim paltarım səbəb olmuşdu: mən göy qorodovoy şalvari, köynək əvəzinə ağ aşpaz kurtkası geymişdim; bu kurtka çox əlverişli şeydir: pencəyi çox yaxşı əvəz edir, qarmaqları boğaza kimi düymələndiyi üçün köynək lazımlı olmur. Başqasının ovçu çəkməsi və italyan quldurlarının qoyduğu enli şlyapa mənim geyimimi çox gözəl şəkildə tamamlayırdı.

Qız mənim qolumdan tutub, otağın içini çəkdi, stula tərəf itələyib qarşısında dayanaraq soruşdu:

– Siz nə üçün belə gülməli geyinibsınız?

– Gülməli niyə?

Qız mənə dostcasına məsləhət verərək:

– Açığınız tutmasın, – dedi.

O, çox qəribə qızdı – ona kimin acığı tuta bilerdi?

Saqqalı kişi çarpayıda oturub papiros eşirdi. Mən gözlərimlə onu göstərib soruşdum:

– O, atanızdır, yoxsa qardaşınız?

– Əriyəm! – deyə kişi inamlı cavab verdi.

Qız gülə-gülə soruşdu:

– Necə məgər?

Mən qızı sözə-sözə:

– Bağışlayın! – dedim.

Bu cür qısa söhbət beş dəqiqə davam etdi, lakin mən hiss edirdim ki, bu qadının ensiz, oval çöhrəsinə, mehriban gözlerinə tamaşa edə-edə bu zirzəmidə beş saat, beş gün, beş il də otura bilərdim. Onun xirdaca ağızının alt dodağı üst dodağından qalın idi; sanki bu dodağı bir az şişmişdi; şabalıdı rəngli, qısa vurulmuş gur saçlı halqa-halqa qırımı-zı qulaqlarının üstünə, zərif qız yanaqları kimi yanmış al yanaqlarına

tökülmüşdü. Qolları çox qəşəng idi; o, qapının yan taxtasından tutub dayananda, mən onun ciyinə qədər açıq qollarını görmüşdüm. O çox sadə geyinmişdi: əynində krujevalı, enli qolları olan ağ köynək, qəşəng tikilmiş ağ yubka vardi. Lakin bu qadının en gözəl məziyyəti onun göyümtül gözləri idi: bu gözlər elə şən, mehriban, elə dostcasına bir maraqla gülümseyirdi ki, adamı məftun edirdi. Həm də – bu şübhəsizdir – o, iyirmi yaşlı gəncin qəlbini, həyatın qabalığından incimət bir qəlbə son dərəcə lazım olan bir təbəssümlə gülümseyirdi.

Qadının əri papiros tüstüsünü saqqalına üfürüb dedi:

– Bu saat gur yağış yağacaq.

Pəncərədən bayırə baxdım: buludsuz açıq göydə ulduzlar parlayırdı. Onda mən başa düşdüm ki, bu adama mane oluram; mən oradan sakit bir sevinclə, çoxdan, özüm də bilmədən çoxdan axtardığım bir şeyi tapmış kimi, sevinə-sevinə getdim.

Bütün gecəni o göyümtül gözlərin mehriban təbəssümündən nəşələnərək düzənlilikdə gəzindim; dan yeri ağaranda qəti inandım ki, bu balaca qadın – tox pişik kimi mehriban gözləri olan o saqqalı, tənbəl adama heç də yaraşan arvad deyil. Mənim qadına hətta rəhmim gəldi – “Zavallı. Saqqalında çörək qırıntıları ilişib qalan bir adamlı yaşamaq...”

Ertəsi gün isə biz Oka çayının bulanıq suyunda, müxtəlif rəngli enli mergel laylarının əmələ gətirdiyi sildirrim sahil boyunca qayıqda gəzirdik. Bu, dünya yaranandan bəri ən gözəl bir gün idi, günəş işiqli səmada füsunkar gözəlliklə parlayırdı; yetişmiş ciyələyin etri çaya yayılmışdı; bütün adamlar xatırlamışdı ki, onlar doğrudan da gözəl insandır; bu da mənim qəlbimdə şən məhəbbət duyğusu oyatdı. Hətta mənim məhəbbətimin əri də çox yaxşı insan çıxdı: o, arvadının mindiyi və mənim avar çəkdiyim qayığa yox, başqa bir qayığa minmişdi, həm də bütün gün özünü çox ağıllı apardı: əvvəlcə qoca Qladston haqqında çox maraqlı şeylər söylədi, sonra da bir küpe çox dadlı süd içib kolun dibində uzandı, lap axşamadək körpə uşaq kimi rahat yatdı.

Əlbəttə, bizim qayığımız seyr yerinə birinci çatdı, mən öz xanımı qucağıma alıb qayıqdan düşürəndə o mənə dedi:

– Siz, nə qüvvətlisiniz?

Mən hiss elədim ki, şəhərin hansı zəng qülləsini desən vurub yixa bilərəm; qadına dedim ki, sizi qollarım üstə şəhərə qədər –

yeddi verst apara bilerəm.<sup>1</sup> Qadın mənə mehbibancasına baxıb yavaşca güldü; bütün günü onun güneş gözlərinə baxdim: inanırdım ki, bu gözlər ancaq mənə gülümseyir.

Sonrakı əhvalatlar, birinci dəfə təsadüf etdiyi maraqlı bir vəhşi heyvan görmüş qadın üçün və qadın nəvazisinə ehtiyac duyan sağlam bir gənc üçün tamamilə təbii bir süretlə inkişaf etməye başladı.

Çox keçmədi, mən öyrəndim ki, gənc qızı oxşayan bu qadın, məndən on yaş böyükdür. Belostok "Necib qızlar" institutunda təribyə almışdır. Qış sarayı komendantının adaxlısı olmuşdur; sonra Parisdə yaşamış, rəssamlıq dərsi almış, axırda mamalıq öyrənmişdir; sonra məlum oldu ki, onun anası da mamadır, anadan olanda məni o tutmuşdur, — mən bunu taleyin qisməti hesab edib çox sevindim.

Bohema və mühacirlərlə tanışlıq, onlardan biri ilə əlaqə, sonra Parisin, Peterburqun, Vyananın zirzəmi və çardaqlarında yarıköçəri, yarıac güzəran, institut təhsili bu qızı məzəli, dolaşıq, olduqca maraqlı bir adam etmişdi. Arıquşu kimi yüngül və çevik olan bu qadın həyatı və adamları ağıllı bir yeniyetmə kimi böyük maraqla müşahidə edir, fransız nəgmələrini coşqunluqla oxuyur, qəşəng bir əda ilə papiros çekir, məharətlə şəkil çəkirdi; səhnədə də pis oynamırıdı; yaxşı don, şlyapa tikirdi; lakin mamalıqla məşğul olmurdu, deyirdi ki, mən bu işlə dörd dəfə məşğul olmuşam, yetmiş beş faizi ölümlə nəticələnmişdir.

Bu, onu adamların sayını dolayısı ilə artırmağa yardım göstərməkdən həmişəlik uzaqlaşdırılmışdı; bu gözəl işdə onun bilavasitə iştirakını sübut edən dörd yaşı cazibəli və qəşəng qızı idi. Qadın özü haqqında — hamının yaxşı tamlığı və hamim təngə gətirən bir adam kimi danışındı. Bəzən o özü barədə danışanda sanki buna heyrət edirdi, bu zaman onun gözləri qəşəng tərzdə tutqunlaşır, onlarda xərif, ürkək bir təbəssüm parlayır, yenə yox olurdu; utanın uşaqlar belə gülümseyirlər.

Mən onun iti, fərasətli ağlını yaxşı duyurdum; başa düşürdüm ki, o, mədəniyyət sarıdan məndən yüksəkdir, onun insanlarla xoş və həlim rəftarını görürdüm; o mənim tanıdığım qadılardan müqayisə edilməyəcək dərəcədə maraqlı idi; danışığındakı etinasızlıq əhəngi məni heyrətə salırdı, həm də mənə elə gəlirdi ki, bu adam, mənim

<sup>1</sup> Yəqin ki, apara bilməzdim.

inqilab ruhlu tanışlarının bütün bildiklərini bilməkdən əlavə daha çox, daha qiymətli şeylər bilir; lakin o hər şeyə uzaqdan, kənardan baxa-baxa, bunları bir zaman özünün keçirdiyi xoş və əziz, amma bəzən təhlükəli uşaq əyləncələri kimi müşahidə edirdi.

Onun yaşadığı zirzəmi iki otaqdan ibarətdi; bunlardan biri xırda mətbəx, eyni zamanda dəhliz, biri də üç pəncərəsi küçəyə, iki pəncərəsi zibilli, çirkli həyetə baxan böyük otaq idi. Bura çekməçi emalatxanası üçün yararlı ola bilərdi; lakin Parisdə, böyük inqilabin yarandığı müqəddəs şəhərdə, Molyerin, Bomarşenin, Hüqonun və başqa parlaq şəxsiyyətlərin şəhərində yaşamış ince və zərif qadına yaraşan yer deyildi. Şəkil ilə çərçivə arasında daha bir çox uyğunsuzluqlar vardi, bunlar məni son dərəcə əsəbileşdirir, məndə başqa duygulardan əlavə, bir də qadına şəfqət hissi oyadırdı. Lakin o özü mənim zənnimcə, onu təhqir etməli olan bu şeyləri sanki görmürdü.

O, səhərdən axşama kimi işləyirdi: səhər aşpaz və qulluqçu kimi işləyir, sonra da pəncərə qabağında, böyük masa arxasında oturur, fotosəkillərdən yerli adamların karandaşla şəklini çəkir, xəritələr rəsm edir, kartogramlar rəngləyir, statistikaya dair zemstvo məcelələlərini onun başına və masanın üstüne küçənin tozu töküldürdü; yoldan keçənlərin ayaqlarının qalın kölgələri kağızda sürünürdü. Qadın işləyə-isləyə oxuyurdu, yorulanda əlinə stul götürüb vals edir, ya da balaca qızı ilə oynayırırdı; çirkli işlərin həddən artıq çox olmasına baxmayaraq, həmişə pişik kimi təmiz idi.

Onun əri laqeyd və tənbəl bir adam idi. O, yataqdə uzanıb tərcümə edilmiş romanları, xüsusilə ata-Dümanın əsərlərini oxumağı xoşlayırdı. Deyirdi ki, “bu, beyin hüceyrələrini təravətləndirir”. Hətta “ciddi-elmi nöqtəyi-nəzərdən” yanaşmaq onun xoşuna gəlirdi. Naharı o “qida qəbul etmək” adlandırırdı, nahardan sonra deyirdi:

— Duru qidanın mədədən orqanizmin hüceyrələrinə çatdırılmasının üçün tam hərəkətsizlik və rahathlıq tələb olunur.

Özü də çörək qırıntılarını saqqalından təmizləməyi unudub yatağa uzanır, bir neçə dəqiqə Düməni ya da Ksavye de Montepini çox diqqətlə oxuyurdu; sonra yuxuya gedərək burnunda iki saat lirik fit çalırdı; bu zaman omun sarı, yumşaq biqləri yavaşça qırmıldanırdı, elə bil ki, biğində gözə görünməyən bir şey sürünürdü. Oyanandan sonra dalğın halda tavanın çatlaşına baxıb birdən deyirdi:

— Axı dünən Kuzma Parnelin fikrini düz şərh eləmədi.

Sonra da Kuzmanı ifşa etmək üçün gedir, arvadına da deyirdi:

— Xahiş edirəm, mənim əvəzimə Maydan qəzasının atsız kəndlilərini hesabla qurtar. Mən tez qayıdacağam.

O, gecəyarısı, bəzən daha gec, çox məmənun qayıdırı.

— Bilirsənmi, mən bu gün Kuzmanı məhv etdim. O hiyələr bed-zatin hafizəsi sitatları yadda saxlamaq cəhətdən çox inkişaf etmişdir; lakin mən bunda da ondan geri qalmadım. Öz aramızdır, onu deyim ki, Kuzma Qladstonun şərq siyasetini heç başa düşmür, səfəh.

O daima Bine, Rişə və beynin gigiyenası haqqında danışırı; hava pis olanda evdə qalır, arvadının, qızının, harada isə yolda, iki eşq macərası arasında təsadüfən doğulmuş balaca qızın tərbiyəsi ilə məşğul olurdu.

— Lyolya, yemək yeyəndə qidanı yaxşıca çeynəmək lazımdır, çünki bu, həzm etməni asanlaşdırır, duru qidanı kimyəvi maddələrin asan həzm olunan konqlomeratına tez çevirmək üçün mədəyə kömək edir.

Nahar yeyəndən sonra “hərəkətsiz və rahat” uzanaraq, uşağı yatağa qoyub deyirdi:

— Bəli, qaniçən şöhrətpərəst Bonaparte hakimiyyəti qəsb edəndə...

Arvadı bu mühazirələri dinləyir, qəhqəhə ilə gülməkdən uğur-nurdu; ərinin vaxtı olmadığı üçün arvadının gülməyindən incimirdi, çünki çox keçmədən yatıb yuxuya gedirdi. Qız onun yumşaq saqqalı ilə oynayır, yumaq kimi büzüşüb yatırıldı. Mən qızla çox dostlaşmışdım; o mənim danışdıqlarımı Boleslavın qaniçən zülmkar və Jozefina Boqarnenin ona kədərli məhəbbət bağlaması haqqındaki mühazirələrdən daha maraqla dinləyirdi; bu, Boleslavada məzəli bir qısqanlıq duyğusu oyatdı.

— Mən etiraz edirəm, Peşkov! Uşağa əvvəlcə həyata münasibətin əsas prinsiplərini təlqin etmək, sonra onu həyatla tamış etmək lazımdır. Siz ingilis dilini bilsəydiniz və “Uşaq qəlbinin gigiyenası”nı oxumuş olsaydınız...

O, ingiliscə gerek ki, ancaq “qud bay”<sup>1</sup> sözlərini bilirdi. Boleslav yaşça mendən iki dəfə böyük idi, lakin cavan pudel kimi her şəxslə maraqlanırdı, dedi-qodu ilə məşğul olmayı, özünü yalnız rus inqilabı dərnəklərinin deyil, hətta xarici ölkə inqilabi dərnəklərinin də bütün sirlərindən yaxşı xəbərdar adam kimi göstərməyi xoşlayırdı. Bəlkə o, doğrudan da, xəbərdar idi; onun yanına tez-tez xəlvətcə adamlar

<sup>1</sup> Xudahafiz

gəlirdi; onlar özlerini təsadüfən sadəlövh adam rolu oynayan tragik artistlər kimi aparırdılar. Mən gizli yaşayın Sabunayevi onun evində görmüşdüm; Sabunayev naşicasına kürən bir parik qoymuş, gülməli dərecədə dar, gödək, ala-bəzək kostyum geymişdi.

Bir dəfə də mən Boleslavgilə gedəndə onun yanında dəlləyə oxşayan, xırda başlı, zirək bir adam gördüm; o, dama-dama parçadan şalvar, boz rəngli pencək və cirildayan ayaqqabı geymişdi. Boleslav məni itələyib mətbəxə saldı, piçilti ilə dedi:

– Bu adam Parisdən mühüm bir tapşırıqla gəlib, o, Korelenko ilə görüşməlidir; siz gedin bu işi düzəldin.

Mən getdim, lakin məlum oldu ki, bu gəlmə adamı küçədə Korolenkoya göstərəndə V.Q. demişdir:

– Yox, xahiş edirəm, məni bu təşəxxüslü yelbeyinlə tanış etməyin.

Boleslav parisli əhvalatı və “inqilab işi” üçün incimişdi; o iki gün Korolenkoya məktub yazmaqla məşğul oldu; bütün yazı üslublarından istifadə etdi; o həm qəzəbli və sərt, həm də mehriban və məzəmmətli şeylər yazırırdı; sonra da öz epistolyar ədəbiyyat nümunəsini sobada yandırırdı. çox keçmədi, Moskvada, Nijnidə, Vladimirdə həbslər başlandı, həm də məlum oldu ki, dama-dama şalvar geyən adam sonralar Landezen Qortinq adı ilə məşhur olan, mənim ilk gördüğüm provakatordur.

Bununla belə, mənim sevgilimin əri çox mehriban, bir qədər ürəyi nazik və “elmi yükə” məzəli tərzdə yüklənmiş bir adam idi. O elə bu cür də deyirdi:

– Ziyalının həyatının mənası – elmi yükü xalq kütlələri arasında qərəzsiz paylamaq məqsədi ilə, – bu yükü həmişə artırmaqdan ibarətdir.

Mənim sevgim dərinləşib əzaba çevrilirdi. Mən iki adamlıq enli çarpayı, balaca qızın yatdığı qədim ağır divan, üstünü toz basmış yiğin-yığın kitab və kağız qalaqlanmış masalarla dolu olan zirzəmidə oturub məhbubəmin masaya tərəf əyilərək işləməsinə tamaşa edir, onu qucağıma ahh bu murdar zirzəmidən çıxarmaq, bir tərəfə aparmaq isteyirdim; bu fikir məni həm kəderləndirir, həm də məst edirdi. Pəncərənin qabağında ayaq kölgələri görünürdü, bəzən pəncərədən avara it baxırırdı; zirzəmi bürkü idi; küçədən güneşin qızdırıldığı çırka-bin qoxusu gəlirdi. Balaca qız bədənli arvad yavaşça zümrüdmə edəedə karandaşla, ya da qələmlə nə isə yazır, məlahətli göyümtül gözələr

mənə baxıb mehribanlıqla gülümşeyirdi. Mən bu qadını son derecə, dəlicəsinə sevirdim; ona baxdıqca qəlbim sizildiyir, qəzəb və kədər duyurdum.

O mənə deyirdi:

– Özünüz barədə yenə bir şey söyləyin.

Mən söyləyirdim, lakin bir dəqiqdən sonra o deyirdi:

– Sizin söylədiyiniz özünüz barədə deyildir.

Mən özüm də başa düşürdüm ki, söylədiklərim hələ özüm barədə deyil, içərisində kor-korana dolaşib qaldığım bir çəşqinliq barədədir. Mən bilirdim ki, bu müxtəlif dolaşış təəssürat və macəralar içərisində özümü tapmalıyam, lakin bunu bacarmırdım, qorxurdum. Mən kiməm və nəyəm? Bu sual məni çox təşvişə salırdı. Mən həyata qarşı qəzəbli idim. Heyat mənə özümü öldürmək kimi təhqiqədici bir axmaqlı təlqin etmişdi. Mən insanları başa düşürdüm; onların həyatı mənə əsəsiz, axmaq, çırrın görünürdü. Məndə, nə üçünsə həyatın bütün qaranlıq guşələrinə baş vurmaq, onun bütün dərin sırlarınə vəqif olmaq istəyən bir adam marağı oyanmışdı; hətta bəzən hiss edirdim ki, maraq üçün mən cinayət də edə bilərəm; adam öldürmək dərəcəsinə çatmışdım; ancaq ona görə öldürmək istəyirdim ki, görüm bundan sonra özümü necə hiss edəcəyəm.

Mənə elə gəlirdi ki, özümü tapsam, onda mən sevdiyim qadına – əcaib hiss və fikirlər içərisində çox möhkəm dolaşib qalan iyrienc insan kimi görünmərəm, belə sərsəm, dəhsətli və qorxunc adam onu qorxudub özündən uzaqlaşdırır. Mən özüm barədə bir tədbir tökməli idim. Mən əmin idim ki, bu qadın nəinki mənim həqiqətən nə kimi insan olduğumu duymağa kömək edə bilər, o hətta sehrli bir iş də görə bilər; bundan sonra mən elə o saat həyatın qaranlıq təəssüratından, onun əlində əsir olmaqdan azad olaram; nəyi isə öz qəlbimdən birdəfəlik ataram; mənim qəlbim böyük bir qüvvə, hədsiz şadlıq və sevinc hissi ilə cirpinmağa başlayır.

Onun özü haqqında etinasız ifadə ilə danışması da, insanlarla iltifat və mərhəmətlə rəftar etmesi də məni inandırmışdı ki, bu adam fövqəladə şeylər bilir: həyatın bütün sırları üçün onun öz açarı vardi, buna görə də o hemişə şən idi, hemişə özünə inanırdı. Bəlkə də mən o qadını onda başa düşmədiyimə görə hər şeydən çox sevirdim; lakin mən onu gəncliyin bütün qüvvə və ehtirası ilə sevirdim. Bu ehtirasın qarşısını almaq mənim üçün çox çətindi: o məni cismən üzüb taqətdən salırdı. Mən daha sadə, daha qaba olsaydım, bu mənim üçün

daha yaxşı olardı; lakin mən inanırdım ki, qadına münasibət mənim görmüş olduğum qaba, sadə, heyvani, fizioloji birləşmə ilə məhdudlaşdırır; mənim qüvvətli, çox həssas və ehtiraslı bir gənc olmağımı, asanlıqla həyecanlanan təsəvvürə malik olmağımı baxmayaraq, bu fizioloji münasibət məndə az qala nifret hissi oyadırdı.

Bu romantik xəyalın qəlbimdə necə yaşaya bildiyini mən başa düşmürdüm; lakin mən möhkəm əmin idim ki, mənə məlum olan şeydən başqa, gizli və naməlum bir şey də var: bu şeydə qadınla əlaqə və ünsiyyətin ülvi, gizli mənası mövcuddur; inanırdım ki, ilk yaxınlıqdan sonra sevindirici və hətta dəhşətli bir şey olur, insan bu sevinci duyandan sonra tamamilə dəyişir.

Mənə elə gəlir ki, bu xəyallar oxuduğum romanların təsiridir, onları mən özüm də həyatın təzadlarını hiss etməklə tərbiyə və inkişaf etdirmişdim, çünkü:

“Mən dünyaya razılaşmamaq üçün gəlmisəm”.

Bundan başqa məndə qəribə, dumanlı bir xatirə vardı. Harada isə real həqiqətdən kənarda, ilk uşaqlıq dövründə şiddetli ürək çırpıntısı keçirən qəlbimdə şirin bir duygù, daha doğrusu, ahəngdarlıq duygusu baş qaldırmışdı; mən dan yeri sökülüb günəş doğanda sevinmiş, səadətli anlar keçirmişdim. Bəlkə də bu, mən hələ ana bətnində yaşadığım günlər baş vermişdi; onun sınır qüvvəsinin xos çırpıntısı qızğın bir təkanla mənə sirayət etmişdi; bu təkan mənim qəlbimi yaratmış, ona ilk dəfə həyat vermişdi; bəlkə də anamın bu sarsıcı səadət ləhzəsi mənim varlığında bütün həyatım boyu qadından föqələdə bir şeyi həyecanla gözləmək duygusunu eks etdirmişdi.

Adam bir şeyi bilməyəndə onu uydurur. İnsanın nail olduğu ən ağıllı şey, – qadını sevmək, onun gözəlliyyinə pərəstiş etmək bacarığıdır, dünyada bütün gözəlliklər qadına olan məhəbbətdən doğmuşdur!

Bir dəfə mən çayda çiməndə, yük gəmisinin dal tərəfindən suya atılarkən sinəm lövbərə dəydi, ayağım kəndirə ilişdi, suda başısağrı qalib boğulurdum. Yük daşıyan arabacı məni çəkib çıxartdı. Məni silkəleyib huşa gətirənde bədənimin bütün dərisini cirum-cirum etmişdilər, döşümdən qan açıldı, yatağa düşüb buz yeməli oldum.

Məhbubəm yanına gəlib, çarpayıda oturdu, bu əhvalatın necə baş verdiyini soruşaraq, mehriban, yüngül əli ilə başımı sigallamağa başladı; onun gözlərində kədər, təşviş vardi.

Mən soruşdum:

— Siz görürsünümü ki, mən sizi sevirəm?  
Qadın ehtiyatla gülümşeyib:  
— Hə, görürəm, — dedi, — mən də sizi sevmişəm, ancaq bu çox  
pisdir.

Əlbətə, onun sözündən sonra bütün yer titrədi, bağdağı ağaclar  
sevinclə rəqs etməyə başladı. Mən bu gözlənilməz cavabdən, hey-  
rət və şadlıqdan mat qalaraq, başımı onun dizlərinə dayadım, onu  
bərk qucaqlamasaydım, yəqin ki, sabun köpüyü kimi pəncərədən  
uçub gedəcəkdir.

Qadın mənim başımı yastiğə qoymağə çalışaraq ciddi ifadə ilə  
dedi:

— Tərpənməyin, tərpənmək sizə zərərdir! Özünüz də həyecanlan-  
mayın, — yoxsa mən çıxıb gedərəm. Siz, ümumiyyətlə, çox dəliqanlı  
cənabsınız; mən heç güman etməzdim ki, belə adamlar olur. Siz aya-  
ğa qalxanda biz öz hissərimiz və əlaqəmiz haqqında danışarıq.

Bu sözleri o çox sakit deyir və tutqunlaşmış gözleri misilsiz  
mehribanlıqla gülümşeyirdi. O bir az sonra məni ümid verən  
sevinclər içərisində tərk edib getdi; məndə xoş bir inam hissi oyan-  
dı ki, indi onun xeyirxah yardımını ilə mən qanadlanıb başqa duyu  
və fikirlər aleminə yüksələcəyəm.

Bir neçə gündən sonra mən çöldə, qobunun kənarında oturmuş-  
dum, aşağıda, kolların arasında külək xışıldayırdı; göyün üzünü qara  
buludlar örtmüşdü, hər dəqiqə yağış yağı bilərdi; qadın işgüzərləqlə,  
adi sözlərlə bizim yaşımızdakı fərqdən, mənim oxumalı olduğumdan,  
uşaqlı bir arvadı öz üzərimə götürməyimin hələ tez olduğundan danışırı.  
Onun dediyi sözlər düzgün olduğu üçün mənə əzab verirdi; bu  
sözleri o bir ana ifadəsi ilə deyir, ona olan məhəbbətimi, ehtiram his-  
simi daha da gücləndirirdi. Onun səsini, zərif sözlərini eşitmək məni  
həm kədərləndirir, həm də mənə zövq verirdi, — mənimlə bu cür  
birinci dəfə danışırdılar.

Mən küləyin yırgaladığı kolların yaşıł çay kimi dalgalandığı  
yerə — yarganın ağızına baxır və and içib özümə söz verirdim ki, bu  
adamin mənə göstərdiyi mehribanlıq üçün bütün qəlbimlə, bütün  
varlığımıla çalışıb onun yaxşılığının əvəzini çıxacağam.

Mən:

— Bir qərara gəlməkdən qabaq biz yaxşı-yaxşı düşünməliyik,  
— deye asta-asta danışan qadının səsini eşidirdim. O, bağların yaşıł

təpələri arasında gizlənən şəhər tərəfə baxa-baxa, qopardığı findiq budağını dizlərinə vururdu.

– Həm də, əlbəttə ki, mən Boleslavla danışmalıyam; o bəzi şeyləri hiss edir və çox əsəbileşir. Mən qısqanlıq səhnələrini xoşlamırıam.

Hər şey mənə olduqca kədərli və olduqca yaxşı görünürdü; lakin bayağı və gülməli bir əhvalat zərurəti meydana çıxdı.

Mənim şalvarımın beli gen idi. Buna görə də şalvarın belinə üç düyüm uzunluğunda böyük bir sancaq sancırdı, – aşiq olmuş yoxsulların xoşbəxtliyindən indi bu cür sancaqlar yoxdur. Lənətə gəlmış sancağın iti ucu dərimi daima asta-asta çizirdi, – ehtiyatsız tərənen kimi sancaq bütünlükə böyrümə girirdi. Mən onu xəlvətcə çıxarddım və dəhşətlə hiss etdim ki, sancağın batdığı yerdən xeyli qan axıb şalvarımı islatmışdır. Mənim tuman-köynəyim yox idi, əynimdəki aşpaz gödəkcəsi isə qısa idi, ancaq belimə çatırdı. İndi mən bədəni-mə yapışan yaş şalvarda necə durub gedəcəkdir?

Gülməli vəziyyətdə qalmışdım, belə pis vəziyyətə düşməyimə dərindən kədərlənərək, dəli kimi coşub, öz rolunu unutmuş aktyor kimi, qeyri-təbii səslə danışmağa başladım.

Qadın mənim damışığima bir neçə dəqiqə, əvvəlcə diqqətlə, sonra açıqdan-açığa heyretlə qulaq asıb dedi:

– Bu nə gurultulu sözlərdir! Siz birdən-birə dəyişdiniz!

Bu söz məni lap heyrətə saldı, mən boğulmuş adam kimi susдум.

– Getmək vaxtıdır, yağış yağacaq!

– Mən burada qalacağam.

– Nə üçün?

Mən ona nə cavab verə bilərdim?

Qadın mənim üzümə mehribanlıqla baxıb soruşdu:

– Sizin mənə acığınız tutur?

– Yox, sizə yox! Özümə acığım tutur.

Qadın ayağa qalxaraq, mənə məsləhət verdi.

– Özünüze də acığınız tutmasın.

Mən isti qan gölməcəsində oturub ayağa qalxa bilmirdim; mənə elə gəldi ki, qan böyrümdən axıb töküldükcə kiçik çay kimi şırıldayırdı, bir saniyə sonra qadın bu şırlıtnı eşidib:

“Nə olmuşdur?” – deyə soruşa bilərdi.

Mən: “Get” – deyə fikrimdə ona yalvarırdım.

O mənə hörmətlə bir neçə mehriban söz deyib, naz-qəmzəylə yırğalana-yırğalana yarganın kənarı ilə getməyə başladı. Mən onun qıvraq bədəninin uzaqlaşdıqca kiçilməsinə fikir verirdim; sonra da ilk məhəbbətimin ugursuz olacağını düşünərək belə bir düşüncənin təsiri altında dəhşətlə yerə uzandım. Əlbəttə, elə bu cür də oldu: onun əri sel kimi göz yaşı tökdü, ağlayıb sizildədi, miskin sözlər yağırdı; ağızının seliyini axıtdı. O isə bu yapışqanlı səli yarib mənim tərəfimə keçməyə cəsarət etmədi.

Qadın göz yaşı axıda-axıda mənə dedi:

– O çox aciz adamdır, amma siz qüvvətli və bacarıqlısınız. O deyir: “Sən məni atıb getsən, mən günəşsiz çiçək kimi məhv olaram...”

Mən bu çiçəyin qısa qıçlarını, qadın budlarına bənzeyən budlarını, qarpız kimi yumru qarnını xatırlayıb qəhqəhə ilə güldüm. Onun saqqalı arasında milçeklər yaşayırırdı, ona görə ki, onlar üçün burada həmişə qida tapılırdı.

Qadın gülümseyib dedi:

– Bəli, bunu siz gülməli danışırsınız, amma hər halda ona çox ağır gəlir!

– Mənə də.

– Axı siz cavansınız, qüvvətlisiniz...

Mən bu vaxt, gərək ki, ilk dəfə özümü zəif adamların düşməni hiss etdim. Sonralar, daha ciddi hallarda, güclülərin zəiflər arasında necə faciəli surətdə aciz olduqlarını, ölümə məhkum olanların səmərəsiz həyatını qorumaq üçün ən qiymətli qəlb və ağıl qüvvəsi sərf edildiyini çox tez-tez müşahidə etməli olurdum.

Çox keçmədi, mən yarıxəstə, ağılmı itirmək dərəcəsinə çatmış halda şəhərdən çıxdım; iki il Rusyanın yollarında süpürüm kimi dolaşdım; – Volqa boyunu, Ukraynanı, Krimi, Qafqazı gəzdim, saysız-hesabsız müxtəlif təəssürat, macəralar keçirdim; qabaqlaşdım, daha artıq qəzəbləndim, lakin sevgilimdən daha yaxşı, daha ağıllı qadınlar gördümə də, ancaq onun əziz surətini qəlbimdə əvvəlki kimi yaşatmaqdə idim.

İki ildən artıq keçəndən sonra, payızda, Tiflisdə olduğum zaman, onun Parisdən gəldiyini, mənimlə bir şəhərdə yaşadığını bilib sevindiyini mənə xəbər verəndə, iyirmi üç yaşlı möhkəm bir gənc olduğum halda, həyatında birinci dəfə özümdən getdim.

Mən onun yanına getməyə cəsarət etmədim, lakin çox keçmədi, o özü tanışlar vasitəsi ilə məni yanına dəvət etdi.

Mənə elə gəldi ki, o daha qəşəng və məlahətli olmuşdur; qız bədəni kimi əndamı, zərif al yanağı və mehribanlıqla baxan göyümtül gözləri yenə də dəyişməmişdi. Əri Fransada qalmışdı, özü ilə ancaq keçi balası kimi dəcəl və qəşəng qızını getirmişdi.

Mən onun yanına gələndə, şəhərdə tufan qopmuşdu, göy guruldayırdı, ildirim çaxırıldı; şiddetli yağış yağmağa başlamışdı; müqəddəs Davud dağından çay kimi güclü sel axır, küçənin daşlarını çevirirdi. Küləyin viyiltisi, suların şiddetli uğultusu, baş verən uçuntuların gurultusu evi titrədirdi; pəncərə şüşələri cingildəyir, otağa göy işıq düşürdü; elə bil ki, hər şey dərin, yaşı uçuruma töküldü.

Qız qorxaraq yatağa girdi, biz isə səmada şaqqlıdayan ildirimin gözqamaşdırıcı işığında, pəncərə qabağında dayanıb nə üçünsə piçilti ilə danışırıq.

Mənimlə yanaşı dayanan sevdiyim qadın deyirdi:

– Bu cür tufanı birinci dəfədir görüürəm.

Sonra da birdən soruşdu:

– Deyin görüm necə oldu, məni sevmək xəstəliyindən şəfa tapdınız mı?

– Yox!

Görünür, qadın buna təəccüb edib, yenə piçilti ilə dedi:

– İlahi, siz nə qədər dəyişmisiniz! Tamam başqa adam olmusunuz.

Qadın aram-aram pəncərənin qabağındaki kresloda oturdu, diksinərək titrədi, ildirimin dəhşətli işığından gözləri qamaşdı, piçilti ilə:

– Burada sizin haqqınızda çox danışırlar, – dedi. – Siz nə üçün buraya gəldiniz? Söyləyin görüm, necə yaşayırsınız?

İlahi, o nə balacadır, nə qədər qəşəngdir!

Mən öz günahımı etiraf edirmiş kimi, gecəyarısına qədər hər şeyi ona açıb söylədim. Təbiətin qorxunc hadisələri məni həmişə həyəcanlandırır; məndə coşqun sevinc hissi doğurur. Görünür, mən yaxşı danışırdım, onun diqqətlə qulaq asması, geniş açılmış gözləri, gərgin baxışları bunu aydın göstərirdi. O ancaq hərdən:

– Bu dəhşətlidir, – deyə piçildəyirdi.

Mən çıxbı gedəndə gördüm ki, əvvəller olduğu kimi, o mənimlə xudahafizləşirkən daha yaşı adama xas olan himayəkarlıqla gülümsemir; əvvəller mən onun belə himayəkar təbəssümündən bir qədər inci-

yerdim. Mən islanmış küçələrlə gedir, ayın parçalanmış buludları yar-  
masına tamaşa edirdim; duyduğum sevincdən başım hərlənirdi. Ərtəsi  
gün ona poçt ilə bir şeir göndərdim: o sonralar bu şeri tez-tez deklama-  
siya edirdi; buna görə də o şeir mənim yadımda möhkəm qalmışdır:

Xanım!  
İnce bir şəfqətlə, bircə zərif nəvazişə  
Məharətli əyləncədən  
Ustalıqla başı çıxan,  
Boş bir şeydən, heç bir şeydən  
Kiçik fərəh icad edən  
O əlləmə sehrkar da əsir olar!  
Üzü gülər bu köləni qəbul edin!  
Ola bilsin o kiçicik bir sevincdən  
Bir xoşbəxtlik yaradacaq əzəmətli, -  
Bu aləmi bir zərrədən  
Yaratmadı bir kəs məyər?  
Bəli! dünya yaranmamış şən-şəlayin  
Sevincləri onun azdır həm də miskin!  
Ancaq onun az da deyil əyləncəsi,  
Misal üçün: sizin müti nökeriniz,  
Onda da var vəsfə gəlməz bir gözəllik, -  
Mən deyirəm bunu sizin barənidə!

Siz!  
Amma ki, susursunuz!  
Gül-çiçəkdən yoxsul olan bu dünyada  
Çiçeklərin çiçəyisiz,  
Qəlbinizin qarşısında  
Nə deməkdir soyuq sözlər?

Əlbəttə, bu şeir deyildi, lakin xoş niyyət, səmimiyyətlə yazılmışdı.

Budur, mən yenə də, mənə dünyada ən yaxşı adam görünən, buna  
görə də mənim üçün zəruri olan bir insanın qarşısında oturmuşam.  
O, mavi don geymişdir; bu don onun əndamının zərif çevrələrini giz-  
lətməyib onu yüngül və ətirli bulud kimi bürümüşdür. Kəmərinin  
qotazlarını oynada-oynada o mənə fəvqələdə sözlər deyir; mən onun  
al dirnaqlı kiçik barmaqlarının hərəkətlərinə fikir verir, özümü mahir

musiqiçinin şovqle köklədiyi bir kaman kimi hiss edirəm. Mən ölmək istəyirəm, istəyirəm ki, bu qadını nəfəsimlə qəlbime çekim, o həmişəlik mənim qəlbimdə qalsın. Bütün bədənimiz üzüçü, əzabverici bir həyəcan bürüyür, mənə elə gəlir ki, qəlbim bu saat parçalanacaqdır.

Mən ona yenice çap olunmuş ilk hekayəni oxudum: onun bu hekayəyə necə qiymət verdiyi yadımda deyil; gərək ki, o heyrətlə dedi:

– Belə de, deməli, siz nəşr əsərləri yazmağa başlamışınız!

Ele bil yuxuda, uzaqdan gələn bir səs eşidirdim:

– Mən bu illər ərzində sizin haqqınızda çox düşünmüşəm. Doğrudanmı siz mənim ucbatımdan bu qədər iztirab çəkmisiniz?

Mən qadına, onun yaşadığı dünyada heç bir ağır və dəhşətli şeyin olmadığı barədə nə isə dedim.

– Siz nə sevimlisiniz...

Mən onu dəlicəsinə qucaqlamaq istəyirdim, lakin mənim qollarım çox uzundu, əllərim çox ağırdı, mən onun bədəninə toxunmağa cəsarət etmirdim; onu incidəcəyimdən qorxurdum, qarşısında dayanıb, çılgınca döyünen qəlbimin çırpıntısından yırğalana-yırğalana, dilim dolaşa-dolaşa dedim:

– Mənimlə yaşayın! Xahiş edirəm, mənimlə yaşayın!

O xəfifcə və utana-utana güldü. Onun məlahətli gözləri parlayırdı. Qadın otağın bucağına çekilib dedi:

– Belə edək: siz gedin Nijniyə, mən burada qalıb, fikirləşib sizə yazaram...

Mən oxumuş olduğum bir romanın qəhrəmanı kimi, ona hörmətlə baş əyib getdim. Mən sanki uçurdum.

Qişda o, qızı ilə Nijniyə mənim yanımı gəldi. Gülməli, həm də kədərli bir xalq məsəli vardır, deyərlər “Yoxsul evlənəndə gecə gödələr!” Mən bu məsəlin dərin bir həqiqət olduğunu şəxsi təcrübəmdə aydın gördüm.

Biz ayda iki manata xudmani bir ev tutduq: bu, bir keşisin bağında olan köhnə hamam idi. Mən hamamın soyunacağına sığındım, arvadım isə hamamın önündə; bu həm də qonaq otağı idi. Bu ev ailə həyatı üçün çox əlverişli deyildi, onun künc-bucağı, dəlik-deşiyi donurdu. Mən gecələr işləyəndə nə qədər paltarım var hamisəna bürünürdüm, üstündən də xalça salırdım; buna baxmayaraq yel xəstəliyinə tutuldum. Mən o zaman sağlam bədənimə və dözümlü

olmağima güvənir, bununla lovğalanırdım; bu cür xəstəliyə düşar olmağım fövqəladə bir şey idi.

Hamam özü bir az isti idi, lakin mən sobanı yandıranda bizim bütün mənzilimizə boğucu çürüntü, sabun və buğa verilmiş süpürgə qoxusu dolurdu, çox qəşəng gözləri olan, çini dən qayrılmış zərif bəbəyə oxşayan balaca qız əsəbileşirdi, başı ağrıyırdı.

Baharda hamamdan çoxlu hörümçək və məryəmqurdu çıxdı; ana ilə qız onlardan qorxub tir-tir əsirdilər; mən bu həşəratı qaloşla öldürməli olurdum. Six mürvər ağacı və yabani moruq kolları xırda pəncərələrin qabağını tutmuşdu, otaq həmişə qaranlıq olurdu; sərxoş, şıltaqçı keşiş isə bu kolları çıxarmağa, ya da heç olmazsa qol-budağını kəsməyə icazə vermirdi.

Əlbəttə, daha münasib bir mənzil tapmaq olardı, lakin keşisə bizim borcumuz vardi, həm də mən onun çox xoşuna gəlmışdım, o bizi buraxmırırdı. Deyirdi ki:

– Öyreşərsiniz! Xoşunuza gəlmirsə borcunuzu verin, istəyirsiniz lap ingilislərin yanına gedin.

O, ingilisləri xoşlamırdı, onların haqqında belə deyirdi:

– Tənbəl millətdir, pasyanslardan başqa heç bir şey icad etməyib, özü də müharibə etməyi bacarmırlar.

Keşis qırmızı, girdəsifət, yekəpər bir adam idi; enli, kürən saqqalı vardi; o qədər içirdi ki, daha kilsədə ibadətlə məşğul ola bilmirdi; özü də, dolaşaya oxşayan, balaca, itiburun, qara bir dərzi qadına dəli-cəsine vurulmuşdu, onun eşqindən əzab çekirdi.

Keşis mənə onun hiyləgərliyindən danışa-danışa, saqqalından göz yaşını əli ilə silərək deyirdi:

– Mən başa düşürəm, – o yaramaz arvaddır, amma mənə din qurbanı olan Fimiamanı xatırladır, buna görə də onu sevirəm!

Mən dini təqvimini diqqətlə gözdən keçirdim, – müqəddəslər siyahısında belə bir müqəddəs şəxs yox idi.

Mən buna inanmadığım üçün keşis özündən çıxır, mənim qəlbimi, dinin faydasına olaraq, bu cür dəlillərlə sarsırdırdı:

– Oğlum, siz buna eməli cehətdən nəzər salın: inanmayan din-sizlər onlarca, inananlar – milyonlarladır! Nə üçün? Ona görə ki, balıq susuz yaşaya bilmədiyi kimi, insanın ürəyi də kilsəsiz yaşaya bilmez. Doğrudurmu? Onda, içək!

– Mən içmirəm, məndə yel xəstəliyi var.

Keşiş çəngəli siyənək balığı parçasına baturib onu hədə ilə yuxarı qaldıraraq deyirdi:

— Bu da inamsızlıqdandır!

Bu hamama görə, nahar üçün tez-tez ət almağa, qızı oyuncaq almağa imkanım olmadığına görə, bütün bu lənətə gəlmış, uğursuz yoxsulluğa görə mən əzab çəkir, son dərəcə utanırdım. Yoxsulluq elə bir eyibdir ki, bu, şəxsən məni utandırmırıdı, mənə iztirab vermirdi, lakin balaca, zərif bir qadın üçün və xüsusilə onun qızı üçün bu – rəzil, dəhşətli bir həyat idi.

Gecələr öz guşəmdə, stolun dalında oturub ərizələrin, istinaf və təmyiz şikayətlərinin üzünü köçürürdüm; hekayə yazarkən dişimi dişimə qıçayıր, özümə, insanlara, taleyə, sevgiyə lənət yağıdırırdım.

Ana çətin və ylüağır vəziyyətini oğlundan gizlətdiyi kimi, bu qadın da özümü əficənəb aparır, vəziyyətindən şikayətlənmirdi. Bu murdar həyatdan şikayətləndiyini mən onun ağızından eşitmədim; vəziyyət çətinləşdikcə o daha şən və gümrah danışır, daha şən gülürdü. O, səhərdən axşama kimi keşşələrin, onların ölmüş arvadlarının şəkil-lərini, qəzaların xəritələrini çəkirdi; bu xəritələr üçün zemstvo bir sərgidə qızıl medal almışdı. Şəkil üçün sıfarişlər qurtarandan sonra o, müxtəlif arşın malı tikə-parçalarından, hesirdən, məftildən bizim küçəmizin qızları və arvadları üçün ən modən Paris şlyapaları hazırlayırdı. Mən qadın şlyapalarından heç baş çıxara bilməzdəm; bu şlyapa ustası özündən düzəldiyi qəribə şlyapaları güzgünün qabağında başına qoyub yoxlaşıqda gülməkdən uğunuub gedirdi. Lakin mən görürdüm ki, bu şlyapalar sıfarişçilərə çox qəribə təsir bağışlayır; onlar toyuq hiniñə oxşayan bu ala-bezək şeyləri başlarına qoyur, küçədə qürurla, qarınlarını qabağa verib gəzirdilər.

Mən vəkil yanında işləyir, həm də yerli qəzet üçün sətri iki qəpikdən hekayə yazırdım. Axşamlar çay içəndə və evdə qonaq olmayıanda mənim zövcəm, çar II Aleksandrın Belostok nəcib qızlar institutuna gəlməsindən, bu qızlara konfet paylamasından, bu konfetdən bəzi qızların, bir möcüzə kimi, hamile olmasından, çox vaxt da bu və ya başqa bir qəşəng qızın çarla birlikdə Belovej meşəsinə ova gedib geri qayıtmamasından, sonra da Peterburqda ərə getmə-sindən çox maraqlı şeylər söyləyirdi.

Xanımım mənə Paris haqqında da çox maraqlı şeylər danışırıdı; mən Parisi kitablardan, xüsusilə Maksim dü Kanın böyük əsərindən

taniyirdim; qadın isə Parisi Monmartrın meyxanalarında ve Latin məhəlliəsinin hay-küylü həyatunda öyrənmişdi. Onun bu söhbətləri məni şerabdan artıq həyəcanlandırdı; odur ki, mən qadına mədhiyyələr yazar və hiss edirdim ki, həyatın bütün gözəlliyi qadına olan məhebbətin gücündən yaranmışdır.

Onun öz başına gələn eşq macəralarından etdiyi söhbətlər mənim daha çox xoşuma gəlir, məni maraqlandırırı; bu baredə qadın olduqca maraqlı və açıq danışırı, onun bu cür açıq danışmasından bəzən mən utanıb sixılırdım. O, gülə-gülə, sanki ucu iti çərtilmiş karandaşla çəkilən xətt kimi, tutarlı sözlərle, adaxlısı olan generalın gülməli bedənini təsvir edirdi; bir dəfə bu general vəhşi buğanı padşahdan qabaq vurur, sonra da yaralı buğanın dalınca:

— Bağışlayın, əlahezrət imperator! — deyə bağınır.

Qadın mənə rus mühacirlərindən də danışırı. Həmişə də mən onun sözlərində insanlara qarşı gizli mərhəmət duyurdum. Bəzən onun səmimiyyəti sadəlövhəcəsinə bir abırsızlıq dərəcəsinə çatırı; o, dodaqlarını, pişik dili kimi, nazik, qırmızı dili ilə ləzzətlə yalayır, gözləri isə xüsusi bir ifadə ilə parlayırı. Bəzən mənə elə gelirdi ki, onun gözlərində iyrəndiyini göstərən bir ifadə vardır; lakin mən çox vaxt onu, böyük maraqla bəbelərlə oynayan qız vəziyyətində görürdüm.

Bir dəfə o belə dedi:

— Qadına vurulmuş rus həmişə bir az uzunçu və ağır xasiyyətli olur, çox vaxt da gurultulu sözlərlə özünə qarşı nifrət oyadır. Ancaq fransızlar qəşəng sevməyi bacarırlar, onlar üçün sevgi — din kimi bir şeydir.

Bundan sonra mən istər-istəməz onunla daha təmkinli və ehtiyatla rəftar etməyə başladım.

O, Fransa qadınları haqqında belə deyirdi:

— Onlarda ehtirasla çırpınan zərif qəlbə həmişə təsadüf etmək olmaz; ancaq onlar bunu — şən, incəliklə hazırlanmış bir hissiyyatla çox gözəl əvəz edirlər, — sevgi onlar üçün sənətkarlıqdır.

O bunları çox ciddi, ibrətli bir ifadə ilə deyirdi. Bunlar heç də mənim ehtiyac duyduğum məlumat və bilik deyildi, ancaq hər halda bilik və məlumat idi, buna görə də mən onu çox diqqətlə dinleyirdim.

Bir dəfə o, aylı gecədə bağın köşkündə oturarkən mənə dedi:

— Rus qadınları ilə fransız qadınları arasında, yəqin meyvə ilə meyvə konfetləri arasında olduğu kimi bir fərq var.

O özü elə konfet idi. Biz evlənib bir yerdə yaşadığımız ilk günlərde mən, kişi ilə arvad arasındaki münasibət haqqında, bir romantik kimi öz fikrimi ona ilhamla şərh edəndə, o buna çox təəccüb etdi.

O, ayın donuq işığında mənim qucağımda uzanmış halda soruşdu:

– Siz bunu ciiddimi deyirsiniz? Siz doğrudanmı belə düşünürsünüz?

Onun çəhrayı bədəni elə bil şəffaf idi, bədənindən məstedici, tünd badam qoxusu gəlirdi. O nazik və zərif barmaqları ilə mənim uzun, sıx saçımı dalğın halda oynadırdı, gözlərini təşvişlə açıb, mənim üzümə diqqətlə baxır, şübhə ilə gülümseyirdi:

O:

– Ah, ilahi! – deyərək yerə atıldı, otaqda, işıqdan kölgəyə tərəf, fikirli-fikirli var-gəl etməyə başladı; ayın işığında onun atlaz kimi dərisi parıldayır, yalnız ayaqlarının səsi eşidilmirdi. O yenə də mənə yaxınlaşdı, əli ilə yanaqlarımı sığallaya-sığallaya ana kimi mehribanca dedi:

– Siz qızla yaşamağa başlamalı idiniz; bəli, bəli! Mənimlə yox...

Mən onu qucağıma alanda o ağlayıb yavaşca dedi:

– Siz hiss edirsinizmi mən sizi nə qədər sevirəm?! Mən sizinlə duyduğum sevinci heç bir vaxt duymamışam, – bu həqiqətdir, inanın! Mən heç də belə ince və nəvazişkar bir məhəbbətlə, belə səmimi qəlblə sevməmişəm. Mən özümü sizinlə çox yaxşı hiss edirəm, lakin mən yenə də deyirəm: biz səhv etmişik: size lazım olan mən deyiləm! Bu mənim səhvimdir.

Qadını başa düşmədiyim üçün onun sözleri məni qorxutdu, buna görə də tez ona nəvaziş göstərərək keyfini açdım. Lakin bu qəribə sözlər mənim xatirimdən çıxmadi. Bir neçə gündən sonra, o, həyecanlı göz yaşları axıda-axıda bu sözləri yenə də kədərlə təkrar etdi:

– Ah, kaş mən qız olaydım!..

Yadimdadır, həmin gecə çovğun idi, mürvər ağacının budaqları pəncərə şüşələrinə toxunurdu; bacada külək canavar kimi ulayırdı, otağımız qaranlıq və soyuq idi, qopmuş divar kağızları xışıldayırdı.

Biz bir neçə manat pul qazanıb tanışları dəvət edir, gözəl axşam yeməkləri təşkil edirdik: ət yeyir, araq və pivə içir, pirojna yeyir, ümumiyyətlə kef çəkirdik. Mənim çox yaxşı iştahası olan parisli xanım rus yeməklərini çox xoşlayırdı: “sıçuq” – içində qarabaşaq sıyığı

və qaz yağı doldurulmuş inək qarnı, balıq yağı və naqqa balıqdan hazırlanmış piroq, qoyun etindən bişirilmiş kartof supu xoşuna gəlirdi.

Zövcəm “Qarınqulular” cəmiyyəti təşkil etmişdi; bu cəmiyyət on adamdan ibaret idi; bunlar doyuncu yeməyi və möhkəm içməyi xoşlayırdı, dadlı yeməklərin sırrını estetik incəliklə bilir, bu barədə bəlağətlə, yorulmadan danışırılar; lakin məni başqa sirlər maraqlandırırdı; mən az yeyirdim, çox yemək məsəlesi məni cəlb etmir-di; bu mənim estetik tələbatımdan kənarda qalırdı.

Mən “qarınqulular” haqqında:

– Onlar boş adamdır! – deyirdim.

Zövcəm mənə belə cavab verirdi:

– Hər bir adamı yaxşıca silkələsən, elə onların tayı çıxar. – Heyne demişdir: “Paltarımızın altında biz hamımız lüt gəzirik”.

Skeptik məzmunlu şitatları o çox bilirdi, lakin mənə elə gəlirdi ki, bu şitatlardan o həmişə müvəffəqiyyətla və məqamında istifadə edə bilmir.

Yaxın kişiləri “silkələməkdən” onun çox xoşu gəlirdi; özü də bunu çox asanlıqla edirdi. Şiltaq, şən, hazırlı cavab, ilan kimi çevik olan bu qadın öz ətrafında çox tez-tez hay-küylü bir canlanma yaradır, çox da yüksək olmayan ehtiras oyadırı. Bir adamın onunla bir neçə dəqiqə səhbət etməsi kifayətdi; o adamın qulaqları əvvəl qızarır, sonra da göyərirdi, gözleri xumarlanırı, qadına keçi kələmə baxan kimi baxırdı.

Kilsə başçısı kimi yekəqarın bir notarius müavini ona məftunluqla:

– Maqnitli qadın! – deyirdi. Bu notarius müavini talesiz bir zadəgan idi; sir-sifətini Dmitri Samozvanetsin sifəti kimi iri et xallar basmışdı.

Yaroslavlı kürən lisey tələbəsi zövcəmə həmişə diktil ilə şeir yazırı. Bu şeir mənə iyrənc görünürdü, zövcəm isə onları oxuyur, qəhqəhə ilə gülməkdən uğunurdu.

Mən soruşurdum:

– Sən nə üçün onları həvəsə gətirirsən?

– Xanı balığını ovlamaq nə qədər maraqlıdırsa bu da bir o qədər maraqlıdır. Öz qədrini bilən her bir qadın işvəkarlıq etməyi xoşlar.

O bəzən gülümseyib gözlerimin içində baxa-baxa soruşurdu:

– Qısqanırsan?

Yox, mən qısqanmirdim, ancaq bunlar mənim yaşayışma bir az mane olurdu; bayağı adamlar mənim xoşuma gəlmirdi. Mən şad adam idim və bilirdim ki, gülüş insanların en gözəl xüsusiyyətidir. Mən sirk oyunbazlarını, açıq səhnə məzhəkəçilərini, teatr komiklərini istedadsız adamlar hesab edirdim, qəti inanirdim ki, mən camaatı onlardan yaxşı güldürürə bilərəm. Mən çox vaxt qonaqlarımızı o qədər güldürürdüm ki, onlar qarınlarını tuturdular.

Zövcəm iftixarla deyirdi:

– İlahi! Sən necə gözəl komik ola bilərdin! Get səhnəyə, get!

O özü həvəskarların təşkil etdiyi tamaşalarda qətiyyətlə oynayırdı, onu səhnəyə ciddi antreprenyorlar dəvət edirdilər.

O deyirdi:

– Mən səhnəni sevirəm, lakin aktyor mühitindən qorxuram.

O öz arzu, fikir və sözlərində səmimi bir adam idi.

Mənə nəsihət verib deyərdi:

– Sən həddən artıq filosofluq edirsən. Həyat əslində sadə və qabadır; həyatda xüsusi bir məna axtarmaqla onu mürəkkəbləşdirmək lazımlı deyil, ancaq onun qabılığını yumşaltmağı öyrənmək lazımdır. Bundan artıq heç bir şeyə nail ola bilməzsən.

Mən onun fəlsəfi mühakimələrində artıqlaması ilə ginekologiya olduğunu hiss edirdim; mənə elə gəlirdi ki, “Mamalıq kursu” onun üçün dini bir kitabdır. İnstitutu bitirdikdən sonra ilk dəfə oxuduğu bir elmi kitabın onu necə təəccübləndirdiyini özü mənə söyləyirdi:

– Mən sadəcil bir qız idim, elə bildim ki, başıma bir kərpic vurdułar; sanki məni buludlardan çirkabin içində atdilar; mən artıq inana bilmədiyim şeyə heyfim gəldiyi üçün ağlayırdım; lakin çox keçmədi, ayaqlarımın altında sərt, ancaq möhkəm bir zamin hiss etdim. Hər şeydən artıq Allaha heyfim gəlirdi, mən onu çox yaxşı və yaxından duyurdum; o birdən-birə papiroş tüstüsü kimi yox oldu, onunla birlikdə ülvi sevgi səadəti də yox oldu. Amma biz hamımız institutda sevgi haqqında olduqca çox düşünür, çox gözəl söhbətlər edirdik.

Onun institut – Paris nihilizmi mənə pis təsir bağışlayırdı. Bəzən mən gecələr masa arxasından qalxıb ona baxmağa gedirdim: yataqda o daha xırda, zərif və daha qəşəng görünürdü, ona tamaşa edir, onun qırılmış qəlbini, dolaşiq həyatı haqqında böyük bir kədərlə düşünürdüm. Ona acımağım mənim məhəbbətimi artırırdı.

Bizim ədəbi zövqümüz bir-birinə qətiyyən uyğun gəlmirdi: mən Balzakı, Floberi şövq və həyəcanla oxuyurdum, ona isə Pol

Feval, Oktav Feylye, Pol de-Kok və xüsusilə “Cavan qız Jiro mənim zövcəmdir” daha xoş gəlirdi; bu kitabı o ən məzəli əsər hesab edirdi.

Mənə isə həmin kitab “Cəzalara dair qanunlar toplusu” kimi cansıxıcı görünürdü. Buna baxmayaraq münasibətimiz çox yaxşı idi; biz bir-birimizi yenə də xoşlayırdıq, ehtirasımız sönmürdü. Lakin evlənəndən üç il sonra mən hiss etməyə başladım ki, qəlbimdə uğursuz bir duyu getdikcə artıq şiddətlənir. Mən daima böyük həvəslə oxuyur, mütaliə edirdim, ədəbi yaradıcılıq işi ilə ciddi maraqlanmağa başlayırdım, məni maraqlandırmayan qonaqlar getdikcə mənə daha çox mane olurdular; onların sayı artırdı, çünki mən də, arvadım da çox pul qazanırdıq, nahar və şam məclislərini daha tez-tez təşkil edə bilirdik.

Həyat mənim zövcəmə bir növ panoptikum kimi görünürdü; kişilərin üzündə: “Xahiş olunur mənə toxunmayasınız” sözleri yazılımığı üçün mənim zövcəm onlara bəzən həddən artıq ehtiyatsız yanaşırdı; onlar da qadın marağını özləri üçün olduqca əlverişli bir şey hesab edirdilər; buna görə də anlaşılmazlıq və mübahisə əmələ gəlir, mən də bu mübahisələri həll etməye məcbur olurdum. Mən bunu bəzən təmkinlə etmirdim və yəqin, bu işi həmişə çox bacarıqsızlıqla görür, qulağını çəkirdim, qulağını çəkdiyim adam məndən şikayetlənib deyirdi:

– Hə, yaxşı, etiraf edirəm, mən müqəssirəm. Bəs mənim qulağımı niyə çəkir, mən uşağam-nəyəm? Mən bu vəhşidən az qala iki dəfə böyüyəm, amma o mənim qulağımı çəkir. Yaxşı məni vurayıdı, bu heç olmazsa daha nəzakətli olardı.

Görünür mən bu adının heysiyyət və mənliyinə toxunmadan onu cəzalandırıa bilmirdim.

Mənim hekayələrimə arvadım olduqca laqeyd yanaşırdı, amma bu, müəyyən vaxta qədər mənə ağır gəlmirdi; mən özüm o vaxt hələ inanmirdim ki, ciddi ədəbiyyatçı ola bilərəm; çox vaxt qəribə və coşqun, həyəcanlı dəqiqələr keçirirdim sə də qəzetdəki işimə ancaq yaşayış vasitəsi kimi baxırdım. Lakin bir dəfə səhər çığı, gecə yazmış olduğum “İzergil qarı” hekayəsini arvadıma oxuyanda o bərk yatdı. Əvvəlcə bu mənə ağır gəlmədi, mən ancaq hekayənin dalısını oxumadım, ona baxa-baxa fikrə getdim.

Zövcəm mənim üçün əziz olan balaca başını köhnəlmış divanın söykənəcəyinə dayayıb, ağızını acaçıq açaraq uşaq kimi rahat və sakit

nəfəs alırdı. Mürvər ağacının budaqları arasında pəncəreye səhər günəşinin şüaları düşür, qadının döşünə və dizlərinə sanki qızıl çiçək səpələnirdi.

Mən qalxıb yavaşça bağçaya çıxdım; bu ağır təhqirdən sarsılmışdım, öz qüvvəmə olan şübhədən iztirab çəkirdim.

Mən bütün ömrüm boyu qadınları ancaq ağır, məşəqqətli işdə, rəzalet və əxlaqsızlıqda, dilənci halında, ölgün, özündən razı, bayağı bir toxluq vəziyyətində görmüşdüm. Mənim xatirimdə ancaq, yeganə gözəl uşaqlıq intibahı olan koreleva Marqo qalmışdı; lakin bu intibahdan məni, dağ silsiləsi kimi, başqa intibahlar ayırmırdı. Mən elə düşünürdüm ki, İzergilin həyatı qadınlara xoş gəlməlidir, bu onlarda azadlıq, gözəllik, arzu və həvəs oyatmalıdır. Halbuki, yazdığım hekayə mənə ən yaxın olan bir qadını mütəəssir etmədi, – yatdı!

Nə üçün? Həyatın mənə verdiyi dərslər, qəlbimdə dərin iz buraxmış hadisələr məgər insanı mütəəssir edə biləcək təsirə malik deyildi?

Mənim qəlbim bu qadını ana kimi qəbul etmişdi. Mən ümid edirdim, inanırdım ki, o mənim yaradıcı qüvvələrimi coşdura biləcək qabiliyyətə malik bir qadındır; gözləyirdim ki, onun təsiri, həyat yollarında mənə aşılanan qabaklı yumşaldacaqdır. Bu, otuz il bundan qabaq olmuşdu, indi mən bunu xatırlayanda öz-özümə gülümseyirəm. Lakin o zaman insanın istədiyi vaxt yatmağa sözsüz haqqı olduğu məni çox kədərləndirmişdi.

Mən inanırdım ki, kədərli şey haqqında şadlıqla danışsan, qüssə yox olar.

Həm də mən düşünürdüm ki, dünyada kim isə, hiyləgerlik edib insanların iztirablarına tamaşa etməkdən zövq alır, mənə elə gelirdi ki, məişət faciələrini yaradan gizli bir ruh var; bu ruh həyatı çox məharətlə xarablaşdırır; mən gözə görünməyən bu dramaturqu öz şəxsi düşmənim hesab edirdim, onun hiylələrinə aldənmamağa çalışırdım.

Yadımdadır, mən Oldenburqun "Budda, onun həyatı, nəzəriyyəsi və icması" adlı kitabında: – "hər bir yaşayış iztirabdan ibarətdir" sözlerini oxuyanda, bu məni dərindən hiddətləndirdi; mən həyatda çox da sevinc duymamışdım, lakin onun acı əzabları mənə qanun kimi deyil, təsadüfi görünürdü. Arxiyepiskop Xrisanfin "Şerqin dini" adlı qalın əsərini oxuyanda mən daha artıq narazı qaldım; dünya haqqında qorxuya, qəm-qüssəyə, iztiraba əsaslanan nəzəriyyə

yələr mənim üçün qətiyyən yararlı nəzəriyyələr deyildi. Dinin vəcd əhvali-ruhiyəsi mənə yer eləyirdi; bu əhvali-ruhiyənin səmərəsizliyi məni təhqir edirdi. İztiraba qarşı nifret hissi məndə hər cür faciəyə qarşı daxili bir kin oyadırdı; mən bunları gülməli vodeville-rə çevirməyi yaxşı öyrənmişdim.

Əlbəttə, mənimlə arvadım arasında “aile faciəsi” əmələ gəlməkdə idi, – sözlərini açıq demək üçün bu şeyləri söyləməmək də olardı; biz ikimiz de onun – faciənin inkişafına müqavimət göstərir-dik. Mən öz-özümü axtarış tapmaq üçün keçirdiyim maraqlı dolama yolları xatırlatmaq istədiyimə görə bir az filosofluq etdim.

Mənim zövcəm də öz şən təbiətinə görə evdə faciəli oyun oynamağı bacaran qadın deyildi, – bu cür oyun oynamağı ruslardan “psixoloji” qadınlarla kişilər xoşlayırlar.

Buna baxmayaraq kürən lisey tələbəsinin kədərli daktilləri ona payız yağışı kimi təsir edirdi. Oğlan öz şeirlərini poçt kağızına qəşəng xətlə, diqqətlə yazıb, gizlincə kitab arasına, şlyapanın içində, qənddana qoyurdu. Mən səliqə ilə qatlanmış bu vərəqələri tapdıqca arvadıma verib deyirdim:

– Sizin qəlbiniz yaralamaq istəyən bu növbəti təşəbbüsü qəbul edin!

Kupidonun kağız oxları əvvəlcə qadına təsir etmirdi; o uzun şeirləri mən oxuyur və biz belə sətirlərə rast gəldikcə qəhqəhə ilə gülündük:

Gecə də, gündüz də yanındayam, bil,  
Əksini qəlbimə salır müttəsil.  
Əllə, başla olan hərəkətiniz,  
Zərif, məlahətli göyərcinsiniz,  
Başınız üstündə mən də bir şahin.

Lakin bir gün o lisey tələbəsinin bu cür “məruzəsini” oxuyub dalğın halda dedi:

– Mənim ona yazığım gəlir!

Yadimdadır, mənim ona yazığım gəlmədi, zövcəm də onun daktillərini daha mənə oxumadı.

Enlikürək, məndən dörd yaş böyük olan şair qaradınməz, çox səbirli bir adam idи; özü də şərab düşkünü idи. O, bayram günləri gündüz saat ikidə nahara gəlib hərəkətsiz və dinməz-söyləməz

gecə saat ikiyə qədər otura bilirdi. O da mənim kimi vəkil kargüzarı idi; o öz huşsuzluğu ilə rəhmdil sahibkarını olduqca təəccüb-ləndirir, işə etinasız yanaşır və bir az xırılılı səslə tez-tez deyirdi:

- Ümumiyyətlə, bütün bunlar cəfəngiyatdır!
- Bəs cəfəngiyat olmayan nədir?

O kədərli, mavi gözlərini yuxarı qaldırıb dalğın halda soruşurdu:

– Size necə deyim? – və bundan artıq heç bir söz demirdi. O çox ağır və elə bil, özünü göstərmək üçün kədərlənən bir adam idi, bu məni hər şeydən artıq əsəbileşdirirdi. O yavaş-yavaş keflənirdi; sərxoş olandan sonra istehza ilə finxırırdı; mən onda bundan başqa bir şey görmürdüm; belə bir qanun var: bu qanuna görə ərin nöqtəyinəzərindən, onun arvadına nəvazişkarlıq göstəren adam, həmişə pis adam olur.

Lisey tələbəsinin varlı bir qohumu Ukraynadan ona ayda əlli manat pul göndərirdi, – o zaman bu böyük pul idi. Lisey tələbesi bayram günləri mənim arvadıma konfet gətirirdi; arvadımın ad gündündə ona zəngli saat bağışlamışdı – saatın tunc kötüyü vardı, kötüyün də üstündə bayquş kirpini didirdi.

Bu murdar maşın məni həmişə lazım olandan bir saat yeddi dəqi-qə tez oyadırdı.

Arvadım lisey tələbəsi ilə daha işvəkarlıq etmirdi, kişinin dincliyini pozub qəlbində nigarançılıq yaratmaqdə özünü müqəssir hesab edən bir qadın kimi, mehribanlıqla rəftar etməyə başladı. Mən arvadımdan soruşdum ki, sənin fikrincə, bu kədərli əhvalat nə ilə qurtaracaqdır?

– Bilmirəm, – deyə o cavab verdi. – Məndə ona qarşı müəyyən bir hiss yoxdur, ancaq mən onu hərəkətə gətirmək istəyirdim. Onun daxilində nə isə yuxuya gedib, mənə elə gəlir ki, mən onu oyada bilərdim.

Mən bilirdim ki, o doğru deyir: zövcəm hamını oyatmaq istəyirdi; özü də bu işdə çox asanlıqla müvəffəqiyyət qazanırdı: yaxın adamı ayıldır, onda heyvani duyğu oyanırdı. Mən ona Tsirseyi xatırladırdım, lakin bu, zövcəmin kişileri “hərəkətə gətirmək” arzusunu zəiflətmirdi; həm də mən ətrafımda qoyun, öküz və donuz sürüllerinin tədrīcə artdığını gördürdüm.

Tanışlar mənə alicənablıqla ailə həyatım haqqında sarsıcı və kədərli əfsanələr söyləyirdilər, mən isə təmiz ürekli, qaba bir adam idim, əfsanə yaradanlara xəberdarlıq edib deyirdim:

– Mən sizi döyəcəyəm.

Bəziləri özlərini riyakarlıqla təmizə çıxarırdılar, bir parası inci-yirdisə də, az inciyirdi. Zövcəm isə mənə deyirdi:

– İnan, kobudluqla heç bir şey əldə edə bilməzsən, daha pis şeylər danışmağa başlayarlar. Axı sən qısqanmırısan, elə deyilmə?

Bəli, mən çox cavan idim və özümə güvəndiyim üçün qısqanmağı fikrimə də getirmirdim. Lakin elə hissələr, fikirlər, düşüncələr var ki, onları sevdiyin qadından başqa heç kimə deməzsən. Qadınla elə ünsiyyət saatları olur ki, belə vaxtlarda özün-özünə yad olursan, dindar adam Allahın qarşısında ürəyini açan kimi, sən də bütün varlığını qadının qarşısında açırsan. Ancaq və ancaq mənə aid olan bütün bu şeyləri arvadımın yaxınlıq anlarında bir başqasına söyləyə bilecəyini təsəvvür edəndə kədərlənirdim: mən xəyanətə bənzər bir hadisənin baş verə bilecəyini hiss edirdim. Bəlkə də qısqanlığın kökü elə bu qorxudadır?

Mən hiss edirdim ki, bu cür həyat məni getdiyim yoldan sapdırabilər. Düşünürdüm ki, mənim üçün həyatda ədəbiyyat sahəsindən başqa bir sahə yoxdur. Bu cür şəraitdə işləmək mümkün deyil.

Məni böyük dava-şavadan saqınduran bu idi ki, həyat yollarında insanlarla səbir və təmkinlə rəftar etməyi öyrənmişdim; eyni zamanda onlara qarşı səmimi maraq və hörmət hissini də itirməmişdim. Mən hələ o zaman gördüm ki, bütün insanlar gözə görünməyən həqiqət Allahının qarşısında az-çox günahkardırlar, insan qarşısında isə tanınmış dindar adamlar daha çox günah iş tuturlar. Dindar və möminlər əxlaqsızlıqla fəzilətin cinsi əlaqəsindən əmələ gələn dündəmələrdir; həm də bu cinsi əlaqə əxlaqsızlığın fəzilətə güc gəlməsi, ya da bunun eksi deyildir, ancaq onların təbii nikahlarının nəticəsidir ki, bunda da istehzalı bir zərurət keşiş rolunu ifa edir. Nikah isə elə bir sirdir ki, bunun gücü ilə iki parlaq təzad birləşir; demək olar ki, həmişə də kədərli bir bayagliq törədir. Dondurma uşağın xoşuna gələn kimi, o zaman mənə də paradokslar xoş gəlirdi, onların kəskinliyi məni yaxşı şərab kimi həyəcanlandırdı, həm də sözlərin paradoksluğu – faktların kobud, təhqiqətçi paradoksluğunu həmişə mülayimləşdirirdi.

Arvadıma dedim:

– Mənə elə gəlir ki, bu şəhərdən çıxıb getsəm yaxşı olar. Arvadıma bir az fikirləşib razılaşdı:

— Hə, sən haqlısan! Bu cür həyat sənə yaraşan həyat deyil, mən başa düşürəm!

Biz bir-birimizi bərk-bərk qucaqlayıb bir az dinməz- söyləməz qüssələndik, sonra mən şəhərdən çıxb getdim; çox keçmədi ki, o da teatra gedib aktrisa oldu. Mənim ilk sevgim belə qurtardı; bu sevgi əhvalatı pis qurtardısa da, əslində yaxşı sevgi idi.

Bu yaxınlarda mənim birinci arvadım öldü.

Mənim birinci arvadım tərifəlayıq adam olduğu üçün deməli-yəm ki, o, əsl qadın idi! O, mövcud olanla yaşamağı bacarırdı, lakin hər gün onun üçün bayram ərəfəsi idi; o həmişə gözləyirdi ki, sabah yer üzündə yeni, fəvqələdə çiçəklər açılacaq, haradansa çox qəribə insanlar gələcək, gözəl hadisələr baş verəcəkdir.

O, həyatının müsibətlərinə kinayə ilə, bir az nifrətli baxırdı; ağaçanada fikir verməyən kimi onlara da fikir vermirdi; həmişə də onun qəlbini sevincən çırpinmağa, valeh olmağa hazır idi. Lakin bu — nəcib qızlar institutu tələbəsinin məsum məftunluğu deyil, həyatın çox müxtəlif hadisələrini, adamların faciəli və məzəli şəkildə dolaşmış əlaqələrini, günəş şüasında oynasaq toz kimi, xırda hadisələr cərəyanını xoşlayan bir adamin sağlam sevinci idi.

Onun yaxın adamları sevdiyini deyə bilmərəm, lakin bu adamları müşahidə etmək xoşuna gəlirdi. Bəzən o ər-arvad ya sevgililər arasında adi inciklik və çəkişmənin kəskinləşməsini sürətləndirir, ya da mürekkebləşdirirdi: bəzilərində sünə qısqanlıq oyadırı, bəzilərinin də bir-birinə yaxınlaşmasına kömək edirdi, — bu təhlükəli oyun onu olduqca maraqlandırır, əyləndirirdi.

Zövcəm belə deyirdi:

— “Dünyanı idarə edən məhəbbət və achiqdır”, felsefə isə onun bedbəxtliyidir. Yaşamaq sevmək üçündür, bu, həyatın əsas məsələsidir.

Bizim tanışlarımızın içərisində bir nəfər dövlət bankı məmuru var idi. O, uzun və ariq bir adam idi; durna kimi yavaş və təşəxxüs-lə yeriyir, təmiz və səliqəli geyinirdi; özünü diqqətlə gözdən keçirir, ariq, sarı barmaqları ilə çirtma vura-vura, özündən başqa heç kimin görmədiyi tozu kostyumdan təmizləyirdi. Onun ağızından bir kəlmə də orijinal fikir, parlaq bir söz eşidilməzdi, elə bil ki, bu söz-lər onun gərgin və dəqiqlişan dilinə yaraşmırı. O, təmkinlə və zəhmli danışırı, həmişə də qətiyyətlə bir söz deməkdən qabaq seyrək, sarı biglərini solğun barmaqları ilə eşirdi.

– Zaman keçdikcə kimya elmi xammal işlədən sənayedə daha artıq əhəmiyyət kəsb edir. Qadınlar haqqında tamamilə haqlı olaraq demişlər ki, onlar şıltaqçıdır. Arvadla məşuqə arasında fizioloji fərq yoxdur, ancaq hüquq fərqi vardır.

Mən arvadımdan ciddi soruşdum:

– Bütün notariusların qanadlı olduqlarını iddia edə bilərsənmi?

O, təqsirkar adam kimi qəmgin halda deyirdi:

– Yox, yox, bunu iddia etməyə gücüm çatmaz, ancaq mən iddia edirəm ki, fillərə iliq yumurta yedirmək gülündür.

Bizim dostumuz bu cür söhbətə iki dəqiqliq qulaq asıb bəsirətlə deyirdi:

– Mənə ele gəlir ki, siz bunları ciddi demirsiniz.

Bir dəfə onun dizi masanın ayağına bərk dəydi, o üz-gözünü turşudub çox inamlı dedi:

– Möhkəmlik maddənin əsas xassəsidir.

Belə hallar olurdu ki, onu yola salandan sonra coşqun və zərif arvadım bir xoş həyecanla dizlərimə dirsəklənib deyirdi:

– Sən bir fikir ver, gör o necə kamil, necə tamamlanmış bir sar-saqdır. Hər şeyi sarsaqdır, hətta yerişi də, hərəkəti də, – hamısı sar-saqdır. O, bu cür adamların bir nümunəsi kimi mənim xoşuma gəlir. Mənim yanaqlarımı sığalla!

Mən barmağımıla arvadımın üzünün dərisinə xəfifcə toxunaraq, qəşəng gözləri altında güclə seçilən qırışları sığallayanda onun xoşuna gəlirdi. O, gözlərini pişik kimi qıyrı, büzüşərək deyirdi:

– İnsanlar çox maraqlıdır! Hətta başqaları üçün maraqlı olmayan adam da, məni həyecanlandırır. Mən, qutuya baxmaq istəyən kimi, ona da baxmaq isteyirəm; düşünürəm ki, birdən onun içində heç kimin görmədiyi, heç kimin gözünə çarpmayan bir şey olar, onu ancaq mən, özü də birinci mən görərəm.

O “heç kimin görmədiyi” şeyləri axtaranda gərginlik his etmir-di, axtardığı şeyi, tanış olmadığı otağa ilk dəfə gelən bir uşaq mara-ğı ilə axtarırdı. Bəzən o doğrudan da son dərəcə kədərli bir adamin sənük gözlərində ciddi bir fikrin parçalanmasına səbəb olurdu, çox vaxt da kişidə onun özünü ələ keçirmək arzusu oyanırdı.

O öz bədənini xoşlayırdı, güzgünün qabağında lüt dayanıb məftunluqla deyirdi:

– Qadın nə gözəl xilqətdir! Onun bütün əzasi nə qədər ahəngdardır.

O deyirdi:

— Mən yaxşı geyinəndə özümü daha sağlam, daha güclü, daha ağıllı hiss edirəm!

Həqiqətdə də belə idi. O, bəzənəndə daha şən olurdu, daha ağıllı danışındı, gözləri qalibiyyətlə parlayırdı. O özü üçün çitdən qəşəng paltarlar tikə bilirdi, onları ipək və məxmər paltar kimi geyirdi, həmişə də çox sade geyinməsinə baxmayaraq, mənə çox gözəl geyinmiş kimi görünürdü. Onun geyimləri qadınları valeh edirdi; onlar bu barədə, əlbəttə, həmişə səmimi olmasa da, çox uca-dan və həsədlə danışındılar; yadimdadır, onlardan biri kədərlə dedi:

Mənim paltarım sizinkindən üç dəfə bahalıdır, amma on dəfə pisdir, mən size baxanda ürəyim ağrıyır, paxillliğim tutur!

Əlbəttə, qadınların ondan xoşu gəlmirdi və təbii ki, bizim haqqımızda dedi-qodu gedirdi. Çox gözəl, lakin gözəlliyyindən daha artıq ağılsız tanış bir feldşer qadın mənə mərhəmətlə xəbərdarlıq edib dedi:

— Bu qadın sizin qanınızı soracaq.

Mən birinci arvadımla yaşayarkən çox şey öyrəndim. Lakin aramızda olan kəskin fərq məni son dərəcə kədərləndirirdi.

Həyat mənim üçün ciddi bir vəzifə idi, mən həddən artıq çox şey görmüşdüm, çox düşünmüşdüm; həmişə təşviş içərisində yaşayırdım. Mənim qəlbimdə bu yaxşı qadının ruhuna yad olan bir çox məsələ müxtəlif şəkildə baş qaldırmaqdır idi. Bir gün bazarda polis nəfəri, taygöz, xoşgörünüşlü qoca bir yəhudini, guya ki, tacirdən bir dəstə qatıqotu oğurladığına görə kötəklemişdi. Mən qocaya küçədə rast gəldim: üstü-başı toza bulaşmış qoca yavaş-yavaş, təntənəli bir vüqarla yeriyirdi; onun iri, qara gözü isti, boş səmaya zillənmişdi, yaralanmış dodaqlarından ağ, uzun saqqalına nazik şirnaqlarla qan axır, saqqalını al-qırmızı rəngə boyayırdı.

Həmin hadisə otuz il bundan əvvəl olmuşdu; budur, məzəm-mətlə səmaya zillənən o baxışı, qocanın ağ qaslarının titrədiyini qarşında görürem. İnsanın təhqir edilməsi yaddan çıxan şey deyil heç yaddan da çıxmayaçaqdır!

Mən evə qayıtdım: kədər və qəzəbdən əhvalım tamam pozulmuşdu. Bu cür hadisələr məni həyatdan uzaqlaşdırırdı, mən ona biganə bir insan kimi baxırdım; mən yer üzündə nə qədər çirkin, mənasız, dəhşətli şey varsa, qəlbi təhqir edib incide biləcək nə var-

sa, hamısını görməyə qəsdən – mənə əzab vermək üçün – məcbur edilən bir insan olurdum. Mənə ən yaxın olan bir adamın məndən nə qədər uzaq, nə qədər yad olduğunu belə saatlarda, belə günlərdə daha aydın görürdüm.

Mən əzişdirilmiş yəhudü haqqında arvadıma danışanda o çox təəccüb etdi:

– Sən elə buna görə acıqlanırsan? Ah, sənin ne pis əsəblərin varmış!

Sonra da soruşdu:

– Sən deyirsən qəşəng qoca idi? O taygöz idisə, daha hardan gözəl oldu?

Hər cür iztirab ona biganə idi; o, bədbəxtliklər haqqında danışılan sözlərə qulaq asmağı xoşlamırıdı, lirik şeirlər ona çox az təsir edirdi; onun xırda, şən qəlbində mərhəmət hissi az hallarda oyanırdı. Onun çox sevdiyi şairlər Beranje və gülə-gülə iztirab çəkən Heyne idi.

Onun həyata münasibəti fokusunun son dərəcə məharətli bir adam olmasına inanan uşaq etiqadına bənzəyirdi: göstərilən fokusların hamısı maraqlı idi, lakin ən maraqlısı hələ sonra göstəriləcəkdi. Ona elə gəlirdi ki, bunu gələn dəfə, ola bilsin sabah göstərecəklər, amma hər halda göstərecəklər!

Mən elə güman edirəm ki, o, qətiyyən anlaşılmayan, son dərəcə məharətli olan bu axırıncı fokusu görəcəyinə ölüm dəqiqəsində də ümid edirmiş.

## GUŞƏNİŞİN

Meşə qobusu Sarı Okanın sahilinə enirdi, qobunun dibində kiçik bir çay otların arasında gizlənə-gizlənə axırdı. Qobunun üzərində – gündüzlər görünmeyən, gecələr isə titrəşən mavi səma çayı axırdı; bu çayda ulduzlar, qızıl xanı balıqları kimi saymışdı.

Qobunun cənub-şərq sahilini dolaşiq və sıx kolluq basmışdı. Onun qalın bir yerində, sildirim enişin altında kaha qazılmışdı; kaha-yə yoğun budaqlardan məharətə hörülmüş qapı qoyulmuşdu; qapının qabağında, bir kvadrat sajen çay daşı döşənmiş meydança düzəldilmişdi; bu meydançadan çaya iri buzlaq daşlarından pilləkən enirdi. Kahanın qapısı qabağında üç cavan ağac – cökə, qayınağacı və isfəndan ağacı bitmişdi.

Kahanın qabağındaki şeylər təsərrüfatçılıqla və möhkəm, uzun müddət üçün qayrılımışdı. Kahanın içi də bu cür möhkəm qurulmuşdu: yanları və tağı söyüd çubuğundan hörülən həsir örtülmüşdü; həsirlər çayın lili ilə qarışdırılmış gillə suvanmışdı; qapının sol tərəfində kiçik bir soba, küncdə isə hündür bir kilə masası vardi. Masanın üstüne, zərxara verilmiş kimi möhkəm həsir salınmışdı, dəmir tutmaqda çıraq yanındı, çıraqın göyümtül alovu titrəyir, alaqaranlıqda güclə görünürdü.

Masanın dal tərəfində üç qara ikona vardi; divarlardan təzə hörülmüş dəstə-dəstə çariq asılmışdı. Yerə cökə lifi tökülmüşdü, quru otun ətri kahani bürümüşdü.

Bu mənzilin sahibi – ortaboylu, möhkəm bədənli, lakin başdan-ayağa əzilmiş, didilmiş kimi görünən bir qoca idi. Onun sıfəti kərpic kimi qırmızı və eybəcər idi; üzünün sol tərəfində, qulağından tutmuş çənəsinə kimi, dərin bir çapiq yeri vardi; bu çapiq qocanın ağızını əyib ona xəstə, istehzalı bir ifadə vermişdi. Qara gözlərini traxoma xarab etmişdi; kirpikləri tökülmüşdü, göz qapaqlarının yerində qırmızı yarıqlar vardi. Saçı çəngə-çəngə tökülmüşdü; qabarıq kəlləsində iki dazlaşmış yer vardi: bunlardan biri təpəsində idi, özü də balaca idi; o birisi sol qulağının üst tərəfində idi. Lakin qoca qoxarca kimi cəld və qıvraq idı; eybəcər, kirpiksiz gözləri mehribanlıqla baxırdı; gülən-

də, üzünün sıkəst yerləri çoxlu yumşaq qırışlar arasında itib-batırdı. Əynində ağardılmış kətandan yaxşı köynək, rəngberəng iplikli pam-bıq parçadan göy şalvar, ayağında ipdən toxunmuş çarıq vardi. Aya-ğına və qiçına patava əvəzinə, dizine qədər, dovşan derisi sarılmışdı.

Mən onun yanına aydın və günəşli may günü gəlmışdım; biz ele o saat da dostlaşdıq. Qoca gecə məni öz mənzilində saxladı. ikinci dəfə gələndə o mənə öz həyatını danışdı.

Qoca köynəyini çıxarıb başınağacı kolunun altında uzanmışdı, qoca köksünə bənzəmeyen əzələli köksünü güne verərək deyirdi:

— Mən mişarçı idim. On yeddi il taxta çəkmişəm; sifətimi də mişar bu kökə salıb. Mənə mişarçı Savel deyirdilər. Mişarçılıq, əzi-zim, asan iş deyil: əllərini göye qaldıra-qaldıra mişar çəkirsən, sifətimi də torla örtürsən; başının üstündə də tir dayamır, gözün heç bir şey görmür; başına da o qədər taxta kəpəyi töküür ki, daha nə deyim. Amma mən deyib-gülən idim; mayallaq vuran göyərçinlər var: bu göyərçin qalxır göyün bir qatına, o qədər qalxır ki, az qalır gözdən itsin, qanadlarını bükür, başını soxur qanadının altına, ora-dan özünü təpəsi üstə salır aşağı. Bir çoxu evlərin damına, yerə dəyib ölürlər. Bax, mən də belə idim. Mən deyib-gülən, müqəddəs adam kimi zərərsiz idim; arvadların, qızların xoşuna gəlirdim, lap qənd kimi – doğru deyirəm. Heç bilirsən nələr olurdu! Yadıma düşəndə ürəyim açılır...

Qoca böyrü üstə çevrilə-çevrilə cavan oğlan kimi qəhqəhə ilə gülürdü; ancaq səsi bir az xırıldayırdı. Onun gülüşünə həmahəng olaraq çayın şirəltisi eşidilirdi. İliq meh əsirdi. Baharın məxmər kimi zərif, göy yarpaqları üstündə günəşin qızıl şüaları oynasındı.

Savel dedi:

— Dostum, gəl bir az vuraq, get gətir!

Mən çaya endim: çaya soyumaq üçün bir şüşə araq qoymuşdım; adama bir stəkan içdik. Qoca, krendel və çapaq balığı ilə qəlyanal-tı edərək iftixarla dedi:

— Bu içkini çox yaxşı tapıblar!

Sonra da ağ, pırtlaşışq bığlarını yaladı.

— Yaxşı şeydir! Mən çox içə bilmirəm, amma bir az içmək xoşuma gəlir! Deyirler ki, arağı birinci çəkən şeytan olmuşdur. Yaxşı şey üçün şeytan da sağ olsun...

Qoca gözlərini qiydı, bir dəqiqəliyə susub, birdən etirazla dedi:

— Ancaq mənim könlümü sindirdilər, çox yaman sindirdilər! Eh, dostum insanlar bir-birinin könlünü sindırmağa necə də adət ediblər — adam bundan lap xəcalət çəkir. Vicdan bizim aramızda yurdsuz-yuvasız it kimi dolaşır, özünə yer tapa bilmir! Bəli... Mən evli idim; hər şey öz qaydasında idi; arvadımın adı Natalya idi; qəşəng, yumşaq bir arvad idi. Biz pis yaşamurdıq; güzəranımız yaxşı idi. Arvad bir az gəzəyən idi, axı mən özüm kənardı işləyirdim, evdə az təpi-lirdim; harada yaxşı, mehriban bir arvad tapsam onu ələ alırdım. Bu adı bir şeydir, bunsuz olmaz; bədən möhkəm olanda bundan yaxşı bir şey tapmaq olmaz. Elə olurdu ki, evə gəlirdim, puldan-zaddan gətirirdim, camaat mənə deyirdi: "Savel, evdən gedəndə arvadının balağını düyünlə!" Deməli, məni lağa qoyurdular. Mən də abır-həya üçün onu bir az döyürdüm, sonra hədiyyə verirdim, könlünü alırdım. Deyirdim ki, "ay axmaq, sən məni camaat arasında niyə biabır edirsən? Məgər mən sənin düşməninəm, ya sənə yad ada-mam?" əlbəttə, o ağlayırdı. "Yalan danışırlar" deyirdi. Mən özüm bilirəm ki, yalan danışmaq adamların xoşuna gəlir, ancaq məni aldatmaq olmaz: gecə arvadın halını çox yaxşı bildirir; gecə o saat duymaq olur: arvad başqasının əlində olub ya yox!

Qocanın dal tərəfində, kolların arasında nəsə xışıldadı:

Qoca:

— P-ş! — eləyib kolun budağımı silkələdi. — Burada bir kirpi yaşa-yır; dünən onun tikəni ayağıma batmışdı: çaya əl-üzümü yumaga gedirdim; o da otun arasında görünmür, tikəni barmağima batdı.

Qoca gülümşəyib kolların arasına baxdı və silkelənərək sözünə davam etdi:

— Bəli, dostum! Demək belə, mənim ürəyimi sindirdilər, özü də necə! Mənim Taşa-Tatyana adlı bir qızım var idi. Sənə nə deyim, tərif eləmək istəmirəm, bircə kəlmə ilə deyim: dünya gözəli idi! İki göz isteyirdi ki, tamaşa elesin! Ulduz idi! Mən onu qəşəng geyindi-rirdim, bayram günləri küçəyə çıxanda tamaşa idi — gözəl, nə gözəl! Yerişi də, boy-buxunu da, gözləri də — qiyamət idi!

Bizim müəllimimiz, Kuzmin — ləqəbi Sandıq idi — eybəcər bir oğlan idi, qızı qəribe bir adla çağırırdı; içəndən sonra gözləri yaşa-rırdı: həmişə mənə yalvarırdı ki, qızı qoruyun. Mən də qoruyurdum. Amma mən bəxti gətirən adam idim. Bizdə belə adamı xoşlamırlar. Mənə paxıllıqları tutardı; buna görə də söz çıxartdılardı ki, guya mən öz qızımı zorlamışam, onunla yaşayıram.

Otun üstünde təşvişlə qırıldı, koldan köynəyini götürdü, əyninə geyib yaxasını diqqətlə düymələdi. Qocanın sifəti, ağrı duyurmuş kimi əyildi, dodaqlarını bir-birinə bərk sıxdı, seyrək tüklü ağ qasıları kirpiksiz gözlərinin üstünə endi. Axşam olurdu. Hava sərinləşirdi. Haradasa bildircin oxuyurdu:

– Pit-bilit...

Qoca qobuya baxırdı.

– Bəli, söz ağızdan-ağıza düşdü. Kuzmin, keşış, mirzə mujik-lərdən bəzisi, xüsusilə arvadlar dedi-qoduya, aləmə car çəkdilər: amandı qoymayın adam yolunu azib, ciğirdən çıxıb! Adamı gözüm-chıxdıya salmaq bizim xoşumuza gəlir. Taşa ağlayırdı, küçəyə çıxa bilmirdi; uşaqlar ona sataşırdılar. Hami sevinirdi ki, əyləncə tapılıb. Mən dedim ki, gəl buradan çıxıb gedək...

– Bəs arvadın?

Qoca təəccübə soruşdu:

– Arvad? Arvad ölmüşdü. Bir gecə, bir saatın içində, ah-uf elə-yib öldü. Bəs necə. Arvad bu əhvalatdan xeyli qabaq ölmüşdü. Taşa on üç yaşa girmişdi... Arvaddan zəhləm gedirdi, yaxşı arvad deyildi, vəfəsizdi.

Mən ona xatırlatdım:

– Sən indicə onu tərifləyirdin.

Qoca özünü itirmədi, boynunu qasıdı, əli ilə saqqalını yuxarı qaldırdı, ona baxa-baxa dedi:

– Nə olsun ki, tərifləyirdim? Adam bütün ömrü boyu pis olmur ki, – hərdənbir pis adam da tərifə layiq olur. İnsan daş deyil, daş da zaman keçdikcə dəyişir. Ancaq sənin ağlına ayrı şey gelməsin, o öz əcəli ilə öldü. Ürəyi xarab idi, mən elə güman edirəm, ürəyi sıxlırdı, özündən gedirdi, elə olurdu ki, gecə onunla mazaqlaşanda, bir də görürdüm özündən gedib, lap ölü kimi olurdu. Canıma qorxu düşürdü.

Onun yumşaq və bir az xırıltılı səsi ara vermədən ahəngdar eşidildi; axşamın ılıq havasında otların ətrinə, küleyin xərif dalğasına, yarpaqların xışlısına, daşlara toxunan çay suyunun şırıltısına qarşraq onların ayrılmaz bir hissesi kimi seslənirdi. Qoca sussa idi gecə öz məlahətini itirər, bir o qədər də qəşəng və könülaçan olmazdı. Səvel çox asanlıqla danışındı, söz tapmağa çətinlik çəkmirdi, balaca qız gəlincik bezəyi kimi, o da fikrini sevə-sevə bezəyirdi. Mən qəşəng ifadələr həvəskarı olan rus nağılcılara az qulaq asmamışam:

onlar, təmteraqlı sözdən nəşəlenərək, çox vaxt, bəlkə de həmişə, nitqlərini hiyləgərliliklə quraşdıraraq həqiqətin ince telini itirirlər. Lakin bu qoca öz hekayətini elə inandırıcı bir sadəliklə, elə aydın bir səmimiyyətlə, nağıl edirdi ki, mən onun sözünü kəsib sual verməyə qorxurdum. Mən sözlərin oynaqlığını izleyərək qocanı, öz ecazkar qüvvəsi ilə çirkin və cinayətkar yalanın üstünü örtməye qabil olan canlı əlvən daşların sahibi kimi görürdüm, mən bunu biliirdimse də yenə onun sözünün sehrinə tabe olurdum.

Deməli, eziz, mehriban dostum, həmin bu iş başlandı: həkim çagırdılar, o da, utanmazın biri, utanmaz, Taşam əməlli-başlı yoxladı. Bu həkimlə bərabər sarı düyməli, dazbaş, sırtlıq bir adam da gəlmışdı; bilmirəm, müstəntiq idi, nə idi; qızdan soruşurdu ki, bunu kim eləyib, nə vaxt eləyib? Taşa dinmirdi, xəcalet çəkirdi. Məni tutdular, quberniyaya aparıb dama saldılar. Qaldım orada. O dazbaş mənə deyirdi: boynuna alsan, sənə yüngül ceza verərlər. Mən ona açıq ürəklə dedim: "Burax məni, hörmətli cənab, qoy gedim Kiyevə, müqəddəs cəsədlərin yanına, günahlarımın bağışlanması üçün dua eləyim". Dazbaş, "hə, dedi, bax bu yaxşı oldu; boynuna aldın!" Deməli, dazbaş pişik məni saldı tora. Ancaq mən heç bir şeyi boynuma almamışdım, elə belə, darıxdığım üçün bir söz idi demişdim. Mən çox qüssəlenirdim, darıxdım, qazamatda qalmağa adət eleməmişdim; hara baxırdım hamısı oğru, adam öldürən, hər cür zirzibil adamlar idi. Bir də ki, fikirleşirdim: "Görəsən, Taşaya nə eyloyəcəklər?" Bu əngəlli işi bir ildən artıq süründürdürlər; sonra da məhkəmədə baxmağa başladılar. Bir də gördüm ki, Taşa da gəlib, əlinde əlcək, ayağında uzunboğaz çəkmə, görünmeyen şey. Domu bulud kimi mavi, özü də necə gözəl! Bütün məhkəmə, bütün camaat ona baxırdı; bilirsən, dostum, bunlar hamısı mənə yuxu kimi gelir. Bizim mülkədar Antsiferova da Taşanın yanında idi. Bu çox hiyləgər bir arvad idi: "Dedim, vay mənim halıma işim bitdi; bu arvad məni diri-diriyeyəcək".

Qoca daha mehribancasına güldü.

— Bu arvadın Matvey Alekseiç adlı bir oğlu var idi. Mən onu axmaq hesab edirdim. Faşır bir oğlan idi. Üzü ağappaq idi, elə bil heç qanı yox idi. Gözünə çeşmək taxırıldı. Keşiş kimi uzun saç var idi. Saqqal qoymuşdu — güləməli idi! Balaca bir dəftərə elə həmişə nəğmə, nağıl yazırırdı. Ürəyi yumşaq adam idi, nə istəsən verirdi. Mujiklərdə onun bu xasiyyətindən istifadə edirdilər: biri gəlirdi — dəryaz ver, biri gəlirdi — odun ver; biri taxıl isteyirdi, lazımları da, olmaya-

nı da alıb aparırdılar. Mən ona deyirdim: “Sən nə edirsən, Alekseiç, bu şeyləri niyə paylayırsan? Sənin atan, baban yiğib, qazanıb saxlayıblar, günaha batmaqdən qorxmayıb adamların dərisini soyublar, amma sən ona-buna paylayırsan. Yoxsa adamların zəhmətinə heyfin gəlmir?” O da deyirdi ki, “belə lazımdır!” Cox da elə ağıllı deyildi, amma dinc oğlandı. Sonra onu qubernator Çinə sürgün elədi; qubernatora kobud cavab vermişdi, qubernator da onu Çinə göndərdi.

– Hə, məhkəmə oldu. Məlum oldu ki, mənim müdafiəcim də var; o iki saat danişdi, elə hey əllərini oynadırdı. Taşa da mənim tərəfimi saxlayırdı...

– Axı bir de görün, sən onunla əlaqədə olmuşdu?

Qoca bir şeyi xatırlayırmış kimi fikrə getdi, sonra kirpiksiz gözləri ilə çalağanın uçusuna baxa-baxa laqeydliklə dedi:

– Belə şey də olur: öz qızı ilə yaşayan da olur. Bir müqəddəs şəxs iki qızı ilə yaşamış, onlardan o zaman İbrahim peyğəmbərlə İshak peyğəmbər doğulmuşdur. Mən özüm barədə bunu demərəm. Əlbəttə, mən onunla mazaqlaşırdım. Qış vaxtı idi, gecələr uzun idi, darixirdim! Yer üzündə vurnuxmağa, oraya-buraya getməyə adət eləyən bir adam daha darixan olar, – mən belə bir adam idim. Mən ona çoxlu nağıl söyleyirdim. Mən yüzlərle nağıl bilirəm. Nağıl da ki, qəlp shəydir. Adamın qanını qaynadır. Taşa da...

Qoca gözlerini yumdu, başını yırğalayaraq köksünü ötürdü:

– O misilsiz bir gözəldi, görünməmiş şeydi! Elə mən özüm də arvad barədə görünməmiş adamam, arvad dəlisiyəm!

Qocanın bütün bədəni ürpərdi, sözdən boğula-boğula məftunluqla, iftixar və qürurla dedi:

– Sən bir fikir ver, dostum: mənim altmış yeddi yaşım var, indinin özündə də, hansı arvad olur-olsun, onu lap əldən sala bilərəm – bəli, mən beləyəm! Beş il əvvəl, gördün, lap madyan kimi zırçı arvadlar yalvara-yalvara deyirdi: “Savelcan, əzizim, burax gedim, daha taqətim qalmayıb!” Yazığım gəlirdi, buraxırdım. Bir həftədən sonra o yenə gəlirdi. Deyirdim ki, “nə, var gəldin? Ürəyin istəyir?” Dostum, arvad böyük məsələdir, bütün dünya bunun dəlisidir – vəhşi heyvan da, quş da, balaca böcək də hamı bunun arzusu ilə yaşıyır. Axı bundan başqa nə ilə yaşayırsan?

– Yaxşı, bəs axı qızın məhkəmədə nə dedi?

– Taşamı? O özündən belə bir şey uydurdu, – bəlkə də onu Antsiferixa öyrətmişdi, mənim Antsiferixaya yaxşılığım deyib, o

dedi ki, "özüm özümü xarab eləmişəm, atam günahkar deyil". Buna görə də məni buraxdilar. Onlar bütün bu həngaməni əbəs yerə, elə belə, özlərini göstərmək üçün edirdilər; guya ki, hə, görün biz qanunu necə qoruyuruq. Bütün bu şeylər – bu qanunlar, əmrlər, kağız-kuğuz baş aldatmaq üçündür; bunların heç biri lazımlı deyil, qoy kim necə istəyir elə də yaşasın. Belə dolanacaq həm ucuz başa gələr, həm də xoş olar. Bax, mən yaşayıram, heç kimə mane olmuram, heç kimin işinə qarışmiram.

– Bəs qatillər necə?

Səvel qətiyyətə:

– Qatilləri öldürmək lazımdır! – dedi. Öldürəni öldürmək lazımdır, elə oradaca! Qoy sarsaqlıq eləməsin. İnsan ağcaqanad deyil, milçək deyil, səndən pis deyil, əclaf...

– Bəs oğrular?

– Səfəh, oğurlamağa bir şey olmayanda oğru haradan olacaq? Məndən nə oğurlaya bilərlər? Artıq şey olmayanda paxılılıq da olmaz. Oğru haradan əmələ gəlir? Oğru bolluqdan əmələ gəlir, görünüür ki, yamanca çox şey var. O da bir şeyi cibgirleyir.

Hava qaralmışdı, qobuya qaranlıq çökmüşdü. Bayquş üç dəfə uladı, qoca onun mənhus səsini dinlədi, sonra gülümsəyərək dedi:

– Bu yaxında oyuq var, orada yaşayır. Bəzən gizlənməyə macal tapmır, gün çıxır, işıqda qalır. Mən gedib ona dilimi çıxardırdım; deyirəm, hə, nə var, ay axmaq? Heç bir şey görmür, susur. Xırda quşlar onu görsələr vay onun halına!

Mən ondan nə üçün guşənişin olduğunu soruştum.

– Elə bu cür də oldum: gəzdim, gəzdim, sonra dayandım. Hamısı da Taşanın ucbatından. Antsiferixa bu işdə yaman kələk düzəltdi, məhkəmədən sonra məni Taşaya yaxın qoymadı. Dedi ki, "Mən nə olubsa hamısını bilirəm, hələ mənə sağ ol de ki, səni katorqaya gəndərmədilər; amma qızını sənə qaytarmaram". Axmaq arvad idi. Mən onun yanında nə qədər hərləndimsə də, gördüm yox, onu aldatmaq olmayıacaq! Baş götürüb getdim. Kiyevdə oldum, Sibirde oldum, orada xeyli pul qazandım, sonra öz yurduma qayıtdım. Antsiferixa dəmiryolunda təkər altına düşüb ölmüşdü. Taşanı Kurskda olan bir ferşala ərə vermişdi. Mən Kurska getdim, məlum oldu ki, ferşal İrana, Uzun şəhərinə köçüb. Mən getdim Tsaritsinə, orada gəmiyə mindim, sonra dənizlə Uzuna getdim, ancaq Taşa ölmüşdü. Mən o ferşalı gördüm: küren, qırmızıburun, gülərzülü bir adam idi. Məlum

oldu ki, əyyaşdır. Dedi ki, “bəlkə sən onun atasısan?” “Yox, – dedim, – mən haradan onun atası oldum! Mən onun atasını Sibirdə görmüşəm”. Mən özümü yad bir adama tanıtmaq istəmirdim. Bəli, getdim Novı Afona, az qala oradaca məskən salacaqdım – yaxşı yerdir! Sonra gördüm yox, yaxşı yer deyil! Dəniz guruldayır, daşları çevirir, ora-da abxazlar yaşayır, düzənlik yer deyil, hər tərəf dağ; gecələr elə qaranlıq olurdu ki, elə bil adamı qatrana batırırdılar. Bir də ki, isti idi. Gəldim bura. İndi doqquz ildir burada yaşayıram; özü də əbəs yere yaşamırıam. Gəldim burada özümə məskən saldım; qayınağacı əkdir; üç il yaşayandan sonra isfəndan ağacı, sonra da cökə əkdir, görürsənmi? Dostum, mən burada adamlara böyük təsəlli verirəm, – sən bir bazar günü gəl, bax, qulaq as!

O, özü kimi adamların dilindən heç düşməyən Allahın adını çox az-az çəkirdi. Soruşdum ki, sən çox dua edirsən?

Qoca kirpiksiz gözlərini yumub fikirli-fikirli cavab verdi:

– Yox, bir o qədər də çox dua eləmirəm. Əvvellər çox dua eləyirdim; elə vaxt olurdu ki, diz çöküb saatlarla xaç çəkirdim. Mənim qollarım müşar çəkməkdən bərkiyib, yorulmur, belim də həmçinin. Min dəfə səcdə edə bilərəm, heç uf da demərəm. Amma dizlərimin sümüyü davam gətirmir, sizildiyir. Sonra mən başladım fikirləşmə-yə ki, axı mən nə üçün dua edirəm? Mənim hər şeyim var, adamlar mənə hörmət edirlər, amma mən Allahı narahat edirəm. Allahın öz işi var, ona niyə mane oluram? İnsanların boş, mənasız məsələləri-ni də ondan uzaq eləmək lazımdır! Allah bizim qeydimizə qalır, amma biz onun qeydine qalmırıq. Mən belə fikirləşirəm: Allah böyük adamlar üçün yaşayır, mənim kimi xırda, axmaq adam üçün onun vaxtı hardandı? İndi mən belə eləyirəm: gecə yuxum gəlmə-yəndə çıxıram kahadan, bir tərəfdə oturub Allahın göyünə baxa-baxa düşünürəm: “görəsen, o orada necə yaşayır?” Dostum, bu çox xoş bir məşğələdir, o qədər xoşdur ki, deməyə söz tapmiram; elə bil günün günortaçağı yuxu görürsən. Özüm də dua edən adam kimi yorulmuram. Mən ondan heç bir şey istəmirəm, bunu başqalarına da məsləhət görmürəm; görəndə ki, lazımdır, adamlara deyirəm ki, Allaha rəhmin gəlsin! Sən bir gəl bax, gör mən Allahdan ötrü də, adamlar üçün də nə qədər faydalıyam!..

Qoca lovğalıqla deyil, öz senetini bilən bir usta kimi sakitcə və inamlı danışındı. Onun kirpiksiz gözləri ferəhle gülümseyir, eybə-cərleşmiş üzünün çirkinliyini örtürdü.

Qışda necə yaşayıram? Pis yaşamıram. Mənim evim qışda da isti olur. Ancaq qışda qar olduğu üçün camaat mənim yanına gəlməyə çətinlik çəkir. Elə olur ki, iki-üç gün çörəksiz qalıram. Bir dəfə sək-kız gün, bəlkə daha da artıq, bir qırıq da çörək yemədim; o qədər gücdən düşmüsədüm ki, yaddaşımı da itirdim. Amma bir qız özünü yetirib məni achiqdan qurtardı. O qız monastır qulluqçusu idi, sonra bir müəllime ərə getdi. Onu mən başa saldım, dedim ki, "Lyonka, sən niyə dəcəllik edirsən? Bundan sənə nə xeyir var?" Dedi ki, "mən yetiməm". – Ərə get, onda yetim olmazsan". Bu aralıq Pevtsov adlı bir müəllim gəlib çıxdı; o çox yaxşı adam idi. Mən ona belə məslə-hət verdim: "Mişa, sən qızı yaxınlıq elə". Bəli. O da yaxınlıq elədi, bir az sonra evləndilər. Pis yaşamırdılar. Qışda mən Sarova, Optinaya, Diveyevskiyə gedirəm; buranın hər yerində monastır var. Ancaq rahiblər məni xoşlamırlar, həmişə mən öz yanlarına çağırırlar, deyirlər ki, başını qırxdır, abidliyə gəl. Bu onlar üçün əlverişlidir, adamların monastır gəlməsi üçün mən bir vasitə ola bilərəm. Ancaq mən istəmirəm, mən diribaş adamam, bu mənə əl verməz. Məger mən müqəddəsəm? Mən, dostum, sadəcə sakit bir adamam...

Qoca gülə-gülə əlləri ilə böyürlərini ovuşturdur, riqqətlə dedi:

– Amma rahibə qızların əziz qonağıyam! Onlar məni sevirlər, bu qızların məndən xoşları gəlir! Mən lovğalanıram, lap düzünü deyirəm. Mən, dostum, arvadın cikinə də bələdəm, bikinə də: hansı arvad olur-olsun, istəyir lap dvoryan nəslindən olsun, istəyir tacir nəslindən olsun; o ki, qaldı adı arvadlar – onları elə tanıyıram, lap öz ürəyim kimi; gözlərinin içinə baxanda hər şeyi başa düşürəm, ürek-lərindən nə keçir – hamısını bilirəm. Mən sənə bu arvadlardan elə seylər danışa bilərəm ki...

Sonra yenə də məni təkidlə dəvət etdi:

– Sən bir gəl, onda görərsən mən onlarla necə gap eləyirəm!  
Hə, gəl adama bir stəkan da vuraq.

Qoca içib gözlərini qiydı, başını yırğalayaraq, yenə iftixarla dedi:

– Bu şərab nə qədər faydalı şeydir!

Qısa bahar gecəsi sanki əriyirdi, hava soyuqlaşırıdı, mən tonqal qalamağı təklif etdim.

– Tonqal nəyə lazımdır? Yoxsa soyuqdur? Mən qoca adamam, mənə soyuq deyil, sənə soyuqdur? Belə şey olar?! Onda sən kahaya gir, orada uzan. Bilərsən nə var, dostum, tonqal qalasaq cücü-müçü uçub gələcək, tonqala düşüb yanacaq, belə şeyi mən xoşlamıram.

Tonqal onlar üçün tələ kimi şeydir, ölümdür. Güneş hər cür odun-alovun atasıdır, o heç kimi öldürmür, amma biz sür-sümüyümüzü qızdırmaq üçün bütün bu xarda məxluqu yandıra bilərik. Lazım deyil...

Mən onunla razılaşdım, kahaya girdim. Qoca bayırda həle çox qurdalandı, hara isə getdi, çayda yaxalandı; mən onun mehriban səsini eşidirdim:

– Sus...Qorxma, axmaq...Fit!..

Sonra o, kimə isə layla deyirmiş kimi, yavaşça, titrək səslə oxumağa başladı...

Mən oyanıb kahadan çıxanda Saveli dizi üstə oturub məharətlə çariq hörür, kolların arasında həvəslə oxuyan alacəhrəyə deyirdi:

– Oxu, işində ol, kef sənindir.

– Yuxudan doydunmu, dostum? Get əl-üzünü yu, çay qaynatmışam, səni gözləyirəm...

– Bəs sən yatmadışın?

– Mən, dostum, öləndə yatacağam.

Qobunun üzərində mavi may səması parlayırdı.

Mən onun yanına üç həftədən sonra, şənbə günü, axşam gəldim; qoca məni köhnə istəkli bir tamşı kimi qarşılıdı.

– Fikirləşirdim ki, sən məni daha yaddan çıxarıbsan. Paho, şərab da gətirmisən? Çox sağ ol. Buğda çörəyi də gətirmisən? Gör necə yumşaqdır? Sən mehriban adamsan, çox yaxşı adamsan. Adamlar səni gərək sevsinlər: onlar mehriban adamı xoşlayırlar, onlar öz xeyrini bilir. Kolbasa? Bundan mənim xoşum gəlmir, it yeməyidir; bunu sən özün ye, amma balıqdan xoşum gəlir. Bu balıq Xəzər dənizindən tutulub, bunun bir yaxşı adı var; mən yemişəm, ləzzətli balıqdır. Sən qəribə adamsan, mənə manat yarımlıq şey gətirmisən. Yaxşı, eybi yoxdur, sağ ol!

O mənə daha gümrah, daha şad və fərəhli göründü. Mən özümü yaxşı, sən hiss edib fikirləşdim:

“Qəribə işdir, deyəsən, axı mən xoşbəxt bir adam görürəm?”

Bu cəld, müləyim adam mənim gətirdiyim hədiyyələri yerbəyer edə-edə təsərrüfatlıqla vurnuxur, hər tərəfə qığılçım kimi, insan qəlbini məst edən qəşəng, məlahətli rus sözleri yağıdırırdı.

Onun möhkəm bədəninin, koramal kimi, cəld hərəkətləri, aydın danışığı ilə gözəl bir ahəngdarlıq təşkil edirdi. Savelinin eybəcər sifəti, kirpiyi tökülmüş gözləri adama qəşəng görünürdü; bu

qəşənglik isə elvan şəkildə, hiyləgərcəsinə dolaşdırılmış həyatın qəşəngliyi idi. Onun kirpikləri sanki daha çox, daha cəsarətlə görmək üçün didilmişdi. Onun zahiri eybəcərliyi bu qəşəngliyi daha artıq gözə çarpdırırdı.

Qoca, qoxarca dişi kimi, ağ, iti dişləri parlayan əyri ağızını açıb saqqıltı ilə güləndə, yenə də az qala bütün gecəni onun ağ saqqalı titrəyir, seyrək qısa biğı pırpızlanırdı. Qobunun dibi sakitlik idi, yuxarıda külək əsirdi, şam ağaclarının başı yırgalanır, palid ağaclarının cod yarpağı xışıldayırırdı; mavi çaya bənzəyən səma təlatümlü idi: köpük kimi boz buludlar onu örtmüdü.

– Səs salma! – Qoca əlini qaldıraraq yavaşca dedi.

Mən diqqətlə qulaq asdım, sakitlik idi.

– Tülübü gəlir, burada onun yuvası var. Ovçular məndən soruşurlar ki, ay baba, burada türlü varmı? Mən onları aldadıram, deyirəm, burada türlü nə gəzir? Mənim ovçudan xoşum gəlmir, ay onların anasını Allah sevsin! Tünbətün olsun!

Mən gördüm ki, qoca bəzən axmaq rus söyüsləri söyməyi çox isteyir, ancaq daha ona sözüş söymək yaraşmadığını da başa düşürdü; buna görə də “Ay sənin ananı Allah xoşlasın!” “Ay sənin ananı toyuq!” “Tünbətün olasan” deməklə kifayətlənirdi.

O, çay iççiyindən çəkilmiş araqdan içib kirpiyi tökülmüş gözlerini qiyaraq deyirdi:

– Bu nə ləzzətli balıqdır, sənə çox-çox təşəkkür edirəm, mən bütün ləzzətli şeyləri çox xoşlayıram.

Onun Allaha münasibəti mənim üçün aydın deyildi, odur ki, mən bu mövzuda ehtiyatla söhbət açdım. Qoca əvvəl mənə ziyarətçilər, daima monastır gələnlər, peşəkar möminlər kimi adı sözlərle cavab verirdi; lakin mən hiss etdim ki, bu cür danışmaq onu darixdirir; mən səhv etmemişdim; o mənə yaxın olurdu, səsini yavaşıdaraq birdən həvəslə danışmağa başladı:

– Qoy mən sənə, dostum, bir fransız haqqında, fransız keşişi barədə danışım. O, balaca, lap sığırçın kimi qapqara bir keşş idı; təpəsi qırılmışdı, xırmana oxşayırdı. Qızıl gözlük taxmışdı. Zərif əlləri balaca qız əlləri kimi xırda idı; deyirdin başdan-ayağa bir oyuncadır! Mən ona Poçayev monastrında rast gəldim. Bu monastır buradan çox uzaqdadır, bax o tərəfdə!

O əli ilə şərqi, Hindistan tərəfi göstərdi, ayaqlarını rahat uzadıb, kürəyini daşa dayayaraq sözünə davam etdi:

– Hər tərəfdə polyak yaşayır; qərib yerdir, bizim torpağımız deyil. Mən bir rahiblə gap eləyirdim; o mənə dedi: “Adamları tez-tez cəzalandırmaq lazımdır!” Mən güldüm: axı adamları düzgün cəzalandır-saq, onda heç vaxt da qalmaz, ayrı bir iş görmək mümkün olmaz; iş-güçümüz elə bir-birimizi döymək olar! Rahibin mənə acığı tutdu, dedi ki, “sən axmaqsan”. Özü də çıxıb getdi. Bu keşiş isə bucaqda oturmuşdu, qalxıb yanına gəldi, başladı danışmağa. Ah, bilsəydin o necə adamdı! Dostum, gör sənə nə deyirəm: O mənim üçün İvan-Krestitel kimi göründü. Dili yaxşı bilməmək ona mane olurdu, bizim sözlərimizin hamısını başqa dildə demək olmur, amma o böyük bir ürəklə danışındı. Deyirdi ki: “Mən, gördüm ki, siz, – o mənə həmişə siz deyirdi, – bəli, siz, rahibə inanırsınız, ah, bu çox yaxşıdır; Allah insanlara pislik eləmir, insanların ürək dostudur, ancaq o çox mehriban olmasına görə belə bir hal əmələ gəlib: qənd suda əriyən kimi o da bizim həyatımızın göz yaşları içinde ərimişdir; su isə çirkli, bulanıq sudur, buna görə də biz onu görmürük, hiss etmirik, həyatımızda onun varlığını duymuruq. Amma o bütün dünyaya yayılmışdır, hər qəlbədə təmiz bir qığılçım kimi yaşayır, buna görə də bizi Allah insanın özündə axtarmalıyıq, onu bir yerə toplamalıyıq; elə ki, bütün canlıların Allahı var qüvvəsini topladı, onda şeytan onun yanına gəlib deyəcək: “sən böyüksən, pərvəndigara, qüvvən də hədsizdir, mən bunu bilmirdim, bağışla məni, xahiş eləyirəm! İndi daha səninlə mübarizə etmək istəmirəm, məni öz yanında qulluğa götür”.

Qoca gərgin danışındı, onun genişlənən göz bəbekləri qara sıfətində qəribə bir şəkildə parıldayırdı.

– O zaman bütün əxlaqsızlıq, bütün bəla, dünyadaki bütün davadalaş aradan götürülər, onda çaylar dənizə tökülen kimi, bütün insanlar da öz Allahının yanına qayıdır...

Qoca həyəcanla danışındı; o, əllərini dizlərinə vuraraq boğuq, xırıltılı səsle güldü, gülə-gülə sözünə davam etdi:

– Bu sözlər mənim ürəyime elə yatdı, elə sevindim ki, heç bilmədim bu balaca fransıza nə deyim. Ona dedim ki, “Ay İsaya oxşayan insan, səni qucaqlamaq olarmı?” Qucaqlaşdıq, ikimiz də başladıq ağlamağa, – özü də necə ağlayırdıq! Uzun müddət ayrılıqdan sonra ata-anaları ilə görüşən balaca uşaq kimi. Halbuki ikimiz də qoca idik; onun daz təpəsinin etrafındaki cod saç da ağarmışdı. Mən bu aralıq ona dedim: “Ey İsaya oxşayan adam, sən mənim üçün İvan Krestitəsən!” Mən ona İsaya oxşayan deyirdim, amma özümün də

gülməyim tuturdu: o sənə dediyim kimi sıqırçına bənzəyirdi. Amma həmin Vitali adlı rahib onu hey söyürdü, deyirdi ki, "siz mixsiniz"! Doğrudur, o, mixa da bənzəyirdi; biz kimi bir şeydi. Əziz, mehriban dostum, sən, əlbəttə, mənim bu böyük sevincimi başa düşməzsən; sən savadlısan, özün hər şeyi bilirsən, amma mən o zaman kor idim, gəzirdim, elə bil ki, hər şeyi görürdüm, amma heç bir şey başa düşmürdüm; bilmirdim Allah haradadır. O keşiş birdən hər şeyi açıb mənə göstərdi. Bir fikirləş, gör bu mənə necə təsir bağışlaya bilərdi. Mən onun söhbətini sənə qısaca danışdım, halbuki biz onunla sehərə qədər söhbət eləmişdik. O mənə çox şey danışdı, bu sözlərin ancaq özəyi yadımda qalıb, bütün qabığını isə itirmişəm...

Qoca bir az susaraq, vəhşi heyvan kimi havanı qoxuladı.

— Deyəsən, yağış yağacaq? Yoxsa yağmayacaq?

Bir də qoxulayıb arxayınlıqla qət etdi:

— Yox, yağış yağmayacaq, gecənin rütubətidir. Dostum, sənə bir şey deyim: bütün bu fransızlar və başqa ölkələrdə yaşayan əhali çox ağıllı xalqdır. Bilmirəm, Xarkov quberniyasında idi, ya Poltava quberniyasında, bir böyük knyazın təsərrüfat müdürü mənə xeyli baxdı, baxdı, sonra otağa çağırıldı; o özü ingilis idi, dedi ki, "Al, qoca, bu, məxfi məktubdur, apar bunu filan yerə, ver filan adama, apara biləsənmi?" Niyə apara bilmərəm? Mənim üçün nə təfəvüti var, mən hara olsa gedərəm. Oradan ingilis dediyi yerə yüz verst idi. Məktubu aldım, iplə bağladım, qoynuma qoyub, düşdüm yola. Deyilən yerə gəldim, xahiş elədim ki, "məni mülkədarın yanına buraxın". Əlbəttə, məni vurub qovdular, döydülər. Vay, dedim, məlunlar, sizi görüm yox olasınız! Məktub kağıza bükülmüşdü, kağız da tərdən tamam didilib tökülmüşdü, — bir də görem ki, pul! Çox pul idi, təqribən üç yüz manat olardı. Qorxdum ki, birdən pulu görən olar, gecə oğurlayalar. Necə eleyim? Cöldə, yolun kənarında, ağacın altında oturmuşdum, gördüm faytonla bir cənab gəlir; dedim, elə bəlkə mənə lazımlı olan bu adamdır. Yola çıxıb dayandım, əl ağacını yellətdim. Faytonçu mənə bir qamçı ilişirdi; cənab emr etdi ki, faytonu saxlasın; faytonunu söyüdü də. Bu cənab həmin adamın özü imiş. Dedim ki, buyurun, məxfi paketi alın. — Yaxşı, — dedi, — əyleş mənimlə gedək. Geldik. O məni cah-calallı bir otağa gətirib soruşdu: "Bu nə paketdir?" Dedim ki: "Mən bilən puldur, kağız tərdən islamıb, mən gördüm". Dedi ki: "Bunu sənə kim verdi?" Dedim ki: "Deyə bilmərəm, mənə tapşırıblar ki, deməyim". O başladı mənim üstümə çığır-

mağa: "Səni qəza pristavının yanına göndərərəm, dama basdıraram!" "Neyniyim, göndərirsiniz göndərin də, lazımsa göndərin". O məni çox qorxutdu, ancaq mən qorxmadım. Birdən qapı açıldı, həmin o ingilis qapının ağızında dayandı. Bu nə işdir? O qehqəhə ilə gülürdü. Demə o, dəmir yolu ilə məndən qabaq gəlibmiş, gözləyirmiş ki, mən gələcəyəm, ya yox? Onlar bilirmiş ki, mən çoxdan gəlmışəm, nökəllerin məni qovduqlarını da görürlərmiş, elə özləri tapşırıblarmış ki, məni qovsunlar, döyməsinlər, ancaq qovsunlar. Sən başa düşürsənmi, onlar məni yoxlamaq üçün zarafat edirlərmiş; görək pulu aparıb verəcəyəm ya yox. Pulu gətirməyim onların xoşuna gəldi, tapşırıdlar ki, gedib yuyunum. Mənə hər cür təmiz paltar verdilər, özləri ilə xörək yeməyə çağırdılar. Bəli, dostum... Amma onu sənə deyim ki, ay yedik ha! Şərab nə şərab, içəndə ağızını yuma bilmirsən: həm yandırır, həm də çox gözəl ətri var. Onlar məni o qədər içirdilər ki, axırda quşdum. Ertəsi gün də onlarla yemək yedim, onlara cürbəcür şeylər danışdım, çox təəccüb edirdilər. İngilis içib keflənərək sübut edirdi ki, rus xalqı çox qəribə xalqdır, onun nə edə bileyəyini heç kim bilmir. Yumruğunu da stola çırpırdı. Onlar bu pulu mənə verdilər, götürün, dedilər. Mən pula heris olmasam da, pulla maraqlanmasam da götürdüm. Amma mən cürbəcür şeylər almağı xoşlayırdım. Bir gəlincik aldım, küçə ilə gedirdim; gördüm pəncərədə gəlincik var, lap ele bil ki, canlı uşaqdır; gözlerini də tərpədirdi. Aldım! Dörd gün özümlə gəzdirdim, oturanda torbamdan çıxarıb baxırdım. Sonra kənddə balaca bir qızə verdim. Onun atası məndən soruşdu ki, oğurlamışam? Oğurlamamışam, dedim, satın almışam, deməyə utandım...

Bəs ingilis əhvalatı nə ilə qurtardı?

— Məni buraxdılara, vəssalam. Mənim əlimi sıxdılar. Cürbəcür sözlər dedilər; dedilər ki, sizinlə zarafat edirdik, bağışlayın... mən görək yatam, dostum, sabah İşim çox olacaq...

Qoca uzanıb yatanda dedi:

— Mən qəribə adam idim. Bir də görürdün ki, sevinirəm, sevinirəm, sevinc bütün varlığını bürüyür; oynamığım gəlirdi, oynamırdım da; adamlar gülürdülər, amma mən oynayırdım... Nə olsun ki? Mənim övladım yoxdur, kimdən utanacağam...

Qoca fikirli-fikirli və sakitcə sözünə davam etdi:

— Dostum, bu, oynayan ürəkdir. Ürək şıltaq şeydir, bir də görünən ki, səni çox gülməli bir şeyə təref çəkir. Bir qız məni o gəlincik kimi özünə çəkmişdi. Mən o qızə mülkədarın malikanəsində

rast gəldim. Gördüm ki, doqquz yaşlarında bir qız uşağı gölün qırığında oturub suyu çubuqla döyəcləyir, özü də ağlayır. Çiçək şəhən islanan kimi, onun da bütün sıfəti göz yaşından islanmışdı; xirdaca sırasına də göz yaşı tökülmüşdü. Mən, əlbəttə, onun yanında oturdum, dedim ki, sən niyə ağlayırsan? Heç demə bu, acıqlı bir qızmış! "Get buradan" dedi. Ancaq mən inad adamam. Onu danışardım, qız mənə belə dedi: "Sən bizi gəlmə, mənim atam acıqlı adamdır, anam da acıqlıdır, qardaşım da acıqlıdır". Mən ürəyimdə gülürdüm, amma özümü elə göstərdim ki, guya qorxmuşam, onun dediyinə də inanmışam, elə hey qorxa-qorxa deyirdim: Gör ha! Gör ha! Birdən qız üzünü mənim ciynimə qoyub hönkürtü ilə ağlamağa başladı; ağladıqca da bütün bədəni titrəyirdi. heç demə onun dərdi çox da böyük dərd deyilmiş; ata-anası cəmi üç verstlikdə olan bir yerə qonaq gedibləmiş, qızı özləri ilə aparmayıblarmış; ona cəza veribləmiş; çünki qız ayrı cür paltar geymək isteyirmiş, şıltاقlıq eləyirmiş. Mən, əlbəttə, özümü elə göstəridim ki, guya ona yazığım gəlir, ata-anasını məzəmmət edirdim, deyirdim ki, axı nə səliqəsiz adamlardır. Gör ha, gör ha! qız qayıdib mənə dedi: "Baba, apar məni özünlə, mən onlarla yaşamaq istəmirəm". Özümlə aparım? Bundan asan nə varmış! Haydi, gedək! Apardım onu ata-anasının qonaqlıqda olduqları yera. Qızın orda Kolya adlı cüvəlləği bir dostu varmış: qıvrım saçlı bir uşaq. Sən demə qızın dərdi varmış! Hamı qızı baxıb gülürdü; qız qıqqırmızı qızarmışdı, lalədən də qırmızı olmuşdu. Onun atası mənə hətta yarım manat gümüş pul verdi. Mən çıxıb getdim. Sən necə bilirsən, dostum? Ürəyim qızı vurulmuşdu: qızdan ayrılmak, o malikanədən uzaqlaşmaq istəmirdim. Bir həftəyə qədər oralarda hərləndim, — qızı bir də görmək isteyirdim, onuna danışmaq isteyirdim, bu lap gülməlidir. Ürəyim isteyirdi. Onu dəniz kənarına, ciyərini müalicə etməyə aparmışdilar, amma mən oralarda veyllənirdim, it kimi gəzib dolaşirdim. Belə işlər də olur. Bəli! Ürək şıltاق quşdur, hara uçacağı məlum deyil...

Qoca yuxulu-yuxulu, sayıqlaymış kimi, ara verə-verə, əsnəyə-əsnəyə danışındı; birdən o, üstünə soyuq su çilənmiş kimi, yenə də canlandı:

— Keçən il payızda mənim yanımı şəhərdən bir xanım gelmişdi: arıq, kifir bir arvad idi, ancaq gözlərinə baxanda — dedim, vay Allah: onu heç olmazsa bircə gecəliyə mənə verəydilər, ondan sonra qoy məni lap bıçaqla doğrasınlar; atın ayağı altına atıb parçalasınlar — heç

bir şeydən qorxmarəm! Nə cür ölüm desələr qəbul edərəm. Ona görə də arvada açıq dedim: Xahiş eləyirəm, get buradan, yoxsa səni incidərəm, get! Mən səninlə söhbət edə bilmərəm. Get! Bilmirəm arvad başa düşdü ya yox, – tez çıxıb getdi. Mən ondan sonra, bu arvadın dərdindən bir neçə gecə yata bilmədim, onun gözləri yadımdan çıxmırıldı. Halbuki mən qocayam... Möminəm... Eləmi?.. Ürək üçün qanun yoxdur, yaşa baxmir...

Qoca kənarları qızarmış kirpiksiz göz qapaqlarını tərpətdi, ağzını marçıldadaraq əl-ayağını uzatdı.

– İndi daha yatacağam...

Çuxasını başına çəkib susdu.

Dan yeri ağaranda yuxudan oyandı, buludlu göyə baxıb, tələsik çayın kənarına endi, orada lüt soyunub, niqqıldaya-niqqıldaya möhkəm, qəhvəyi bədənini başdan-ayağa yuyaraq çıçırdı:

– Ey, dostum, köynəyimlə tumanımı bəri ver, kahadadır.

Qoca dizlərinə qədər uzun, ağ köynəyini, göy tumanını geydi, taxta daraqla yaş saçını daradı; indi onun xoş görünüşü bir qədər ikonkaya oxşayırıldı; o dedi:

– Mən camaatı qəbul eləməmişdən qabaq həmişə təmiz yuyunuram.

Qoca çay içəndə araqdan imtina etdi.

– İçmək olmaz! Yemək də yeməyəcəyəm; ancaq çay içəcəyəm.

Gərək başıma vuran bir şey olmasın, eynim gərək açıq olsun. Bu işdə böyük bir ürək sakitliyi tələb olunur...

Camaat günortadan sonra gəlməyə başladı. Camaat gələnə kimi qoca dinib-danışmadı; qüssələnirdi. Onun iti, sən gözlərinə dalğınlıq çökmüşdü, hərəkətləri təmkinli olmuşdu. O, tez-tez göyə baxır, xəfif küləyin xışltısına qulaq asırdı! Onun sıfəti uzanmış, daha da cybəcerləşmişdi, ağızı da elə bil ağrıdan əyilmişdi.

Qoca birdən yavaşca dedi:

– Kim isə gəlir.

Mən heç bir şey eşitmirdim.

– Gəlirlər. Arvadlardır. Sən belə elə, dostum: sən heç kimlə danışma, mane olma, – qorxudarsan! Sən kənar bir yerdə dałdalan. Sakit otur.

Kolların arasından səssiz-səmirsiz iki arvad çıxdı, onlardan biri orta yaşlı, ucaboylu, dolğun bir arvaddı. Gözləri həlim baxışlı bir at gözüne oxşayırıldı; o biri cavan idi, üzü vərəmli adam üzü kimi

solğundu. Ürkək bir nəzərlə mənə baxırdılar. Mən qobunun döşü ilə yuxarı qalxdım; qocanın səsi ora gəlirdi:

– Eybi yoxdur, o bizə mane olmaz. O çox mömin adamdır, onun üçün təfavübü yoxdur, o bizim işimizə fikir verməz...

Cavan arvad öskürə-öskürə, döşü xışıldıya-xışıldıya, zəif səslə, tez-tez və inciməş halda danışmağa başladı. Onun rəfiqəsi yavaşdan, yoğun səslə arabır bir neçə söz əlavə edirdi. Saveli isə ürəyi yana-yana qəribə səslə deyirdi:

– Belə de, belə söylə! Gör ha, gör ha! Nə qəribə adamlardır, hə?

Arvad həzin-həzin ağlayanda qoca ahəngdar səslə dedi:

– Mənim əzizim, sən dayan, ağlama, sən bir qulaq as!..

Mənə elə gəldi ki, qocanın səsi daha boğuq-boğuq xırıldamır; indi onun səsi ucadan və daha təmiz çıxır, sözlərinin ahəngdarlığı isə payız bülbülünün sadə nəgməsini xatırladır. Mən budaqların arasından gördüm ki, qoca, qadına tərəf əyilərək, sözü onun düz üzünə deyir, arvad da narahat halda onunla yanaşı oturaraq əllərini döşünə sıxmış, gözlərini geniş açmışdı. O biri arvad başını yana əyib yırğalayırıdı.

Qoca ucadan deyirdi:

– Səni incidiblərsə, deməli, Allahı incidiblər! – Bu sözlərin gümrah, şən ahəngi sözlərin mənasına heç uymurdu! – Bəs Allah haradır? Allahın müqəddəs ruhu sənin qəlbində yaşayır! Sənin axmaq qardaşların öz axmaqlıqlarından Allaha toxunublar! O axmaqlara acımaq lazımdır, onlar pis iş görüblər. Axı Allahı incitmək – sənin xırda balamı incitmək kimi bir şeydir!..

Qoca yenə ahəngdar səslə dedi:

– Mənim əzizim!..

Mən hətta diksindim, mənə yaxşı tanış olan bu əhəmiyyətsiz, bu xirdaca sözdə mən hələ indiyə qədər belə bir mehribançılıq, belə bir şən məlahət eşitməmiş və görməmişdim. İndi qoca astadan və tez-tez damışındı. O, əlini qadının ciyninə qoyaraq onu astaca itəleyirdi, qadın da mürgüləyirmiş kimi, yırğalanırdı. Ucaboylu, dolğun arvad isə göy yubkasının balağını yelpik kimi səliqə ilə ətrafına yiğaraq, daşın üstündə, qocanın ayaqları yanında oturmuşdu.

– Donuz, it, at – hər cür heyvan insanın ağlına inanır, amma sənin qardaşların insandır, yadında saxla! Böyük qardaşına de ki, gələn bazar mənim yanımı gəlsin!

Yekə arvad dedi:

– Gəlməz.

Qoca inamla:

– Gələr! – dedi.

Qobuya yenə kim isə enirdi; aşağıya kəsəklər diyirlənir, kolların budaqları xışıldayırdı.

Saveli təkrar etdi:

– Gələr! İndi gedin, Allah köməyiniz olsun. Hər şey düzələr.

Vərəmlı qadın ayağa qalxdı, ikiqat olub qocaya dinməz-söyləməz baş əydi, qoca əlini onun alnına qoyub başını qaldırdı:

– Yادında saxla, Allah sənin qəlbindədir.

Qadın ona balaca bir bağlama verərək yenə də baş əydi.

– Allah sənə kömək olsun...

– Sağ ol, dostum!.. Di get...

Sonra da arvad xaç çəkdi.

Kolların arasından enlikürək, qarasaqqal bir mujik çıxdı; onun əynində təzə tikilmiş, hələ yuyulmamış qırmızı köynək vardi; köynək qayışın altından çıxaraq qabarındı. Onun başı açıq idi; pırtlaşışq, gur, çal saçı çəngə-çəngə hər tərəfə sallanırdı, çatılmış qaşları altından, ayı gözləri kimi xırdaca gözləri hirsli-hirsli baxırdı. Mujik arvadlara yol verib, onların dalınca baxdı, boğuq səsle öskürüb sinəsini qaşdı.

Qoca gülümseyərək:

– Xoş gördük, Oleşa, – dedi, – nə var?

Oleşa boğuq səslə cavab verdi:

– Gəlmisəm. Səninlə oturub söhbət etmək istəyirəm.

– Yaxşı, gəl oturaq.

Onlar bir-birini ciddi nəzərlərə süzərək bir az dinməz-söyləməz oturdular, sonra ikisi də birdən danışmağa başladı.

– İşleyirsən?

– Qüssələnirəm, ata...

– Sən böyük mujiksən, Oleşa.

– Nə olaydı sənin mehribanlığın məndə olaydı...

– Sən çox qüvvətli mujiksən.

– Qüvvə mənim nəyimə lazımdır. Mən sənin qəlbin kimi bir qəlb istəyirəm...

– Bax, sənin ev-eşiyin yandı, ayrı adam olsaydı, əli qoynunda qalardı, məyus olardı!..

– Bəs mən?

– Sən yox! Sənin təsərrüfatın yenə də artıb böyüyür...

Mujik ucadan:

- Mənim qəlbim kinlidir, – deyərək, qəlbini ana söyüşü ilə pis-söydü. Qoca sakit-sakit, inamla ona dedi:
  - Sənin qəlbini adı insan qəlbidir, təşvişli qəlbdir, rahatlıq istəyir...
  - Doğrudur, ata...

Onlar yarım saata qədər bu cür səhbət etdilər. Mujik – bir çox müvəffeqiyətsizliklər nəticəsində çətinliklə yaşayış kinli, acıqlı bir adamdan, Saveli isə başqa bir şəxs haqqında – möhkəm, əməkde mətanətli, əlindən hər iş gələn, heç bir işi boşça çıxmayan saf qəlbli bir adamdan danışırı.

Mujik gülümseyə-gülümseyə dedi:

- Pyotrla barışmışam...
- Eşitdim.
- Barışdım. İçdik. Men ona dedim: Gör sən nə elədin, kafir? – Bəs sən nə elədin? O yaxşı mujikdir, anasını...
- Siz ikinizdə bir Allahın övladınız...
- Yaxşı adamdır. Ağlıldır!
- Ata, evlənsem necə olar?
- Lap yaxşı. Elə onunla da evlən...
- Anfisa ilə?
- Hə. Evdar arvaddır! Özü də çox gözəldir, qüvvətlidir! Duldur, keçmiş əri ilə yaşayanda çox əziyyət çəkib, sən onunla yaxşı yaşayarsan, inan...
- Doğrudan da evlənəcəyəm...
- Qurtardı getdi...

Sonra mujik bir itden, çelləkdən kvas axıdılmasından nəsə danışdı; dediyini yaxşı anlamaq olmurdu; danışdıqca da qulyabanı kimi qəhqəhə ilə gülürdü. Onun qaşqabaqlı, quldur sıfəti tamamilə dəyişərək, adı ev heyvani kimi səfəh, mehriban bir ifadə aldı.

- Hə, Oleşa, indi çəkil kenara, mənim yanuma gələn var...
- Əzab çəkənlərdir? Yaxşı...

Oleşa çayın kənarına endi, ovcu ilə su götürüb içdi, bir-iki dəqiqə hərəkətsiz oturaraq daş kimi düşüb qaldı; sonra arxası üstə uzanıb, əllərini başının altına qoydu, yəqin ki, elə o saat da yuxuya getdi.

Ala-bəzək donlu, yoğun, sarişin hörülü, iri, göy gözlü, axsaq bir qız gəldi; üzdən çox gözəl idi, ala-bəzək yubkası isə adamı əsəbiləşdirirdi, bu yubka elə bil ki, yaşıl sarı ləkələrlə, ağ koftası isə qan rəngli qırmızı ləkələrlə örtülmüşdü.

Qoca onu gülər üzlə qarşıladı, mehribanca oturdu. Bu zaman rahibə bənzəyən ucaboylu, qara paltarlı bir qarı, yanında da yekəbaş, açıq sarışın saçlı bir oğlan göründü; oğlanın ətli sıfetində dəyişməz bir təbəssüm vardi.

Saveli qızı tələsik kahaya sahib qapını bağladı: mən qapının taxta rəzəsinin cırılıtısını eşitdim.

Qoca, qarı ilə oğlanın ortasında, daşın üstündə oturdu, başını aşağı salaraq qarının sözlerinə dinməz-söyləməz qulaq asdı.

Birdən uca səslə və açıqlı-acıqlı dedi:

- Kifayətdir! Deməli, bu sənin sözünə baxmır?
- Hə, baxmır. Mən ona nə qədər deyirəm ki...
- Dayan! Sən ona qulaq asmursan, oğlan?

Oğlan gic-gic gülümseyir, dinmirdi.

— Lap yaxşı, sən heç ona qulaq asma! Başa düşdün? Amma arvad, sen pis bir işə el atmışan, mən sənə açıq deyirəm, bu məhkəməlik işdir! Məhkəməlik işdən də pis iş yoxdur! Get mənim yanımdan, dur get! Biz heç bir şey danışa bilmərik! Oğlan, bu arvad səni aldatmaq isteyir...

Oğlan gülümseyərək ucadan dedi:

- Bili-rəm...

Saveli nifrətlə əlini yelləyir, onlardan yaxasını qurtarmaq istəyirdi...

— Di gedin! Gedin! Arvad, sən xeyir tapmayacaqsan. Xeyir tapmayacaqsan...

Onların ikisi də başını aşağı saldı, qocaya dinməz-söyləməz baş əyib kolların arasından itən cığırla yuxarı qalxdılar. Mən görürdüm. Onlar yüz addım gedəndən sonra qabaq-qənşər dayandılar, əllərini yelləyə-yelləyə birdən danışmağa başladılar; sonra şam ağacı kökü-nün yanında oturdular. Onların deyingən, uğultulu səsi gəlirdi. Bu zaman kahadan, adamı olduqca həyəcanlandıran bir səs eşidildi:

- Əziz-im...

Bu eybacar qoca bix kalma sözlə elə bir füsunkar mehribanlıq, bir fərəhli sevgi ifadə edirdi ki, bunu təsəvvür etmək çətindir! Allah bilir bu vergi onda haradan idi!

Axsaq qızı kahadan çıxara-çixara deyirdi:

- Sənin bu barədə fikirləşməyin hələ tezdir.

Qoca qızın əlindən elə tutmuşdu ki, sanki o, hələ yaxşı yeriməyi bacarmayan bir uşaq idi. Qız gedə-gedə yırğalanır, ciyni ilə qocaya

toxunur, pişik hərəkəti ilə göz yaşı silirdi, – onun balaca, ağ əlləri vardı.

Qoca ara vermədən, aydın və məlahətli səslə danışa-danışa, onu daşların üstündə özü ilə yanaşı oturdu; o elə danışındı ki, elə bil nağıl söyləyirdi.

– Axı sən yer üzünün çiçəyisən, səni Allah sevinc üçün yaratmışdır, sən insanlara böyük sevinclər bəxs edə bilərsən, sənin gözlərin aydınlıqdır, işiqdır; sənin gözlərin hər bir qəlbə fəreh gətirər, əzizim!

Bu sözdə bitməz-tükənməz bir məna vardı; həm də, doğrusu, mənə elə gelirdi ki, həyatın bütün sırlarının açarı, insan əlaqələrinin bütün dolaşılıqlarının həlli bu sözün dərin mənasındadır. Həm də bu söz öz sehrli qüvvəsi ilə nəinki yalnız kənd arvadlarını, eyni zamanda bütün insanları, bütün canlı mexluqatı ovsunlaya bilərdi. Saveli bu sözü müxtəlif ahənglə, riqqətlə, təntənə ilə, təsirli bir kədərlə ifadə edirdi. Bu söz məzəmmətli bir nəvazişlə səslənir, qəlbə parlaq bir sevinc oyadırı, həmişə də, nə cür ifadə edilir-edilsin, mən hiss eləyirdim ki, onun əsasını bitməz-tükənməz, hədsiz bir sevgi, – özündən başqa heç bir şey bilmeyən, həyatın məna və məqsədini, bütün gözeliliyini duyan, öz qüvvəsi ilə bütün dünyani bürüyərək öz-özündən həzz alan bir sevgi təşkil edir. O zaman inanmamağı mən yaxşı bacarırdım, lakin milyonlarla adamın dilində çeynənən bu tanış sözü eşidəndə mənim bütün etiqadsızlığım kölgə güneş işığında yox olan kimi, yox olub getdi.

Axsaq qız gedəndə sevinclə iç-in-için ağlayır, qocaya tez-tez baş əyərək deyirdi:

– Sağ ol, baba, sağ ol, əzizim!

– Di, yaxşı, yaxşı. Get, dostum, get. Get, özün də yadında saxla? Sən sevinc üçün, xoşbəxtlik üçün, böyük iş üçün, şadlıq üçün gedirsən. Get...

Qız gözünü Savelinin gülər üzündən çəkməyərək yanakı gedirdi. Qara Oleşa yuxudan oyanıb çayın kənarında dayanmışdı. Daha da pirtlaşmış başını yırğalaya-yırğalaya, gülümsəyə-gülümseyə qiza baxırdı. Birdən iki barmağını ağızına soxub qulaqbatırıcı bir fit verdi. Balıq suyun dibinə cuman kimi, qız da yırğalanaraq kolların arasına girdi.

Qoca onu məzəmmət etdi:

– Oleşa, axmaqlayıbsan nədi!

Oleşa özünü səfəhliyə vuraraq diz çökdü, çaydan bir şüşə araq çıxartdı, onu havada yellədə-yellədə dedi:

– İçekmi, ata?

– Sən iç, mən içə bilmərəm! Mən axşam içərem...

– Onda mən də axşam içərem... Eh, ata, – Oleşa qocanı ana söyüşü ilə bərk söydü, – sən cadugərsən, amma müqəddəs adamsan, vAllah doğru deyirəm! Sən ürəklə, insan ürəyi ilə lap bir uşaq kimi oynayırsan. Mən burada uzanıb fikirləşirdim, ay səni deyirdim...

– Hay-küy salma, Oleşa...

Qarı oğlanla bərabər qayıtdı, günahkar adam kimi Saveliyə astadan nə isə dedi, qoca şübhə ilə başını yırtgalayıb onları kahaya apardı. Oleşa məni kolların arasında görüb, budaqları sindira-sindira ağır-ağır mənim yanına gəldi.

– Deyəsən, şəhərlisən?

Onun kefi kök idi; danışmaq istəyirdi; söyüş söyür, Savelini elə hey tərifləyirdi:

– Yaman təsəlli verir! Mən elə onun qəlbini ilə yaşayıram; mənim qəlbimi, tük kimi, qəzəb basmışdır. Mən, qardaş, yaman adamam...

O özünü xeyli dəhşətli boyalarla təsvir etdi, ancaq mən ona inanmirdim.

Qarı kahadan çıxdı, ikiqat olub Saveliyə baş əydi, dedi:

– Atam, sənin mənə acığın tutmasın...

– Yaxşı, dostum...

– Özün bilirsən...

– Bilirəm! Kasıbılıqdan hamı qorxur! Dilənçi heç kimin xoşuna gəlmir, bilirəm. Ancaq hər halda: öz qəlbində də, başqasının qəlbində də Allahı incitməkdən qorxmaq lazımdır! Biz Allahı unutmasaydıq yoxsulluq da olmazdı. Belədir, dostum! Get, Allah köməyin olsun...

Oğlan burnunu çekir, qocaya qorxa-qorxa baxaraq, ögey anasının dalında gizlənirdi. Qəşəng bir qadın gəldi, görünür, meşşan idi; o açıq bənövşəyi don geymişdi, başına mavi yaylıq bağlamışdı; onun iri, göy gözleri açıqlı-acıqlı və şübhə ilə baxındı. Yenə də o valehedici söz eşidildi:

– Əzizim...

Oleşa danışır, qocanın sözlerini eşitmək olmurdu, o deyirdi:

– Bu qoca hər qəlbə qalay kimi əride bilir. Onun mənə çox köməyi dəyir; o olmasaydı, mənim əlimdən pis-pis işlər çıxa bilerdi, vay-vay, özü də necə işlər! Birbaş Sibirə göndərərdilər...

Aşağıdan Savelinin nəğməsi ucalırdı:

– Qəşəng qız, sənin üçün hər kişi xoşbəxtlikdir, amma sən belə acıqlı, kinli danışırsan. Əzizim, kini, ədavəti sən özündən kenar elə. Sən bir bax, gör adamlar nəyi bayram edirlər? Bizim bütün bayramlarımız ədavətdən deyil, yaxşılığın əlamətidir. Sən nəyə inanmırısan? Özünə inanmırısan, öz qadınlıq qüvvənə, öz gözəlliyyinə inanmırısan! Gözəllikdə nə var? Gözəllikdə Allahın ruhu var... Əzi-zı-im...

Mən dərindən həyəcanlanıb mütəəssir olmuşdum, sevincdən az qalırdı ki, ağlayım; məhəbbətlə canlanan sözün sehrli qüvvəsi çox böyükdür.

Buludlu gecənin qatı qaranlığı qobuya çökənə kimi Savelinin yanına otuza qədər adam gəldi. Onun yanına əli əsalı mötəbər kənd “qocaları” da, qəm-qüssədən başlarını itirmiş adamlar da gəlirdi; lakin gələnlərin çoxu qadın idi. Mən adamların yeknəsəq şikayətlərinə daha qulaq asmirdim, yalnız Savelinin sözlərini səbirsizliklə gözleyirdim. Gecə Saveli mənə və Oleşaya meydançanın daşları üstündə tonqal qalamağa icazə verdi. Biz çay və axşam yeməyi hazırlayırdıq, qoca isə tonqalın qirağında oturub çuxasının ətəyi ilə, alovaya yiğışan müxtəlif “canlı məxluqu” qovurdu.

Saveli dalğın və yorğun halda dedi:

– Budur, qəlbimə bir gün də qulluq elədim.

Oleşa ona bir təsərrüfatçı kimi məsləhət verərək dedi:

– Sən adamlardan nahaq yerə pul almırısan...

– Belə şey mənə əl verməz...

– Sən birindən al, o birinə ver. Aldığını mənə verərdin, mən bu puşa at alardım...

– Oleşə, sən sabah uşaqlara de, qoy mənim yanımı gəlsinlər, onlara yeməli şeylər verəcəyəm; bu gün arvadlar mənə çox şey gətirib...

Oleşa əlini yumnaq üçün çayın kənarına getdi, mən Saveliyə dedim:

– Savel baba, sən adamlarla yaxşı danışırsan...

Qoca mənimlə razılaşaraq sakitcə dedi:

– Ele məsələ də ondadır. Axı mən sənə deyirdim ki, yaxşı danışıram! Camaat da mənə hörmət edir. Mən hamiya sözün doğrusunu deyirəm, kimə nə cür lazımdırsa, elə. İş burasındadır...

Fərəhle gülümsədi, daha az yorğunluqla sözünüə davam etdi:

– Mən arvadları da yaxşı söhbət eləyirəm, eşidirdimmi? Dostum, bu məndə bir adətdir: az-maz qəşəng arvad və ya qız görən

kimi ürəyim çiçək kimi açılır, cuşa gəlir. Mən onlara minnətdaram: birini görəndə bütün tanıdığım arvadlar yadına düşür, onların da sayı-hesabı yoxdur!

Oleşa qayıdıb dedi:

- Savel baba, sən Şaxa mənim üçün zamin ol, qoy o məne altmış manat versin.
- Yaxşı.
- Sabah, hə?
- Yaxşı...

Oleşa sevinə-sevinə dedi (ara yerdə mənim ayağımı da basdı).

– Gördün? Qardaş, Şax bilirsən necə adamdır: uzaqdan sənə baxanda köynəyin öz-özünə əynindən çıxıb onun əlinə sürünür. Ancaq Savel ata onun yanına gələndə Şax it kimi onun başına dolanır. Yanğından zərər çəkənlərə nə qədər taxta-şalban verdi...

Oleşa səs-küy salır, vurnuxur, qocanın istirahətinə mane olurdu, Saveli, görünür, çox yorulmuşdu; o tonqalın qıraqında məyus oturmuşdu, əzgin görünürdü, əlini tonqalın üzərində yellədirdi, cuxasının etəyi qırılmış qanada benzəyirdi. Lakin Oleşanı sakit etmək mümkün deyildi. O, iki stəkan araq içmiş, kefi daha da açılmışdı. Qoca da araq içdi, bişmiş yumurta yeyib birdən yavaşca dedi:

– Oleşa, sən get evə...

İri, qara, vəhşi heyvana oxşayan bu adam ayağa qalxdı, qaralmış göyə baxa-baxa xaç vurdu.

– Salamat qal, ata, sağ ol! – dedi, iri, kobud əlini mənə uzatdı ve dinməz-söyləməz dar cığırla kolların arasına girdi.

– Yaxşı mujikdir? – deyə mən qocadan soruşdum

– Yaxşıdır, ancaq ona göz yetirmək lazımdır; şuluqçu adamdır. Arvadını elə döyürdü ki, arvad həmişə uşaq sahirdi, sonra da dəli oldu. Mən ona deyirdim: Sən arvadı niyə döyürsən?

– Bilmirəm, elə belə, döymək istəyirəm, vəssalam...

Qoca susub əlini aşağı saldı, sakitcə oturub, ağ qaşların qaldıra-raq tonqala xeyli baxdı. Odun işığında onun üzü qızarmış dəmirə benzəyirdi, dəhşətli görkəm almışdı, cırıq-cırıq olmuş kirpiksiz gözlərini qara bəbəkləri öz şəklin itirmişdi; bilmək olmurdu ki, onlar daralmışdı, yoxsa genəlmışdı, gözlərinin ağı böyümüşdü, qoca sanki birdən kor olmuşdu.

Saveli dodaqlarını tərpətdikcə bığının seyrək tükləri qabarıb qımlıdanırdı; o elə bil nəsə demək istəyirdi, lakin deyə bilmirdi.

Bununla belə o sakit-sakit, lakin düşünə-düşünə, qəribə bir ifadə ilə danışmağa başladı:

– Mujiklərin çoxu bele edir, dostum. Arvadın heç bir günahı olma-ya-olmaya birdən onu döymək istəyirsən, özü də nə vaxt: indicə onu öpmüsən, gözəlliynə heyran olmusan, ele bu məqamda, bir dəqiqənin içində onu döymək həvəsinə düşübən! Hə, hə, dostum, belə şey olur... Mən sənə deyim. Bax, mən dinc, mehriban adamam, mən arvadları yaman istəyirdim, ele istəyirdim ki, bəzən elə bir hala gəlirdim ki, bütünlükə onun bədəninə hopmaq, qəlbini girmək, göyün uca qatlarında gizlənən göyərçin kimi, onun qəlbində gizlənmək istəyirdim, – o qədər nəşələnirdim! Elə bu məqamda da onu vurmaq, mümkün qədər bərk çımdıkləmək istəyirdim, çımdıkləyirdim də, bəli! Arvad qışqırıb deyirdi: nə qayırırsan? Deməyə heç söz tapmirdim; nə deyə bilərdim?

Mən heyrətlə onun üzünə baxırdım, mən də bilmirdim nə deyim, nə soruşum; onun qəribə etirafı məni heyrətə salmışdı. Qoca bir az susub yenə də Oleşadan danışmağa başladı:

– Arvadı dəli olandan sonra Oleşanın xasiyyəti daha da pisləşdi. Bir də görürdün qızışib özündən çıxır, özünü lənətə gəlmış bir adam hesab edir, hamını döyməyə başlayır. Bu yaxında mujiklər onun qollarını bağlayıb mənim yanına getirmişdilər, o qədər döymüşdülər ki, tamam qan içində idi; başdan-ayağa şışmışdı; çörək qabıq tutan kimi, onun da bədəninin hər yerində qan laxtalanıb qurumuşdu. Dedilər ki, Savel ata, sən bunun el-ayağını yiğışdır, yoxsa biz onu öldürərik, bu vəhşidən bize gün-güzəran yoxdur! Görürsən də dostum! Mən ona beş gün baxdım; mən axı bir az müalicə də eləyə bilirəm... Bə-li, dostum, insanların dolanacağı ağırdır, e-eh!

Güzəranı pisdir, mənim əziz dostum, gözümün işığı... Budur, mən onlara təskinlik verirəm, bə-li!..

Qoca mərhəmətlə gülümsədi; bu zaman onun sıfəti daha eybəcər, daha dəhşətli oldu.

– Bəzilərini də bir az aldadıram; axı ele adamlar da var ki, onları aldatmaqdən başqa ayrı bir təskinlik yoxdur. Belələri var, dostum, belələri... var...

Mən ondan çox şey soruşmaq istəyirdim, lakin o bütün günü yemək yeməmişdi, yorğunluq və içdiyi bir stəkan araq ona xeyli təsir etmişdi! Mürgüləyirdi, yırğalanırdı, kirpiksiz göz qapaqları tez-tez yumulurdu.

Buna baxmayaraq mən yene də soruşdum:

– Savel baba, sənin fikrincə, cəhənnəm varmı?

Qoca başını qaldırdı, incimiş halda ciddi dedi:

– Yox! Cəhənnəm axı necə ola bilər? Allah, bir yandan da cəhənnəm! Heç belə şey olar? Bunlar bir yerə sığışan şey deyil, dostum, bu, baş aldatmaqdır. Bunun hamısını siz savadlılar, camaatı qorxutmaq üçün uydurubsunuz; keşişlər də sarsaq-sarsaq danışırlar. Adamı qorxutmağın mənası yoxdur. Bu cəhənnəm deyilən şeydən heç kim qorxmur.

– Bəs şeytan necə şeydir, o harada yaşayır?

– Aşna, sən bununla zarafat eləmə...

– Mən zarafat eləmirem.

– Əlbəttə, zarafat eləmək olmaz!

Qoca çuxasının ətəyini tonqalın üstündə yelle dib yavaşca dedi:

– Sən onu lağa qoyma! Hərənin öz yükü var! Bəlkə də o balaca fransız doğru demişdir: vaxtı çatanda şeytan da Allaha təzim edəcək. Mənə bir keşiş incildən bir əhvalat – ata-anasına itaət eləməyən bir oğlandan danışdı. Bu mənim lap yaxşı yadımdadır. Mən bilən bu iibrətli hekayə şeytan barədə yazılıb: itaət eləməyən oğul elə şeytanın özüdür ki, var!

Qoca tonqalın qırığında yırğalandı. Mən ona dedim:

– Sən uzanıb yatsana.

Qoca razılaşdı:

– Doğrudur, yatmaq vaxtıdır...

Yavaşca böyrü üstə uzandı, ayaqlarını qarnına yiğdi, çuxasını başına çəkib susdu. Xırda budaqlar tonqalın odu üstündə çatırdayır, fisildayırdı; tüstü qəribə bir şəkildə burula-burula gecənin qaranlığına qalxırdı.

Mən qocaya baxıb düşünürdüm:

“Bu – dünyaya hədsiz məhəbbət xəzinəsinə malik műqəddəs insandır mı?”

Mən ala-bəzək don geymiş, kədərli gözləri olan axsaq qızı xatıladım; bütün həyat mənim təsəvvürümdə bu qızın surətində canlandı: qız balaca, eybəcər bir Allahın qabağında dayanmışdır, o Allah isə yalnızca sevməyi bacarıır, öz sevgisini bütün fişunkar qüvvəsini təskinlik verən bir sözdə ifadə edir:

“Əzizim...”

## NAKAM MƏHƏBBƏT

Mən həmişə Teatr döngəsindən keçəndə bir köhnə taxta evin əlavə tikintisi olan balaca dükanın qabağında bir adam gördüm; bu adam mənə üstü tozlu göyün bir parçası ilə örtülen bu qaranlıq yarıqda yersiz və artıq görünürdü.

O ya qapının qabağında stulda oturub qəzet oxuyar, ya da əllərini köksündə çarpezlayaraq, çıynını qapının yan taxtasına dayayıb, qapının içində dayanırdı. Onun başı üzərindəki balaca lövhədə əyri qara hərflərlə: dükanda “dəftərxana ləvazimati” satıldığı yazılmışdı. Pəncərenin tutqun şüşəsi dalında dəstə-dəstə paket, cib dəftəri, kvadrat kartonlarda köhnə markalardan əlvan kolleksiyalar qoyulmuşdu.

Mən bəzən bu toz basmış, bozarmış, əhəmiyyətsiz şeylərə baxırmış kimi pəncərenin qabağında dayanır, dükançıya xəlvətcə fikir verirdim; o, dalğın nəzərlə qarşidakı evin pəncərelərinə baxırdı; bu kərpic ev, sinib tökülen köhnə qutuya benzeyirdi; divarında əyri-üyru çatdaq əmələ gəlmişdi. Onun iki cərgə, hər cərgəsində də dörd pəncəresi vardı. Pəncərelərin karnizini göyərçinlər batırmışdı. Aşağı mərtəbənin pəncəreləri üstündə:

### *“Dərzi Muçnik”*

sözləri yazılıan paslanmış lövhəni də başdan-başa göyərçinlər batırmışdı.

Yəqin ki, bu ev azı yüz ildi ki, tikilmişdi. Bütün döngə elə bu cür bir-birinə sıxılmış, görünüşləri insana məyusluq təsiri bağışlayan iki cərgə çirkli evlərdən ibarətdi.

Bu adam çox köhnə, uzun sürtük geymişdi; sürtükun altında onun arıq, lakin qəşəng biçimli bədəni hiss olunurdu; ayaqqabısı köhnəmişdi, amma görünürdü ki, pəncələri düzgün biçimli idi: kiçik, qəşəng idi. Onun səliqə ilə vurulmuş çal saqqalı var idi. Uzunsov başının çal saçı düzgün çevrəli xırda qulaqlarının dalına tərəf daranmışdı. Onun saçı yəqin çox yumşaq idi, çünki onlar yapışqanla yapışdırılmış kimi sıx dururdu. Saçının bu cür daranmasında bir “ziyalılıq”

əlaməti vardı; ancaq bu onun uzunsov, ariq sifətinə uymurdu; həm də elə bil ki, saçını bu cür daradığı üçün onun ximirçəkli, nazik burnu daha çox irəli çıxır, sifetini kedərli göstərirdi. Bu adamın əcaib gözləri vardi: gözlərinin ağı göyümtül, bəbəkləri tünd sarı idi; baxışı soyuqdu, gözləri adama düz baxsa da, elə bil ki, aşağı, yerə dikilmişdi.

Mən pəncərənin qabağında üç dəqiqə və daha artıq dayandım, gözləyirdim ki, bu adam nəhayət məndən: – Nə istəyirsiniz? – deyə soruşacaqdır.

Amma o elə bil ki, məni görmürdü; əllərini döşündə çarpezlayaraq kədər içinde sakitcə dayanmışdı; bu mənim marağımı daha da artırdı. O nəyin keşiyini çekir, nədən qüssələnirdi?

Gimnazistlər onun dükanına kolleksiyalar üçün marka almağa gəlirdilər. Gimnazistləri o, qapıdan könülsüz buraxırdı, onlarla qısa danışındı, sanki onu maraqlandırmayan, başqa bir adamın işini görürdü.

Mən onun dükanına zərf almağa girəndə o məni də belə könülsüz qarşıladı, aldığım şeyi kağıza bükərək qiymətini qısaca dedi; əllərini döşündə çarpezlayaraq mənim nə vaxt çıxıb getməyimi gözləyirdi.

- Siz çoxdanmı alver edirsiniz?
- Coxdan!
- Bura gedиш-gelişli yer deyil.
- Bəli!
- Sizdə qədim sikkələr varmı?
- Yoxdur.

Lap aydın görünürdü ki, bu adam danışmaq istəmir. Lakin mənim gözüümə bir qadın şəkli sataşdı: qadın dəvəquşu lələklərindən hazırlanmış yelpiklə ağızını örtərək enli kresləda oturmuşdu; onun şux gözləri gülümseyirdi, lakin bu gülüş kinayəli təbəssümə bənzəyirdi; üzü xumar, ya şıltaq bir qadın üzünü xatırladırdı. Şəkin altında bu sözlər çap edilmişdi:

*“Əyalət teatrlarının məşhur aktrisası  
Larisa Antonovna Dobrinina”.*

Başqa bir şəkil də var idi: yenə həmin qadın Ofeliya rolunda, əlində bir dəstə çiçəklə çəkilmişdi; burada onun gözləri dəlicəsinə

baxmırıldı, lakin yenə də anlaşılmaz bir gülüşlə gülümseyirdi. Budur, yenə də onun Nora, Mariya Stüart və başqa-başqa rollarda olan şəkilləri. Bütün şəkillərdə onun ağızı eyni bir təbəssümə əyilmişdi. Yekə ağızı, qalın dodaqları üzünün yuxarı hissəsini enli və yasti çənəsindən kəskin surətdə ayırırdı.

Dükənci, qadının kreslədə oturduğu şəkli uzun, boz barmağı ilə göstərərək inandırıcı bir tərzdə dedi:

- O burada hamisindən yaxşı çıxıb! – Sonra da qürurla əlavə etdi:
- Bunu mən çəkdirmişəm!

Mən dedim:

– Onun adını mən heç vaxt eşitməmişəm.

O sanki inciyərək ciyinlərini çəkdi:

– O çox məşhur idi. Adı dillərə düşmüdü!

Dükənci aktrisanın “çox böyük müvəffəqiyyət” qazandığı bir neçə şəhərin adını çəkdi; özü də mənim cahiliyimə işaret edərək, qəzet məqalələrinin çeynənmiş sözləri ilə onun istedadını təsvir etdi. O, gözlərini yumaraq, qəzet oxuyurmuş kimi danışındı:

- Sağdırımı?
- Ölüb.
- Coxdanmı?
- Doqquz ildir.

Bu dükənci, şübhəsiz, qəribə adam idi. Qəribə adamlar dünyani zinətləndirirlər. Mən onunla yaxından tanış olmaq qərarına gəldim və buna müvəffəq oldum, qəribə bir adam mənə belə bir əhvalat söylədi.

Bu kedərli əhvalatı başa düşməyiniz üçün mən gərək bunu uzaq keçmişlərdən, uşaqlıq günlərindən başlayam. Mənim atam Klim Torsuyev məşhur sabunbişirəndi; ağırxasıyyət adamdı; adama yovuşmazdı. Varlı olmasına və işinin yaxşı getməsinə baxmayaraq həyatından narazı idi. Ucaböylü, çox qüvvətli, tüklü bir adam idi. Yeriyəndə başını öküz kimi aşağı əyib yeriyirdi; həm də məruz qalmış olduğu hansı təhqirdənse məyus idi. Belə güman etmək olardı ki, anamdan incimişdi. Anam türk mühərabəsinin qəhrəmanı olan mayor Qortalovun qızı idi. Mən doqquz yaşında, qardaşım Kolya altı yaşında olanda bizi atıb məşhur bir pianoçuya qoşularaq getmişdi; çox keçmədən xarici ölkələrdən birində ölmüşdü. Mən anamızı su pərisi

paltarında, başdan-ayağa yaşıl lentlər, çiçəklər içində xatırlayıram. Onun qara saçı belinə qədər tökülmüşdü; brilyantlar başına şəh kimi səpələnmişdi. Anam belə bir qiyafədə məndən soruşdu: "Qəşəngəmmi?" Mən deyəndə ki, "hə, çox qəşəngsən" o, barmağını mehribanlıqla mənim alnimə vurub dedi: "Bax, görürsənmi, amma sən mənim sözümə qulaq asmırısan, məni sevmirsən!" Mən söz verdim ki, sözünə qulaq asacağam; lakin pasxa günlərində anam çıxb getdi.

Biz kiçik, qaranlıq bir otağın künc tərəfində, masanın yanında oturmuşduq; masanın üstündə, iki gümüş şamanda iki şam yanır; qədim, taraş qrafində yaqt kimi şərab cilvələnirdi. Otaq darışqal və bürkü idi. Divarlar, kif basmış kimi boz fotosəkillərlə örtülmüşdü. Küncdə kaşı soba alovlanırdı. Sobanın yanında enli bir kreslo vardı; bu adam ayaqlarını uzadıb kresloda oturmuşdu; əllərini köksündə çarpezlayaraq şamların sarı alovuna baxırdı. Yataq otağına açılan ensiz qapıdan gitara asılmışdı; gitaranın qoluna lentlər bağlanmışdı. Küçədə pencerənin qabağında fener yanır; yağış şüşə ox kimi onun üstünə səpələnirdi. Fenerin tutqun işığı pencerənin yaşı şüşəsindən keçir, aktrisa Dobrininanın böyük fotosəklinə solğun işiq saçırı; ağ və qar matəm çərçivəsinə salınmış bu şəkil molbertin<sup>1</sup> üstündə idi. Çərçivenin üstündə gümüş çələng vardı, çələng dəfnə və palma yarpağındandı.

Hiss olunurdu ki, otaqdakı şeylər çox köhnədi; uzun müddət keçəndən sonra əl vuranda toz kimi ovulub tökülən çiçəkdən nə cür qoxu gəlirsə, bu şeylərdən də elə o cür qəribe qoxu gəldi. Bu adamın kövrək səsində də quru bir çürüntü hiss olunurdu. Onun danışıığı ahengdən məhrum idi; o elə danışındı ki, elə bir kitab oxuyurdu: sözləri əzbərləmiş kimi asanlıqla tələffüz edirdi; bu sözlər – yayda yarpaqları tökülməyən ağacın şaxtadan acınacaqlı bir halda tökülməsini xatırladırdı.

– Atam on səkkiz il evlənmədi. Evimizdə qulluqçu və aşpaz qadından başqa qadın yox idi; onlar da qarı idilər. Atamız həmişə qasqabaqlı olurdu, bizim həyatımızla maraqlanmırıldı. On səkkiz il mən və Kolya hər şeydən belə çox acıqlı bir sual eşidirdik:

– "Belə niyə?" O öz suali ilə bizi çox qorxudurdu; bu sualla sanki özü ilə bizim aramızda bir divar ucaldırdı. Biz ondan gizləne-

<sup>1</sup> Rəssam dəzgahı

gizlənə yaşayır, böyüyürdük. Bizim evimizdə yeddi otaq var idi; hamısı da bir-birindən qaranlıqdı. Otaqlarda çoxlu və müxtəlif mebel vardı; bu mebellərin arasında yaxşı gizlənmək olurdu. Atam məni şəhər məktəbinə qoydu, lakin bundan artıq oxumağı qadağan edib dedi:

– Kifayətdir! İşləməyi öyrən.

Məndən zəif olan Kolyaya isə gimnaziyanı bitirməyə imkan verdi; hətta riyaziyyat və kimya təhsili almaq üçün universitetə daxil olmağa icazə verdi.

Atam ömrünün ən yaxşı çağında qəfletən öldü: isti iyun gündündə xəç yürüşündən qayıdır buzlu ev pivəsi içdi, beşinci gün tabuta qoyuldu. O şışmışdı, işlek, tüklü əlləri köpüb qalxmış qarnının üstündə idi. O son derecə dəhşətli idi: üzünün sarı tükləri biz-biz olmuşdu; acıqlı sıfəti sanki qəzəbdən göyərməşdi; özü də mənə elə gəlirdi ki, bu saat o öz taleyinin üstünə qışqırıb boğuq səslə deyəcəkdi: “Belə niyə?”

– Fabrikdə işi dayandırdılar; evdə də, pasxa ya milad bayramında olduğu kimi sakitlik idi. Fövqəladə bir vurnuxma başladı; ev qulluqçıları ayaqlarını bərkdən yerə vura-vura yeriyir, ucadan danışındılar. Mən görürdüm ki, atamın ölümünə hamı sevinir, ayıb da olsa, hiss edirdim ki, buna mən də sevinirəm. Onun sağlığında bizim evimizdə ancaq milçəklər azad yaşayır, ucadan vizildaşa bilirdi. Atam həmişə otaqlarda – nəyi isə dinləyə-dinləyə, nəyi isə gözleyirmiş kimi sakit-sakit yeriyirdi, bir adam ehtiyatsızlıq edib qapımı bərkdən örtseydi, bu, onu çox açıqlandırırdı. İndi ancaq, həssas bir cavan olan Kolya, atamın sağlığında adət etdiyi kimi, piçilti ilə danışındı, özü də əbədi olaraq yuxuya gedən atamı, yuxudan oyadacağından qorxurmuş kimi yavaş-yavaş yeriyirdi.

Kolya incimiş halda deyirdi:

– Gör nə vurnuxurlar, elə bil sevinirlər!

Mən də ona dedim ki:

– Burada inciməli nə var ki, Kolya? Sən bilirsən ki, onu sevmirdilər, heç kim sevmirdi.

– Sən də?

– Sən özün də, mən açıq danışan adamam.

Kolya susub açıq pəncərənin qabağında oturdu. Pəncərədən içəri qatı turşu, iylenmiş piy, sabun qoxusu dolurdu; eyni zamanda qəribə bir xışlıtlı eşidilirdi: bizim dalandarımız, taygöz, tatar Mustafa yağ hopmuş, tapdanıb asfalt kimi berkmiş yeri süpürürdü.

Əvvellər fabrikdə fasiləsiz iş gedəndə, səs-küy olanda, sanki nəyi isə silib məhv edən bu pis səs, bu xişltı eşidilməzdi.

Kolya başını pəncərədən bayır çıxarıb dedi:

– Xahiş edirəm, süpürmə, Mustafa!

Sonra da mənə dedi:

– O, atamızın xatirəsini süpürür. Evdə ölü olanda yer süpürməzlər, yoxsa sən bunu unutmusan?

Mən ona təsəlli verərək dedim:

– İndi biz səninlə rahat yaşaya bilerik. Mən işləyərəm, sən oxuyarsan. Daha sən teatra gedəndə bir manat pul üçün xahiş etməyəcəksən, həm də sənin üstünə çığırıb: “Belə niyə?” deməyəcəklər. Bu yaxşı olmasa da, mənim atama yazığım gəlmir. Mən aktyor deyiləm, yalandan ağlamağı bacarmıram. Sən bir həftə bundan qabaq gecə, təhqirdən az qala ağlayacağımızı xatırlayırsanmı? Həm də bu cür təhqirler nə qədər olmuşdur?

O göye baxa-baxa dedi:

– Göt necə solğundur, sərtdir, tənəkə kimidir... bizim fabrikimiz də, bütün torpaq da tənəkə üstündə pasa, çirkə oxşayır.

Qardaşımın ağlına bu cür fikirlər tez-tez gəlirdi, həm də bu fikirlərin fövqəladəliyi mənim çox xoşuma gəlirdi. Torpaq haqqında o həmişə, xəstə öz bədənidən danışan kimi, qəmli-qəmli və şikayətə danışındı. O arıq, sisqa olsa da sağlam idi, yanaqlarında, qız yanağı kimi, zərif bir qızartı vardı. Saçı qara idi, bir az qıvrımdı, qara gözləri hər şeyə şübhəli və ele bil heyrətlə baxırdı. Atasından xəlvət royal çalmağı öyrənirdi, ümumiyyətlə onda sakit, ahəngdar bir xüsusiyyət vardı.

Mən ona deyirdim:

– Kolya, atamızın öz sağlığında nail olduğu en yaxşı şey bizim qardaşcasına dostluğumuzdur. Biz onun ağır xasiyyətinə bununla minnət-darıq ki, o bizi bir-birimizə çox yaxınlaşdırırdı. Biz bir-birimizi bərk sevirik. Mən istəyirəm ki, bu məhəbbət bizim aramızda bütün ömrümüz boyu davam eləsin. Mən səndən böyük olsam da, sənin qədər oxuma-mışam. Sən başqa bir aləmlə yaşayırsan, sənin fikirlərin öz fikrindir, buna görə də xəyalə dalmaq sənin xoşuna gəlir. Bax, sən bu saat göydən nəsə dedin, mən bu cür deyə bilmərəm, bacarmıram. Çox vaxt belə olur: sənin nə danışdığını nə üçün danışdığını mən başa düşmürəm.

O, günahkar bir adam kimi məndən soruşdu:

– Mən fövqəladə nə deyirəm ki?

– Mənim sözümü kəsmə! Bax, sənin torpağa yazığın gəlir, onu öz canın kimi sevirsən, amma mən bu torpaqda lap sakit gəzirəm. Mən özümü başqa bir adam təsəvvür etmirəm, necə varamsa, elə də yaşamağa möhkumam. Mən ancaq fabrik barədə, öz işlərimiz, öz nişanlım haqqında düşünürəm. Mən qorxuram ki, sən mənimlə yaşamaqdan darıxasan, bu bizi müxtəlif yollara apara. Sən hələ uşaqsan, xasiyyətin möhkəmlənməyib, indi çətin bir dövrdür, tələbələr iğtişaş edirlər. Səni təhlükəli siyasetə cəlb edə bilərlər; sən də bir çoxları kimi məhv olarsan. Bax, mən öz nişanımı sevirəm, amma fikirləşəndə ki, o bizim evimizə gələcək, mənim arvadım olacaq, həyatımın bir hissəsini gerek ona verəm – qorxuram. Mənim arvadım sənin xoşuna gəlməyə bilər. Ümumiyyətlə, doğru deyirlər: “Qadının ailəyə girməsi çivin ağaca girməsi kimidir”. Sonra uşaq olacaq. Onda bəs sən necə olacaqsan? Bax, Kolya, buna görə də mən evlənməyimi təxirə salmaq qərarına gəlmışəm ki, sən məni itirməyəsən...”

Qardaşım qəmgin halda mənə dedi:

– Mən istəmirəm ki, sən özünü mənə qurban verəsən.

Elə bu cür də dedi. Amma mən yenə də, çox inamlı danışdım, axırda mən istəyən kimi də qurtardı: biz bərk-bərk qucaqlaşdıq, and içib söz verdik ki, nə olur-olsun, həyatımızda nə cür hadisə baş verirse-versin, bir-birimizdən ayrılmayacaq, bir-birimizdən heç bir şeyi gizlətməyəcəyik! Etiraf edirəm ki, burada qardaşma həqiqi məhəbbətdən başqa ayrı bir məqsədim də var idi. Mən on iki il sabunçuluq işindən başqa heç bir şey görmədən heç bir şey başa düşmədən zooloji heyvan kimi qəfəsdə yaşamışdım. Mən hətta şəhərdə də az-az olurdum; şəhərdə işləri atam aparırıd. Kolya iki-üç ildən sonra kimyaçı alım olmağa söz verirdi. Bir də çox inad adamdı; mənə elə gəlirdi ki, onun bu xasiyyəti də çox xeyirli olacaqdır. O çox ciddi kitablar oxuyurdu; siyasetdən danişirdi; ümumiyyətlə həyatın qarğısalığını çox maraqlı şəkildə başa düşürdü. Onu deyə bilərəm ki, fabrik mənim fikirlərimi nə qədər məşğul edirdisə, həyat da onun fikirlərini o qədər məşğul edirdi; başqa sözlə desək: Kolya həyata öz təsərrüfatı kimi baxırdı. Həm də gizlətmirəm, sözün cid-diliyinə baxmayaraq, bu bir az gülməli idi. Mən belə fikirleşirdim, axı nişanlım məndən qaçmayacaq, o mənə vurulmuşdur, amma

mən daha ağıllı və bizim işimizə daha faydalı olan qardaşımı çox asanlıqla itirə bilərəm. Mən hər şeydən əvvəl Kolyanı sevirdim...

Bu adam müttəsil elə yeknəsəq danışındı ki, elə bil Zəbur oxuyurdu, gözləri də yumulu idi. Lakin bu yerdə gözlərini açdı, yaşla dolub kədərlənmiş gözləri qızarmışdı.

– Mən onu sevirdim! – deyə təkrar edib bir stəkan şərab içdi, gözlərini yaylıqla sile-sile daha artıq həyəcanla sözünə davam etdi:

– Sentyabrin axırına qədər, teatr mövsümü başlanana kimi, biz Kolya ilə son dərəcə yaxşı, əlbir və açıq səhbət edə-edə yaşadıq. Kolyanın yanına yoldaşları gəlməyə başladısa da, bu bizə mane olmurdu. Onlardan Boqomolov adlı birisi tibb seminarıyası tələbələrindəndi; o köntöy, qaba, ucadan danışan bir oğlandı, özü də elə ağıllı idi ki, bu ağılı ilə adamin zəhləsini tökürdü. Ele adamlar var ki, onların sinəsində qəlb əvəzinə, populyar kitabxana var – o belə bir tayfa-dandı. Boqomolov ilk dəfədən mənim xoşuma gəlmədi, çünki o bizi azadlıq sözleri ilə gəlmışdı; azadlıq isə, hörmətli cənab, saxta bir xəyaldan ibarətdir. Mən bunu atam ölümdən sonra hiss etdim; o zaman ki, fabrik işləməyə başladı, mənim həyatım öz yoluna düşdü! Atam sağ olanda, mən onun hakimiyyəti altında olsam da, daha azad idim. Atam ölümdən sonra mənə aydın oldu ki, azadlıq insan üçün dözülməz bir məsuliyyət yaradır. Cənab Boqomolov belə bir şey iddia və təbliğ etməyə başladı; o deyirdi ki, insan tamamilə azaddır, o özü üçün yaşayır, o elə bir dairədir ki, bütün başlangıclar və sonlar onda birləşir, bütün dünya, bütün həyat onda, onun daxilindədir, – bu açıqca cəfəngiyatdı. Öz familiyasını inkar edən cənab Boqomolov Allaha inanmırdı; həm də onun bütün mühakimələri, – havada vurnuxa-vurnuxa uçaraq gözə görünməyən miğmişa tutan yalı quşunun uçuşundan da məqsədsiz idi, – yalı quşunun hər halda məqsədi vardi. Mən, əlbətə, cənab Boqomolova sübut etməyə çalışırdım ki, onun tam azadlığı tam bir məqsədsizlikdir. Lakin o baş keşisin oğlu olduğu üçün çox bacarıqla danışındı, buna görə də, əlbətə, məni divara sıxışdırırdı. O mənə Kolya üçün çox təhlükəli göründü. Kolya ensizdöşlü, nazik, zərif, qız kimi qurmazıyanıqlı bir oğlandı; bu uzunsaçlı, qarabəniz keşiş oğlunun yanında o daha gənc və aciz görünürdü. Boqomolovun azadlıq haqqındaki danışqlarına Kolya etimad və hörmətlə qulaq asırdı. Mən hələ onda hiss edirdim ki, insan heç yuxuda da azad olmur; hətta daşın hərəkətsizliyi də azadlıq deyil. Axı daşda qum kimi ovulub tökülnən kimi qahir! Hər bir adam həyatın müxtəlif şəraitinin qulu və əsiridir,

şeytan öz qəzəbinin əsiridir, Allah-təala da, əger mövcuddursa, öz əməllerinin insan ağlının dərk edə bilmədiyi əməllerin quludur! Azadlıq haqqında mənim fikrim budur.

Bu əhvalatı danışanın sözlərindən otağa elə bil gülünc əsəbiliyin quru və acı tozu yayılırdı, hər sözdə mən bu adamın sarsılmaz etiqadını hiss edirdim. Həyat onun sərəncamına, öz fikrini kifayət qədər faktlarla doğrultmaq və möhkəmləndirmək üçün lütfkarlıqla imkan vermişdi. Həyat bu cəhətdən son derecə lütfkardır. Şamların işığı onun sarı bəbəklərində qızılı qığılçım kimi əks olunurdu, gözünün göyümtül ağında mehribanlıq duyulurdu. O, nazik qaşları-nı qaldırdı, ariq sıfətində məmnun admanın kədəri görünürdü.

Dükən sahibi başı ilə küncü göstərib sözünə davam etdi:

— Mən bütün həyatımda bircə işlə məşğul olmuşam, ona görə də mənim çox yaxşı hafizəm var, bütün olub-keçənləri divarda yazılmış kimi görürem.

Küncdə, girdə masanın üstündə, tunc vazın içində bir dəstə qurmuş gül vardi. Bu güllər elə bil çirkli xamirdan qayrılmışdı. Onlar eybəcer bir şekilde idi. Mən ancaq diqqətlə baxandan sonra başa düşdüm ki, bu çiçəkdir.

— Özünü gülməli şekilde nitseçi adlandıran Boqomolovdan başqa bize bir də poçt müdürünin oğlu, tələbə Pavlov gelirdi. Bu, ona nisbətən xoşa gelən adam idi; bu, keçisifət, keçisaqqal, balaca, ariq adamda bir təlxəklik, oyunbaz əlaməti vardi; belə xüsusiyyətini gizlətmək üçün qızıl gözlük taxırdı. Cox hay-küycü idi. Onun balaca əlləri nəyə toxunurdusa, qab-qacaq olsun, mebel olsun, bu şeylərdən bərk səs çıxırı. O, ancaq teatr haqqında danışa bilirdi. Özü dəmdəməki adam olsa da, teatr tamaşaları haqqında məqale yazır, qəzetlərdə çap etdirirdi. Bütün Rusyanın aktyorlarını tanıydı, buna görə də şəhər teatri artistlərinin yeni heyəti elan olunanda gülməli halda həyecanlandı, qışqıra-qışqıra dedi:

— L.Dobrinina? Tanımiram, heç eşitməmişəm. L.Lyubov? Lyudmila? Lidiya? Siz necə düşünürsünüz?

Teatr mövsümü başlanana kimi o, Larisa Antonovna ilə tanış ola bilmədi, çünki sərxoş halda xizəkdən yıxılmışdı, başı direyə dəyib yaralanmışdı. Bu adam çoxdan ölmüşdür, amma mən bu günə qədər ondan naraziyam. Dünyada elə adamlar var ki, onlar öz-özlüyündə, elə bil pis adam deyillər, amma başqasının qəlbində ancaq pis duygular oyadırlar. Belə adamlarla bir yerdə oturanda hiss edirsiniz ki,

onlar sizdə pis hissələr oyadır. Bir də ki, ümumiyyətlə Rusiyada qəribə adamlar var, bu adamlar elə bil hay-küy qaldırıb boş işlərlə məşğul olmaq üçün qəsden yaranıblar. Bu cür adamlar, xüsusilə teatr sahəsində çoxdur. Birinci tamaşaşa mən Kolya ilə bərabər ikinci sıraya bilet aldım; Pavlov da başı sarılmış halda gəlib çıxdı.

Bu əhvalatı damışan adam, ağırlıq qaldırmağa hazırlaşmış kimi, bərkdən köksünü ötiirdü, şərab içib yene də gözlərini yumdu; əllərini döşündə çarplazlamaq üçün xeyli əlləşdi: onun barmaqları qəribə tərzdə qımlıdanırdı.

“Hamlet” tamaşaşa qoyulmuşdu. Ofeliya səhnəyə çıxdı... Damışan adam gözlərini açıb açıqlı-acıqlı dedi:

— Onu deməliyəm ki, teatr mənim xoşuma gəlmir. Bu insan qəlibi ilə pərakəndə, xırda satış alveridir: bacarıqsızlıqla uydurulmuş saxta hissələr oyunu sərgisidir, ya da başqalarını, daha açıq ürəkli yaşadıqları üçün gülünc görünən insanları lağla qoymaqdır. Mən o günə qədər teatra on dəfə getmişdim; həmişə də teatrдан elə bir duyğu ilə qayıdırırdım ki, elə bil məni aldatmaq istəmişdilər, ancaq aldada bilməmişdilər. Mən Larisa Antonovnanın səhnəyə nə vaxt çıxdığını görmədim, lakin yeni bir ses eşidib baxdım; Ofeliya dayanıb düz məni üzümə heyrətlə, həm də, mütərəddid təbessümlə baxırdı. Bəzən elə olurdu ki, hava işıqlananda pəncərə taxtaları ya da pərdələri arasından qaranlıq otağa güneşin inci sapı kimi nazik şüası düşür; adama elə gəlir ki, bu qəşəng şüanı el ilə tutmaq olar. Larisa Antonovnanın gözlərinin şüası da mənə elə göründü. Onun səsi təravətli, ürəkdən gələn ses idi; o, nakam qızı, Ofeliyaya layiq bir səslə, həzin-həzin və qorxa-qorxa danışsa da, bu ses qadın səsi idi. Başdan-ayağa qara paltar geymiş və bacatəmizleyənə oxşayan Hamlet həyasızcasına onun qabağında dayanmışdı. Hamleti oynayan o zaman şöhrət qazanmış Ayarov idi.— Danışan adam ilk dəfə güllümsədi, onun ağ, sıx dişləri göründü. — Bu Ayarov haqqında kinlə yazılmış bir şeir yadımda qalmışdır.

Şeiri o fişiltili bir səslə ağızıcu oxumağa başladı:

Sarı mumdan hazırlanan adı bir şam  
Nece ərir isti dəycək həzin-həzin,  
Ayarovun oyununda da tamaşaçı  
Qüssədən Volqaya atır, boğur özünü.

O özünü arxivlərdən çıxardığı  
Kin kimi tutsa da əyər  
Başı üstə aşırılmış Kinlə birgə  
Alt-üst olur bütün sağlam düşüncələr.

O şeiri oxudu, rəngi tutuldu, yavaşdan və asta-asta sözünə davam etdi:

– O gecə mən nələr hiss etmişdim – bunu söyləyə bilmirəm, lakin onu deməliyəm ki, – qoy bu kafırlıq olsun, – elə bil mən gözəlliyn müqəddəs sırrinə ilk dəfə vaqif olmuşdum. Hərçənd bu mənim sözlərim deyil, bunları səhnə fasiləsində Pavlov çığıra-çığıra deyirdi; o ümumiyyətlə nitqinin mənasına fikir vermədən cəsaretlə danışındı. Pavlov teatrda kefli adam kimi olurdu. Bu axşam o, xüsusilə adamların düyməsindən, pencəyinin yaxasından, qolundan tez-tez tutur, satın almış adam kimi, coşqun bir halda deyirdi: – “Füsunkar! İstedad! İlahi gözəllik”

Dəlilik səhnəsindən sonra o hətta ağladı da. Sonra məni və Kolyanı çəkə-çəkə Larisa Antonovnanın tualet otağına apardı. Pavlov geyim otağında ara vermədən danışır, qadının əllərindən öpür və ümumiyyətlə onların mühitində qəbul olunduğu kimi, süni hərəkətlər edirdi. Mən Larisa Antonovnanı səhnədə necə görmüşdüm, burada da elə idi; onun sakit baxışlı mavi gözləri gülümseyirdi, əli ariq və isti idi.

Qadın, Pavlova qulaq asa-asə yavaşça gülürdü, sanki onun tərfində inanmırıdı.

Larisa Antonovna soruşdu:

– Mən sizin də xoşunuza gəlirəmmi?

Mən elə güman etdim ki, bunu məndən soruşur; ona leyaqətlə cavab vermək istəyirdim ki, Kolyanın yavaş-yavaş səsini eşitdim. O deyirdi:

– Bəli! Əlbəttə!

Biz yanaşı dayansaq da, mən hiss etdim ki, qardaşımın burada olduğunu unutmuşsam. Bu, məni çox utandırdı. Kolyanın vəcdə gəlməsi isə məni təşvişə saldı. Mən onu Larisa Antonovnanın tualet otağından çıxarddım; Kolyanın xaç atalığının qızı, mənim adaxlım teatrda idi; biz onun yanına getdik. O, təhsil almış bir qız idi, iki il Moskvada, kursda oxumuşdu; o, teatr həvəskarı idi. Adaxlım

qəşəng, sağlam, şən, yanaqları qırmızı, şirniyyatı çox xoşlayan bir qız idi. Larisa Antonovna onun xoşuna gəlməmişdi.

— Orijinal bir gözəlliye malik qadındır, amma oynaya bilmir; səhnədə özü üçün gəzir, elə bil ki, itirmiş olduğu bəzək sancığını axtarır...

Bu sözde bir həqiqət vardı; mənim də yadına düşdü ki, Larisa Antonovna gözlərini tez-tez yerə dikir, elə-bil adamların yanından keçerek lazımlı olmayan yerə gedir. Kolya mənim adaxlımla mübahisə etməyə başladı. Mən aktrisaların özlərini sərbəst apardıqları barədə çox sözlər eşitmışdım; buna görə də düşündüm ki, yəqin Kolya Larisa Antonovnaya bənd olacaq; bu da ona veriləcək hədiyyələr üçün xeyirli xərc tələb edəcəkdir.

Bu adam məni nədə isə taqsırlandırmış kimi açıqlı-acıqlı dedi:

— Mən bu barədə ona görə düşündüm ki... başqa bir fikri gizlətmək istəyirdim, bə-lı! Xahiş edirəm bir şeyi yadınıza salasınız: mən də, Kolya da qadın nəvazişi görmədən təbiyə olunmuşduq. Həm də yaşımı baxmayaraq, mən biabırçı xəstəlikdən qorxduğum üçün özümü saxlayırdım. Qəsəbədə mənim xoşuma gələn bir dərzi qız var idi, çox keçmədi, bu qızı, quduz it tutduğu üçün öldürdü. Bizim fabrikin yanında itlər çox tez-tez quduzlaşırırdı. Mən belə idim, Kolya isə tamamilə bakır bir gənc idi. Buna görə də mən onun taleyinin rəhbəri olmalı idim. Başa düşürsünüz mü?

O, gözlərini yumub başını yırğalaya-yırğalaya yavaşdan dedi:

— Lakin bunlar belə deyil, belə deyil...

Bir az susdu, sonra sanki öz iradesinə rəğmən, məhkum olmuş bir adam kimi sözünə davam etdi:

— Mən Kolya ilə evə gedəndə, o yol boyu gülümsəyir, dinib-danışmırıldı; mən bunun səbəbini başa düşürdüm – o da mənim fikirləşdiyimi fikirləşib dinmirdi. Evdə çay içəndə biz həmişəki kimi səmimi danışmağa başladıq; mən qardaşma açıq dedim ki, Larisa Antonovna ilə yaxından tanış olmaq istəyirəm; müvəffəqiyyət qazanacağımı da tamamilə əminəm. Mən bunu qəsdən kobud sözlərlə dedim; amma mənim buna, əlbəttə, heç bir ümidi yox idi; bu barədə də düşünmürdüm. Mənim gözlədiyim kimi, Kolyanın mənə açığı tutdu, açıqlanıb böyük bir qızgınlıqla qadının gözəl qəlbindən danışmağa başladı; o, kitab dili ilə, qismən də şeirlə danışındı. Əlbəttə, sözləri mənim xoşuma gəlsə də, Kolyanın bəlağətlə danış-

masına həsəd etsəm də, onun dediklərinə kinayə ilə gülürdüm. Kolya acıqlı halda yatmağa getdi. Mən də uzanıb yatdım. Gecəyarısı qalxıb xeyli dua etdim. Mən o zaman inanırdım ki, Allah vardır; özü də insanların bədbəxt olmalarını istəmir. Mən dua edib Allaha yalvarırdım ki, Larisa Antonovna, Kolyanın ona bənd olması, mənim qəlbimdəki təşviş və həyəcan yuxu kimi keçib getsin. Yadımdadır, aylı bir gecə idi, itlər yaman ulaşırıdı...

Bəli, bir gün sonra biz yenə teatra getdik. Larisa Antonovna "Kameliyalı xanım"ı oynayırdı. Siz, əlbəttə, bilirsiniz ki, bu pyes xoşa gələn bir şey deyil; bunda hər şey ürəkdə şəfqət duyğusu oyatmaq məqsədini güdürlər. Lakin Larisa Antonovna bu pyesdə də misilsiz gözəlliyi ilə hamını heyran etdi. Ancaq şəfqət oyatmaq məqsədi güdən yerlərdə mən ona heç inanırdım; lakin o adı məişət sözləri deyəndə mən öz adaxlının verdiyi qiyməti xatırladı: bəli, Larisa Antonovna teatr üçün yaşamır, özü üçün yaşayır. Bu mənim xoşuma gəldirdi.

Onun oyununda mənim xoşuma gələn şey – hərəketlərində ve sözlərində olan süstlüklə idi. Bu cür ancaq çox ciddi və müstəqil adam yaşaya bilər. Həm də mənə elə gəldi ki, bu cür kameliyalı arvadların rolunu oynamaq Larisa Antonovnaya yaraşdırır, ona layiq deyil. Kolya piçildayaraq qəmgın halda mənə deyirdi:

— Bu onun rolu deyil. Adamı darıxdırır.

Fasılədə biz Pavlovla aktrisanın yanına getdik, o, paltarını dəyişirdi, bizi geyim otağına buraxmadı, qapının arasından bizi yeni mənzilə köçməsi münasibəti ilə verəcəyi qonaqlığa dəvət etdi. Mənzili burada, teatrın qabağındakı evdə tutmuşdu...

Əhvalatı söyləyən adam əli ilə pəncərəni göstərdi. Bayırda ara vermedən payız yağışı yağırırdı; yağışın şüşə kimi nazik şırnaqları arasında fənərin işığı titrəyir, onun sarı şüaları iri, kök hörümçək kimi tərpenirdi.

— Bəli, getdik təzə mənzil qonaqlığına. Mən ömründə heç gör-mədiyim adamlar ilxisəna birinci dəfə düşmüştüm. Burada mənim tanışığım bircə adam vardı ki, o da süvari şəhər polis rəisi Mamatkulov idi; elə özü də qoca ata benzəyirdi. Burada hər şey olduqca qeyri-adi idi; məsələn, masalar otağın bir küncündən o biri küncünə kimi düzülmüşdü, buna görə də lüzumsuz darısqallıq əmələ gəlmışdi; çiçəklər güldənlərə deyil, masanın üstüne, süfrəyə səpələnmişdi.

Bir çox şeylər də elə bu cür; mən hələ danışqları demirəm. Məni sonralar da oxumuş adamların yığıncağında eşitdiyim coşqun fikir və sözlər bütün ömrüm boyu heyrətə salırdı. Hər adam başqalarının reyindən fərqlənən fikrini mümkün qədər tez və qəti bir inadçılıqla sübut etməyə çalışırı. Mən, ölüm, Allah və sevgi haqqında səhbətlərdən daha pis səhbət və axmaqlıq bilmirəm. On yeddi il ara vermedən bu azğın danışqlara qulaq asdimsa da ona alışa bilmədim. Bu sözçülük heç də müdriklik deyil, ağlı zibilleməkdir. Hamidən çox hay-küy salan Pavlov idi; mexanik fabrikdə özünü necə aparırsa, o da bu darısqallıqdə özünü elə apardı; elə bil ev sahibi idi. Bir səhbət başlandı; bu səhbətdə Kolya da iştirak etdiyi üçün yaxşı yadımda qalıb. Kolyanın səhbətdə iştirak edəcəyini mən gözləmirdim. Larisa Antonovna hamının diqqət mərkəzində idi, özü də yuxarı başda, ikonanın altında oturmuşdu; o tünd-qırmızı don geymişdi, çiçəklərlə bezənmişdi; sanki başdan-ayağa alov içində idi; füsunkar və dəbdəbəli bir görünüşü vardı. Komik Bragin onun yanında oturmuşdu: o çox mömin, ancaq sonralar məlum olduğu kimi, eclaf adam idi, çox pis sıfəti vardı: ariq, sarı, findiqburun, gözleri çuxura düşmüş bir adamdı, şəkillərdə təsvir olunan ölüyə oxşayırı. Səhbəti başlayan da elə o oldu; təəssüflə dedi ki, qəhrəmanı İsa ola biləcək pyesimiz heyf ki, yoxdur: "Mən İsanın rolunu oynamağı çox istərdim". Larisa Antonovna böyük bir şövqlə onun sözünə qüvvət verdi: "Mən də Mariya Maqdalınam oynardım!" Bu aralıq Mametkulov səhbətə qarışib təəssüflə dedi ki, teatrlarda dini pyeslər göstərmək qadağan edilmişdir; sonra da xeyli danışaraq sübut etmək istədi ki, hazırda Allaha inamını itirən xalq bu etiqadı teatr vasitəsilə canlandırma bilər. Ümumiyyətlə, ağızlarına gələni danışırılar.

Mən birdən Kolyanın nazik və coşqun sesini eşitdim; o məndən uzaqda oturmuşdu:

– Allaha kinli və qeyri səmimi adamlar inanırlar.

Bu söze mənim elə acığım tutdu ki, özümü güclə saxladım, çığırıb ona, kəs səsini! demək istəyirdim. Əlbettə, onun ehtiyatsızca, forsla dediyi sözler böyük həyəcana səbəb oldu. Bir çoxları həttə incidilər də; Larisa Antonovna isə yerindən qalxıb təəccübə soruşdu:

– Necə? Nə üçün? Izah edin!..

– Mən izah edə bilmərəm, – dedi, – ancaq mən belə görürem, belə hiss edirəm...

Əlbəttə, onu ələ saldılar. Bragin yəhudilər haqqında gülməli məzhəkələr söyləməyə başladı. Mənim fikrimcə, aktyorlar öz lətifələri ilə yəhudilərin təqib olunmasına çox kömək edirdilər. Halbuki yəhudilər həyatda duz və istiot kimi zəruridir. Mən onu da gördüm ki, şərab içən adamların hamisindən on çırkin sərxisən olan aktyorlardır. Saxta sənətin adamları riyakarlığı buraxıb, öz rəzilliklərini, boş qəlbərini aşkara çıxaranda çox gülməli və iyrənc olurlar. Onlar kifayət qədər içəndən və tanış olmayan adamların bir-birinə təbii nəzarəti zəiflədiyindən sonra mən Larisa Antonovnanın kim olduğunu Bragindən soruştum. Mən bir şeyə heyvət etdim. Heç demə Larisa Antonovna çox varlı və mülkədar bir qadındır; əri cənubda qoyunçuluqla məşğul olur; səhnəyə çox həvəsi olduğu üçün ərindən ayrılmışdır. Oynadığı cəmi iki ildir; öz işini sevir, kişilərə qarşı hələlik laqeyddir. Bunu eşitmək mənim həm xoşuma gəldi, həm də gəlmədi. Bragin şeytan kimi gülüb deyirdi:

– Əger siz qadın nəvazişi cəhətdən narahat olursunuzsa, onda mən sizin diqqətinizi vodevil aktrisası Streshnyovaya cəlb edərəm; cavanca arvaddır, gözəldir, özü də sərbəst hərəkətlərindən imtina etmir.

– Yox, mənim buna marağım yoxdur, – dedim, – ancaq mənim qardaşım...

– Eybi yoxdur, – dedi, – onun öz doğma qardaşı kifayət qədər əliaçıq olsa, heç ona da yox deməz...

Döngədən yağış altında, bir kareta keçib getdi; onun fənərlərindən pəncərənin yaş şüşələrinə müləyim işıq düşdü. Sonra yenə də damcıların cansıxıcı xısaltısı, payız gecəsinin qüssəli səsi eşidildi; fənərin sarı hörməcəyi yenə də şüşə torunu hörməyə başladı. Danışan adam diqqətlə pəncəreye baxdı. O yenə də sözleri toz kimi yavaşça yağıdırır, payızın yer üzünə qəm-qüssə yaymasına yardım edirdi.

Braginin alçaq adam olduğunu görəndə, mən, əlbəttə, onunla səhbəti kəsdim. Lakin mən gördüm ki, Bragin kök Streshnyovaya yanaşdı, göz vura-vura ona Kolyanı göstərdi: Streshnyova çiçəklə Braginin burnuna vururdu, Kolya isə Larisa Antonovna ilə qızğın səhbət edirdi; Mametkulov qışqıra-qışqıra ona deyirdi:

– Mən siyasetlə, dinlə və ümumiyyətlə belə məsələlərlə məşğul olan gəncləri başa düşmürəm. Parisdə gənclər sadəcə təhsil alırlar, sadəcə sevirlər və hər şey, ümumiyyətlə insancaşına sadədir.

Larisa Antonovna qaş-qabağını töküb, yelpiyini oynadırdı, onun üzündə narazılıq ifadəsi vardı, Pavlov keçi başına bənzeyən başını yırğalaya-yırğalaya eynən dyaçok kimi deyirdi:

– Biz, Rusiya, – dünyanın Eol arfasıylıq; biz bəşəriyyətin hər ahına səs veririk.

Streşnyova Kolyanın qoluna girib onu o biri otağa apardı. Mən Kolya ilə eve gedəndə ondan soruşdum ki, o şən qadın sənin xoşuna gəldinmi? Kolya açıqlı-acıqlı cavab verdi:

– O, axmaq və həyasız arvaddır. Ancaq sən Larisa Antonovna haqqında kobud danışanda səhv edirsən, o çox yaxşı insandır, onun qəlbi də ciddi bir məsələ üçün təşviş içindədir...

Kolya Larisa Antonovna haqqında evdə də qəribə sözlər dedi, mən bu cür sözləri heç eşitməmişdim; həm də mən qadın haqqında belə təmtəraqla damşa bilmədiyim üçün ona paxillığım tuturdu, məyus olurdum. Birdən “Larisa Antonovna Kolyanın tərifini eşitsə nə olar?” Açıq deyirəm: mən bunu fikirləşəndə dəhşətə gəlirdim.

– Dedin ki, sən onu cəmi iki dəfə görübəsən.

Əlbəttə, bu sözlər – yanar tonqal üstünə düşən bir damcı su idi. Sözün qisası, Kolya aşiq olmuşdu. O, teatrın daimi tamaşaçılardan oldu, özü də həmin nitseçi Boqomolovla getdikcə daha da yaxınlaşmağa başladı. Boqomolov hər gün, at yahı kimi saçını yellədə-yellədə bizim otaqlarımızda gəzir, nəhs-nəhs danışındı. Kolyadan pul alırıldı. Mən Kolyaya hər ay yüz manat xərclik verirdim. Əlbəttə, mən gördüm ki, bu şeylər axırda Kolyanın başına bir iş açacaq.

O, ayağa qalxıb qapıya yanaşdı, qapının qabağında dayanıb kor kimi bir az gitaraya baxdı.

– Bu, Larisa Antonovnadır, ancaq yaxşı çala bilmirdi...

Sonra əlini yellədib masanın yanına qayıtdı, bir stekan şərab içərək taqətsiz halda kresloda oturdu.

Mən onunla qardaş kimi danışmaq qərarına gəldim.

– Yadındadırı, dedim, atamız öləndən sonra biz and içdik ki, bir-birimizdən heç bir şey gizlətməyəcəyik?

Birdən mən yad bir adamın mənə qarşı ədavətli cavabını eşitdim:

– Hə yadındadır! Mən elə o vaxt başa düşmüştüm ki, sən atanın yerini tutub, məni öz qanunlarınlə yaşamağa məcbur etmək istəyirsən. Mən bunu istəmirəm. O zaman bunu sənə açıq deməyə

mənim cəsaretim çatmadı. İndi mən deyirəm: bizim üfunətli fabrikimizdən mənim zəhləm gedir. Bizim fabrik fəhlələrinin çirk içində yaşadığını, onların nədənsə zəhərləndiklərini görəndə mən utanıram. Qəzətdə bizim haqqımızda kəskin bir həqiqət yazmışlar.

Kolya bütün genclik ehtirası ilə, həyatdan xəbəri olmayan adam kimi, yarım saatə qədər ara vermedən danışdı. Özü də dedi ki, bizim fəhlələr tətil edəndə mən gimnaziyanı bitirərkən atamızın hədiyyə verdiyi saatı altı yüz manata satdım, bu pulu, tətilə kömək üçün ianə toplayan Boqomolova verdim.

Fabrik sahibinin öz fəhlələrinin tətilinə kömək etdiyini bilmək gülməli olsa da, bunu eşidəndə elə bil məni daşla vurdular. Əlbəttə, bu uşaqlıq idi, amma hər halda...

— Kolya, dedim, mən sənin xatirini çox istəyirəm, sən buna inanırsanmı?

O gör nə dedi:

— Mən xatiri deyil, azadlıq istəyirəm...

— Kolya, axı mən başa düşürəm ki, sən Larisa Antonovnaya vurulubsan, bu şeylər də bundan meydana gəlir...

Dedi ki:

— Bunun məndən başqa heç kimə dəxli yoxdur.

Mən ancaq onun beynindən bu vaxtsız sevgini çıxartmaq üçün həqiqəti bir az təhrif etməli oldum.

— Dedim ki, Sən gecikibsen, əzizim; yeni ildən bəri Larisa Antonovla mənimlə yaşayır.

Əlbətə, bu ona çox ağır geldi, o hətta dişi çekilən adam kimi geri atıldı. Rəngi qaçıdı, mənə çəşqin nəzərlə baxdı, dodaqları titrədi, gümüş qaşığı barmağına dolayaraq piçildədi:

— Yox. Doğru demirsən. Ola bilməz.

Mən özümdən inandırıcı təfsilat uydurdum. Kolya mənə inandı, ayağa qalxıb dinməz-söyləməz, mənə yanaklı, əyri-əyri baxabaxa öz otağına getdi. Mən qorxdum: düzgünmü hərəkət etmişdim, beləmi lazımlı idi?

Bizim bu səhbətimiz olanda teatr mövsümünün axırı idi; o zaman Larisa Antonovna ilə mənim aramda yaxın tanışlıq münasibəti əmələ gəlmışdı. Mən onun fövqəladə gözəlliyyinə hörmətlə, sevə-sevə baxırdım, ancaq heç bir sərbəst hərəkətə yol vermirdim. Larisa Antonovna teatr sahibinə öz işini aparmaq üçün çoxlu pul

vermişdi, mən de nəzarət edirdim ki, onu aldatmasınlar. O mənim məsləhətlərimə həvəslə qulaq asırdı; mənim ciddi və ağıllı, açıq ürəkli bir adam olduğumu gördü; mənə hörmət edirdi. Mən Kolya haqqında onun məsləhətini soruşmağı qərara aldım. Günorta vaxtı səhər qəhvəsinə içəndə onun yanına gəldim; dedim ki, mənim qardaşım siz sevir; bu səhv hərəkət haqqında sizin fikriniz nədir? Larisa Antonovna əvvəlcə zarafatca dedi:

– Siz hansı rolu ifa edirsiniz: qardaşımızın elçisi ya onun rəqibidə rolunu?

Elə o saat da qaşqabağını tökdü, qəşəng gözləri açıqlı-acıqlı parladı, narazı halda dedi:

– Cavanların, qocaların, hərbi və mülki adamların, polis işçilərinin, inqilabçıların eşq elan etmələri məni zinhara gətirmişdir.

– Başa düşün ki, mən öz işimlə ciddi məşğul olmaq istəyirəm, məni heç kimin məhəbbəti maraqlandırmır.

Larisa Antonovna ayaqlarını altına yiğib kiçik bir divanda oturmuşdu. O tünd-qırmızı məxmər kapot geymişdi (onun məxmərdən çox xoşu gəlirdi). Məxmərin minalı gümüşdən qədim düyməleri vardi. O, saçını açıb tökmüşdü, saçı son dərəcə gur və sıx idi. O mənə nifretlə baxıb dedi:

– Mənə mane olmayın. Mən bu yaxınlarda xaricə gedəcəyəm, yayda Lipetskide oynayacağam; o vaxta qədər də sizin qardaşınız bu uşaq xəstəliyindən sağalar. O yaşda belə şey tez keçib gedir.

Düzü, mən çox sakit oldum. Mən özüm onda Larisa Antonovnanı sevirdim, ancaq bu sevgi onda mənə hələ məlum deyildi. İndi mən bilirəm ki, onu ilk baxışda, bir dəfə görməklə sevmişdim. Elə o saat sevmişdim. Bədbəxtlik üz verəndə belə şeylər olur. Bədbəxtlik həmişə birdən baş verir!

O susdu, mən də onun susmasından istifadə edib soruşdum:

– O qadın doğrudanmı gözəl idi?

O, başını tərpədərək molberti göstərib hiddətlə dedi:

– Məgər görmürsünüz? Sonra da əlavə etdi:

– Başqaları üçün bəlkə də bir o qədər gözəl deyildi, lakin bizim hər birimiz ən gözəl qadını sevirik... Larisa Antonovna pəhrizin birinci həftəsi yola düşüb getdi, bütün işlərini mənə tapşırıdı. Pərəstişkarları onu çiçəklərlə, alqışlarla yola saldılar.

Onlardan birisi prokurorun müavini idi, o mənə həsədlə dedi:

— Xoşbəxt yaşayın, cavan oğlan.

Bəli, mən Kolya ilə qaldım. Kolya gecə-gündüz yuxarıda, öz otığında oturub kitab oxuyurdu; o aniqlamışdı, qəmgindi. Boqomolov da onun yanına gəlib-gedirdi. Bir gün axşam çay içəndə mən soruşdum:

— Kolya, mənim bəxtim getirdiyi üçün sən qəzəblənirsənmi?

— Yox, — dedi, — qəzəblənmirəm, ancaq bu mənə ağır gəlir, ona görə ki, mən nəyisə başa düşə bilmirəm...

Gərek ki, mən demişdim ki, onda inadçılıq xasiyyəti vardı. Bu bir neçə ayda o hiss olunmadan böyümüş, daha da möhkəmlənmişdi. Kitaba daha çox aludə olmuşdu, həyatdan daha da uzaqlaşmışdı. İndi onunla danışmaq mənim üçün daha çətindi. Beləliklə, biz bir-birimizdən bir qədər uzaqlaşaraq yaya qədər yaşadıq, iyun ayında Larisa Antonovna Lipetskə gələndə Kolya dərhal onun yanına getdi. Mən altı gün sakit bir ümidsizlik içində yaşadıdım. Gecələr qorxudan gicgahlarının tükü ürpərirdi. Mən nədən qorxduğumu bilirdim. Elə də oldu: altıncı gün Larisa Antonovna mənə məktub göndərdi. Məktubdakı sözlər sanki iynə kimi biz-biz durmuşdu, hətta məktubdan nifrət qoxusu gəlirdi. O yazırıdı: "Sizin qardaşınız mənə dedi ki, siz onun qarşısında öyüňürsünüzmiş, guya mən sizin hesabınıza yaşayıram. Təxirsiz cavab verin: siz belə bir söz demisinizmi? Mən sizi namuslu adam hesab edirəm, mənə namuslu adam kimi cavab verin.

Mən namuslu adam kimi cavab verə bilməzdəm. Artıq onun xatirinə məni sevən nişanlımdan imtina etmişdim. Ondan ötrü mən qardaşımı olan məhəbbətimi itirmişdim, həm də hiss edirdim ki, mənim həyatım sarsılmış, pozulmuşdur. Telegram göndərib bircə kəlmə – yox! – cavabı verdim.

Şahid möhkəmədə and içəndə əlini qaldıran kimi, o da əlini qaldıraraq qətiyyətlə, dərin bir inamlı dedi:

— Sizi inandırıram ki, mən ayrı cavab verə bilməzdəm! Başa düşürsünüz? Ayrı cavab vere bilməzdəm!

Onun gözlerinin göyümtül ağı yaşardı; o mənə kor kimi mənasız-mənasız baxdı, boğazını ovuşturdu; bu zaman o, it kimi, iki dəfə dişlərini şaqqıldıdatdı, sonra öskürərək boğuq səslə sözünə davam etdi:

— Mən fikirləşirdim, gözleyirdim ki, Kolya... bir şey edəcəkdir... Fikirləşirdim ki, Larisa Antonovna da... məsələn, onun cavanlığına tamahsızlanacaq. Lakin Kolya iki gündən sonra vağzaldan

düz mənim yanına, günorta gəldi. Furajkasını təpəsinə itələmişdi, paltosunu çıxarmadı, sərxoş kimi, lakin əsgərsayağı mənə lap yaxınlaşıb dedi:

– Pyotr, sən alçaq adamsan.

Mən də qışqırıb dedim:

– Bəri bax, axı mən də, – sən məni başa düş! – Mən də onu sevirəm. Mən daha səni gözləmirdim; elə düşünürdüm ki, sən gül-lə ilə özünü öldürəcəksən, özüm də bundan qorxmurdum; buna təəssüf etmirdim. Halbuki mən səni də sevirəm, qardaşım, buna inan. Bu iblis vəsvesəsinin qarşısını almaq mümkün deyilsə – axı mən nə edim?

Kolya furajkasını çıxartdı, tutuldu, oturub mənə baxmağa baş-ladı, mən görürdüm ki, o qorxmışdur; o qəmgin-qəmgin gözlərini döyürdü. Mən ona dedim:

– Sən gözəlsən, sən məndən ağıllısan, sən asanlıqla sevə bilərsən, sən qadın haqqında inamla danışa bilərsən, sən hər qadını ələ ala bilərsən. Sən ağılla, təsəvvürlə sevirsən, amma mən bütün cismimlə, bütün qəlbimlə sevirəm...

O, ayağa qalxıb kontorun qapısını örtdü. Qəzəblə mənə yanaş-dı, elə bildim ki, məni vuracaq, ancaq ciynimdən tutub silkələdi:

– Beli söyle! – dedi. – Başa düşürəm. Yaxşı, bəs indi biz necə yaşayacayıq?

Mən başımı onun əlinin üstünə qoydum:

– Bilmirəm...

İndi sevinirdim, hiss edirdim ki, o məndən güclüdür, məndən yaxşıdır, mən bunu həmişə bilirdim, amma indi bu mənə daha aydın oldu! Qəlbimdə belə bir ümidi doğdu: bizim aramızda hər şey yaxşılıqla qurtaracaq!

– Bilmirəm, – dedim. – Sən məndən ağıllısan.

Məndən soruşdu ki, sən nə üçün məni də aldatdırın, onu da?

Mən bunu izah edə bilməzdəm, mən heç özüm də bilmirdim nə üçün. O, kontorda gəzinməyə başladı, gəzinə-gəzinə dedi ki, mən müvəqqəti buradan getməliyəm. Ya da başqa bir universitetə keç-məliyəm, mən ondan xahiş edib dedim:

– Yox, sən belə eləmə! Səndən mən xəcalət çəksəm də, sənsiz başımı itirərəm. Larisa Antonovnanın işdən heç başı çıxmır, mən onun heç bir xahişini rədd edə bilmirəm.

O gülümseyib soruşdu:

— Sən məni belə rüsvay edəndən sonra mən necə dolanacağam?

Əlbəttə, mən ondan üzr istədim. Biz belə qərara gəldik: mən Larisa Antonovnaya deyərəm ki, zarafat eləmişəm, Kolya məni düzgün başa düşməmiş, onun gənclik hiddəti əbəs yere coşmuşdur.

— Yaxşı, qoy heç olmasa belə olsun, — Kolya razılaşış mənə qardaşcasına mərhəmət göstərdi:

— Ay sənə nə deyim... Heç güman etməzdim ki, sən belə hiyləgər, qaba adamsan. Ancaq çox da hiyləgər deyilsən, yox, çox hiyləgər deyilsən.

Sonra o, sanki and içmək üçün yenə elini qaldırıb inamlı dedi:

— Mənim qardaşım çox gözəl bir oğlan idи. Çox namuslu, geniş-qəlbli bir gənc idи. Bunu mən yəqin bilirdim...

Pəncərənin dalında yağış yenə də öz torunu hörürdü. Fənərin yanında qara, çirkli bir adam dayandı, yoğun qızını qaldırıb, qalosunu çıxarıb fənərin dirəyinə çırpmaga başladı. Şüşə torun içində odlu hörümçək titrəyirdi.

Danişan adam yenə də şərab içdi, şərab onu kefləndirmirdi. O, ciyinlərini qaldırıb. Əllərini sinəsində möhkəmcə çarpazlayaraq zəif səslə sözünə davam etdi:

— Bu hadisədən sonra biz elə yaşadıq ki, elə bil yenice tanış olmuşduq. Çox vaxt gecələr müxtəlif həyat məsələlərində söhbət edirdik. Kolya fəvqəladə fikirlərinin çoxluğu və qəmginliyi ilə məni get-gedə daha artıq təəccübəldəndirirdi. O, arıqlamışdı, gözlərinin ətrafında göy ləkələr, üzündə ciddiyet ifadə olunan bir şəffaflıq əmələ gelmişdi, gözləri daha artıq işildiyirdi.

Kolya hər şeydən çox həyatın piramida şəklində qurulmasından danışırı; deyirdi ki, onun əsası geniş olsa da, çürükdür, möhkəm deyil, yuxarıdan olan ağırlığa davam gətirməz, onda hər şey uçub töküller, dağılar. O, xırda bişərini didə-didə, gülümseyə-gülümseyə dalğın halda danışırı.

— Nə həyatın başqa forması ola biler, nə də fikrin. Fikir də piramida kimi qurulur: onun əsası çox-çox amansız mübarizə faktlarının ibarətdir, təpəsi isə ehəmiyyətsiz, sivri bir neticədir.

Bu fikirlər mənim çox xoşuma gəlirdi, mən onları düzgün fikir kimi qəbul edirdim. Lakin Kolyanın o nitseçi Boqomolovla tamam razılaşması mənim xoşuma gəlmirdi. Bir gün fabrik müdürü, kimyaçı Morton bizimlə nahar edirdi; o çox ağıllı bir fransız idı. Boqomolov azadlıq haqqında olan boş fikirlərini təbliğ edirdi; Morton

— həyatın mahiyyətini idrak təşkil etdiyini iddia edərək onu lağa qoyurdu.

Boqomolov qaba bir şəkildə onun üstüne çığırdı:

— Sizin idrakınız kimi idrak qunduzlarda da var, qarışqalarda da; bu azad idrak deyil, ancaq meymun idrakıdır!

Bu keşiş oğlu hemişə qabaklıq edirdi. Onun sərt qabalığı, enli saqqallı sıfəti, daranmayan çirkli saçlı məni əsəbiləşdirirdi. Onun ancaq səsi yaxşı idi, Kolya da elə güman edirdi ki, o ağıllı danışır.

Biz Kolya ilə Larisa Antonovna haqqında danışmırdıq, ancaq bir dəfə Pavlovla söhbət edəndə Kolya dedi:

— Onun bütün istedadı gözəlliyindədir, səhnə üçün lazım olan həqiqi istedad onda yoxdur. Mən belə güman edirəm ki, Larisa Antonovna sehv etmişdir, öz yolu ilə getmir. O qəmgin və ehtirassız yaşayır, buna görə də ürəyini qızdıracaq bir şey axtarır. Bir professorun qızları iflic olmuş qızı var, o əylənəndə tonqal təsvirinin qabağında qızınır. İndi Larisa Antonovna da təsvir etdiyi odla qızınır.

Pavlov qışkırmaga, mübahisəyə etməyə, vurnuxmağa başladı. Kolyanın ağıllı sözləri məni çox sevindirdi. Mən ona inanırdım. Mən özüm Larisa Antonovnanın istedadı haqqında heç bir şey deyə bilməzdim, onun oyunuñun mənə heç bir dəxli yox idi. O, səhnəyə çıxanda mən onun özündən başqa heç bir şey görmürdüm, ancaq müləyim səsini eşidirdim; sanki havada süzən qəşəng bədəninin hərəkətini izleyirdim. O, yüngül addımlarla, həm də yerə və insanlara mərhəmət göstərərək şahanə bir əzəmətlə yeriyirdi. Qızlarının qəşəngliyi məni məftun edirdi. Döşleri də... kiçik və bir-birindən xeyli aralı idi.

Damışan adam gözlərini yumub başını kədərlə yırğaladı.

— Mən nədən danışırdım? Hə, Larisa Antonovnanın öz yolu ilə getməməsi haqqında Kolyanın dediyi söz məni sevindirdi; mən güman edirdim ki, bu sehv yol onu bəlkə mənim yanına gətirib çıxardar. Larisa Antonovna gələndən sonra onun yanına inamla geddim, onu əsebi gördüm: yay teatr mövsümü müvəffəqiyyətsiz olmuşdu, buna görə də Larisa Antonovna otuz min zərərə düşmüdü. Mən onu necə sakit etmək mümkün olduğunu o saat başa düşdüm: dedim ki, sizin pulunuzla piy alverində çox xeyirli bir iş görüb yaxşı qazanmışsam, sizə iyirmi yeddi min və bir neçə yüz manat verə bilərəm; özüm qəsdən, həqiqətə oxşasın deyə, kəm-kəsirli bir məbləğ dedim. Larisa Antonovna sevindi. Bəzən adamı pul da sevindirir.

— Soruşdu ki, doğrumu deyirsiniz? Ah, siz doğrudan da yaxşı dostsunuz. Sizin dəliqanlı qardaşınız necədir?

Mən onu inandıra bildim ki, Kolya səhv edib, mənim zarafatımı başa düşmeyib. O, qaş-qabağını tökdü, gözümün içinə şübhə ilə baxa-baxa qulağımdan tutub soruşdu:

— Zarafat? Nə cür zarafat?

Bir dəfə ona dedim ki, “siz razı olsaydınız...”

Larisa Antonovna dırnaqlarını qulağıma batırıb məni açıqlıçıqlı qısnadı:

— Sonra?

— Mənə əra gəlməyə...

O məni itələyərək dedi:

— Yalan danışırsınız! Burada nəsə başqa bir əhvalat var. Siz bunu demək istəmirdiniz. Bəli, bəli! Mən size xəbərdarlıq edirəm, cənab, mənimle zarafat etmək təhlükeli işdir. Mən sizin qulağınızı bərkmi sıxdım?

— Yox, dedim, nə danışırsınız...

— Teessüf edirəm. Mən var gücümle sıxmışdım.

O bir az fikirləşib yavaşca dedi:

— Siz ikiniz də çox yaxşı insansınız, ancaq vaxtında doğulmamış köhnə adamsınız. Qəribə insansınız. Gelin dost olaq, ancaq zarafatlı, yaxşımı? Yoxsa... — Məni barmağı ilə hədələdi.

Danışan adam köksünü ötürdü, bayırda əyri xətlərlə yağan yağışa diqqətlə Baxa-baxa dedi:

— Larisa Antonovna qəribə paltarlar geyirdi.

Külək yağışı dağıdır, əyri xətləri parçalayırdı, indi yağış şüşə dənələri kimi pəncəreyə və fənəre səpələnirdi.

Larisa Antonovna boğazına qədər düymələnən bu donu, gen don geyəndə də, fərqı yoxdu, ele bil lüt idi. Başa düşürsünüz mü? Bəli, lüt. O qədər gözəl bədəni vardı! Mən hətta ona baxmaqdan da qorxurdum... Mənə bir şey ağır gelirdi: görəsən başqları da onu mən görən kimi görürmü?

Kolya evdə məndən soruşdu: “Sənin qulağına nə olub?” Dədim ki, saqqalımı vurduranda qayçı toxunub.

Teatr mövsümü başlandı. Siz bilirsiniz ki, bizim şəhərimiz qədim ticarət şəhəridir, xüsusi incəliklər camaatin xoşuna gəlmir, camaat kiçik rus pyeslərini, xüsusilə kostyum geyilən pyesləri xoşlayır; səhnədə pencəkli adamlar gəzəndə, kimin nəyi, ya kimi sevdiyini başa

düşməyəndə, bu barədə cansızıcı sözlər deyəndə – bunun harası qəm-qüssəni dağıdır, adamları əyləndirir? Larisa Antonovna isə mehz bu cür ən yeni pyesləri – Hauptmanın, İbsenin pyeslərini oynamığı sevirdi. Buna görə də onun rəfiqəsi, deyinən Sosnina “Cadıgəri”, yaxud “Mariya Stüart” oynayanda camaat teatra məmnuniyyətlə gedirdi. Larisa Antonovnanı isə sevmirdilər. Pavlov onun haqqında çox tərifli sözlər yazsa d, ona, modalı kostyumlara baxmağaancaq xanımlar, bir də gənclər gəlirdi, parterlə lojalar boş olurdu. Teatr camaatla dolu olmayanda Larisa Antonovna çox əsəbileşirdi.

O deyirdi:

– Bizim aləmdə sevməmək mümkün deyil, sevməyi isə bacarımlar, belə bir aləmdə teatr insanları, qadını, həyatı sevməyi öyrədə bilərdi.

O, firavan yaşayırıdı. Oynamayanda, axşamlar həmişə onun evində çoxlu qonaq, yemək, şerab olurdu, üç atlı kirşədə gəzməyə çıxırdılar. Onun ətrafında hamı ağlinı itirirdi. Pavlov gömgöy gəyərər, öskürə-öskürə, boğula-boğula çıxırdı: “Günəş kimi olaq!” Vodevil aktrisası Bemer ədəbsiz nəğmələr oxuyurdu, Bragin yəhudilər haqqında axmaq şeylər danışındı, Mametkulov at kimi kişnəyirdi, eyni zamanda – Allah, ölüm, məhəbbət! – deyə çıxırdılar. Bu çaxnaşma və hay-küy içində adamın canına üşütmə düşür, tükələri ürpəşirdi! Larisa Antonovna çariça kimi əyleşir, xoşa gəlməyən, süni bir təbəssümlə gülümseyirdi. Mən Kolyanın sözlərini tez-tez xatırlayırdım: doğrudan da, budur, insan tonqal qalayır, orada adamların yanaraq kül olmasına tamaşa edir, özü isə tənha qalır, qızına bilmir.

Belə axşamlarda mənim Larisa Antonovnaya məhəbbətim aşıbdashırdı, bütün bu adamları əridib sabun bişirmek arzusuna düşürdüm. Kolya ilə mən – eyni şeyi, hərə öz faydası üçün oğurlamaq istəyən iki oğru kimi, bir-birimizi gözdən qoymurduq. Mən elə güman edirəm ki, Larisa Antonovna bizi başa düşürdü. Bir dəfə o, qüssəden şerab içib dikbaşılıqla soruşdu:

– Yaxşı, sevimli qardaşlar, siz qorxmursunuzmu ki, mən sizi yeyə bilərəm?

Bəli, elə bu cürə də soruşdu. Mən dinmirdim. Kolya zarafatla ona ağıllı bir cavab verdi:

– Adamı mətbəx pişiyinin cırmaqlamasındansa, dişi aslanın yeməsi daha yaxşıdır.

Bəzən biz Kolya ilə bərabər kədərlənərək bir-birimizdən sorusurduq:

– Hə, nə var, qardaş?

Sonra da gülürdük. Kolya bir dəfə dedi:

– O qadın güneşin eşya üzərində eks olunan işığıdır.

Bir neçə gündən sonra biz daha gülmədik.

Şəhərə Vilyam Proktor adlı bir ingilis gəldi, onu kəndir lifi maraqlandırırdı. Rusca pis danışındı, buna görə də Mametkulov onu Larisa Antonovna ilə tanış elədi. Larisa Antonovna ingilis dilini də bilirdi, fransız dilini də. Bəli, həmin bu Proktor Larisa Antonovnanın yanında heykel kimi mixlanıb oturdu; iri, ala gözlərini döyə-döyə ona baxırdı. Bu ingilis elə bil başdan-ayağa tökmə idi; ucaboy bir adamdı, üzü gündən qaralmışdı; alnında çapılıq yeri vardı; həm də onda möhkəm bir səbat hiss olunurdu. Çox papiros çəkirdi, arağı, buzov süd içən kimi içirdi; özü də keflənmirdi, ancaq gözlərini qayırdı. Bu zaman onun sıfəti elə bir şəklə düşündü ki, elə bil adamlar onu heyrətə salır, lakin o, adamlara inanmirdi və heyrətini göstərmek, bürüzə vermək istəmirdi. Ancaq bir gün, çox istedadlı aktrisa Sonya Zvantseva onun üçün uşaq nəğməsi oxuyanda, o, gül-lə atan kimi, damağını bərkdən şaqquşdadıb Zvantsevaya dedi:

– Sağ olun. Bu mənim bildiklərimin hamısından artıqdır.

Aktrisanın əlini öpdü və heç kimlə xudahafizləşmeyərək çıxıb getdi. Bu hadisədən sonra Larisa Antonovna dərhal sakitləşdi, onun hərəkətlərində bir növ pişik naz-qəmzəsi əmələ gəldi... daha nə deyim, sözün qisası, siz başa düşürsünüz...

Mənim Kolyam daha da qaralıb ariqlamışdı.

– Bax, – dedi, – bizim vəhşi heyvanımızın əsil ovçusu budur, bunun gulləsi boşça çıxmaz.

Kolya oxumağı buraxdı. O, günortayadək çarpayıda uzanırdı, sonra da bütün günü paltarını geymirdi, tuflidə otaqları gəzir, fit çala-çala adamin zəhləsini tökürdü. Mən ingilisin qumarbaz olduğunu bilib onu klubda prokuror müavini ilə tanış elədim; bu prokuror barəsində deyirdilər ki, o, kələklə, lakin məharətlə qumar oynayır. Mən ümidvar idim ki, o, ingilisi lütləyəcək. Elə lütlədi də, var-yoxunu uddu. Lakin ingilisin uduzduğu pulun bir hissəsini verməli oldum. Larisa Antonovna məni çağırıb dedi:

– Mənə vəkselə əlli min manat verin.

— Baş üstə — dedim. Mən Larisa Antonovnanın işlərini onun özündən yaxşı bilirdim, əlbəttə, pulu nə üçün istədiyini başa düşdüm. Verməyə bilməzdim. O emr etsəydi ki, “Yorğan-döşək hazırlayın, Proktor gecə mənim yanında qalacaq! — mən yəqin yorğan-döşək hazırlardım, bəlkə, sonra da özümü öldürərdim. Daha doğrusu, yox, onda da özümü öldürməzdəm. Budur, indi də yaşayıram. Proktorun əhvalatından da pis şeylər olurdu. Proktor bir az sonra getdi. Larisa Antonovna acıqlandı, kədər içərisində qalıb daha artıq kefə başladı. Kolya da şərab düşkünü oldu. Ah, bu işləri xatırlamaq mənə olduqca əzab verir, olduqca! Mən Kolyaya deyirdim: Çıx get xarici ölkələrə; Peterburqa, Sibire O mənə deyirdi:

Bir yerdə gedək.

— Əzizim, sən özün görürsən ki, mənim heç bir ümidi yoxdur.

O, qaşqabaqlı cavab verdi:

— Hava qadın kimidir. Buna görə hava da şıltaq olur. Sən hiyləgərsən, səbirlisən, sən havanın yaxşılaşmasını gözləyə bilərsən, hətta onu yarada da bilərsən.

O acıqlı-acıqlı, kinli-kinli danışır, mənə ədavətlə nəzərlə baxırdı. Oturub ayağını yellədir, fit çala-çala elə baxırdı ki, onunla bir otaqda oturmağa halim olmurdu.

Bütün, pəhriz günlərində Larisa Antonovna şəhərdə yaşadı. Pasxada yenə tamaşalar başlandı. Kolya çərşənbə günü, Fomin gecəsi, Teatr bağında, bax burada, tinin o üzündə gülə ilə özünü öldürdü. Onunla Larisa Antonovnanın arasında nəsə olmuşdu, ancaq nə olduğu məlum deyildi, hər halda bir şey olmuşdu. Ölümündən bir gün qabaq Kolya onun yanında imiş, onlar bir yerdə qəbiristana, Pavlovun qəbri üstünə gedibləmiş. Bəli, Kolya güləni ürəyinin başına sıxmışdı. Onu evə gətirdilər. Mən canavar kimi ulayırdım. Hər şey mənim gözümde zülmətə qərq oldu, sanki qasırğa mən götürüb quyuya, cuxura atdı, orada hərletdi, firlatdı, ora-bura çırpdı. Yadımdadır: Kolyanın dişləri istehza ilə ağarırdı, sol döşünün altında, xırda hörümçək kimi qara bir ləkə vardi. Nə qan vardi, nə başqa bir şey, ancaq qara, xırda bir hörümçək... Sonra Larisa Antonovnaya mənim qəlbimdə elə bir nifret oyandı ki, o, həmin saat gəlseydi bilmirəm ona nə edərdim, ancaq onun işi pis olardı. Larisa Antonovna Braginlə axşam bize gəldi, hava qaralmışdı, elə bu cür yağış yağırdı; mən onu zalda qarşılıdım, üstünə

qışqırdım, ayaqlarımı yerə döydüm; lakin o dinməz-söyləməz, çox zəhmli-zəhmli məni əli ilə kənara itələyib kobudca soruşdu:

– Haradadır?

Teatr plasına bənzəyən örtüyü yağışdan islanmışdı, ciynindən düşüb yerlə sürüñürdü. Qadının sıfəti elə ağarmışdı ki, göye çalırdı, gözləri, elə bil ki, yanırkı, elə bir görünüşü vardı ki, sanki dəhşətli nağıldan çıxıb gəlmışdı. Kolyannın tabutu qoyulduğu divanın qabağında diz çökdü, bir əli ilə onun üzünü sığallayır, o biri əli ilə xaç çəkir, ucadan deyirdi:

– Bağışla məni, oğlan, bağışla! Axı mən sənə deyirdim... Aman Allah! Bağışla...

Mən də onun yanında diz çöküb piçıldayırdım:

– Bunu siz etdiniz Bu sizin işinizdir!.. Bu sözləri deyirdim, ancaq ona qarşı qəzəb duymurdum; lakin məni dəhşət bürüyürdü; özü də bilirsinizmi, daxilimdə bir boşluq, bir aydınlıq əmələ gelmişdi: onun üzündəki hər bir dəyişikliyi, barmaqlarının hər bir hərəketini, hər şeyi gördüm.

– Susun, deyirdi, damşmayın!

Əli ilə mənim də üzümü sığalladı, elə bil ki, mən də ölü idim. Onun əli çox isti idi, titrəyirdi, mənim də bütün bədənim titrəyirdi. Larisa Antonovna ayağa qalxıb pəncərəyə yanaşaraq dedi:

– Mənə tünd şərab verin.

Mən onu öz otağıma dəvət etdim. O alçaq Bragin də, o skelet də gəldi. O, gözlüyünü silirdi, elə bil heç bir şey olmamışdı. Mən göstəriş verdim ki, şərab, çay gətirsinlər. Bəli, hörmətli cənab, o gecə-dən ağlaşımaz bir həyat başlandı. Larisa Antonovna bir böyük qədəh portveyn içdi, sonra konyakla çay içdi; o saat da qıpqırmızı qızardı, gözləri daha da dəlicəsinə parladı, baxışlarında, şəkildəki kimi, istehza, hamiya yad olan bir ifadə göründü. O qaba danışmağa başladı. Sözləri adama çox pis təsir bağışlayırdı; mən heç güman etmirdim ki, oxumuş, qəşəng bir qadın belə açıq, belə amansız danışa bilər. O deyirdi:

– Budur, sevimli, ağıllı bir oğlan özünü öldürdü, çünki mən onun arzusunu yerinə yetirməyə razı olmadım. Axı mən nə eleyim? Mən gərək məni isteyən hər adama dinməz-söyləməz təslim olum? Bragin üç ildir ki, bunu gözləyir; siz də məni, əlbəttə öz yatağınızda görmək ümidindəsiniz, deyilmi? Lakin siz bir düşünün,

məgər Allah mənə gözəllik bəxş etdiyi üçün mən bu gözəlliyyi kim istəsə, mənim nifret etdiyim adam da olsa, vətməliyəmmi?

Bilirsinizmi, mən onun sözlərini eşidəndə utandığımdan və qorxudan başım hərləndi. Mənim başa düşdürüm şey məni dəhşətə saldı: onun sözlərində həqiqət vardı; bu sözlər onun həyatını mənim qarşısında başqa bir cəhətdən, çox çətin cəhətdən açıb göstərirdi. Bragin də şərab içmişdi, o ariq sifətini büzüsdürərək dedi:

— Larisacan, mənim faciədən xoşum gəlmir, mən sevgi faciəsinə inanmırıam. Hər şey çox sadədir. Varlı bir tələbə özünü güllə ilə öldürmüdüür, eləmi? Eybi yoxdur. Allah rəhmət eləsin, amma sizin üçün, bu, yaxşı reklamdır.

Mən onun yaxasından tutub vurmaq istədim. Lakin Larisa Antonovna elimi tutdu, mən elə bil ki, gücsüz bir uşaq idim.

— Baş qoşmayın ona, — dedi, — o, alçaq adamdır. Çox istedadlıdır, ancaq əclafdır. Bəlkə elə buna görə də istedadlıdır. Yaxşı adamlar nadir hallarda istedadlı olurlar.

Bragin, bu nacins, onunla razılaşdı.

— Bu doğrudur. Mən özümü ancaq səhnədə yaxşı göstərirəm, buna həmişə mənim özümün gülməyim tutur, elə ona görə də camaat gülür. Yaxşının gülməli və miskin olduğunu görmək camaatın xoşuna gəlir...

Larisa Antonovna ümidsizcəsinə dedi:

— Mənim məqsədim var, mən bayağılığı səhnədən qovub çıxartmaq, köhnə zibili süpürüb atmaq, müasir qadının qəlbini açıb göstərmək isteyirəm: elə bir qadın ki, bir çox cəhətdən inkişaf etmiş, özü özünü vurub ötmüşdür; necə hərəkət etmək lazımlı gəldiyini bilmir. Onun üçün məhəbbət azdır, ana olmaq azdır, ayrı tələbləri də var. Bu tələblər nədən ibarətdir? Mən bunu bilmirəm, lakin nəsə var.

Bu cür danışçıları mən sonralar çox-çox eşitmışdım, çox-çox!

O dedi:

— Mən çətin vəziyyətdəyəm. Çox çətin vəziyyətdəyəm. Mən səhnədə həm də yad adamam. Adamlar mənim yolumu kəsir, yaşa-mağima da, işləməyime də mane olurlar; ayaqlarından tuturlar, sonra da özleri öldürürler... Sizin Kolya ağıllı, mehriban oğlandı, ancaq mənə heç kim lazımdı deyil, heç kim!

Larisa Antonovna danışdıqca şərab içirdi, elə bil ki, yanğın söndürdü. Bragin də içirdi, mən də içirdim. Mən o qədər içdim ki,

axırda ağladım: mənim Larisa Antonovnaya da, özümə də, Kolyaya da yazığım gəlirdi, xüsusilə Larisa Antonovnaya çox yazığım gəlirdi. Onun qarşısında diz çöküb dedim ki, bütün həyatım boyu, bütün ömrüm boyu sizə it kimi qulluq etməyə hazırlam. O mənim saçımı sıqlayaraq dedi:

– Hə, Petruşa, siz sədaqətli, düz adamsınız; siz it kimi vəfalısanız, mən bilirəm.

Ah, ilahi, ilahi!..

Küncdə, sobanın yanında nə isə xışıldadı. Danışan adam köksünü ötürdü, yırğalandı, əriyən şamı qaldırıb küncə işiq saldı:

– Orada siçovul var. O həmişə bu vaxt orada hənirti salır.

Sonra donuq bir nəzərlə xeyli vaxt pəncərəyə baxdı. bayırda yağış ara vermədən yağır, sanki əyri xətlərlə tor hörür, fənərin işığını bu təra salırdı. Fənərin tutqun işığında qara yarımkürələr göründü: adamlar, əllərində çətir, teatrдан qayıdırıldılar.

Kim isə lap pəncərənin altında qışqırdı:

– Yox. Edə bilmərəm.

– O gecə mən Larisa Antonovnanı həqiqi bir məhəbbətlə sevdim, ancaq, bu, nakam məhəbbətdi, çünki o məni sevmirdi. Yayda Larisa Antonovna Ryazan ətrafında, Oka çayının sahilində bağ tutdu. Mən onun yanına tez-tez gedirdim, gördüm ki, o həmişəki kimi hay-küylü bir həyat keçirir, cürbəcür adamlar onun ətrafında hərlənir, onu ələ keçirməyə çalışırdılar. Mən ondan soruştum:

– Onlar sizə mane olurlarmı?

– Hə, – dedi, – mənə hamı mane olur, ancaq bircə adamanın mənə köməyi dəyir, o da sizsiniz, Petruşa!

Əlbəttə, onun bu sözü mənim üçün toy-bayramdı. Larisa Antonovna mənə çox böyük səxavət göstərmışdı; bununla da məni özü-nə möhkəmçə bağlamışdı. O, ümumiyyətlə səxavətli qadındı. Mən bunu başa düşmürdüm: o, mehriban deyildi, ancaq sözə adamanın könlünü almağı bacarırdı, pulu da xəzəl kimi səpələyirdi, gözqulaş olmaq lazımdı ki, bədbəxtliklərindən şikayətlənməklə dolanmaq xəyalına düşən həriflər onu çapıb-talamaşınlar. Larisa Antonovna pulu adamlara elə gülümseyə-gülümseyə verirdi ki, mən dilənçi də olsaydım, ondan on qəpik də istəməzdəm. O, adamlara nifrət edirdi, xüsusilə uğursuz insanlardan zəhləsi gedirdi. Bəzən göründün, birisinin həyatdan şikayətini dinleyir, birdən gözlerini qırır, gülümseyərək deyirdi:

– Ah, biz nə qədər bədbəxtidik!

Bu sözler mənim başıma qar yiğini kimi tökülfürdü, mən onun nifrətindən qorxub susurdum, öz bədbəxtliyimdən bir kəlmə də danışmirdim; həyatın bütün şadlıq və sevincini onun haqqındaqı qayğı və təşvişdə duyurdum. O məni həmişə ən yaxın adam kimi gülərzlə qarşılayırdı, tanışlara təqdim edərək inamlı deyirdi:

– Xahiş edirəm, tanış olun, sevin, bu mənim ürək dostumdur.

Adamlar, əlbettə, elə hesab edirdilər ki, o mənimlə yaşayır. Bəli, “xahiş edirəm sevin”. Məni komediya aktrisası, qəşəng, istedadlı, mehriban və son dərəcə şən bir xanım olan Sonya Zvantseva sevdi. O, Larisa Antonovna ilə birlikdə yaşayırdı. Mən onunla bağda, Okanın sahilində oturmuşdum, günəşin batmasına tamaşa edirdim, isti, xoş qoxulu bir axşam idi, cökə ağacları çiçək açmışdı. Sonya papiros çəkə-çəkə soruşdu:

– Petruşka, zavallı rıtsar, çətin vəziyyətə düşmüsünüz?

– Yox, dedim, nə var ki? – Sözün düzünü deməyə qorxurdum, bilirdim ki, danışmağa başlasam Larisa Antonovnadan şikayətlənəcəyəm.

Dedi:

– Əzizim, nə danışırsınız, məgər mən görmürəm?! Üç ildir göz qoyuram. İcazə verin açıq deyim:

Ayağımı incidib  
Nahaq gəzmə, ay oğlan;  
Heç nə gelmez əlinə,  
Sən əbəs məhv olarsan!

Qadının birinci etiraf eleməsi yaxşı çıxmır, ancaq mən etiraf eləyirəm ki, sizi sevirəm. Sevirəm. Çox sevirəm. Ona görə ki, sizin sevməyi necə bacardığınızı görürəm, halınıza ürəkdən, qadın, ana kimi acıyıram.

Utandım, ayağa qalxdım, özümü çaya atmaq istəyirdim. Çay isə, bilirsinizmi, axır, hey axırdı; o da mənim həyatım kimi bulanıq idi. Sonyanın gözleri yaşarmışdı, özü isə gülə-gülə damşırdı.

– Mən sizi o qədər sevirəm ki, hətta əzab çekirəm. Lap cavanca bir qız kimi. Lap elə bu cür...

Mən çox axmaqcasına dedim:

– Sizə təşəkkür edirəm, ancaq...

Sonra yavaşca:

– Susun! – deyib əlini irəli uzatdı, elə bil ki, məni kənara itələmək istəyirdi. – Gedin! Ancaq yadınızda saxlayın ki, dünyada sizi bütün varlığı ilə, ürəkdən sevən bir adam var. Larisanın qəlbini ağlı korlayıb...

Sonya Larisa Antonovnanın qəlbini haqqında bu sözləri deməsəydi, bütün bu əhvalat kədərli olsa da, yaxşı təsir bağışlamışdı. Onun bu sözləri mənə ağır gəldi. Mən Larisa Antonovnanın qəlbindən bəlkə də baş açmırdım, ancaq onu sevirdim, onu duyurdum. Amma indi Sonya rəqiblik, qısqanlıq nəticəsində mənə əziz olan bir adamin qəlbini məhv edirdi. Mən Zvantsevaya soyuq-soyuq baş əyib meşəyə getdim, o, papiros çəkə-çəkə skamyada qaldı. Mənim qəlbimi elə amansız bir kədər bürüdü ki, ömründə birinci dəfə ağladım. Bütün bədənim əsirdi, həm də ağlaya-ağlaya başa düşürdüm ki, bəlkə mən, mənə müyəssər ola biləcək yeganə xoşbəxtlikdən imtina etmişdim. Larisa Antonovnaya da yazığım gəlirdi. Elə bir vəziyyətdə idim ki, hiss etmədən gəlib qarışqa yuvasının üstündə oturmuşdum; qarışqalar məni dişlək-dişlək elədi. Onlar məni dişləyirdi, amma mən bunun nə olduğunu başa düşmürdüm. Sonra gedib çimməyə, paltarımı, tuman-köynəyimi çırpmağa məcbur oldum. Bütün gecəni sahildə gəzindim, qəlbimdə odlu iztirab duyurdum, bütün varlığım dağılıb pamal olurdu. Səhər yeməyindən sonra Larisa Antonovna məni yanına çağırıb acıqlı-acıqlı dedi:

– Sofiya sizdən ötrü mənim yanında bir faciə oynadı; ancaq çox pis oynadı; bu onun ampluası deyil. Siz onun təklifini redd etmisiiniz – bu çox axmaq hərəkətdir, lakin bu sizin öz işinizdir. Hərgah, cənab, siz ona məndən şikayət etmisinizsə, bu daha artıq axmaqlıdır, çünki bu da mənim öz işimdir. Məndən şikayət etmisinizmi?..

– Heç ağlıma da gəlməyib.

Larisa Antonovna mənə baxdı, qəlbimə işləyən bir təbəssümlə gülümsədi:

– Elə bil doğru deyirsiniz. Bilirsiniz nə var, cənab, siz məndən heç bir şey gözləməyin, bizim aramızda heç bir sevgi macərası olmayıacaq, bunu yadınızda yaxşı saxlayın. Bir də ki, sizin Sofiya-dan imtina etmənizdən mən ümumiyyətlə razı qaldım. Özüm üçün də razı qaldım, onun üçün də, siz bir az sonra darixmağa başlaya-

caqdınız, mən də sızsız narahat olardım. Görürsünüzüm, mən necə vəhşiyəm!

O gün Larisa Antonovna krujevalı ağ don geymişdi, krujevanın arasından onun bədəni parıldayırdı, baxanda əzab çekirdim. Onun corabları da, tufliləri də, əynindəki hər şey ağ idi, şabalıdı saçını başına tac kimi yiğmişdi, gözləri də acıqlı-acıqlı, istehza ilə gülüm-səyirdi. O taxtın üstündə uzanmışdı, tuflisi ayağından düşmüştü, dabanı alma kimi yumru idi. Otaq işıqdı, çoxlu çiçək vardi, Larisa Antonovna bu gün işığında, bu çiçəklər arasında təsəvvür edilmə-yecək dərəcədə gözəl görünürdü. Qadın gözəlliyi dəhşətli qüvvədir, hörmətli cənab...

Kolyanın sözləri yadına düşdü:

— “Günün əşyada əks olnan işığı...”

Larisa Antonovna bir az susub fikirli-fikirli dedi:

— Petruşa, siz bilmirsiniz Sofiya nə qədər istedadlıdır! Özünü göstərməyə şəraiti yoxdur, pyes yoxdur. Onun istedadının yarısı məndə olsaydı!.. Amma o sabunbişirənin arvadı olmaq istəyir! Bəri baxın, siz bu sabunbişirmə işindən el çəkin, o sizin neyinize lazımdır?

— Yaxşı, — dedim.

Fabrik doğrudan da mənə lazım deyildi, mən indi bilirdim ki, bütün ömrüm boyu tək qalacam. Eve qayıdanda müdər Mortona təklif etdim ki, müştəri tap, fabriki satıram. O buna heyrət etdi, acıqlandı, dedi ki, heç kime satmayacağam, özüm alacağam. O cür də elədi. Mən fabriki ona, onun üçün çox əlverişli qiymətə satdım, o buna ləyaqətli adam idi. Mən Ryazana getdim. Larisa Antonovna orada oynayırırdı, gedib mehmanxanaya düşdüm. O gündən mənim yeni həyatım başlandı, mən on iki il bu cür səfil-sərgərdən yaşadım, on iki il. Avaralığa, bekarçılığa, qaraçı güzəranına, çirkli mehmanxanalara, kirayəyə verilən otaqlara, həmişə yeni, həmişə yad adamlar arasında yaşamağa alışmaq çətin idi. Mən tale dəyirmanında qumla üyünən bir dən kimi idim. Nə üçün yaşadıqları məlum olmayan adamlar Rusiyada saysız-hesabsızdır. Bu cür adamların hər yerdən çox teatr ətrafında, riyakarlıq ətrafında olduğunu, gerək ki, mən size demişdim. Çünkü teatr başdan-ayağa riyakarlıqdır. Larisa Antonovna isə səmimi, düz, boyasız oynayırırdı. Hətta, o, qatı teatr sözləri deyəndə də ürəkdən deyirdi, camaat ona inanmırırdı. Başqa aktrisalar bu sözləri saxtakarlıqla bəzəyirdilər, amma bu,

camaatda səmimi həyəcan oyadırdı, onun göz yaşları axıtmamasına səbəb olurdu. Mən müsiqidən başqa ayrı heç bir şey sevmirəm, heç bir oyunu başa düşmürəm, lakin bunu deyə bilerəm ki, Larisa Antonovna maraqsız oynayırdı. Larisa Antonovna yaxşı adammı göstəriirdi, ya pis adammı – bunu başa düşmək çətindi. Camaat aydınlıq tələb edir; o, fikirləşməyi xoşlamır, danışmağı daha çox istəyir. Bu qanuni bir şeydir. Her adam həyatı sadələşdirməyə çalışır, bizim hər birimiz toyuğunu qaranquşdan daha çox anlayırıq. Larisa Antonovnanın sadəliyi qəribə bir sadəlikdi, onun gözəlliyyinə valeh olsalar da, səhnədə o müvəffəqiyyət qazana bilmirdi. Əlbəttə, Larisa Antonovna bunu göründü, ona görə də əzab çekirdi; mən görürdüm ki, adamlara o getdikcə daha çox nifrət edir. O, bəzən içəndən sonra balaca yumruğunu masaya vurur, gözləri parıldaya-parıldaya öz-özünə deyirdi:

– Yalan deyirsiniz, heyvanlar, məni başa düşməyə sizi məcbur edərəm, mən sizi məcbur edərəm. Teatr əyləncə deyil...

Mən ona son derecə acıydırdım, o açıqlanırdı; mən isə ürəyimdə onu dилə tuturdum: – “Buraxın, boşlayın bu şəyləri, ürəyinizin incilərini donuzların qabağına səpələməyin”.

Sonra da dua edirdim: ilahi, sən onu bu yoldan çıxar! Lakin o öz dediyini deyirdi:

– Mən onları məcbur edərəm ki, məni sevsinlər!

Sözün adı, pis mənasında onu, əlbəttə, hər teatr mövsümündə, hər şəhərdə sevirdilər. Gimnazistlərin, tələbələrin, eşq macəralarının yaşlı, təcrübəli həvəskarlarının saxta həyəcanlarını görmək mənə güləməli və ağır gəlirdi. Qoyma dişli, təngnəfəs, sallaqdodaq qoca köpəklərin – ağızlarından ehtiras seliyi axa-axa onun ətrafin-da hərlənib – firlandıqlarını, ulaşdıqlarını görəndə iyrənirdim. Səsküylü içki məclisləri də həmçinin! O getdikcə daha tez-tez içki məclisləri düzəldir, daha çox içirdi, amma şərab ona təsir etmirdi; möhkəm qadın idi. Ancaq yanaqları bir az qızarır, göz bəbəkləri genəlirdi, gözlərini daha istehza ilə qiyır, baxışı ilə adamı biçaq kimi kesirdi. Larisa Antonovnanın danışıığı da amansız idi; bəzən o elə qaba danışındı ki, elə bil adama şapalaq vururdu. Xersonda sıq geyimli, şit nəzakətli, tülüksifət, ölü əli kimi soyuq əlləri olan bir prokuror ona həyasızcasına nəvaziş göstərir, onun zəhləsini tökürdü; o, fransızca danışmağı sevir, həmişə də eyni şeri oxuyurdu:

Həm dərin bir yara, həm kəskin bıçaq,  
Həm sillə vurulan bir üzdür üzüm,  
Həm də sillə vuran mən bir ələm, bax;  
Məsum bir qurbanam həm də ki, özüm –  
Ancaq ki, yenə  
Cəllad hakim qəlbi verilmiş mənə...

Bir gün axşam yemeyində prokuror onun əlini öpdü, Larisa Antonovna onun öpdüyü yeri iyrənə-iyrənə silib ucadan və amansızcasına dedi:

– Siz zökəmsiniz?

Prokuror gömgöy olub gözlərini elə qırpdı ki, ele bil kor olmuşdu.

Larisa Antonovna bundan da pis danışındı, sərt hətta ədəbsiz sözlər deməkdən də çəkinmirdi; bu sözler onun dilində xüsusi bir rəng alırdı. O öz pərəstişkarları ilə təkəbbürle, şıltاقcasına rəftar edirdi, onları bir-birinin üzərinə saldırmağı xoşlayırdı. Minskde qubernatorun müavini ilə bir fabrikçi onu ələ keçirmək istəyirdi. Larisa Antonovna onları bir-biri ilə elə vuruşdurdu ki, onlar bütün şəhərdə rüsvay oldular, hətta bu barədə paytaxt qəzetlərində də yazdırılar. Orada Larisa Antonovna orkestrdə violonçel çalan çox cavan bir yəhudiye bənd olmuşdu. Bir az sonra mənə emr etdi ki, ona təqaüd ver; onu Vyanaya oxumağa göndərdi. Hə, bir şey yadimdən çıxıb: komik Bragin Larisa Antonovnaya və mənə iyrənc bir məktub göndərib, özünü lampanın qarmağından asmışdı. Yaramaz, əclaf kimi yaşadı, adam kimi öle də bilmədi... İsa rolunu oynamaq istəyirdi, he-he! Bir şeyi də mən çox tez-tez göründüm: adam nə qədər əclaf olsa, nəcib adam rohamı oynamaga bir o qədər inadla can atır... Bəzən adamlar buna hətta nail olurlar...

– Yenə şərab istəyirsinizmi?

O, ayağa qalxdı, sobanın yanında künçə sarı əyilərək dedi:

– Mənim şərabım yaxşı şərabdır; Larisa Antonovnanın çox sevdiyi Sent-Estep şərabıdır. Bir zaman mən bu şərəbi Fransadan gətirtirdim.

O, iki şüşəni ehtiyatla açıb birini mənim qabağımı qoydu, o birindən də öz stəkanını doldurdu; gözlərin yumub, xirtdəyini tərpədə-tərpədə yavaş-yavaş içdi, ağızını yaylıqla sildi, dua oxuymuş kimi, astadan rəvan və müləyim səslə sözünə davam etdi:

— Larisa Antonovna tez-tez vurulurdu. Bunu, təbiətin məcburi mükəlləfiyyətini yerinə yetirmiş kimi, birdən və tələsik edirdi. Tambovda onun ucbatından həbsxana inspektoru zabitlə dalaşdı, bir-birini duelə çağırırdılar, inspektor yaralandı, Larisa Antonovna isə onların heç birini qəbul etmədi, teatr mövsümünü axıra vurma-yıb bir mülkədarla onun malikanəsinə getdi. Mülkədar təpələrdə qazıntı işi aparırdı, o, köntöy, aciz, qəribə bir adam idi, həmişə də gülümsəyirdi. Ümumiyyətlə, qəribə adamlar Larisa Antonovnanı maraqlandırırdı. O, mülkədarın yanında iyirmi altı gün qaldı. Bilmirəm nə üçünse mən onun eşq macəralarının günlərini həmişə diqqətlə sayırdım; bəlkə də elə düşünürdüm ki, bir zaman bunları ona xatırlatmalı olacağam. Axı mən insanam, belə günlərdə özümə təsəlli verir, ondan intiqam alacağımı düşüñürdüm.

Bir də göründüm ki, Larisa Antonovna bir adama vurğun nəzərlə baxır; o saat bilirdim ki, məsələ başlanır; heç də səhv etmirdim. Daha onun yanına getmirdim. Gecələr dişlərimi qicayıb fikirləşirdim: onu zəhərləsəm necə olar? Hara gedirdiksə məni lağa qoyub gülürdülər. Larisa Antonovna azad olan kimi yenə də yanını kesdirdim; onun hər sözüne əməl edirdim. Əlbəttə, qaş-qabağımı tökürdüm; o isə barmağı ilə məni hədələyərək deyirdi:

— Petruşa, axmaqlamayın.

Bir dəfə dözmədim, içib ondan soruşdum:

— Adəmi it sifətinə salmaqdan heç utanmirsiniz?

O mənə diqqətlə baxdı, köksünü ötürüb cavab verdi:

— Siz ki, adam deyilsiniz.

Onun köks ötürməsi məni çox təəccübləndirdi, hətta sakitləşdirdi də; mən daha da səbirli oldum. Larisa Antonovna bir yazıçıya bənd olmuşdu. O pyes yazırıdı, lovğa və qaba bir adam idi. Görünür o, axşam yeməyində Larisa Antonovnanı masanın altından çımdıqləmişdi; Larisa Antonovna cəld ayağa qalxaraq dedi:

— Petruşa, vaxtdır, bu cənab gərək öz evinə, arvadının yanına getsin, onu yola salın.

Bə-əli, mən onu yola saldım; o qədər de nəzakətlə yox. O çox lovğa idi. Mən bir neçə yazıçı görmüşdüm, onların hamisində — aktyorlarda olduğu kimi — arvadlara xas olan saxta, süni bir xüsusiyyət vardi. Onlar kəndirbaza oxşayırdılar, hamiya yarınmaq, hamının xoşuna gəlmək arzusu ilə müvazinət saxlaya-saxlaya ehtiyatla yeriyirdilər.

Bu qaydada mən hay-küylü, qalmaqallı qaraçı həyatı keçirərək, boş və mənasız işlər və uydurmalar içində beş il Larisa Antonovnanın yanında yaşadım. Altıncı il Tomskda mənim üçün pismi, ya yaxşımı – deyə bilmərəm, yeni həyat başladı. Sibir camaatı kobuddur, vəhşi kimidir, lakin Larisa Antonovna Nora rolini yaxşı oynadı və gənclerin çox xoşuna gəldi. Sibirlilər onu dövrəyə aldılar. Onun ətrafında ayı kimi oturub ağızlarını marçıldadır, arvadı gözləri ilə yeyirdilər. Ona xəz bağışlayırdılar, atda gəzdirirdilər. Ümumiyyətlə, onlar ele bir həngamə qaldırdılar ki, hətta mən, təmkinli bir adam da, çəşib qaldım, başımı itirdim. Larisa Antonovnanın kefi lap kök idi; o son dərəcə sevinirdi, daha da gözəlləşmişdi.

Bir gün mən xəbər tutdum ki, iki varlı adam mərc gəlib: yeni ilə kimi onlardan hansı Larisa Antonovnanı ele keçirə biləcəkdir? Mən onları yeməkxanaya dəvət etdim; ayrı bir otaqda oturduq. Yanımda brauninq tapançası var idi; Sibirdi, bilirsinizmi, özü də her gün evə gece qayıdır. Bəli, mən bu ovçulara dedim:

– Siz bu mərcinizdən el çəkin, ümumiyyətlə, Larisa Antonovnanı narahat etməyin. Mənim öz-özümə hayifim gəlmir; sizi inandıra bilmədiyimi görsem, başınızı partladacağam.

Onlar məni döymək istedilər, lakin mən tapançanı göstərib onları qorxutdum, onlar başa düşdülər ki, mən bu sözü ciddi deyirəm.

Dedilər:

– Yaxşı da.

Məni içirib kefləndirmək istedilər, – bir şey çıxmadı, ancaq özleri kefləndilər. Onlardan biri ariq və saqqallı idi, müqəddəs qələndər ikonasına oxşayırıdı, amma gözləri quldur gözü idi; o birisi kök, qırmızısıfət, çox ədəbsiz damışan, ağızdan yava bir adam idi. Saqqallı kefli olduğu üçün yaqtı qaşlı üzüyünü mənə vermək istəyirdi, məni dile tuturdu, deyirdi, bunu bir hədiyyə kimi götür. Bu əhvalat bəlkə də yaxşı qurtarardı. Lakin Larisa Antonovna öz bədbəxtliyindən, bu mərcdən xəbər tutdu. Mən onun qəzəbləndiyini görmüşdüm, ancaq onu belə qəzəbli görməmişdim! O, dalını mənə çevirərək, pencerədən çovguna baxırdı, sonra yavaş-yavaş, ağır-ağır mənə tərəf döndü: onu mən tanımadım, üz-gözündən qəzəb yağırdı. Mənə əmr etdi:

– O heyvanları axşam yeməyinə mənim yanına çağırın.

Bəli, axşam yemeyi başlandı. Süfrədə dörd adam oturmuşduq. Larisa Antonovna qəşəng geyimmişdi, mehribanlıq gösterirdi, zarafat edirdi. Sonra birdən zarafat arasında dedi:

– Mən sizi bu gün ona görə çağırmışam ki, sizə deyim: siz ikiniz də alçaq adamsınız.

Onlar qəhqəhə ilə güldülər, yəqin elə bildilər ki, Larisa Antonovna onlarla zarafat edir. Larisa Antonovna onları danlamağa başladı, elə danladı ki, qonaqlar qıpqırmızı qızardı, onu döymək istədilər. Mən onları qovdum, Larisa Antonovna otağın ortasında dayanıb əlləri ilə üzünü bərk-bərk ovuşdurur, mənə yad bir adam kimi baxırdı:

– Siz də gedin, – dedi, – çıxın gedin.

Onu tək qoyub getməyə qorxurdum, lakin sözünə baxmaya bilməzdəm; çıxıb getdim. Gərək ki, bir həftədən sonra Larisa Antonovna yenə səhnədə oynayırdı, teatrın yuxarılarında fit çalmağa başladılar. Yuxarıda fit çalır, aşağıda “şş” deyə onları sakit etmək isteyirdilər. Səs-küy qopdu, söyüş söydülər. Qadınlar çığırışırdılar. Larisa Antonovna pərdəni birtəhər başa verdi. Mən onun geyim otağına qaçdım; o, aynanın qabağında sakit oturub pudralanırdı; məndən soruşdu:

– Bunu edən yəqin onlardır?

– Bilmirəm, yəqin onlardır, – dedim.

Bu zaman camaat onun yanına gəldi: təəssüfle izah edir, üzr isteyir, əllərini öpürdülər. Larisa Antonovna iltifatla gülümseyirdi, gözləri təşviş və qəzəblə parıldayırdı. Sonrakı tamaşaşa yenə fit çaldılar, səs-küy qalxdı, tənəffüs də kim işə dalaşdı, polis işə qarışdı. Ertəsi gün, eyyaş və qaba bir adam olan şəhər polis rəisi onun yanına gəldi. Larisa Antonovnaya nə dedisə, elə həmin axşam Larisa Antonovna mənə söylədi ki, Permə gedirəm. Orada Larisa Antonovnanın antreprenyoru teatr saxlayırdı. Gedəndə mən onun kuplesində oturmuşdum. Larisa Antonovna mənə dedi:

– Nə var, Petruşa, mənə yazığınız gəlir? Hərgah iş gəlib sizin mənə rəhm etməyiniz dərəcəsinə ətibsa, bu çox pisdir.

Özü də belə bir qorxu ilə yavaşca soruşdu:

– Doğrudanmı mənim istedadım yoxdur, mən fərasətsizəm, insanları məğlub edə bilmirəm? Doğrusunu deyin.

Mən həqiqəti bilirdim, ancaq deməyə cəsarət etmirdim, o məni bu həqiqət üstündə... Bacardığım qədər ona təsallı verdim. O ara vermədən danışırı, soruşurdu:

– Mənim bədbəxtliyim nədədir?

Çarxlар guruldayır, bayırda hər şey hərəkət edirdi, yırgalanırdı, Larisa Antonovna pəncəreye baxıb piçildayaraq:

– Məhv oluram. Məhv oluram... – dedi.

O heç belə ah-zarla danışmamışdı. Əlbettə, şikayətlənməyə onun əsası vardı: on ildən çox idi ki, səhnədə oynayırdı, ancaq elə bir şöhrət qazana bilməmişdi, – Büyük şəhərlərə onu dəvət etmir-dilər. Biz mərkəzdən uzaqlarda, ucqarlarda dolaşırıq. O, pulunu xərcləyib qurtarmışdı. Ancaq gözəlliyi və təravəti qalmışdı, sanki bu gözəllik ona əbədi bəxş edilmişdi...

Əhvalatı danışan adam susdu, sanki boğulurdu, qollarını açdı, qəribə tərzdə yellədi, barmaqlarını kreslonun dirsekliyinə ilişdirdi, qabağa əyildi; bayırda bulanıq, yaş ləkə kimi görünən işığa, yağışın polad kimi xətləri bürüyən donuq, yaşıl qovuğa baxdı, gözlərinə geniş açdı, yağışın xışlıtsına, novçadan tökülen suyun səsinə iki dəqiqəliyə qədər qulaq asdı. Yenə danışmağa başlayanda, onun boz, ariq sıfəti daha da uzunsov olmuşdu.

Biz Permə geldik. Qaranlıqdı, şəhəri qarlı boran bürümüşdü; boranın uğultusu, viyiltisi, iniltisi eşidilirdi; elə bil ki, cəhənnəm şənliyi başlamışdı; sanki biz yerlə hərəkət etmirdik, bizi yerdən qaldırıb ağ buludların içində aparırdılar. Bu kədərli hal üç gün davam etdi. Bir axşam Larisa Antonovna məni yanına çay içməyə dəvət etdi, getdim, o, masanın qıraqında yetim kimi oturmuşdu, əynində tünd qırmızı, zərli kapot vardi; saçlarını açıb tökmüşdü, lap elə bil qız idi. Amma yaşı qırxa çatırdı. O mehribanca, sakitcə oturmuşdu. Bir neçə gündə ariqlamışdı. Mənə dedi:

– Mənim əziz dostum, mənim zavallı dostum, mənim dayəm, sizsiz mənim halım pis olardı. Siz məni belə qərəzsiz sevdiyinizə görə mən sizin bütün həyatınızı pozдум, eləmi? Pozdummu?

Mən dözə bilmədim, o mənimlə hələ bu cür danışmamışdı, mən diz çökdüm, onun ayaqlarını öpə-öpə dedim:

– Pozdunuz, bəli...

O mənim başımı sığallayır, piçildayırdı:

– Həmişəlikmi?

Onun isti göz yaşı boynuma tökülürdü. Bu zaman, bilirsinizmi, mən ilk dəfə onu bağrıma basıb məqsədimə nail oldum, lakin bununla öz bədbəxtliyimi daha da artırdım. Özümə gələndə gördüm ki, o, yatağında yarıçılpaq halda oturub, məmələrini döşlüyünə salır, üzdən sakit idi. Dalğın səsini eşitdim:

— Bax, indi biz evləndik. Size ləzzət verdimi? İndi gəlin çay içək. Şampanski də getirdək...

Bilirsinizmi, bütün bədənimini ölüm üzütməsi sardı, mən onun ayaqlarına yixılıb, inildəyir, hönkür-hönkür ağlayaraq deyirdim:

— Siz məni sevmirsınız, mən sizin xoşunuza gəlmirəm...

O dik qalxdı. Otaqda yeyin-yeyin var-gəl edir, yumruğunu döşünə cirpir, boğula-boğula piçıldayırdı:

— Mənim əzizim, mehribanım, əgər yoxdursa... əgər məndə yoxdursa, özümlə bacara bilmirəm. Başa düşün, yoxdur.

Aman Allah, mən bunu başa düşdüm, məni məhv edən də bu oldu. Yerde oturub yırğalanırdım: o isə, gözlərindən yaş axa-axa otaqda, mənim ətrafimdə hərlənirdi; lüt bədəni, mənə laqeyd bədəni parlayırdı...

Larisa Antonovna qışqıra-qışqıra deyirdi:

— Mən öz qəlbimi gic-gic adamları əyləndirmək üçün xirdaladım!

Mən ona yalvarırdım:

Buraxın, səhnəni, gedək xaricə, mənim pulum çoxdur, İsa eşqinə, özünüzə rəhminiz gəlsin.

— Yox, — dedi, — səhnəni buraxa bilmərəm, buraxa bilmərəm! Mən istedadım olmadığınna inanmiram. Amma siz getməlisiniz; bu qədər müsibət çəkdiiniz, əzab çəkdiiniz, bəsdir. Gedin, hələ gec deyil. Rəhm etməklə adamı sevmək olmaz, bu cür sevmək təhqirdir! Siz mehriban, gözəl dostsunuz, ancaq mənimlə məhv olarsınız, mən sizi əldən salaram...

Larisa Antonovna çox nəcib, çox səmimi damışdı; xeyli danışdı, lakin mümkün olmayan, boş-boş şeylər dedi. Mən onu divanın üstündə oturdum, özüm də yerdə, onun ayaqlarının yanında oturub dedim:

— Mən sizin yanınızdan heç yerə getməyəcəyəm, gedə bilmərəm. Necə istəyirsiniz, ancaq mən sizin yanınızda olacağam...

O yənə də məni öpməyə başladı, lakin mən ona dedim:

— Öpməyin, özünüzü zorlamayın!

O necə ağlayırdı, ilahi... Danışanın özü də ağladı, bir neçə dam-la xırda göz yaşı onun sarı yanaqlarından süzülərək saqqalına töküldü. O, islanmış yanaqlarını silməyib yırgaladı, sonra çətinliklə dedi:

– Mən bundan sonra onun dalınca yeddi il də addım-addım gəzdim. Ele bil ki, iblis bizim aramızda dayanıb əlimizdən tutmuşdu, onu mənim yanımı buraxmirdı, məni ələ salırdı. Mənim nələr çəkdiyimi söyləmək mümkün deyil, həm də eyibdir! O da elə, o da məndən az çəkmirdi. Teatrda onun vəziyyəti getdikcə pisləşirdi. Larisa Antonovna səhnə yoldaşları ilə dostluq etmirdi, buna görə də onlar Larisa Antonovnaya qarşı həmişə cürbəcür fitnə-fəsad düzəldirdilər. İndi bu daha da artmışdı, daha da kəskinləşmişdi. Yəqin ona görə ki, Larisa Antonovna öz əzəmetini və onlara qarşı etinasızlığı-nı itirərək onlarla mülayim rəftar etməyə başlamışdı. Həyatda belə bir qanun hökm sürür: insanlar sizdən nə qədər uzaq olsalar – bir o qədər yaxşı, nə qədər yaxın olsalar – bir o qədər pis görünürler. Bragin deyirdi: “Qadını dizinin üstündə oturtma, boynuna minər”. Ümumiyyətlə, bütün insanlar haqqında da bunu demək olar. O miskin aktyorlar, əlbəttə, Larisa Antonovnaya bənd olurdular, aktrisalar onu qısqanırdılar, ona nifrət edirdilər. Məlumdur ki, yalan və böhtan söyləməkdən asan şey yoxdur. Əvvəller Larisa Antonovna adamları özünə yaxın buraxmamağı bacarırdı, heç kimə paxılılıq etmədən, heç bir şeylə, nə özünün agli, nə də ədəb və təhsili ilə lovğalanmadan yaşayırdı. Amma indi mən görürdüm ki, o özünə olan inam hissini itirir, yavaş-yavaş lovğalanmağa, yalan deməyə başlayır; məsələn, filan şəhərdə olan müvəffəqiyyətindən danışırı; amma mən bilirdim ki, Larisa Antonovnanın orada müvəffəqiyyəti olmamışdı. Əlbəttə, bunu aktyorlar da bilirdilər. Onlar özləri lovğa olsalar da, onu ələ salırdılar, ona gülürdürlər. Larisa Antonovna mənim verdiyim hədiyyələri göstərib deyirdi ki, bünüları səhnədə tamaşaçılar mənə bağışlayıblar. Özündən uydururdu ki, guya Stanislavskinin özü onu Moskvaya, öz teatrına dəfələrlə dəvət etmişdi; halbuki, belə şey heç olmamışdı. Qətiyyən olmamışdı...

Larisa Antonovna adamların qarşısında öz ağlığını da nümayiş etdirməyə və təhsili ilə lovğalanmağa başlamışdı. Bu zaman bir həkim ona rast geldi. Bu həkim qəribə adam idi, görünür o da öz yolunu azmışdı. Balaca, çox səliqəli, başdan-ayağa təmiz bir adam

idi, heç rusa oxşamırdı. Əcaib biçimli kiçik bir pencek geyirdi, gicgahlarının ağarmasına baxmayaraq, cavan oğlana oxşayırırdı. Kolya onun yaşına çatsayırdı, yəqin ki, o da belə olardı. Həkim saçını "kirpi sayağı" vurdurmuşdu; gözünə çəsmək taxırdı. Onun sakit baxışları, qara gözləri, günahkar bir adam gözü kimi gülümseyirdi. Bir dəfə Larisa Antonovna naxoşlamışdı, həkim onun yanında otururdu. Mən başa düşə bilmirdim: o kinli, yoxsa mehriban adamdır, ancaq qəm-qüssə içində idi, bəlkə buna görə onun danışığının kəskin və acı idi... Onun söhbətləri adamın xoşuna gəlmirdi, o elə bil öz arzusu ilə deyil, məcburiyyət qarşısında danışındı, buna görə də adam onun danışığından narazı qalmırırdı. Larisa Antonovna ona öz naxoşluğundan danışındı, həkim də deyirdi:

– Sizə kədərli bir eybecərlik yaxınlaşır, biz bunu çəkinə-çəkinə qocalığın gözəlliyi adlandırırıq...

Deyirdi ki:

– Biz hamımız qəhrəmanıq, çünki ölümə məhkum olunduğu muzu unutmağı bacarıraq. Bizim həyatımız, sevimli bir fərəhle dolu olan kədərli faciədir.

Məhəbbət haqqında Larisa Antonovnam çox təhqir edən bir fikir dedi:

– Qadına məhəbbət – Allahın kədərli fəaliyyətinə bənzəyir; Allah da boşluqdan, heç bir şeydən gözəl bir aləm yaratmaq istəyirdi, ancaq yarada bilmədi.

Larisa Antonovna gərək bu sözdən inciyəydi; o haradan boşluq oldu, haradan heç oldu? Lakin o qətiyyən incimədi, bu məni çox təəccübləndirdi. Onlar hər axşam oturub söhbət edirdilər. Çox keçmədi, gördüm ki, Larisa Antonovna həkimlə aranı düzəldib. Əlbəttə, bu mənə əzab verirdi: axı mən hələ də az inadımla onun məhəbbətini qazanmaq ümidində idim! Həkimə acığım tutmadı, hətta onunla daha da dostlaşdıq, çünki o, olduqca safürəkli adam idi.

O bir dəfə mənə dedi:

– Mən bilirəm ki, sizin şərabınızı içirəm, qadınızı da öpürəm.  
– Yox, dedim, – qadın mənim deyil, öz bədbəxtliyininkidir.

Həkim diqqətə mənə baxıb şeirlə cavab verdi, – o, şeirlə danışlığı xoşlayırdı.

– Bilirsinizmi:

Tabeliyimizi hiss edib yeqin  
Tale sixir bizi daha amansiz?

– Mən görürem ki, Larisa Antonovna sizinlə özünü yaxşı hiss edir, Allaha şükür ki, belədir.

Həkim mənə dedi:

- Siz qəribə adamsınız.
- *Siz də həmçinin, – deyə cavab verdim.*

Bir-birimizə baxıb gülümsədik. İçdik! Həkim çox içirdi. Larisa Antonovna özünü onunla da yaxşı hiss edirdi. İndi o az sərxoşluq edirdi, çox vaxt evdə olurdu, özü də qəlbən bir az sakitləşmişdi.

Larisa Antonovnanın həkimlə söhbətləri, doğurdan da mühüm və ciddi söhbətlər idi, halbuki onlar adı şeylər haqqında, – Allah, ölüm və məhəbbət haqqında mühakimə yürüdürdülər. Özləri də bilirsinizmi, o qədər dərinə gedirdilər ki, mən həttə dəhsətə gelirdim: elə bil ki, danışanlar daha insan deyil, bəlkə... heç bilmirəm nəyə oxşadım. Sanki daha adam yox idi, ancaq bütün canlı aləmdən tamamilə ayrılmış iki səs gecə sükutunun boşluğununda yarışırdu. Onlar bir-biri ilə razılaşmırlılar, ancaq sakit və dinc danışırıqlar; bir-birinin sözünü diqqətlə dinləyirdilər. Həkim iddia edirdi ki, insanların həyatı naməlum məqsədə doğru istiqamətləndirilmiş olan gülənin uçuşuna bənzəyir, bu, trayektoriyadır; həyatın heç bir yüksək mənası yoxdur. Bu mücərrəd sözər mənə bir qədər Kolyanı xatırladırdı. Larisa Antonovna isə böyük bir təkidlə sübut edirdi ki, həyatda olduqca yüksək bir məna var, lakin onu ancaq qadın – adamda hər cür arzu, ehtiras, o cümlədən, eyibli ehtiraslar oyadan qadın duya bilər. Larisa Antonovnanın qəlbinin yenilməyən quruunu sevdiyim üçün onun bəzi fikirlərini mən həqiqət kimi qəbul edirdim. Məsələn, yadimdadır, o belə deyirdi:

– Kişilərə heç müyəssər olmayan bir şey qadına müyəssər olur: qadın öz bətnində yeni həyatın doğmasını hiss edir; o, dünya qüvvələrini yenileşdirən daimi bir mənbədir. Qadın bunu da görür ki, o ən yaxşı fikirlər yaradır, onun xatırınə qəhrəmanlıq edirlər, bütün gözəllik və şəriyyət qadından yaranır, qadın olmasaydı, siz vəhşi kimi yaşar, ancaq yemək barəsində düşünərdiniz. Dünyada qadın-dan möhkəm və anlaşıqlı bir şey yoxdur, siz qadından başqa heç bir şeyə istinad edə bilməzsınız.

Larisa Antonovna bir dəfə dedi:

– Analar atalardan həmişə daha sakit ölürlər, çünki həyatın fasiləsizliyini analar dərk edə bilirlər.

Həkim gülümseyib dedi:

– Heyvanlar qadınlardan daha sakit ölürlər.

Bunun üstündə onlar dalaşdırılar. Bəzən Larisa Antonovnanın qəlbində sanki qasırğa qopurdu, – bu bizi iki zərrə toz kimi kənara atırdı. Həmişə də, bu, birdən, heç səbəbsiz yerə, bir sözdən ötrü olurdu. Yadımdadır, biz üçümüz də oturmuşduq, Larisa Antonovna susurdu, mən Moskva səfərimdən danışırdım, birdən həkim yavaşca dedi:

– Cinayətkarlar və qadınlар, onların haqqında düşünəndə bunu duyurlar...

O necə acıqlandı! Elə bil ki, bu sözlər onu yandırmışdı. Sonradan üç gün kef çəkdi; bundan sonra gəlib yatağında uzandı, – ürəyi ağrıydı.

Həkim vərəm xəstəliyinə tutulmuşdu, çox keçmədi, İsveçrəyə getdi. Bəli, bundan sonra lap yekə bir ağılsızlıq başlandı: Larisa Antonovna, öz gəncliyinə çatmaq isteyirmiş kimi, sanki dağdan aşağı qaçırdı. Mən görmüşəm, bu çox arvadın başına gəlir; onların qəlbine qırx ilin qırx zərbəsi dəyəndən sonra arvad dövrü başlanır, bu zaman zavallı qadın abır-həyanı yaddan çıxarıır, qızışır, elə bil ki, bütün ömrü boyu yeyib qurtarmadığı şeyin hamisini bir ildə yemək istəyir. Larisa Antonovna da belə etdi: onun əvvəllər zəhləsi getdiyi cavan uşaqlar, xırda-xuruş artistlər, çəpgöz tələbələr başına toplaşdı; onlar həyəcanlanırdılar, tərləyirdilər, bir-birinin üstünə qışqırırdılar. Bir ayın içində onun iki oynaşı oldu. Bunlardan biri kupletçi, o biri şeir yazan tələbə idi. Bu tələbə özünü dahi şair, Puşkin isə nadan adlandırırdı. Kupletçi öz qələbəsi ilə lovğalanmağa başladı. Mən onun qırçıq sıfətinə bir şapalaq ilişdirdim. Şapalağa beş min manat da əlavə edib dedim: “Çix get Kaluqaya, axmaq!” Özüm qəsdən ona pis, darixdırıcı bir şəhər seçdim. O çıxıb getdi...

Bu mənim həyatımın ən ağır illəri idi. Elə olurdu ki, onun yanından gedirdim, bütün gecəni sübə qədər küçələrdə gəzib dolaşırdım; mənim üçün ən əziz adamın keşiyini çəkirdim. Onu isə məndən oğurlamışdılar; o başqasının əlində idi. Sakit gecədə addımlayıır, qəlbimdə acı kədər və qəm-qüssə düşünürdüm: həyat-

da xoşbəxt olmadan, qarşılıqlı sevgisiz yaşamağın nə mənası var? Evlərin pəncərələrinə baxırsan: hər evdə kim isə bir qadını sevir, amma sən təksən, miskin və acınacaqlı bir haldasan! Mən nə qədər belə gecələr keçirmişəm! Aylı gecələrdə tək adəmin öz kölgəsini yerlə sürüməsi çox çətindir.

Larisa Antonovna səhnədə yüngül komediyalar oynamaya başlamışdı. Səhnədə yarıçılpaq gəzinirdi; qızlarını, döşlərini göstərirdi. Mən dəli olurdum, ona yalvarırdım:

— Gedək xaricə!

Yox, getmirdi. İsveçrəyə, həkimə məktub yazdım; yazdım ki, mənə kömək edə bilərsinizmi, ona təsir göstərə bilərsinizmi? O mənə anlaşılmaz, hətta elə bil istehzalı bir cavab göndərdi. Mən onun məktubunu başa düşmədim, lakin məktubun sonunda yazılın əlavə qeyd, çox boş və mənasız olduğu üçün, mənim yadımda qalmışdır, qeyd belədir:

— Lev Tolstoy deyir: “Əbadilik məfhumu ağlin xəstəliyidir”. Amma mən deyirəm: sevgi təsəvvür xəstəliyidir. Mehəbbətə ən doğru münasibəti göstərən – ev dovşanları, bir də hind donuzlarıdır.

Onun bu fikri çox axmaq fikir idi.

Mən bu oxumuş adamlarda pis bir adət gördüm: onlar çox müxtəlif fikirlər toplamışlar, tacirler öz pulları ilə öyündükləri kimi, onlar da bu fikirləri ilə öyünməyi xoşladıqları üçünmü, ya bu fikirlər onlara ağırlıq etdiyi üçünmü, bunları ağına-bozuna baxmadan – hara gəldi tolazlayırlar, lap, bağışlayın, mujiklər bitlərini tolazlayan kimi, halbuki fikirlə ehtiyatlı rəftar etmək lazımdır; axı bu fikirlərdən hansının düzgün, hansının qeyri-düzgün olduğunu heç kim bilmir. Çörəyə qoyulmuş iynə itə neçə zərər yetirirse, bəzən fikir də insana elə zərər yetirir: it bu çörək parçasını udub əzab çəkir, çox vaxt da gəberir. Mən hər şeydən şübhələnən adamam, amma bəzən hiss edirəm ki, başqalarının fikrini qəbul etmişəm, öz sözümlə danişmirəm. İnsan fikirlə deyil, mənasız arzu ilə yaşayır. Ağıl, zəhletökən bir müəllimdir: o, şagirdə belə bir imla deyir: “Vozle idiot çelovek”<sup>1</sup>. Şagird isə yazar: “Vo zle idiot çelovek... ”<sup>2</sup>

— Mən bir dəfə məktəbdə belə bir imla yazmışdım, müəllim onda mənə dedi:

<sup>1</sup> Adam yanumca gedir.

<sup>2</sup> Adam kinli, qəzəbli gedir.

— Axmaq, mən sənə savad öyrədirəm, amma sən filosofluq edirsən!

Bəli. Larisa Antonovna biabırçılıq eləməyə başladı, mən ona baxıb fikirləşirdim: hanı onun nəcibliyi, hanı onun qüruru? Dilənçi öz yaralarını nümayiş etdirib sədəqə istəyən kimi, o da səhnədə öz bədənini nümayiş etdirirdi. Mən buna baxdıqca ona yazığım gəlirdi, az qalırdım ağlayım... Hətta iş o yerə çatdı ki, Larisa Antonovna mənə də meyl etməyə başladı, — bu mənə daha ağır gəlirdi, mənə daha çox əzab verirdi.

Məni qucaqlayıb piçıldayırdı:

— Bu sənsənmə? Sənsənmə?

Bayırda isə çovğun uğuldayır, ya da şaxta səslənirdi; ay hər yeri işıqlandırıldı. Mən yayda da, qışda da hər şeyi işıqlandıran aylı gecələrə çətinliklə dözürem. Bu aylı gecələr yuxumu qaçırır, həmişə de məndə aydın, soyuq fikirlər oyadır. Lənətə gəlsin onları!

Başa düşə bilmirəm ki, mən bu dərdə necə dözdüm, necə oldu ki, dəli olmadım. Bilmirəm, Larisa Antonovna özünü gecikmiş hissin əzablarına itaetkarlıqla təslim edərək öz qəlbi ilə necə razılaşa bilirdi. Onun ayaqlarına döşənib yalvarırdım: gəlin çıxıb gedək! Yox. Sərxoşu meyxanadan çıxartmaq mümkün olmadığı kimi, Larisa Antonovnanı da bu girdabdan, teatrın çıxarmaq mümkün deyildi. Onu açıqdan-açığa, rəhmsizcəsinə lağa qoyurdular. Larisa Antonovna bunu gördü. Buna görə daha çox içirdi. Onda bir cür qorxu və tülkü xasiyyəti əmələ gəlmüşdi: adamlara yaltaqlanırdı, özünü alçaldı, öz müvəffəqiyyətlərini ancaq mənə damışındı. Axşamlar mən eyni sözləri eşidirdim:

— Yادınızdadırımı, Pskovda... Bəs yadınızdadırımı, Petruşa, Xersonda...

Mən qulaq asırdım, onun xoşuna gəlmək üçün heç olmayan şeyləri də uydurub yalan damışdım. Larisa Antonovna mənim yalanımı başa düşürdü, birdən susur, diqqətlə mənim üzümə baxıb boynuma sarılırdı:

— Əzizim, siz məni nə çox sevirsiniz!

— Hə, — deyirdim, — mən sevirəm. Ancaq siz narahat olmayın...

Sonra o dedi:

— Taleyin insana ədalətsizliyinin ən dəhşətlisi qarşılıqsız sevgidir.

Larisa Antonovna bunu, əlbəttə, həkim haqqında deyirdi, lakin mən onun həkimi sevməsinə inanmırıdım, bu, onun qəlbinin son cılız hissi idi. Son xəyal! Son uydurma!

Qırx dörd yaşına çatanda onu qorxulu ürəkkeçmə tutdu. Həkimlər mənə dediler ki, o birdən, durduğu yerdə ölə bilər. Onda mən onu, nəhayət, xaricə getməyə razı saldım; o tələb etdi ki, dəniz sahilinə gedək. Biz kiçik bir şəhərdə San-Sebastyanonun yaxınlığında, dənizin sahilində balaca bir ev tutduq. Mən bu evi qəşəngcə düzəldib öz-özümə dedim: buyur, Larisa Antonovna, ölsən də burada öl! Oralar, dünyanın o başı, çox yaxşı yer idi, başqa dildə danışan insanlar da həmişə adama özünükülərdən yaxşı görünür; axı onların danışmağını başa düşmürsən. Ancaq gecələr mənim üçün dəhşətli keçirdi. Orada qaranlıq birdən düşür, günəş okeana enən kimi dağların dahından qaranlıq süzülüb gelir, yeri və suyu öz təzyiqi altına alır. Sakit gecələrdə, ulduzların altında bu boşluq, okeanın hədsiz kəderi mənə olmazın əzab verirdi. Əlbəttə, okeanın da gurultusu, sahilə çırpılan dalğaların da uğultusu mənə əzab verirdi. Pəncərədən bayra baxırdım: qara bir şey sahilə diyirləndirdi; elə bil ki, ağ yallı at ilxisini qovurdular; dalğa dəlicəsinə çapacapa gəlirdi; birdən yerin üstünə atılırdı, yeri döyəcləyirdi, yer inildəyirdi, bizim kiçik evimiz də titrəyir, pəncərə şüşələri cingildəyirdi. Hər halda hərəkət və səs-küyun olması yaxşıdır; sakit gecələr çox ağır olur. Mən onda Kolyanın bizim qəm-qüssə bürümüş torpağımız haqqındaki söhbətlərini, həkimin günahkarcasına qəzəblili danışığını xatırlayırdım. Allah bizim torpağımızı unutmuşdur; bizim torpağımız ulduzlar arasında unudulmuşdur; insanlar bu torpaqda tək-tənha yaşayırlar; onlar bir-birinə yaddırlar. Bunu düşünəndə, sevimli bir qadının insan üçün nə qədər zəruri olduğu meydana çıxır. Larisa Antonovna haqlı idi: adam öz tənhalığını kiminlə daha yaxşı unuda bilər? Belə gecələrdə mənim ona olan məhəbbətim öz intəhasız qaranlığına dalırdı.

Görürdün ki, uzanırdım, ya da yavaşça, ayaqyalın öz otağında gəzinirdim; özüm də gözləyirdim: bax, bu saat okean köksünü ötürəcək, mən də Larisa Antonovnanın ölüm çığırtısını eşidəcəyəm. Bəlkə də o çığırmuşdır, mən eşitməmişəm? Onun otağının qapısını açırdım, astanada dayanırdım, qulaq asırdım, görüm nəfəs alırmı? Çox vaxt gördüm ki, Larisa Antonovna çarpayının söykənəcəyi-

nə dayanıb, köpük kimi ağ paltarda oturmuşdur, gözlərini yummuşdur, okeanın səs-küyünə qulaq asır, büzüşüb kədərə dalmışdır. O, ağıllı qadın idi, başa düşürdü ki, olur, lakin məğrurluqdan bu barədə danışmırı. Özümün qəm-qüssədən bağrimon çatlayırdı, qapının yanında, döşəmədə yarımcən bir halda bir saat, iki saat, üç saat otururdum... Bəzən Larisa Antonovna oyaq olduğumu eşidib məni çağırırdı:

– Petruşa gəlin mənim yanımda oturun!

Sonra da yavaşcadan danışmağa başlayırdı:

– Yadınızdadırı, məni Kurskda necə qarşıladılar?

Əlbəttə, mən onun gözünə görünən, xəyalına gələn hər şeyi xatırlayırdım.

– Cox gözəl qarşıladılar, – deyirdim. – Sizin bütün həyatınız çox gözəldir!

O yorulub susurdu, mən başımı onun qızlarına dayayıb uzanırdım, dinməz-söyləməz ona dua edirdim:

– Mənim səadətim, mənim həyatım, ölmə!

Larisa Antonovna mənə dəfələrlə kədərlə demişdi:

– Aman Allah, sizin başınız nə tez ağarır!

Bunun ona ezbər verdiyini görüb, saçımı bir az rəngləməyə başladım. Hörmətli cənab, ancaq bir şeyi – sevdiyin qadının necə öldüyünü görmək üçün yaşamaq dözülməz haldır! Mən bu cür iflic olmuş qəlblə iki yüz səkkiz gün yaşadım, iki yüz doqquzuncu gün Larisa Antonovna vəfat etdi. Eyvanda. Sakit, bürkülü bir gün idi, okean da bir o qədər guruldamırdı. Hələ səhərçağı Larisa Antonovna demişdi:

– Bu gün mən özümü çox yaxşı hiss edirəm.

Özü də eyvana çıxdı, kresloda oturdu, həmişəki kimi dinməz-söyləməz dənizin təlatümünə tamaşa etməyə başladı. Xəsteyə baxan qadın Aqata Larisa Antonovnaya bir dəstə gül gətirdi; o, sevimli əlləri ilə çiçəkləri sığalladı, bağrına basdı; birdən ayağa qalxdı, sürəhidən tutdu, yırğalandı... Mən özümü ona güclə yetirdim, onu qucaqladım...

Bu əhvalati damışan adam ayağa qalxdı, vəhşi bir nəzərlə ətrafına baxdı, əllərini cibinə qoyub sobanın kaşalarına dayandı.

– Məsələ də bununla bitdi! Mən onu orada, dağın ətəyində, balaca bir qəbiristanlıqda basdırırdım. O öz xoşbəxtliyini Rusiyada

tapmamışdı, buna görə də mən onu öz vətəninə gətirmək istəmədim. Mən özüm də, qəlbimin yegane qidası qəm-qüsse olan bu yerə il yarımla qayıda bilmədim.

O mənə baxdı, qaş-qabağını töküb sərt dedi:

— Ancaq siz elə güman etməyin ki, mən Larisa Antonovnadan şikayətlənirəm; yox, mən bunu ancaq sizin arzunuza görə danışdım. Şikayətlənmək, ümumiyyətlə faydasızdır; insan insan üçün daş kimi duyğusuzdur.

Kaşıların ağ fonunda onun sıfəti, xüsusilə gözlerinin altı çox qara görünürdü. O, gözlerini yumub dümdüz dayanmışdı, həm də elə bil ki, bu gecə o daha da nazikləşmişdi.

Bayırda yağışın telləri daha aydın parıldayırdı. Fenerin zəif işığı tutqunlaşırırdı. Uzaqdan gələn və mis göyərçin kimi uğuldayan zənglərin səsi güclə eşidilirdi: monastır adamları səhər ibadətinə çağırırdı.

Əhvalatı nağıl edən adam yavaş-yavaş və könülsüz dedi:

— Sonra mən yenə də Rusiyaya qayıtdım, burada mənzil tutdum, çünkü Larisa Antonovna bu evlə üzbeüz yaşayırırdı, hər şey də buradan başlanmışdı. Mən onun şəkillərini çap etdirdim; onları satıram, əlbəttə, qazanc məqsədilə yox, elə belə...

O, uzun arıq əlini künçə tərəf uzadıb güldən, qurumuş çiçək dəstəsini gösterdi:

— Bu çiçəklər onun son dəfə əlində tutduğu çiçəklərdir, ancaq onlar solub tərk oldu! Mənə məsləhət gördülər ki, onları əhəngli suda isladım, kömək etmədi. Lak sürtdüm, yenə də köməyi olmadı, onlar öz təbii görünüşlərini itirdi.

O, künclə qoyulan masaya yanaşdı, eybecər bir şəklə düşmüş boz-bulanıq çiçək yiğinini nazik barmaqları ilə ehmallıca yoxlayıb boğuq səslə dedi:

— Çiçəklər kül kimi ovulub töküür, bunun qabağını heç bir şeylə almaq mümkün deyil...

## QƏHRƏMAN HAQQINDA HEKAYƏ

Mən uşaqlıqda, hələ adamlardan qorxmadığım vaxtlar göy guruldayanda, ildirim çaxanda, pəncərə şüşələrində göyümtül titrəyişi görməmək üçün gözlərimi bərk-bərk yumurdum. Kim isə mənə belə bir şey demişdi, ya da bəlkə bunu özüm uydurmuşdum: – guya ildirim göyü parçalayır, aydın günlərdə görünən mavi göydən o tərəfdə böyük cəhənnəm odunun üstünü açır. Göyun mavi rəngi – bütün dünyani bürüyən yanğının tüstüsüdür, ulduzlar – bu yanğının qıgilcımlarıdır; yer ocağa atılan albalı çerdəyi kimi hər an alışa bilər, günəş kimi yanmağa başlar, sonra kömür parçasına döner, ikinci ay olub göydən sallanar.

Mən xüsusilə qaranlıqdan qorxurdum. Mən onu işıqsızlığın nəticəsi deyil, bəlkə də, işığa düşmən, müstəqil bir qüvvə kimi təsəvvür edirdim. Onun duyulmayan boz tozu havanı tutqunlaşdıranda, get-gedə qatilaşış qaralaraq ağacları, evləri, otaqlardakı mebeli bürüyəndə mən gözləyirdim ki, qaranlığın tozu bərkiyib daşa dönəcək, bütün canlıları da daşa döndərəcək, mən də daşa dönəcəyəm. Mən həmişə qaranlığı əlimlə yoxlamaq istəyirdim: əlimi işıq düşməyən bucaqlara uzadırdım, özüm də barmaqlarımı ehtiyatla bükürdüm, ovcumun içində xoşagəlməyən, nəm bir soyuqluq hiss edirdim. Qaranlıq – ulduzlardan yuxarıda baş verən, bütün gözə görünən şeyləri dağıdıb qara külə döndərən yanğının hisidir.

Mən bilirom ki, on-on üç yaşlı bir uşaq üçün belə təsəvvür – son derecə mürəkkəb bir təsəvvürdür, lakin mənə elə gəlir ki, o illər mənim təsəvvürüm bu cür idi.

Məni ən çox, az qala lap dəli olmaq dərəcəsinə qədər qorxudan qış çovğunlarının uğultu və viylitisi idi. Belə dəhşətli gecələrdə hər şey yerdə çılgıncasına fırlanırdı, ağaclar yırgalanırdı, sanki onlar yerdən qopmaq, qar dumani içində harasa uçmaq istəyirdi, bu cür gecələrdə mənə elə gəlirdi ki, naməlum, qəzəbli qüvvələr yer üzünü viran qoymaq, şəhərləri, meşələri, adamları göyə sovurmaq, təkcə məni ölüm sükütü içində ağ, soyuq səhrada saxlamaq istəyir. Məni ucsuz-bucaqsız, əzablı bir boşluq duyğusu bürüyürdü. Dəhşətə gəlmış qəlbim bu boşluq içərisində, göylə dəniz arasında

qalmış bir müğmiga kimi, sallana-sallana titrəyirdi. Küləyin lənətə gəlmış istehzalı viyiltisi daxilimdə bərkdən seslənir, bədənimə dondurub parçalayırdı. Mən başımı yastığın içində soxurdum, barmaqlarımı qulaqlarima tixayırdım, lakin yenə de köksümdə bu viranedici, öldürücü viyiltini eşidirdim.

Ele düşünmək olar ki, mən xəstə idim, lakin belə deyildi, mən qüvvəli idim, bədəncə çox möhkəm idim, yaşıdlarından uca və yaşca böyük görünürdüm; odur ki, məni yaşına görə ciddi hesab edirdilər.

Bəlkə, mən bədəncə sağlam idim, buna görə də, ele güman edirəm ki, təbiətin qüvvələri qarşısında qorxuya düşməyimə də səbəb ancaq bu idi: bu, insanın başa düşmədiyi və onu məhv etmək təhlükəsi ilə qorxudan təbii, bioloji vahimədir. Mən əminəm ki, xəstə adam vahiməni sağlam adam qədər hiss edə bilməz.

Mən anamın yeganə oğlu idim. Yeparxiya memarı olan atam yadımda deyil, mən dörd yaşında olanda atam olmuşdur. Dayım mənə atalıq etmişdir; o keşişdi, özü də dul idi. O da məni – anam kimi, qulluqcu Dunya kimi, suçu Nikon kimi və evimizdə olan bütün başqa adamlar kimi əzizləyirdi.

Mən dayımdan soruşurdum:

– Çovğun nəyə lazımdır?

Dayım iri, kök, çox qəşəng şən bir adam idи; gözəl gitara çalırdı, özü də ehtiraslı qumarbaz idи; o məni mehribanlıqla qucaqlayıb, təsəlli verici bir şey deyirdi, lakin bu mənə təsəlli vermirdi.

– Allahın əmri ilə təbiətin özü belə qurulmuşdur.

Sonra da saçlarını sığallayıb anama deyirdi:

– Bunda filosofluğa meyl var.

Dayım mənimlə həmişə məmənuniyyətlə söhbət edirdi; mən də onun rəvan damışığına, yiğcam sözlərinə, dünyani idarə edən üç qüvvə: Allah, təbiət və insan idrakı haqqındaki söhbətlərinə qulaq asmağı xoşlayırdım. Ancaq mən bu qüvvələrin sırlı əlaqələrini başa düşə bilmirdim, ne qədər çox qulaq asırdımsa, Allaha da bir o qədər uzağa, anlaşılmayan qaranlığa çəkilirdi, təbiət mənə daha dəhşətli görünürdü, idrakin da rolu daha anlaşılmaz şəkil alırdı.

Mənim fikrimdə qaba, lakin son dərəcə zəhletökən bir alleqoriya əmələ gəlmışdı: təsəvvürümüzdə təbiət – Mokreya ləqəbli Karasyova idi; o, zırrı, çirkli bir qadındı; özü də paltaryuyan idi; bizim həyətdə, tövlənin yanında yaşayırıdı. Mən on il onu müşahidə etdim.

də etmişdim. Mənə elə gəlir ki, bu on il ərzində onun kök, qırmızı sifəti, həyasız, piy basmış gözlerinin istehzalı baxışları dəyişmişdi. Onun qırx yaşı vardı. İşləməkdən yorulmadığı kimi, əxlaqsızlıq etməkdən de yorulmurdu. Karasyova da, özü yaşlı bir çox arvadlar kimi, şəhvani xəstəliyə – gənclərə qarşı ehtiras xəstəliyinə tutulmuşdu. Ehtiras xəstəliyinə mübtəla olan kişiler bakırə qızları korlayan kimi, Karasyova da eyni bir acgözlükə gənc oğlanların əxlaqını pozurdu.

O, abırsız, hiyləgər bir qadındı, ayıq vaxtlarında shit mehribanlıq göstərirdi, xoş, lakin saxta səslə sixila-sixila danışındı, bu zaman onun sifəti daha da enlənir, həyasız gözləri utana-utana gülümseyirdi.

Lakin, demək olar hər şənbə, axşamçağı bərk içib sərxoş olar, mənasız-mənasız coşub özündən çıxar, dalaşmağa başlardı. Bu zaman o sağlam bir mujik kimi qüvvətli olardı; hər şeyi qırıb dağıtmak istərdi; üç nəfər özü kimi çirkli arvad yoldaşlarını döyərdi, qab-qacağı sindirar, stilları, skamyaları qırardı. Bir dəfə bu arvad, Allahdan qorxan, dilsiz-ağızsız, fağır, yayda həmişə ölü kimi ağ paltar geyən qoca suçu Nikonun çəlləyini balta ilə doğram-doğram eləmişdi.

Bir gün onun əl-ayağını bağlayıb tövlənin qapısı yanında yerə uzatmışdilar, mən Nikonun ona dediyi sözləri eşitdim:

– Mokreya, sənin öz həyatına heyifin gəlmir?

Qadın xırıldaya-xırıldaya cavab verdi:

– Həyat mənim nəyimə dazimdır? Cox vacib şeymiş bu həyat!

Mokreya qızışib özündən çıxanda, həyətdə, qorodovoyun simasında insan idrəki görünürdü, o, Mokreyaya dinməz-söyləməz bir yumruq ilişdirərək, yerə yixirdi, dodaqlarını bir-birinə möhkəm sixaraq mırıldanır, çirkli mələfə şırımları ilə, kəndirlə paltaryuyan arvadın əl-ayağını sarıyırı. Mokreya heç vaxt ona müqavimət göstərmirdi, ancaq gülümsəyə-gülümsəyə mızıldayırdı:

– Hə, hə, sarı! Sarı kafir...

Qorodovoy onu iplə sariya-sariya fisıldayır, açıqlı-acıqlı deyirdi:

– Mən s-səni tanıyıram, mən s-səni...

Sərxoş camaşır qadının dəhşətli adam olduğunu təkcə mən demirdim. Mən ondan son dərəcə qorxurdum, o məndə ağır nifrət hissi oyadırdı, mən ondan yaman iyrənirdim.

Mən dayımdan soruşurdum:

– O nə üçün yaşayır?

Dayım mənim başımı tumarlaya-tumarlaya cavab verirdi:

— Bu məsələni idrak həll etmir. Nə üçün? — sualına biz: bu, Allahın əmridir, — sözündən başqa cavab tapa bilmirik. Hətta gənclik yaşlarında da təbiəti — qaba alleqorik şəkildə camaşır Mok-reyaya, insan idrakını — tatar polis məmuruna oxşatdığını etiraf etməyə utanmırıam; mən bəlkə, indi də bu alleqoriyanın təsiri altın-dayam. Həm də bu alleqoriya mənim, — açıqdan-açığa menasız və mənə düşən olan həyat hadisələri qarşısındaki qorxumu artırır, dərinləşdirirdi.

Ağcaqanadın mənə qızdırma azarı yoluxdura biləcəyini eşidəndə, siçanların taun xəstəliyini yaydığını biləndə mən buna təəccüb etdim. Ən əhəmiyyətsiz bir şey olan ağcaqanad mənim düşmənimdir, qorxaq siçan da mənim düşmənimdir?

Mən öz suallarımla dayımı tengə getirirdim, axırda onu hirsləndirdim.

O, qalın qaşlarını çatıb dedi:

— Bilirsən, nə var, cənab sənin yaşında bir uşaq bu cür zəhiatökən əllaməlik eləməz! Həm də əslində, bunun üstündə səni kötəkləmək lazımdır. Əl çək yaxamdan!

Anam da mənə deyirdi:

— Sən dayından əl çək, onu tengə gətirmə. Sən nə üçün həmişə belə boş-boş şeylər soruştursan? Yaxşı deyil.

Onlar belə dessələr də, özləri tanış adamların yanında mənim hər şeyle maraqlanan ağlımla öyünlərdülər. Bu qayda ilə anamla dayım mənim xudbinliyimi artırırdılar; cyni zamanda məni özlərindən soyudurdular. Mən özümü yaşıdlarımdan ağıllı hiss edirdim, buna görə də onların arasında mənim yoldaşlarım yox idi. Əlbəttə, gimnaziyada duymuşdular ki, mən qorxağam, odur ki, mənimle yaman öcəşirdilər. Həm də cəld deyildim, ağırdım, oyun mənə təhlükəli görünürdü, məni maraqlandırmırıdı. Mən gimnaziyada məhle davasından qorxurdum. Küçə uşaqlarının gimnaziya şagirdləri ilə düşməncilik etməsi mənə Qustav Emar vəhşilərinin avropalılara qarşı instinkтив düşmənciliyini xatırladırdı. Beləliklə mən tənhalıq qürurunu çox tez duyдум, bunun — müstəqil şəxsiyyətin azad suretdə tərbiyə olunduğu yeganə sahə kimi əhəmiyyətini tutqun şəkildə başa düşdüm.

Mən orta bilikli bir şagird idim, oxumağa çox hevəs göstərməsəm də vicdanla oxuyurdum. Dayım təbiət elmlərinin hikməti haqqında hörmətlə danışsa da mənim, təbiət hadisələri qarşısındaki

qorxumu aradan qaldırmırıldı, hətta onu heç azaltmırdı da. Bu elmlərə aid dərsləri böyük bir ruh yüksəkliyi ilə gənc müəllim Jdanov deyirdi: Jdanov, meymuna oxşayan, yumru, zirək bir adam idi; gimnaziya tələbələri ona Kos ləqəbi vermişdilər. Maddənin quruluşu haqqında onun nəsə öz fərziyyəsi var idi; o, elektrikə pərəstiş edir, dərs verəndə qışqıra-qışqıra deyirdi:

– Həyatın bütün sırları elektrik qüvvəsindədir, biz bu sırları tezliklə tapacayıq.

O bir az qəribə, tez bənd olan bir adam idi; az qala hər bahar yeni bir eşq macərası başlayırdı. O mənə dəmdəməki adam kimi göründü. Mən onda klounla bir ümumilik görürdüm. Ondan incimişdim. Bir gün dərs vaxtı mən nəyi isə başa düşmədim, bu Jdanovu açıqlandırdı, o mənə belə dedi:

– Sən, şübhəsiz, çalışqan oğlansan, ancaq elmi sevmirsən. Bir də axı sən nəyi sevirsən, – mən bunu görmürəm. Mənim fikrimcə sən burada deyil, seminarıyada oxumalı idin.

Tarix müəllimi Mili Novak, ucaboy, ariq, donqar bir adam idi; balaca daz başı, qarı qız kimi tüksüz sifəti və çox iri xirtəyi var idi. O mənə son derecə eybəcer bir adam kimi görünürdü. Sifətinin az qala üçdə bir hissəsini sümük sağanaqlı girdə, qara çəsmək tuturdu. Səliqəsiz, huşsuz bir adam idi. Mütarəddid addımlarla, yırğalana-yırğalana yeriyirdi. Çəkmələrinin dabarı həmişə əyilmiş olurdu, şalvarının dizləri gülünc bir şəkildə qabarındı. Mən onun atdan qorxdığunu görmüşdüm. Küçənin bu səkisindən o biri səkisinə keçməmişdən qabaq xeyli dayanır, tərəddüdlə etrafına baxırdı, arabaların keçib getməsini gözləyirdi, araba gedəndən sonra başını aşağı əyərək, yırğalana-yırğalana, az qala yixıla-yixıla yeyin-yeyin yeriyerek küçəni keçirdi.

Novak yeknəsəq, sönük səslə tarixi nağıl edirdi, ancaq padşahların qəddarlığına haqq qazandıranda bir az ruhlanırdı. O, əllərini cibinə qoyub danişirdi, lakin padşahların qəddarlığından danişanda sol əlini cibindən yavaşça çıxardır, qarmaq kimi bükülmüş barmağını ciyninə qədər qaldırıb inamla deyirdi:

– Böyük Pyotr qəddar idi, lakin bunu şərait tələb edirdi.

Onun cansız danişığında tarix məni olduqca çoxlu dəhşətli hadisəleri ilə maraqlandırırdı. Yəqin mən Novakın dərslerində qəddarlıq məsələlərini xüsusilə qeyd edirdim: o mənim cavabımı qulaq asır, başını yırğalaya-yırğalaya sözümüzü təsdiq edirdi:

— Elədir. Mütləq elədir. Çar İvan Qroznı məcburiyyət qarşısında qəddar olmuşdu, bunu dövr özü tələb edirdi. Elədir.

O bəzən məni şagirdlərə nümunə göstəirdi, bu isə gimnazistlərin mənə qarşı ədavətini daha da artırırdı.

Altıncı sinifdə oxuyanda, bir gün Novak küçədə mənə rast gəldi, məni evinə dəvət etdi.

Sonra da astadan əlavə etdi:

— Axşamçağı, sabah, hava qaralanda gələrsən.

Novak bağın içində, kiçik bir evdə, boy-buxunlu, dinməz, sakit bir qarının evində qalırdı, orada da yeyib-içirdi. Onun alaqaranlıq otağı kitabla dolu idi. Otağın ortasında böyük masa var idi, onun da üstünə kitablar qalaqlanmışdı. Divarların yanında çarpayı, küncdə paltar dolabı qoyulmuşdu; bağda, qaranlıqda aram-aram yağış səpəlenir, ağacların yarpaqları qəribə bir səslə xışıldayırdı, bu səs Novakin həmişə alaqaranlıq otağı üçün zəruri bir şey kimi görünürdü. Açıq pəncərədən boz kəpənəkler uçub gəlir, masanın, yaşıl abajurla örtülmüş lampanın üzərində fırlanırdılar.

Novak yaşla çalan daz başını əyib masaya baxır, belini qövs kimi bükərək, qara paltarda, hərəkətsiz dayanmışdı; o, masaya baxa-baxa yavaşdan danışır, məni tarix-filoloji fakültəsinə girməyə və bunun üçün hazırlaşmağa təbliğ edirdi.

— Sizdə, Makarov, tarix elminə həvəs vardır. Mən belə təklif edirəm: bu elm üzrə sizinlə xüsusi məşgül olaq! Sizə kitablar verecəyəm, sizin mütaliənizə rəhbərlik edəcəyəm! Belə!

Onun mənimlə “siz” deyə danışması çox xoşuma gəldi; buna görə də mən onun təklifini qəbul etdim. Novak masanın üstündən, qırmızı tumac cildli kiçik bir kitab götürüb əli ilə sigalladı.

Bu, Karleylin “Tarixdə qəhrəmanlar və qəhrəmanlıq hadisəleri” adlı kitabı idi. Mən ciddi kitablar oxumağı çox da xoşlamırdım. Məni xarici dillərdən tərcümə olunmuş macəra romanları tamamilə təmin edirdi. Lakin bu kitabı mən vicdanla oxudum, ancaq kitabın xoşuma gəlib-gəlmədiyi yadimdə qalmayıb; amma buna baxmayaraq kitabda mənim ədəbi zövqümü təmin edə bilən bir şey vardı. Mənim zövqümü tərbiyə edən Robinzon Kruzo, bir də Kuperin, Mayn-Ridin, Qustav Emarin qəhrəmanlarının macəraları olmuşdu.

Novak bu balaca kitabın fəlsəfəsini açıb söyləyəndə mən buna heyrət etdim. O çox ciddi, sarsıcı bir qüvvə ilə, yavaşdan, lakin elə buna görə də tutarlı danışındı; deyirdi ki, xalq kütlələri əslinde

simasızdır, mənəvi cəhətdən səthi, ibtidai və yekrəngdir; həyatın sırrını dərk etməyə çalışmaq bu kütlələrə yabançıdır; yaradıcılıq deyilən şey onlara məlum deyil; həm də onlara düşməndir. Hətta öz qüvvələri ilə öz qaba və ağır həyat şəraitini də yaxşılaşdırmağa qabiliyyətləri yoxdur. Kütlələr ixtira etməyi, uydurmağı bacarmırlar; yaradan, ixtira edən, qanun verən həmişə ayrı-ayrı adamlardır, fərddir, şəxsiyyətdir. Xalq həmişə şəxsiyyətin mənəvi qüvvəsini istismar edə-edə yaşamışdır.

Onun çox ciddi dediyi sözler mənim yadımda qalıb. Novakın qarmağa bənzəyən barmağı gözümün qabağında tərpənirdi, elə bili ki, bu barmağı ilə mənim gözümü çıxartmaq istəyir. Onun xirtdəyi sözlərin təzyiqi altında şışirdi, bu mənim heç xoşuma gəlmirdi.

— İvan Qrozni və Böyük Pyotr olmasaydı, alman şahzadə xanımı Yekaterina, Puşkin, Qoqol, Dostoyevski olmasaydı, dünya Rusyanı nə tanıyardı, nə də hiss edərdi! Tarix həmişə fəndlərin işi, qəhrəmanların yaradıcılığı nəticəsində yaranmışdır! İtaliyanı — Dante və Petrarka, İngiltəreni — Milton, Yum, Hobbs yaratmışdır!

Novak elə adamların adını çəkirdi ki, mən onların ancaq adını eşitmışdım. Mili Novak soruşurdu — Fransa Rablesiz, Dekartsız, Voltersiz, Almaniya Götesiz, Fixtesiz, Vaqnersiz nə olardı? Avropa mülətlərini ruhlandıran, onların hər birinə öz orijinal simasını verən şairlər, mütəfəkkirlər olmasaydı bu millətlər nə halda olardı? Afrikanın qara qəbilələrinə, kalmıqlara, qırğızlara, başqırdlara nəzər salın!

O, əllərini masanın üstüne qoyub barmaqlarını tez-tez, əsəbi halda tərpədir, səsini getdikcə yavaşıdırırdı, — bu məni daha da diq-qətli olmağa vadar edirdi; məni inandırırdı ki, mən Novakdan başqa heç kimə məlum olmayan sirləri eşidirəm. Yadımdadır, mən çox arzu edirdim ki, bu adam gözlüyünü çıxartsın, — bu şəxsde mənə yeganə tanış şey həmin gözlük idi. Mən onu heç açıqlı, hətta əsəbi də görməmişdim. Ariq, qəmgin bir adam olan Novak siniflərdə, adət etdiyi və onu tengə gətirən bir işi icra edən əsnaf kimi, özünü həmişə sakit aparırdı, əsəbileşmirdi. Lakin bu axşam, tanınmaya-çaq derecədə, onun boğuq səsində mən qəzəb və nifret duyurdum, sanki o, özü üçün təhqiqədici bir şey olan riyakarlığı mənim qarşısında ifşa edərək şikayətlənirdi. Görünür o öz danışığından məst olurdı; uzun bədənini əsəbiliklə əyir, xirtdəyində pəltək adamlara xas olan əcaib, dəhşətli bir səs quruldayırdı:

— Up-up-up...

O deyirdi:

— Dahi xalqdan asılı deyil. Bizim ən böyük dahımız Puşkin əreb nəslindəndir. Jukovski yarıtürkdür. Lermontov şotlandiyalıdır, bəli! Siz başa düşürsünüz mü? Dahi millətin fövqündədir, o, millətdən yüksəkdə durur, həmişə yüksəkdə durur! Hər ölkədə siz əcnəbi nəslindən olan rəhbərlər taparsınız. Xalqı kim ruhlandırır, onu kim öz arxasınca aparır, — bunun fərqi yoxdur: yəhudü İsamı, ya yunan Əflatunmu, hindlimi, ya çinli Lao-Dzemi — hamısı birdir. Russo, Tolstoy eyni ruhlu adamlardır, əslində elə bir dildə danışırlar. Qəhrəmanlar, rəhbərlər — kütlələrlə bəlkə də heç bir əlaqəsi olmayan şəxsiyyətlərdir...

Mən onun sözlərində bir həqiqət duyurdum, hiss edirdim ki, bu məni neyə isə vadə edir; belə vəziyyət məni xoşagəlməz tərzdə həyecanlandırdı.

Novak deyirdi:

— Adam və camaat eyni şey deyildir, yox! Adam — camaat tərəfindən təsdiq olunan gerçəkliyin düşmənidir. Buna görə də camaat ona həmişə nifret edir. Tarix — bir adamın çox adama qarşı düşmənciliyidir; elə bir düşməncilik ki, onu xalq içerisinde — rahatlıq eşqi, adamda — fəaliyyət ehtirası alovlandırır: buna görə də tarix həmişə qəddarlıqla dolu olacaq, başqa cür də ola bilməz, heç ola bilməz! Belədir məsələ!

O məni yola salanda piçıldıya-piçıldıya deyirdi:

— Sosialistlərə inanmayın, onların nəzəriyyəsi təhlükəlidir, başdan-ayağa yalandır, bu nəzəriyyə adamın əleyhinədir, başa düşürsünüz mü? Ona inanmayın!

O, sosialistlər haqqında yenə də xeyli qorxulu sözler dedi, mən yorulduğum üçün onları başa düşmürdüm. Onun ciynimə qoyduğu yüngül, lakin möhkəm əlini, barmaqlarının titrəyişini, gözlüğünün şüşələri arxasındaki qara parıltını xatırlayıram, — bunlar mənim heç xoşuma gəlmirdi.

Əlbəttə, mən onun fikirlərini sadələşdirirdim, güman ki, onları daha da qabalaşdırılmışdım; bu fikirləri mən ilk dəfə idi ki, eşidirdim, onda mənim on yeddi yaşım vardi. Sakit küçələrlə evə gedəndə hiss edirdim ki, məni yeni bir dəhşət bürüyür. İndiyə qədər həyat mənə sadə görünürdü. Axı mən özündə heç bir qəhrəmanlıq əlaməti görmürdüm, mən kiminləsə, yaxud nəyləsə ve nə üçünse

mübarizə aparmaq rolu haqqında heç düşünməmişdim. Mən orta-boylu, kök, erköyün, adı bir oğlandım, anam mənim sağlamlığının qeydində çox qalırdı; bu məni xəstəlik dərəcəsinə çatan vasvası bir adam etmişdi. Əlimdə kitab divanın üstündə uzanaraq qəhrəmanların zirəkliliyinə, ya qoçaqlığına heyrət etmək, cinayətkarlardan fərqləndiyimi duymaq mənim xoşuma gəlirdi; bədbəxtlərə acımaq, tale onların başına cürbecür müsibət gətirdikdən sonra onları xoşbəxt edəndə sevinmək mənə ləzzət verirdi. Həyatın heyecan və təhlükələrini xoşlayan, yaxın adamlarının xoşbəxtliyi qeydində qalmadan həzz alan insanların mövcud olduğunu bilmək maraqlı idi, lakin bu adamlar şəxsən mənə lazım deyildi.

Novak da, Karleyl də mənə qətiyyən lazım deyildi. Mən evdə yatağında uzanaraq iztirabla düşünürdüm: qəhrəmanlar və xalqlar mənim nəyimə lazımdır? Mən əmin idim ki, onlarla əlaqəyə girmədən də yaşaya bilərəm; axı şəhərdə, mənim ətrafimdə, Karleylin fəlsəfəsi ilə tanış olmayan, buna ehtiyac duymayan, qəhrəmanları, rəhbərləri, sosializmi və Novaki belə mənasızcasına həyecanlandıran şeyləri istəməyən on minlərlə adam yaşayırı...

Onun sosialistlər haqqındaki təşvişli sözlərini xatırlamaq mənə hətta bir az gülməli gəlirdi; mən bilirdim ki, gimnaziyanın yeddiinci sinfində, özlərini sosialist hesab edən bir neçə lovğa və təkəbürlü oğlan vardır. Nədənsə mənim xüsusilə xoşuma gəlməyən cəhət bu idi ki, onlara rəhbərlik edən qəza dvoryanları başçısının oğlu idi. Bu, dikbaş və zəhlətökən bir oğlan idi, gimnaziyanın qəhrəmanı idi: çayda boğulan, gərək ki, sərxoş bir arvadı sudan çıxartmışdı, buna görə də addımlarını geniş ata-ata matros kimi yeriyirdi, fit çalırdı, dişləri arasından çirt atırdı.

Mənim də sinfimdə Rudomyotov adlı bir qəhrəman var idi. Bu çox qəşəng, qüvvətli və əyyaş gənc məhkəmə müstəntiqinin oğlu idi. Onun əxlaqsızlığı haqqında şagirdlər arasında əfsanələr yayılmışdı. Ondan qorxurdular, ona paxılıq edirdilər. O hamiya gözlərini qıyaraq, fövqəladə bir adam etinasızlığı ilə baxırdı, özü də müəllimlərə cavab verəndə həqiqətən fövqəladə bir şey deyirdi, buna nəinki şagirdlər, bəzən müəllimlər də qəhqəhə ilə gülürdü. Təkcə Novak gülmürdü, o astadan deyirdi:

– Belə. Siz bunu adam güldürmək üçün uydurursunuz. Mən sizə iki qoyuram.

Rudomyotovun müəllimlərlə sərbəst rəftar etməsi mənim xoşuma gəlirdi. O qəribə sözlər deməyi bacarırdı, mən buna həsəd edirdim. Bu sözlər mənim hafizəmdə nəqş olunurdu. O bir dəfə Jdanovun dərsində dedi:

— Əyri xətlər mənim daha çox xoşuma gelir, çünki onlar mənə canlı, müstəqil surətdə hərəkət etməyə qabil görünürler, halbuki düz xətlər ölü kimi cansızdır.

Bu sözlərə də qəhəqəhə ilə güldülər.

Jdanov ona heyran olub çıçıırıldı:

— Sizin yaxşı kəlləniz var, ancaq siz məlun, tənbəlsiniz, siz cinayetkarsınız.

Novakın sözlərini düşünərək mən gimnaziyanın bütün “qəhrəmanlarını” xatırladım, onları gələcəkdə tarixi yaradanlar kimi təsəvvür etməyə çalışıb Novakdan canımı qurtarmaq qərarına gəldim. Bunun üçün mən sadə bir yol tapdım: tarix dərsini daha öyrənmirdim. İlk günler Novak sanki bunu hiss etmirdi, sonra deyirdi:

— Belə. Yox, bu çox pisdir.

Cox keçmədi, o yenə də məni evinə çağırdı, həkim xəstə uşaq-la danışan kimi, məndən soruşdu: dərsini niyə hazırlamırsan? Mənim ona nə cür yalan dediyim yadımda deyil, ancaq bunu xatırlayıram ki, Novakı hər necə olsa açıqlandırmaq istəyirdim. Buna müvəffəq ola bilmədim. O mənim ciyinimdən tutub yenə də xalqların öz rəhbərlərinə və qəhrəmanlarına qarşı olan mübarizəsindən damışındı. Novak mənə inamlı deyirdi:

— Qəhrəman cismən məğlub olsa da, həmişə qalib gelir! — bu zaman mən belə düşünürdüm: Novak gözlüyünü çıxartsa, mənim qarşısında dəli bir adamın gözləri parıldayar.

Mən onun yanından gedəndə qəti inanmışdım ki, o mənə lazım olan şəxs deyil. Mən yaxamı ondan nə cür qurtarım?

Dayımın qəfildən naxoşlaması və çox tez ölməsi buna kömək etdi: iordana xaç yürüşü vaxtı boğaz ağrısına tutulub xəstələnmişdi, sonra da gözə görünməyən bir streptokokk onun beyninə keçib, bu gözəl, sağlam adamı iki günün içinde öldürdü. Mən dayımın dəyişmiş, göy sifetini, onun pırtlaşmış saqqalını, sanki dəhşətdən biz-biz olub yastiğa tökülen saçını görəndə elə güman etdim ki, ölümün müdhiş mənasızlığını, həyatın acizliyini heç kim bir vaxt mənim qədər dərin duymamışdır.

Kilsə zəngi keşisin ölümünü xəbər verəndə necə qəmgin səslənirmiş!

Bu ölüm mənə yaman ağır gəldi.

Mən dayımı sevirdim. O, dünyada hər şeyin yaxşı getdiyinə arxayındı; buna əmin idi. O sağlam, şən, etibarlı adam idi. O həmişə güle-gülə deyordi:

– Kim gülməyi sevirə, yaxşı yaşamağı da bacarıır.

İndi daha ondan streptokokkların nəyə lazım olduğunu, onların gülməyi sevib-sevmədiyini soruşmaq mümkün olmayıacaqdır. Həm də onun, violonçelin bas simi kimi səslənən bariton səslə verdiyi cavabı daha eşitməyəcəyəm, o deyirdi:

– Sən, cənab, yadında saxla, nə qədər çox sual ortaya çıxsa, onlar o qədər mənasız olur. Bunu hələ Laktansi bilirdi.

O öz zarafatyana fikirlərini xristian dini təfsirçiləri və filosoflarının boynuna yükləməyi, ya da birinin fikrini o birinə aid etməklə onlara böhtan atmağı xoşlayırdı. Onun səhvini tutanda, başqalarının fikrini təhrif etdiyini göstərəndə, dayım gülüb deyirdi:

– Bunun kimə zərəri var? Platonu mən bir skeptik kimi təsvir etsəm, bununla dünyada olan xırda pislikləri artırmış olaram?

– Allaha inanıram, çünki bu mənasız şeydir.

Ona deyəndə ki, “bu” artıqdır, o etiraz edirdi:

– Qətiyyən, çünki “bu” etiqadın özünə aiddir.

Onu qəbiristana tətənə ilə apardılar, donub daş kimi olmuş torpağa basdırıldılar; qar qəbrin üstünü örtənə kimi mən orada dayandım. O gün bərk qar yağırdı. Mənim bədənimdən elə bil ki, bir sümük düşmüdü. Mən zəiflədim, daha gimnaziyaya getmədim; kədər məni boğurdu.

Çox keçmədi, Novakı Peterburqa çağırıldılar. Orada ona nazirlidə vezifə təklif etmişdilər. Mən onu yola salanda bir şey hiss etdim: bu adamlı tanış olmayım mənim nə qədər xoşuma gəlmirdisə, onun yola düşüb getməsi də bir o qədər xoşuma gəlmirdi. Bu, yəqin, ona görə idi ki, dayımın ölümü mənim tənhalıq hissimi daha da keskinleşdirmişdi. Mənə, kim olur-olsun, bir insan, bir adam lazımdı.

Əlbette, mənim yoldaşlarım var idi. Onlar araq içir, gimnaziya qızları ilə gezir, fahişəxanalara gedirdilər. Mən arağı xoşlamırdım, fahişəxanalara da getmirdim, qorxurdum mənə xəstəlik yohuxar. Mənim kişilik tələbatımı ev qulluqçumuz Dunya məmənnuniyyətlə

təmin edirdi. Dunya otuz yaşlı, utanmaz, hiyləgər və pula həris bir arvad idi. Mən qızların yanında utanırdım, sıxlırdım. Onlarla danişə bilmirdim, danışmağa da bir mövzu yox idi; onların çoxu mənim xoşladığım kitabları oxumurdu. Mən onlara deyəndə ki, Dümanın romanlarını xoşlayıram, onlar narazı halda gülümseyirdilər, bu, mənə ağır gəlirdi.

Anam yaxşı yemək yeməyi xoşlayırdı, onun həyatda əsas marağın da bundan ibarət idi. O, evinə özü kimi zərif yemekləri xoşlayan adamları toplayırdı, onları yedirirdi, sonra da onlar bir-bir anamı evlərinə çağırır, onu qonaq edirdilər.

Anam, qəşəng, sağlam, mehriban, mavigözlü bir qadın idi; o tənbəl-tənbəl yeriyir, ağır-ağır danışındı; bu onu təmkinli göstərirdi, kişilərin də xoşuna gəlirdi.

Mən yeddinci sinifdə olanda, anam, təhsilini yenice bitirən şən və gülər bir həkimlə eşqbazlığa başladı. Anam mənim universitetə girməyimin əleyhine idi, "siyasetdən" qorxurdu: o əmin idi ki, mən o saat tələbə iğtişaşında iştirak edib həbsxanada, sürgündə məhv olacağam. Anam – bir il gözləmək, gimnaziyadan sonra dincəlmək lazımdır, – deyə məni asanlıqla dilə tutdu: bu bir il ərzində onun məni evləndirməye çalışacağına şübhələnsəm də, buna razı oldum. O, təşəbbüs etdi, lakin müvəffəq ola bilmədi. Mən evlənmək işinə mənfi münasibət göstərirdim. Mənim cinsi əlaqə məsələsində az da olsa təcrübəm vardı, bu mənə heç xoşa gelmeyən bir fikir təlqin etmişdi və kifayət qədər, necə deyərlər, fizioloji skeptisizm aşılımışdı. Bircə dəqiqlik xoş təxərrüs – uzun illər boyu, hər gün cürbəcür narahatlıq və təşviş keçirməyinə dəyərmi? Bu bircə dəqiqliğinin xatırına – başqa cinsdən olan, başqa xasiyyətli bir adamı, həm də, nə üçünsə, sənin nə barədə düşündüyüni, nəyi necə hiss etdiyini səndən soruşmağa ixtiyarı olduğuna əmin olan bu adamı öz yandında saxlamağa dəyərmi? Hərgah arvadı hər gün başqa cür dad vermək üçün, sup kimi metbəxdə hazırlamaq mümkün olsayıdı...

Mən oxuduğum kitablardan bilirdim ki, qadınlar "qəhrəmanlar", qüvvətli, gözəl kişiler axtarırlar, onları sevirlər həyat da, nə qədər ki, mən ona bələddim, bunu təsdiq edirdi. Mən "sevgi" haqqında oxuduqlarımın hamısını – müvəffəqiyyətsiz uydurma, insanları itlərin, keçilərin abırsızlığını dərəcəsinə endirən qaba və çirkin münasibətləri örtmək istəyən riyakarlıq pərdəsi kimi başa

düşürdüm. Mən qadınlarda, hətta qızlarda həmişə saxta, süni bir şey, cüretlə deyə biliyəm ki, özünü kişinin boynuna keçirmək kimi tüfeyilik meyli hiss edirdim. Mənə elə gəlirdi ki, qadınların tez-tez güzgüyə baxması – cazibədarlıq silahının öz qaydasında olub-olmadığını yoxlamaq üçün deyil; bəlkə ona göredir ki, onlar varlıqlarının reallığına məndən daha az əmindirlər.

Bəlkə də bu fikirlər mənim ağlıma iyirmi yaşında deyil, sonralar gəlmışdır; o zaman mən özümü er və ata təsəvvür edə bilmirdim, insanı sərbəstlikdən məhrum edən, onun rahatlığını pozan bir hərəkətə el atmağa cəsərət etmirdim.

Bir il sonra mən tibb fakültəsinə girdim. İkinci kursda oxuyanda anamın dediyi sözlər doğru çıxdı: mən də qeyri-ixtiyari nümayişə qoşuldum. Polis işçiləri məni də bir yiğin tələbə ilə qovub Moskva manejinə saldılar; sonra da məni gəldiyim yerə, vətənimə sürgün etdilər. Anamın qorxudan az qalmışdı ürəyi getsin. O qəti bildirdi ki, daha səni Moskvaya buraxmayacağım, əgər mənim sözümdən çıxsan, bu məni öldürər. Mən ona etiraz etmədim. Universitetdəki səs-küy, siyaset, dərnəklər arasındaki ədavət məni ikrahlandırdı. Alımların bu çaxnaşma içerisinde yaradıldığını, ölkənin mənəvi qüvvəsinin buradan törədiyini düşünmək mənə qəribə görünürdü. Tibb elmi mənim üçün əlverişli olmadı. Qoxmuş meytlerin içalatını qurdalamaq məni iyrəndirirdi, həm də özümüz – dişləri arasında papiros tutan şən bir oğlanın sarsaq biçimli balaca bir biçaqla ürəyini kəsib çıxartdığı bir meyt kimi təsəvvür etmək məni dəhşətə gətirirdi. Bu ağızı papiroslu, tüstüdən gözlərinə qıyan gənc oğlanlar məni, – iki, üç gün bundan qabaq onların özü kimi canlı və yeqin ki, gələcək can həkimləri qədər axmaq olan bu meytlerdən az qorxutmurdu. Onlar meyiti kəsib doğrarken zarafatlaşırıllar, gülürdülər; mənə elə gəlirdi ki, bu gənclər həyatın sırlı məsələsinə, biabırçı bir şəkildə doğranan, çürüyən bir yiğin ət parçasının içerisindeinden hara isə uçub gedən ruh məsələsinə qaba tərzdə laqeyd münasibət göstərməyə çalışır, bir-biri qarşısında özlerini göstərirdilər. Mən, əlbəttə, göründüm ki, onlardan bəziləri insan orqanizmini öyrənmək üçün səmimi bir arzu ilə ruhlanmışlar, elə buna görə də onların – orqanizmi hərəkət etdirən, duyub düşünməyə vadər edən sırlı qüvvəyə qətiyyət maraq göstərməmələrini başa düşə bilmirdim.

Budur, şən və şıltaq bir qız olan Klavdiya İvanovnanın cəsədi onların qarşısında, masanın üstündədir. Bu qız iki gün bundan qabaq xlorid turşusunda mis məhlulu içib özünü öldürmişdə. Qızın gözləri bərəlmışdı, qaşları yuxarı qalxmışdı, onlardan biri o birindən yuxarıda idi; dəhşət və ağrıdan şişən göz qapaqları tarım dərtlmişdi. Dodaqları boğuq çığırtıdan cırıq-cırıq olmuşdu; lakin mənə belə gəlir ki, mən bu çığırtını eşidirəm: bu çığırtı artırdı, havada boğucu bir qoxu ilə yayılaraq mənim başımı gicəlləndirirdi, bütün damarlarımı dərtişdiraraq ürəyimi bulandırırdı.

Mənim eloğlum Rudomyotov kiçik meyitin göyərmiş qarnını yararaq həmişəki kimi, həmişəkindən daha artıq donquldana-donquldana laqeydliklə deyirdi:

— Fahisəlik ruhi xəstəliyə tutulmuş qadınların sənətidir.

Mən bilirəm ki, o, bir də əllərini dalına qoyub stolun yanında dayanan bir tələbə həmin qızla tanış idi, həm də yəqin ki, indi Rudomyotovun belə laqeydliklə yardığı bədəndən ikisi də istifadə etmişdilər. Mən ölen qız haqqında, onun ya da başqa birisinin bir-cə kəlmə şəfqətli insan sözü — lüzumsuz, lakin həyatı yüngülleşdirən bir söz deməsini gözləmirdim; mən bu adamlardan ümumiyyətlə heç bir şey gözləmirdim, heç bir şey də istəmirdim, lakin onların arasında qala, dözə bilirdim. Mən çıxbı gedəndə Rudomyotov mənim dalımcı kinayəli sözlər dedi:

— Başı pis olsa da, yaxşı burnu var.

Mənə ümumiyyətlə istehza edirdilər; mən “əhli-kef” deyildim. Rudomyotov isə qaba, kobud bir adam idi, yaxşı natiq idi, “siyaset” düşməni olan “akademik” tələbələrin dəstəsində görkəmli rol oynayırdı. Bəziləri ondan qorxur, bəzilərinin ondan zəhləsi gedirdi, bir parası da onu, it öz sahibini sevən kimi sevirdi.

Beləliklə mən universiteti tərk etdim və buna təəssüf etmədim. Bir neçə aydan sonra, anamın ürək dostu olan həkim məni qubernatorun dəftərxanasında işə düzəltdi, — həkimin qardaşı xüsusi tapşırıqlar memuru idi. Mən dəftərxanada iki il işlədim. Bu illər çox tez gəlib keçdi. Coşqun yapon müharibəsi dövrü və 1905-1906-cı illər inqilabı baş verəndə mən dəftərxanada işləyirdim.

Qubernator, üz-gözündən narazılıq yağan, sallaqdodaq, naxoş, qoca bir adam idi. Onun fikri-zikri — brauning güləsi deşə bilmə-yən zirehli bir jilet tapmaq idi. Mənim bilavasitə rəisim həkimin

qardaşı idi, o, otuz beş yaşlarında, yaxşıca kraxmallanan, bəzənib-düzənən, dazbaş bir kişi idi; özü də yaman qumarbazdı; aqorafobiya xəstəliyinə tutulmuşdu, çini qablar kolleksiyası toplayırdı. Mənim iş yoldaşlarım da heyvan mislində, xəyal kiini şeylərdi.

Onlardan ancaq biri – adamı təngə gətirən zirəkliyi ilə başqalarından fərqlənirdi; o əslİ-nəslİ məlum olmayan qarabuğdayı, diri-baş, vaxtından tez doğulmuş bir oğlandı, adı da Drozdov idi. Drozdov şəhərdə baş verən bütün əhvalatlardan xəbərdar idi, o hər gün dəfərəxananın alaqaranlıq, papiros tüstüsü ilə dolu otaqlarına – adamı əsəbileşdirən, tükləri ürpərdən, təşvişə salan xəbərlər gətirirdi. O mənim qarşımıda, sıx yarpaqlı cökə ağacının kölgəsi düşən pəncərenin yanında otururdu. Aydın, lakin küləkli günlərdə onun qarabuğdayı, uzunsov, nazik üzündə ağacın kölgəsi tərpəşəndə, o elə bil ki, dəhşətli və təhlükəli şeylər düşünərək səssizcə gülürdü.

Mən həmişə adamın əllərinə baxıram, görüm onun əlləri necədir. Drozdovun xirdaca, qara əlləri, nazik barmaqları yırtıcı quş caynaqlarına bənzəyirdi. O həmişə barmaqlarını masaya vurub tiq-qıldıdır, ya da tərpədirdi; elə bil ki, düyün açıb bağlayırdı.

Drozdov bir degenerat kimi, heyvani duyğusu ilə mənim necə adam olduğumu çox tez başa düşmüşdü: buna görə də zəhletökən payız milçeyi kimi saatlarla dizildiyir, cəbhədən qayıdan əsgərlərin vehsicəsinə dalaşqanlığından, kəndliləri qızışdıraraq qiyama qaldırmasından, şəhərdəki əhval-ruhiyyədən, get-gedə artan və sanki yeri-göyü bürüyən qorxudan danışındı. O özü, gerek ki, ürəkli idi, lakin məni qorxutmaq açıqdan-açıqa xoşuna gəlirdi.

Drozdov yavaşdan deyirdi:

– Ba-aşla-nır! – O, sonuncu hecanı dəhşətli bir səslə, iyrənc bir marçılı ilə tələffüz edirdi.

– Nə başlanır?

O yavaşça fit çalır, iti burnunu kağızların arasında gizlədərək mənə cavab vermirdi. Kağızları oxuyub gözdən keçirəndə gah bir gözünü yumurdu, gah da o bir gözünü. Aydın görünürdü ki, vaxtından tez doğulmuş bu naqis adam həyatda baş verən iğtişaşlara sevinir. O, əslində, yanğınlara, qətlərə, küçə fəlakətlərinə baxıb əylənen laqeyd, ona görə də zərərsiz adamlardan, dramları da, komediyaları da eyni dərəcədə xoşlayan teatr qalyorkası tamaşaçılarından deyildi. Mən hiss edirdim ki, iğtişaş onu sevindirir, o özü

facielerin inkişafına kömək edə bilerdi, hətta onları yaratmağa da hazırlıdı. O məndə elə hissər oyadırdı ki, mən bədbəxtlik baş verəcəyini gözləyirdim, bu bədbəxtlik mənim həyatımı məhv etməli idi.

Bu cür əhval-ruhiyyədə olduğum zaman məni bağların arasında, təpənin üstündə, çayın üst tərəfində yerləşən kiçik bir qəza şəhərinə ezam etdilər. Mən ispravnikin evinə düşdüm, kəndlilərin ürküt-düyü atlar bu adamı şikəst eləmişdi, mən bu evin pəncərəsindən mujiklərin mülkədar malikanələrini necə yandırıqlarını gördüm.

Hələ axşamdan çayın və meşənin o tərəfində, cənub-şərqdə buludlar qızarmışdı; elə bil ki, orada da gün batırdı. Biçənəklərin üzərində qaranlıq artanda, meşənin üstündə, dişləri yuxarı qaldırılmış müşara benzəyən alov göründü. Sonra birincidən sol tərəfdə, şəhərə yaxın yerdə yanğın şəfəqi parladı; elə o saat qəribə bir uğultu, araba cırılıtı eşidildi, itlər hürüşdü. Lap çaya yaxın bir yerdə ot tayası alışdı, sonra dalbadal iki taya da ot tutdu, bu üç tonqal yolu işiqlandırdı; yolda, bir-birinin ardınca gedən çoxlu araba, qara in-san izdihamı göründü. Qaranlıqdan zavodun uzun borusu ucaldı, kələ-kötür torpaqda kərpic bina aydınca nəzərə çarpdı; böyük bir tabut qapağına benzəyən uzun, boz anbar alovlandı, sütunlu və eyvanlı ağ evi işiqlandırdı. Çayın suyu görünməyə başladı, su qızarmışdı; elə bil ki, qaynayırdı. Mən bütün bunlara baxır, sanki yuxu gördüm.

Pəncərənin qabağından keçən qara adamlar məni yuxudan oyatdılar, onlardan biri dedi:

– Müntəzəm hərəkət edirlər.

Bu sözlər mənim nəzərimi son dərəcə itiləşdirdi: bütün bu gör-dükərim qəlbimə çökür, məni dəhsətə salırdı. Hafizəmdə isə nif-rət etdiyim:

– Ba-aşla-a-nı-ır! – sözü səslənirdi.

Evin eyvanına qara adamlar qara dalğa kimi dolmuşdu; sindi-rilan şüşələrin cingiltisi, çörçivələrin çatırtısı, damışiq səsləri aydın eşidilirdi. Çayın qırmızı suyunda sürətlə üzən qayıqlar göründü, avarlar böcək ayağı kimi nəzərə çarplırdı. Mən başa düşdüm ki, şəhər əqli talana gedir.

Mən bütün gecəni şəhər kimi, pəncərənin qabağında gah dayanır, gah da otururdum; adamların qarışqa kimi qaynaşmasına baxırdım. Alov bu adamları yaxşı işiqlandırdı. Onlar o tərəf bu tərəfə

ağır şeylər, iri bağlamaşlar daşıyır, bir-birini itələyirdilər; həm də, deyəsən, dalaşırdılar. Yadımdadır: İki adam ağ bir şeydən yapışdı, hərə öz tərəfinə dartdı, ağ şey birdən cirildi, onların üstünə qar kimi narin tük səpələndi. Qırmızıya çalan bir at çayın sahilində çapa-çapa keçdi. Narın yağış yağırkı, bununla belə alov qırmızı süpürgə kimi, tikintiləri yer üzündən süpürüb aparırdı; tüstü çökmüş qaranlıq getdikcə daba da kəsifləşirdi. Alov qaranlığı qızardırdı, yarındı, getdikcə yayılırdı; qaranlıq isə qatlaşaraq adamların, atların al-qırmızı qaraltılarını yaradırdı; bu qaraltılar bir-iki dəqiqə titrəyə-titrəyə yaşıyır, yene də yox olurdu, qaranlıqda itirdi. Mən uşaqlıqda qaranlıqdan qorxduğumu xatırladım, lakin indi istəyirdim ki, qaranlıq daha da qatlaşın, kəsifləşsin, od-alov da, onu törədən adamlar da bu qaranlıqda boğulub birdəfəlik yox olsunlar. Səhərə yaxın yağış gücləndi, mən alovun torpağa sıxılaraq kiçildiyini, gizləndiyini, bu qara adamların və atların yox olmasını görəndə az qalırdı ki, sevinim.

Günorta vaxtı şəhər meydanında xoşniyyətli adamların yiğincığı təşkil olundu; onlar, deyəsən, ikimi, ya üçmü qiyam tərəfdarını öldürmüsdürlər; ikona və kilsə bayraqları ilə şəhəri gəzib dolaşdılar. Axşamçağı mən yola düşüb gedəndə şəhər boşalmışdı və sanki gecənin yaxınlaşmasından qorxaraq donub qalmışdı.

Mən də öz daxilimdə boşluq hiss edirdim, fikirlərim keyləşmişdi. Xəyalimdə od vurub öz əməklərinin məhsulunu məhv edən qara adamların izdihamı qaynaşındı. Mənim idrakım, heç şübhəsiz, ağılsız nəticəsi olan bu hadisəyə daşa toxunan kimi toxunaraq bütün varlığımıda güclü bir ağrı törədir, insanlar qarşısında qorxu yaradırdı.

Quberniyaya qayıdanda, yolda piyada qoşun hissəsinə rast gəldim, dəstənin qabağında, at belində sarıbülli, uzunqıçılı bir poruçık gedirdi. Şən soldatlar palçıqda yeriye-yeriye dolaşa haqqında sar-saq bir nəğmə oxuyurdular. Poruçık məndən gecikmiş olduğunu eşidəndə sevindi, onun həyasızcasına gülümseməsi məni heyretə saldı. Səhərə qayıdanda gördüm ki, qayğılı konstitusiya tərəfdarları da qəzada baş verən hadisələri eşidəndə, gözlərindəki sevinci gizlədə bilmirlər. Onların qayğılı olması mənə qeyri-səmimi, təşvişləri sünə görünürdü. Hətta bizim dəftərxanada da eyni, yüngül, zarafatyana və xoşagəlməyən bir əhval-ruhiyyə yaranmışdı. Drozdov isə stulun üstündə qurcalanır, kinli-kinli gülürdü; o daha kəskin danışır, adamı daha artıq əsəbileşdirirdi.

Mən onun haqqında gizli polis rəisi polkovnik Berlə danışmağı lazımlı bildim; Drozdovu nəzarət altına aldılar, çox keçmədi, onun evində axtarış oldu, duyğum məni yaniltmamışdı. Drozdovun inqilabi təşkilatlardan biri ilə əlaqədə olması müəyyən edildi, həbsler başlandı. Həbs edilənlər arasında ən təhlükəli adam dayımın təribi yə etdiyi Diakon oldu, mən buna heyrət etdim.

Mən hamiya məlum olan hadisələrdən, hökumətin biabırçı zəifliyindən, onun qiyam atəşini alovlaşdırın səhvlerindən danışmaq istəmirəm, – bu ağır və cansızıcı bir şeydir.

Mənim öz gözümle gördüklerim mənfur hadisələr idi. Kibrit fabriki və sabun zavodu fəhlələrinin, bu çirkli, bu vəhşi adamlardan ibarət izdihamın qırmızı bayraqlarla bizim evin pəncərələri qabağından keçdiyini gördüm; onlar evlərin pəncərələrinə qorxa-qorxa baxaraq gedir, elə bil başlarına qaynat su tökülcəyini gözleyirdilər. Bu qoyun sürüsü içərisində keçi rolunu – inzibati sürgündə olan, radikal qəzetlərin müxbiri axsaq, qoca Baramzin oynayırdı. Bayraqlardan birini provizor Qoldberq aparırdı, – İsanın dövründən indiyə qədər yəhudisiz bədbəxtlik olmamışdır. Izdihamın yan-yörəsində, mənim tanımadığım gənc oğlanlar, çoban iti kimi qaçışır, camaatı cinayətə sövq edirdilər.

Bu da qəzada, çayın o tayında olan qarışqa yürüşü kimi bir yürüdü, ancaq burada adamlar daha iri və daha dəhşətli görünürdü. Külek əsir, qırmızı bayraqları hiddətlə dalğalandırır, daranmamış saçları və cir-cindir geyimləri yellədirdi. Adamlar nizamsız yeri-yirdilər: bəziləri olduqca yeyin, bəziləri də addımlarını yavaşıdaraq ehtiyatla gedirdilər. Mənə elə gəlirdi ki, onların hamısı eyni dərəcədə qorxu hiss edirdi: ya təhlükə ilə tezliklə üz-üzə gəlmək, ya da ondan yaxa qurtarmaq istəyirdilər.

Əslində izdihamın özü məni qorxutmurdu, – ona başçılıq edən ağılsız adamlar idi. Mən, bəlkə də elə həmin gün, həmin saat bu cür ağılsız adamların dəhşətli gözübağlı izdihamları bütün rus şəhərləri küçələrində, sarsılmış hakimiyyətin üstünə saldırmaq üçün apartadıqlarını təsəvvürümə getirirdim, – bu zaman köksümdə, uşaqlıqda məni son dərəcədə dəhşətə salan qış uğultusunu hiss edirdim.

Meydanda, şəhər dumasının qabağında, qoca Baramzini assenasiya parkının fəhləsi ağaçla vurub öldürdü, Qoldberqi arabacılar parça-parça elədi, izdiham qaçıb dağıldı. Ertəsi gün şəhərin küçələrində

yenə də həm al bayraqı, həm də padşahın şəkillərini gəzdirən adamlar gedirdi. Bomba atdlar. Bomba partlayanda atlı polis nəfərinin ayağını qopartdı, bir neçə adamı yaraladı, gimnaziyada oxuyan yəhudi bir qızı öldürdü. Ümumiyyətlə, o çilgin günlərdə zəruri hesab edilən hər şeyi edirdilər. Mən daxilən sarsılmışdım, xəstələnmişdim, buna görə də küçəye çıxmırdım.

Müəllim Novakin sözlərini böyük bir qüvvə ilə xatırladım, başa düşdüm ki, o, böyük, çox mühüm bir həqiqətdən danışırıñ.

“Tarix fəndlərin işi, qəhrəmanların yaradıcılığı nəticəsidir”.

Məsələ aydınñdı: insanlara insan rəhberlik edir. Fəhlə kütləsini axsaq, zəif bir qoca öz dalınca aparırdı. Lakin bu qəhrəmanın miskinliyi izdihamın miskinliyi ilə izah olunurdu; amma mən, insanları bəlkə də ölümə apararkən onların qabağında birinci gedən adamı qəhrəman hesab etməyə bilməzdəm.

Mən bu barədə bir xeyli, yaxşı-yaxşı düşünmüşdüm. Buna görə də, təbiidir ki, özüm “qəhrəman” olmadığım üçün, qəhrəmana sədaqətlə qulluq etmək, onun yanında öz həyatımı qoruyub gizlətmək üçün qəhrəman axtarmağa başladım. Lakin bu qəhrəman kim idi, o harada idi?

Mənə elə gəldi ki, bu qəhrəmanı polkovnik Berin simasında tapa biləcəyəm. Dövlet intizamını qorumaq sahəsində onun gizlin, təhlükəli fealiyyəti həm mənim əhval-ruhiyyəmə, həm də gənclik illərində cinayət romanlarını oxumaqla məndə inkişaf edən zövqə uyğun gəlirdi. Polkovnik zahiri cəhətdən də cazibədar idi: o ucaboy və qüvvəli idi; üzdən nəcabətli adama oxşayırdı; onun göy gözleri sakit-sakit gülümseyirdi; o, lütfkar bir ahənglə danışırıñ; həm də onun zarafatlarında qoçaq bir adamin istehzası duyulurdu. Deyilənlərə görə o, fəhlə paltarı geyib qrimlənir, inqilabçıların iclaslarına gedirmiş, həm də fəhlələrin arasında onun məşuqəsi də varmış.

Mən ona qulluq etmək istədiyimi dedim. Ber mənim həyatım, tanışlarım haqqında xeyli sorğu-sual etdi, mənim cavablarım onu təmin etmədi. O mənə təəssüf etmədən dedi ki, “məmurlar arasında sənin mövqeyin pis olmasa da, mənə elə gəlir ki, sən çox təvazökar adamsan, utancaqsan, kifayət qədər zirək deyilsən”.

– İinqilabçıların içərisinə girmək sizin üçün çətin olar, siz həddindən artıq açıq və düz adamsınız. Siz onların içərisinə girə bilsəniz də onların arasında çox davam gətirə bilməzsəniz, siz ancaq bir-iki dəfəliyə kifayət edərsiniz.

Onun sözləri adamı darixdırırdı, bu sözlərdə peşəkar bir adamın ifadəsi duyulurdu; məncə polkovnik, ovçu vəhşi heyvan haqqında danışan kimi danışındı:

– Mən sizə deməliyəm ki, inqilabçılar zirək oğlanlardır! Onlar çox ağıllı oğlanlardır.

Polkovnik bir az fikirləşdi, sıqar çekərək dedi:

– Sizin dairədə tanışlarınız nə düşünürler? – Bu barədə mənə məlumat verin, bu da kara gələr.

Məni yola salanda o heç gözlenilmədən yorğun halda dedi:

– Sözün açığı, atam, məsələ başqa cürədir! Başqa cürədir! Məsələ çox sadədir: bizi talan etmək, soyundurub lütləşdirmək istəyirlər, biz isə təklif edirik ki, penceyimizi çıxarıın, amma köynəyi-mizi saxlayın. Bir də ki, əgər biz yaşadığımız kimi yaşamaq istəyiriksə, bize möcüzə, heç olmazsa qəddarlıq möcüzəsi yaratmağa qabiliyyəti olan cəsarətli bir adam lazımdır. Bu qədər – vəssalam!

Mən onun yanından çıxıb gedəndə başa düşdüm ki, Ber mənə lazım olan adam deyil. Çox keçmədi, Novaka məktub yazıb, öz əhval-ruhiyyəmi, arzularımı şərh etdim. Liberal qəzetlərdə çap olunan məqalələrdən bilirdim ki, Novak monarxistlər arasında görkəmli rol oynayır; həm də əmin idim ki, ondan yaxşı məsləhət alacağam. Mən üç kəlmədən ibarət bir telegram aldım: “Durmayın gəlin, gözləyirəm”.

Mən yənə də onun qarşısında oturmuşdum. Onu beş ildi görməmişdim, bu beş ildə o dəyişməmişdi: əvvəlki kimi yənə də onun uşaq üzü kimi xırda sifətinin üçdə bir hissəsini qara gözlük örtürdü; qalstuku yənə də səliqəsiz bağlanmışdı; həm də elə bil ki, bütün bu beş ildə o bir dəfə də olsun sürtükunu əynindən çıxarmamışdı, şalvarını dəyişməmişdi. O xeyli ariqləmişdi, yanaqlarının və alnının dərisi qaralmışdı; heç gözə çarpmayan seyrəkləşmiş saçı kül rəngi almışdı. Onun otağı da, bizim şəhərdə yaşayarkən tutduğu balaca, alaqqaranlıq daxmadan fərqlənmirdi. Bu otaq da qaranlıqdı, kitabla dolu idi; otağın ortasında masa vardi. Ancaq otağın pəncərələri bağa deyil, daş çuxurun divarına baxırdı; divar tağlı idi; buradan başqa bir həyətə minik yolu vardi; tağın üstündə çirkli şüşələri olan pəncərə görünürdü. Çox xəfə və dəhşətli bir yer idi.

Mən bu böyük şəhərin cilgin uğultusundan keyləşmişdim, onun dumanından gözlərim qamaşmışdı, masanın arxasında oturub mənə

tanış olan sakit səsi dinləyərək ruhən dincəlirdim. Gündüz saat üç idi, lakin masanın üstündə, kitabların ortasında lampa yanırdu; Novak əllərini cibinə qoyub yırğalana-yırğalana, geyilib köhnəlmış tuflilərini yerə sürtə-surtə otaqda gəzişərək məndən soruşdu:

– Siz nə istəyirsiniz, nəyi müdafiə edirsınız?

Mən fikirləşmədən, heç gözləmədiyim halda suala düzgün cavab verdim:

– Mən özümü mənə düşmən olan hər şeydən müdafiə edirəm!

O mənim qabağında dayanıb başını əyərək dedi:

– Elədir! Doğrudan da elədir! Bu – insan cavabıdır.

O, mənə tanış olan, mənim son zamanlar üzərində təkidlə ve xeyli düşündüyüm bütün şeyləri qəti bir ifadə ilə təkrar etdi. Sonra masanın qıraqında oturdu, mənə tərəf əyildi, ayağını danışığının ahənginə uyğun surətdə, tiqqıldada-tiqqıldada, mənə təqribən bu sözləri dedi: idrak qüvvəsinə hədsiz dərəcədə inanan və həyatın idraksızlığını unudan ağılli, şöhrətpərəst adamlar həyatda özlərinə layiq bir yer tapa bilmədiklərindən hakimiyyətə can atırlar, bu isə – özünü adı insanlardan daha mühüm, daha güclü hesab edən hər bir adamın qanunu səyidir. Ancaq onlar səhv edirlər, bu səhvin, mütləq, – dövlətləri sarsılmaz qarşılıqlı yardım əsasları üzərində inamla təşkil edən bəşəriyyət rəhbərlərinin bütün ağır və çətin işi üçün faciəli nəticələri olacaqdır. Səhv orasındadır ki, sosialistlər, inqilabçılar kütlələrdə hakimiyyəti elə almaq hissini oyadaraq elə düşünürler ki, onlar idrak qüvvəsini oyadırlar, halbuki onlar ancaq həsəd, kin, intiqam instinktlərini qızışdırırlar. Novak:

– Bütün instinktləri! – deyərək əllərini cibindən çıxarıb, on qarşınaq kimi barmağını mənim üzümə yaxınlasdırırdı.

– Kütlələrdə, xalqda sosial məqsəd instinkti yoxdur, bu instinkt hələ inkişaf etməmişdir. Kütlə adamina dövlət lazımdır, mənə və sizə lazım olmadığı kimi, ona da lazım deyil. Lakin biz – mən və siz dövlət təşkilatı zərureti ilə şüurlu surətdə razılaşırıq, xalqa isə bu şüur yaddır. Bütün insanlar öz təbiətlərinə görə anarxistlər; getdikcə də daha artıq anarxist olurlar, – bu belədir! Lakin insan bilir ki, hakimiyyətsizlik vaxtı hələ gəlib çatmamışdır. Kütlələrin, – öz qüvvəsinin, öz əhəmiyyətinin, öz ruhunun qanunu ilə yaşamağa ixtiyarı olduğunu dərk edən fəndlərə parçalandığı zaman, belə bir vaxt gəlib çatacaqdır.

O mənə tərəf bir az da əyilərək soruşdu:

– Sosialistlərin səhvinin nəyə görə məhz cinayətkarcasına səhv olduğunu siz başa düşürsünüzmü, nə üçün bizi hər şeydən tez məhz monarxiya, amansız, cəsarətli, bir hakimiyyət anarxiyaya, hakimiyətsizliyə, absolyut şəxsiyyət azadlığına gətirib çıxara bilər. – Siz bunu başa düşürsünüzmü? Siz fikirləşin, onda sizin üçün aydın oları, bu paradoks deyil. Bütün yeni yaranan həqiqətlər paradoks kimi görünür; bunlardan ən qəribəsi budur ki, insan kütlələri milyonlarla müstəqil şəxsiyyətlərə ayrılanan qədər adam insanların düşməni olacaqdır.

Novak sürüsüb stoldan düşdü, uzun, yasti bir kölgə kimi gəzinməyə başladı, o, otağın alaqqaranlığında bu dünyanın mexluquna oxşamırdı. Onda xəyalə bənzər bir cəhət vardi; o, oxuduğum kitablarda surətləri gözümün qarşısında tutqun bir şəkildə canlanan, ömrü həmişə tənhalıqda keçən, insanlar üçün anlaşılmayan, taleləri rəhmsiz olan, hər şeydən əl çəkən dəhşətli adamlardan birini xatırladırı.

O mənə Dostoyevskini, Konstantin Leontyevi, Nitseni oxumağı məsləhət görürdü, daha doğrusu əmr edirdi.

O deyirdi:

– Belə. Mütləq bunları! Onlar ruhən anarxistdir, monarxist olmaq zərurətini dərk etmək cəhətdən monarxistidlər.

Sonra dedi ki, bir adam var, ona təvazökar və sədaqətli bir katib lazımdır.

– İndi onun yanında Rudomyotov işləyir, yadınızdadırı – izim Rudomyotov?

– Rudomyotov?

– Belə. Rudomyotov. Ancaq o huşsuz, səliqəsiz adamdır. Həm də ki, evlənmək istəyir... Amma o istedadlı adamdır.

Mən elektrik fenerlərinin əlvan qovuqlarının zəif işiq saldığı duman içində yeriyə-yeriyə düşünürdüm:

“Rudomyotov! Rudomyotov bir zaman mənə demişdi ki, sənin başın pis başdır. İndi “kim isə” inanmalıdır ki, mənim başım Rudomyotovun başından yaxşı başdır”.

Bu “kim isə” enlisifət, qarasaqqal və ayı kimi yönəmsiz bir adamdı. Onun sıx saqqalının içində qalın, çox ətli alt dodağı qabarındı, üst dodağını lopa bigləri örtürdü; çox iri qulaqları iyrienc idi, elə bil ki, onları ehtiyatla şəkləmişdi, mənim dediklərimi deyil,

düşündüklərimi dinləyirdi. Uzağa zillənmiş gözləri açıqlı-baxırdı; bu cür baxışı bəzən mən dəmir yoluñun parovoz maşinistlərində görərdim. Onun əlləri isə zərif və elə təmizdi ki, layka əlcək kimi parıldayırdı.

O, dırnaqlarını yona-yona mənə aydın və sakit ahənglə dedi:

– Sizin haqqınızda çox gözəl bir zəmanət verilmişdir, siz bunu doğrultmalısınız. Mən sizdən icraçılıq və təvazökarlıq tələb edirəm: bundan artıq heç bir şey istəmirəm, xahiş edirəm yadınızda saxlayasınız: mən tələbkər adamam.

O, elektrik zənginin düyməsini diqqətlə basdı, mənə elə gəldi ki, o bunu uşaqlar zəng çalan kimi, məmnuniyyətlə etdi.

İdarenin başçısı başının hərəkəti ilə məni göstərərək:

– Sizin müavininiz, – dedi. – Deyəsən, siz indicə gəlibsiniz?  
– Bəli, – deyə Rudomyotov cavab verdi.

Rudomyotov bir pəncərəsi meydana baxan, bir neçə şkaf qoyulmuş kiçik bir otaqda heyrətlə soruşdu:

– Sizsiniz?

Mən ondan:

– Necəsiniz? – deyə soruştum.

O məni açıqdan-açıga kinayə ilə süzərek təkrar etdi:

– Sizsiniz? Qəribədir!

Nə üçün qəribə olduğunu mən ondan soruşmadım, o da mənim sualıma cavab vermədi. Sonra bildim ki, o da təhsilini bitirməmiş universiteti tərk etmişdir; özü də nə üçünse İrana gedib iki il orada yaşamışdır. O mənim qabağıma bir neçə dəstə kağız qoyub fikirli-fikirli dedi:

– Ola bilsin, burada, sarı paketin içində mənim şəxsi kağızlarım olsun, siz onları tapsanız, mənə zəng edin, gəlib götürüm.

Rudomyotov papiros yandırdı, əlcəklərini əlinə taxa-taxa, eti-nasız və əlbəttə, qeyri-səmimi mənə müvəffəqiyyət arzuladı... Bəli. Qorxaq və utancaq adamlar çox müşahidəçi olurlar.

Mən pəncərəyə yaxınlaşışb aşağıya, meydana baxdım, meydan-da hər tərəfə adam gedib-gəlirdi; bəziləri qurbağa kimi atıla-atıla yeriyirdi. Dumanın içində onlar enli və girdə görünürdülər; elə bil ki, şışmışdiler. Mənim onların arasında deyil, onlardan yuxarıda, ciddi iş aparılan, əcaib şəhərin uğultusu, demək olar, eşidilməyən, təmiz, quru bir otaqda tənha olmağım özümün xoşuma gəlirdi.

Sonra mən kağızları seçib araşdırmağa, onlarla tamış olmağa başladım, çox istəyirdim ki, Rudomyotovun paketini tapım. Tapmadım. Az qala iki il mən ümidvar idim ki, bu sarı paket mənim əlimə keçəcək və mən Rudomyotovun o paket haqqında nə üçün belə narahat olduğunu, onun nədən qorxduğunu bileyəyəm. Lakin Rudomyotov yelkənli qayıqda gəzərkən suya düşüb boğuldu. Mən onun aqibətinin daha pis olacağını gözleyirdim.

Kağızları seçib araşdıranda bəzilərini oxuyurdum, bu mənim xoşuma gəlirdi. Birisinin – dövləti yenidən qurmaq layihəsi məni çox maraqlandırırdı: layihədə Rusiyani vilayətlərə bölmək, hər vilayətə, kral müavini hüququ ilə, böyük knyaz başçı qoymaq təklif olunurdu. Bu, romantizmlə dolu knyazlıqlar dövrünü xatırladırdı.

Başım bu maraqlı kağızlara qarışlığından müdirin qapını açıb içəri girdiyini eşitmədim; otağın sükutu içərisində onun aydın sözlərini eşidəndə diksindim:

– Sənədləri oxumağa ehtiyac yoxdur. Qovluqlarda hər sənədin məzmununu müfəssəl surətdə göstərən siyahılar olmalıdır. Siz ancaq bunu bilməlisiniz. Bundan artıq bilməyiniz yersizdir və hələ tezdir.

O, dırnaqlarına baxa-baxa, bir əlini o biri əli ilə sığallaya-sığallaya, beş dəqiqə yeni ahənglə, sakit və ciddi danışdı. Onun öz əldən xoşu gəlirdi.

– Fəaliyyətləri məni xüsusilə maraqlandıran adamların siyahısı həmişə sizin gözünüzün qabağında olmalıdır. Onların dediyini və yazdığını, həm də onlar haqqında deyiləni və yazılımı izləmək lazımdır.

Mən onu ayaq üstə durub dinləyirdim. O mənə başı ilə xudafız etmədən, əl vermədən otaqdan çıxdı. Lakin bu mənə toxunmadı. Onun sakitliyi, nüqtinin mexaniki dəqiqliyi mənim çox xoşuma gəlirdi. Mən onun köntöy bədənidə, ağır hərəkətlərində qüvvə olduğunu güman edirdim, buna görə də onu əhatə edən sırlar məndə xoş həyəcan oyadırdı.

Mən onun kabinetinin yanındakı otaqda altı il sakitcə oturdum. Mənim otağım ildən-ilə kağızla dolaraq darısqallaşırıldı. Şübhəsiz ki, bu müddətdə Rusiyada sakitlik əmələ gəlmışdı; belə düşünməyə haqqım var idi ki, rəhbərimin yorulmaq bilmeyən fəaliyyəti və mənim ona olan cüzi köməyim Rusyanın əl-ayağını bir yere yiğmişdi.

Həyat, sanki köhnə, həmişəki yoluna qayıdaraq daha sakit, daha azad keçirdi. Axı azadlıq – sakitlik deməkdir. Gecələr şəhərin

küçələrində gündüzdən daha artıq sərbəstlik olur. Mən zarafat etmirəm, istehza da etmirəm, yox! Mən insanın uydurulmuş mənafeyinə deyil, həqiqi, üzvi mənafeyinə əsaslanaraq mühakimə yürüdürüm: insan azad yaşamaq istəyir, qeylü-qal ona mane olur. Adam camaatdan nə qədər uzaq olsa, bir qədər azad və sərbəst olur.

Heç şübhəsiz, mənim rəhbərim mütləqiyyət dairələrində olduqca mühüm və yəqin ki, müstəqil bir rol oynayırdı. O kiçik bir qəza şəhərinin əhalisi qədər camaat yerləşdirilmiş beşmərtəbeli, çox böyük bir evdə, dördotaqlı mənzildə yaşayırırdı. Onun mənzili ni qapiçının qızı, Saşa adlı kürən, arıq və çevik bir qız süpürüb yığışdırırdı. O öz mənzilində adam qəbul etmirdi, ancaq gündüzlər onun evinə, çox nadir hallarda, gələn olurdu; bu gələnlər də məşhur adamlar idi.

Qaradınməz rəhbərim tək yaşayırırdı; səhər saat ondan öz kabinetində səssiz-səmirsiz oturub yazırırdı, oxuyurdu; poçt ilə gələn məktubları yoxlayırırdı; məktub da ona həmişə çox gəlirdi. Məktubların, görünür, çox mühüm hissəsini masasında və qədim, iri bir dolabda gizlədirdi. Ona qubernatorlar, arxiyereyler məktub yazır, nazirlərin katibləri, polis departamentinin böyük məmurları onu telefonla çağırırlırdı; o hamı ilə eyni tərzdə, mənimlə danişlığı kimi, amiranə danışırırdı. Saat üçdə restorana nahar etməyə gedirdi. Axşam poçtu gələndə həmişə, müntəzəm surətdə, evinə qayıdırırdı. Mən də saat üçdə gedir, axşam işinə saat altıda qayıdırırdım. Saat sekize qədər oturur, mütləqiyyətin sarsılmaz tərəfdarı olan, onun ideyasının gücünə, ehtirassız da olsa, möhkəm surətdə inanan bu adamın uzun məktublarını yazı makinasında çap edirdim. O ağır bir dildə, uzun cümlələrlə yazır, qədim kilsə-slavyan sözlərini məmənuniyyətlə işledirdi.

“Dərsurəti ki, qiyamın ruhu aydın bir ağılsızlıq ruhundan ibarətdir, mənbəyi də müqəddəs qayda-qanunun düşmənlər tərəfindən həyatın zahiri dincliyyinə, onun maddi cəhətinə acgözlük və həsəd duyğusunu qəsdən qızışdırmaqdən ibarət olduğu üçün, hərgəh Siz, möhtərəm Baş yepiskop, yeparxiyaya göstəriş vermiş olsaydınız, mühüm dərəcədə faydalı olardı...”

O, məktub və məruzələrinin çoxunu yoxlamaq üçün Novaka göndərirdi; məktublar və məruzələr ondan bir çox düzəlişlərlə, zəngin tarixi dəllillər və qeydlərlə geri qayıdırırdı.

Mən onun işini – inqilabi fikrin cərəyanını könüllü və müstəqil surətdə müşahidə edən bir adamın işi kimi başa düşürdüm. O, müxalifətin nümayəndələri tərəfindən çox məharətlə gizlədilən inqilabi fikrin gedişini sayıqlıqla izleyirdi; onlardan onlarca adamın adını ayrıca cədvələ yazmışdı. Mən onların Dövlət Dumasında, mətbuatda olan çıxışlarını, mühazirələrini izleməli idim. O, inqilabla mübarizə aparan hökumət orqanlarına inanmırı, onlara etinasız yanaşırırdı. Bir dəfə o, Novakı yola salanda dedi:

– Polis departamentində ən qaba cahillər yuva salmışlar.

Mən onunla yanaşı çox rahat yaşayırdım; mənim işim xoşuma gəlirdi; mən ayrı-ayrı fikirləri və sözləri qeyd etməklə, qəzəbli və riyakar, lakin sancan və dağıdıcı fikirləri məharətlə seçib ayırdım.

Rəhbərin yanına hamidən çox gələn Novak idi. Mənə elə gəldi ki, o həmişə yağılı, dumanlı ya çovğunlu günlərdə gəlir. Bu kölgəyə oxşayan arıq adam son derecə səssiz gəzirdi. O arıq, soyuq əllərini şalvarının cibinə qoyardı, onun bu adəti mənə əlamətdar və simvolik görünürdü. Mən bu adətdə – həyatdan iyrənmək, buna görə də həyata toxunmamaq meyilini görürdüm. Mən onun həyata olan mənəvi təsir qüvvəsini daha artıq duyur, bunun əhəmiyyətini daha artıq hiss edirdim. Mən bu qüvvəni mütləqiyyətin əsaslarını və prinsiplərini müdafiə edən bütün mətbuatda da hiss edirdim: həm də mənə aydın idi ki, mənim rəhbərim bu qüvvə ilə işləyir və nəfəs ahr: o, Novakın enerjisi ilə işləyen bir maşındır.

Bir dəfə Novak mənim otağında rəhbərlə xudahafizləşəndə, həmişəki kimi, astadan dedi:

– Bir də göstərmək lazımdır ki, bütün əsrlərdə, bütün xalqlar arasında fikrin ən şiddetli azgınlığı ağıllı surətdə ölüm cəzasına məhkum edilirdi. Mütləq – ölüm.

Rəhbər dedi:

– Bunu edirlər.

– Belə. Lakin bunu gizli, xəlvətcə edirlər, buna görə də vahiməli səciyyə daşımır. Camaat qarşısında edam etməyi bərpa etmək lazımdır. Onlar camaat qarşısında edam edirlər, onların cəlladları qorxmırlar. Qorxmamaq – əməlin ədalətli olduğunu təsdiq edir. Mütləq belədir. sayca az və zəif olanlar açıq hərəkət edirlər, bununla da edama igidlik şöhrəti, qəhrəmanlıq şəni verirlər. Sayca çox və güclü olanların edam etməyə ixtiyarı vardır, çünki onlar

çoxluğu təşkil edirlər, lakin onlar gizlənə-gizlənə, xəlvəti edam edirlər, bununla da özünü müdafiə etmək kimi təbii və qanuni bir işi cinayətə çevirirlər. Başa düşürsünüz mü? Burada bir mənasızlıq, giclik gizlənir! Həm də bu qorxaqlıq deyilmi?

Novak pilləkənə çıxan qapının qabağında dayanıb əlavə etdi:

– İşgəncə də! Camaat qarşısında işgəncə! Bütün xalq qarşısında, günün günorta çağında. Belədir.

Mənim rəhbərim əlini sığallayıր, başını tərpədə-tərpədə onun fikrini təsdiq edirdi. Novak gedəndən sonra, o mənim yanından keçəndə dedi:

– Sizin müəlliminiz fővqəladə bir insandır.

Əlbəttə! Mən bunu bilirdim. Mən Novakı görəndə insanlar qarşısında olan qorxum yox olurdu. Bu qorxu müəllimin qarşısında olan dərin bir hörmət qorxusuna çevrilirdi; elə bir müəllim ki, mən yənə də deyirəm, getdikcə daha artıq qeyri-cismani bir şəkil alırdı, kölgəyə oxşayırdı.

Mən rəhbərimə hörmət bəsləyirdim. Onun həyatı mənim nəzərimdə mömin bir adamın qəhrəmanlığı kimi canlanırdı, elə bir adam ki, o bütün gücünü insanları sakitləşdirmək kimi böyük bir işə həsr etmişdir. Mən inanırdım ki, o, iki küçənin tinindəki evin üçüncü mərtəbəsində, pəncərələri lap aşağıdakı geniş meydana açılan kabinetdə tək-tənha əyləşib, həyatın idarə olunmasına çox kömək edir. Onun pəncərəsi qabağında, xeyli aşağıda meydan görünürdü. Bu meydan öz güzəranı qeydində qalan adamlı dolu olardı. Yuxarıdan baxanda bu adamlar xırda və yerə sıxılmış kimi görünürdü. Bəli, o maşın idi, Novakın qüvvəsi ilə işləyirdi, lakin onun sarsılmaz, çuqun kimi ağır sakitliyi məni valeh edirdi. Onun eyni sözləri rəvan və aydın ifadə ilə tələffüz etməsi, eyni fikirləri bu sözlərlə həmişə möhkəm cəlaqləndirməsi mənim xoşuma gəlirdi.

O, heç gözlənilmədiyi halda mənim gözümən düşdü, həm də mən bunu qəlbime vurulan bir zərbə kimi qəbul etdim.

O, Kiyevdə, Dövlət asayışını mühafizə idarəsi agentinin naziri gülə ilə vurub öldürdüyünü eşidəndə tələsə-tələsə mənim otağıma gəldi, rəngi elə ağarmışdı ki, göye çalırdı, gözlərini yumaraq, iyrinc bir şəkildə parıldayan əllərini yellədə-yellədə, ayaqlarını yerə vura-vura vehsicəsinə və xırıltılı səslə qışqırırdı:

— Öldürdülər, lənətə gəlmışlər... Mən demişdim, axı, mən yazmışdım! Siz eşidirsinizmi? Öldürüblər, hə? Onlar, bax, belədir, hə? Mühafizə? Hamısı məhkəməyə verilməlidir! Hamısı!

Qorxu hissine mən çox yaxşı bələdəm; mən o saat başa düşdüm ki, bu qəzəb qorxudan əmələ gəlmışdır. O öz kabinetinə qaçaraq qapını elə çırpdı ki, mənim otağımda Rusyanın xəritəsi qopub yerə düşdü. Sonra da el ağacını götürməyi unudaraq evdən çıxıb getdi.

Əlbəttə, mənim ona olan münasibətim dəyişmişdi. Mən onun qorxu qəzəbindən göyərmiş sifətini yaddan çıxara bilmirdim. İndi daha mən onunla, əvvəller rəftar etdiyim kimi, acizanə bir itaətkarlıqla rəftar etmirdim. İki dəfə onun uzun məktubunun dilini düzəltməli oldum, o sanki bunu hiss etməmişdi. Bundan sonra mən onunla gündəlik məsələlərdən söhbət etməyə başladım, bu onu heyrətə saldı; o, kalmık gözlərini qırpa-qırpa mənim üzümə baxır və mənə cavab olaraq nərildəyirdi.

O, Dövlət Dumasının bağlanması zərurəti haqqında rəyini nazirə yazanda mən dedim ki, siz, yəqin bu yeni nazirin müxalifətlə necə naz-qəmzə ilə rəftar etdiyini görmürsünüz. Onun qulaqları qıp-qırmızı qızardı, sonra acıqlı-acıqlı qışkırdı:

— Siz deyəsən məni öyrətmək fikrindəsiniz?

Lakin o öz kabinetinə gedəndən beş dəqiqə sonra qapını açdı, kənarda dayanıb zəhmlə, lakin müləyim səslə dedi:

— Nazirin əsl niyyəti mənə çox düzgün məlumdur!

Mən ona dinməz-söyləməz baş əydim.

— Ümumiyyətləsə, Makarov, sizin işiniz məni tamamilə təmin edir. Sizin işiniz getdikcə daha şüurlu şəkil alır. Sizə təşəkkür edirəm.

Mən sevinirdim, həm də qeyri-iradı düşünürdüm ki, o məni öz bağırtısı ilə incitdiyindən qorxmuşdur. Bu gündən sonra o daha mənə əvvəlki kimi mexaniki münasibət göstərmirdi; o öz qarşısında insan olduğunu hiss etmişdi.

Bir az sonra o hətta: “Siz xəstə deyilsiniz ki?” ahəngi ilə məndən soruşdu:

— Siz evlisiniz?

— Xeyr.

O dedi:

— Bu yaxşıdır. Bizim dövrümüzdə arvad ciddi adam üçün artıq şeydir!

Sonra da bir az fikirləşib əlavə etdi:

– Biz yürüsdəyik. Bəli, biz əsgər kimi yürüsdəyik, həm də biz keşikdəyik...

Bu gün səhər o, əlimi sıxanda fikirli-fikirli mənim hərbi mükəl-ləfiyyətə münasibətimi soruşdu.

– Cox mümkündür ki, biz müharibə etməli olacaqıq.

Mən buna heyrət etdim, sevindim, ona təşəkkür etdim: müharibə cərrahlıq əməliyyatıdır, o, dövlətin dərisindəki yaraları kəsib ata bilərdi. Mən dedim ki, biz müharibədə qələbə çalsaq, onda inqilabı da məğlub etmiş olarıq.

O, əllərini sığallaya-sığallaya dedi:

– Əlbettə. Belə düşünmək lazımdır: qələbə çalacayıq! Buna inanmaq lazımdır! İndiki vəziyyətdə müharibə – mütləqiyet üçün şübhəsiz xoşbəxtlikdir.

Onda mən ümidvar olduğumu bildirdim ki, cəbhəyə ilk əvvəl siyasi cəhətdən etibarsız adamlar, – tələbələr, təbliğata cəlb edilmiş fəhlələr göndəriləcəklər, deyildi?

O, gözlerini qırparaq əlini möhkəm stoluma dayayıb dedi:

– Bu ideyadır. Bu ağıllı sözdür! Əger biz mübəfizə şöbəsinin, polis departamentinin məlumatından, fabrik və zavod müdürüyyətinin siyahılarından istifadə etsək... A-a-a-a...

Mən bu zaman onun necə gülümsədiyini ilk dəfə gördüm: onun qalın alt dodağı ağır-ağır sallandı, bığları qabardı, xırda, sıx dişləri göründü; o gözlerini yumdu, lakin tülükü sifəti dəyişmədi, yalnız alnındaki qırışlar iki-üç saniyə titrədi.

Mərr bu müdhiş müharibənin dəhşətindən, mütləqiyətin bu böyük və fəlakətli səhvindən danışmaq istəmirdəm. Ah, əgər biz Almaniya ilə əlbir olub Avropaya qarşı getmiş olsaydıq! Onda biz inqilabı, lax yumurta qoyulmuş çirkli zənbil kimi əzərdik, həm də bütün dünya bizim əlimizdə olardı, bütün dünya! Dünya bundan da fəlakətli bir səhv görməmişdir. Bu səhv haqqında düşünmək adama əzab verir, o barədə fikirləşmək adının ürəyini yandırır.

Müharibə mənim qarşısında ölkənin kədərli və bəlkə də üzvi eybəcərliyini dəhşətli bir aydınlıqla açıb göstərdi. Bu ölkədə milyonlarla insan içərisində, yaramaz adamların yarısını qırmaq bahasına da olsa, bu hərc-mərcliyin qabığını ala bilən bircə adam da tapılmadı. Mən o yaramaz adamları deyirəm ki, onlar ancaq yemə-

yi, içməyi, yatınağı, özləri kimi gərəksiz adamlar doğub törətməyi bacarırlar, onlar bu heyvani məqsəd xatirinə – doymaq bilməyen zağarlarına girməyən hər şeyi məhv etməyə hazırlırlar.

Sonra mən iğtişaşın artdığını müşahidə etməyə başladım; bu barədə bütün partiyaların qəzetləri, bəziləri məyusluqla, bəziləri şadlıqla bağırırdı. Müxalifətin mətbuatda və Dumada irticadan şikayətləndiyi sözlərdə də iğtişaş zəfərlə səslənməkdə idi. Bu şikayətlər həmişəkindən daha da saxta idi, getdikcə daha artıq zəhlə tökürdü, həyasızlaşırırdı. Hər yerde və hər tərəfdə artmaqdə olan qiyamın zəhərli dumani və tüstüsü hiss olunurdu. Mən başa düşürdüm ki, bunu mənim rəhbərimin arxiyereylərə, qubernatorlara, nazirlərə göndərdiyi məktublarla dağıtmaq olmaz.

“İctimai təşkilatlar” – şəhərlərin, zemstvoların quldurcasına ittifaqları əmələ gəldi: bunlar, acgöz güvə kimi mütləqiyətin səncab xəzindən tikilmiş mantiyasını dağıdırırdı.

Mən otağımın pencerəsindən aşağı, meydana baxaraq kiçilmiş adamları əvvəlkindən başqa cür gördüm: onlar yenə də balaca, alçaq idilər, duman içində şışmış kimi görünürdülər, lakin əvvəlkindən daha iti, daha gümrah yeriyirdilər. Mənim nahar etdiyim restoranda dövlət işləri haqqında get-gedə daha cəsaretlə mühaki-mə yürüdürlər, həm də aydın görünürdü ki, bu cəsarətin mənbəyi – düşüncələri sürətlə pozan, onlara axmaqcasına tənqid cüreti yoluxdurən Dövlət Dumasıdır.

Mən axşamlar kinematoqraflarda oturur, qaranlıqda boz kölgə-lərin dilsiz-ağılsız həyatını, – uydurulmuş təhlükələrdən ya misil-siz sarsaqlıqdan çox maraqlı şəkil almış, özü haqqında düşünməyi tələb etməyən xəyalı həyatı müşahidə etməyi xoşlayırdım. Kine-matoqrof qəlbdən real həyat təəssüratını, toz cındırla silinən kimi silərek mənə gözəl təsir bağışlayırdı.

Lakin burada da qəsdən təhrif edilmiş, ədavətli şeylər görür-düm; bizim şəhərlərdən daha abad şəhərləri göstərməyə başladılar; bu şəhərləri ona görə göstərirdilər ki, ruslar kiçik bir dövlətin tər-təmiz, qəşəng, xırda şəhərinə baxaraq müqayisə və tənqid etməyi öyrənsinlər. Həyatdan narazılıq hissini hər yerdə, hər vasitə ilə ar-tırırdılar. Mən polkovnik Berin dediyi sözləri xatırladım; o deyirdi ki, bunu ancaq möcüzə ilə, heç olmazsa qəddarlıq möcüzəsi, lakin göz – qamaşdırıcı bir möcüzə ilə ləğv etmək olar.

Mənim rəhbərim insanların gözünü qamaşdırı bilən adam deyildi; yox, o elə adam deyildi! Mən bunu getdikcə daha artıq başa düşürdüm, buna görə də özümü aldanmış, təhqir olunmuş hiss edərək, fikirlərimi söyləmək üçün Novakin yanına getdim.

Bu arıq, caydaq adam pəncərənin qabağında dayanıb dedi:

— Bəli. Siz ancaq belə hiss edirsiniz. Adam yoxdur! Yoxdur adam! Hər yerdə nəzəriyyəcilər, tənqidçilər var, həqiqi, iradəli adam yoxdur!

Pəncərənin tutqun şüşələri otağı bozumtul-yaşıl torana bürüyürdü; bu toran içinde Novak daha az seçilirdi. Onun üzü həmişəkindən solğun idi, səsində kədər duyulurdu. O məni ruhlandıra biləcək heç bir şey deyə bilmədi. Mən qəmgın halda çıxıb getdim. Küçədə kəskin, dəlicəsinə bir qəddarlıq hissinə qapıldım, məni qəflətən sarsıcı bir əsmə tutdu, mən yoldan keçənlərin üstüne, it üstünə çıçıran kimi çıçırmak istəyirdim: “Susun!”

Sonra mən Nevanın sahilində, yarımdairə şəklində qranit skamyada xeyli oturdum; fikirləşirdim ki, hakimiyyət mənim əlimdə olsayıdı, mən bilərdim insanlarla necə rəftar etmək lazımdır. Axı bütün insanlar yoxsulluq, acliq, məhv olmaq qorxusu ilə, ölüm qorxusu ilə yaşayırlar, qalan şeylər isə “ideya” uyduranlar tərəfindən onlara isnad edilir, mütləq isnad edilir; ona görə isnad edilir ki, onlara təskinlik versinlər, onları aldatsınlar, ona görə aldatsınlar ki, onlar qorxudan ağıllarını itirməsinlər, qəzəblənib coşmasınlar, həyatlarının mənasız və dəhşətli olduğunu başa düşərək adam üçün işləməkdən əl çəkməsinlər.

Yəqin, əvvəller mənə tamış olmayan fikirlər ağlıma bu axşam gəlmışdı. Mən fikirləşirdim ki, axı, əslində, adam özü də, kim olursun, qorxaqdır. Bəlkə də adam insanların qorxdığı şeydən qorxmur, insanlardan qorxur. Axı insanlar çoxdur, özü də adama olduqca yabançıdlar. İnsanlar qarşısındaki qorxu özü adamda həyat instinktinə insanlarla amansızcasına qəddar olmaq hüququ verir; danışıqsız qəti hüquq; çünkü bunun kökü – özünü qorumaq instinktdədir. İvan Qroznı da, yəqin, bütün müstəbid deyilən hökmdarlar kimi, qorxaq imiş. Qorxaqların siyaseti həmişə qəddarlıq siyaseti olmuşdur; bütün siyasetçilər amansızdır! Bu – qanundur, başqa cür də ola bilməz! Ancaq həyatın təhlükəsini həmişə duyan və yaxşı qorxmağı bacaran adam qətiyyətlə hərəkət edə

bilər. Bəlkə də “qəhrəmanların” qəhrəmanlığı, sadəcə olaraq, insan məyusluğunun ifrat ifadəsidir? Hətta, yəqin: qəhrəmanlıq – qorxmuş adamın cəsurluğudur.

Bəli, hakimiyyət mənim ixtiyarında olsaydı, mən dünyada özüm haqqında dəhşətli, sarsıcı bir xatirə qoyub gedərdim; mən dünyanın bütün zalim hökmdarlarını ötüb keçərdim; mən insanları cib dəsmalı kimi yuyub ütüləyərdim.

Mənə elə gəlir ki, həyat bu axşamdan sonra daha süretlə dəyişmeyə başlayır, daha üsyankar şəkil alırı. İnsanların adı, əslində bir-birinə son derecə benzəri olan sifətlərində nəsə istehza, cinyətkarlıq, həm də inamlı bir şey gözlədikləri ifadə olunurdu. Nə gözləyirdilər? Onların üst beyinlərində nə kimi cəlbedici xəyallar yaranmışdı? Bəlkə də yuxuda görmüşdülər ki, qüvvətlənmişlər, cəsaretlə olmuşlar, adı yoldan kənara bir addım ata bilərlər? Bəlkə də onlar elə bir adam axtarır ki, bu adam onlara bu yeni addımı göstərə bilsin; elə bir rəhbər axtarırlar ki, bu rəhbər onları öz qüvvəsinə tabe eləyərək arxasınca aparsın?

Sonra mən rəhbərimin insanlar üzərində hakimiyyəti öz əlinə alacağını bir neçə ay inamlı gözlədim. Onun özündə də belə bir inam var idi. O özünü elə almış, ariqlamışdı; əllerini daha tez-tez və daha möhkəm sığallamağa başlamışdı; onun kalmıq gözünə bənzəyən xırdaca gözlərində dəhşətli, göy bir parıltı əmələ gəlmışdı. Mən onun ağaran dişlərinin şən və hərisliklə işıqlandığını daha tez-tez gördüm. Gecələr düşünürdüm ki, görəsən mənim başıma nələr gələcək; eyni zamanda qəhrəmanlar yaradan, milyonlarla insana komanda verən ümidsizlik, qorxaqlıq qüvvəsinin artığını köksümdə duyurdum. Mənim gözlədiyim şey baş vermiş olsaydı, yenə də deyərdim, insanlar həqiqətən dəhşətli bir adam görmüş olardı.

Lakin ayrı bir hadisə baş verdi. Bütün camaat şəhərin evlərindən küçələrə tökülmüşdü. Meydana canlı, ac, həris, acıqlı qara et kütləsi axışdı. Çoxlu qırmızı bayraq göründü, gülə səsləri eşidildi; sonra yenə çoxlu bayraq göründü. Onlar mənə qəssab dükanını xatırladırdı.

Sonra Novak əzgin və beli bükülmüş halda tələsə-tələsə mənim otağıma girdi; sözlər onun ağızından töküle-tökülə, fişildaya-fişildaya, nərildəyə-nərildəyə danışaraq məni rəhbərin otağına itələdi.

— Siz niyə oturubsunuz? Çıxın yandırın... Siz dəli olubsunuz?  
İnqilab! Onu həbs ediblər! Həni mənim məktublarım? C-cırın-up-up-up-yan-dırın... Buxarıya atın...

O, taqətsiz halda buxarının yanındakı kresloda oturdu, gözlüyü-nü çıxarıb, şüşələrini dizinə sile-sile inildədi:

— Bəs siz nə üçün dayanıbsınız? Məhv edin, cırın, yandırın...

Mən onun gözlərini ilk dəfə gördüm: bu gözlər xırda idi, sönükdü, kirpiksiz və iltihablı idi, onun qırmızı, şışkin göz qapaqları yəqin ki, irinlə dolu idi. Mən onun gözlərinə bir xeyli diqqətlə baxdım, sonra yaxasından tutub kreslodan qaldırdım, gözünün içinə dedim:

— Əclaf! — dedim. — Qəhrəmanlar təbiyə edən sənsən? Alçaq, həni sənin qəhrəmanların?

O atılıb-düşür, əyri barmaqları ilə əllərimi cırmaqlayıb xırıldı-yırdı.

— Nə edirsən... mən günahkar deyiləm... inqilabçı... Əlini çək... xain...

Mən bu vaxta qədər duymadığım bir nəşə ilə deyirdim:

— Əclaf! Mən səndən qorxurdum, mən sənə inanırdım, inanır-dım ki, sən güclüsən, dəhşətlisən. Bəs indi mən nəyə inanım, nədən qorxum? Sən mənim qorxumu öldürdüñ, sən məndəki insanlığı öldürdüñ, eclaf!

Sonra da onu itəlayıb otaqdan çıxdım.

... Məni həbs etdilər; bir ilə yaxın həbsxanada qaldım. Orada bir dəstə quzdurla tanış oldum, bu məni həbsxanadan xilas etdi, mənə cinayət axtaran idarədə agent yeri verdi. Adamları öldürürdüm, — bu çox sadə bir işdir. İndi mən özüm quzduram. Cəllad da ola bilərəm. Fərqi yoxdur.

## PADŞAH PƏRƏST

Səksəninci illerdə Nijni-Novqorodun küçələrində, itigözlü bir oğlan, döşündə qutu, yavaşdan, sualedici tərzdə və çox zəhlətökənliliklə deyirdi:

– Can xaçı, rəhmət duası kitabçası, sancaq, baş sancağı!

Çox vaxt mən ona rast gələndə gördüm ki, bu oğlan qalma-qalçı adama oxşayır: yoldan keçənlərdən birini seçib dalına düşür, yan tərəfinə keçir və zəhlətökən səslə deyirdi:

– Can xaçı, rəhmət duası kitabçası?

Yoldan keçən adam acıqlı-acıqlı onu qovurdu, bəzən də söyür-dü; alverçi isə ondan qabağa keçirdi; bu dəfə onun qabağına çıxır-dı, əsəbiləşmiş adamin gözlərinə yaltaqlıqla baxa-baxa yenə xaç almağı təklif edirdi. Mən elə düşünürdüm ki, bu oğlan dava axtarır, isteyir ki, onu itələsinlər, vursunlar; həm də nə üçünse mən elə təsəvvür edirdim ki, alver onun ürəyinə yatan iş deyil, o yəqin ki, bundan daha maraqlı, bəlkə də, daha təhlükəli bir işlə məşğul olur.

Bu oğlan izdihamlı Rojdestvo küçəsində, kilsə divarının ləməsində “qutu” qoyub Sıtın salnamələri və “vərəqələri” satmağa başlayanda mən azca məyus oldum, bir az, sonra onun qutusu dükan oldu, dükanın üstünə:

“V.Breyevin kitab ticarəti” sözleri yazılmış lövhə vuruldu.

Sonra Nijnide “Rahib Fyodor Kuzmiçin həyat və yaşayışı” adlı qırmızı bir kitabça meydana çıxdı. Kitabçanın cildi üzərində yekə-saqqal, çox hündür, dazbaş bir qocanın şəkli vardı, şəklin altında bu sözər yazılmışdı:

### A.İ.Breyevin nəşri.

Sonra mən öyrəndim ki, kitab hansı şəraitdə yaranmışdır: “Qraçı” yeməkxanasında bir sərsəri esrarəngiz sibirli zahid haqqında əfsanə söyləyirmiş, Breyev o saat, əvvəller müəllim olan “səfil” Terentyevə “bir manat pula” rahibin həyatını qələmə almağı təklif edir. Heç demə Terentyev Fyodor Kuzmiç haqqında bəzi şeylər eşi-

dibmiş, buna görə də o çox maraqlı bir şey yazır, kitabça bütün Volqa boyunda və Oka ətrafında on minlərlə yayılır, Breyev də yaxşı pul qazanır.

Mənim hekayələrimdən ibarət ilk kitabçalarım çapdan çıxanda Breyev yanına gəldi, abırlı geyinmişdi, əynində tüklü göy pencək, jiletinin cibində iri gümüş saat, döşündə “qəlp qızıldan” saat zənciri vardı, ayağına cirildayan təzə, uzunboğaz çəkmə geymişdi, çəkmə yağı qoxusu, ətirli sabun iyi gəlirdi; sifeti gülürdü, fərəhlə, yavaşdan danışındı:

İcazə verin ürəyimin arzusunu açıb söyləyim. Bizim qədim şəhərimizi şöhrətləndirmək və dövlət tarixinə bacardığım qədər fayda yetirmək məqsədilə mən bizim məşhur həmyerlilərimiz olan Kozma Minin, patriarch Nikon, protopop Avvakum, Kulibin, Mili Balakiryev, cənab Boborikin, Dobrolyubov haqqında, əlbəttə, habelə Melnikov, Peçorski və Nijni Novgorod torpağının bütün başqa istedadlı adamları haqqında kiçik həcmli əsərlər çap etmək fikrinə, düşmüşəm. Siz bu işə ədəbi yardım göstərin...

Breyev astadan, məxfi söz deyirmiş kimi rəvan, süni danışır və bütün bədəni titrəyirdi, ayaqlarını tərpədir, köhnə yaylığını yellədir, mənim dizlərimdən tutur və birdən əllərini ciblərinə soxur, orada at qoşqusunun mis ləvazimatı kimi nəyi isə cingildəirdi; sonra da, müsəlman dua oxuyanda salavat çəkən kimi, o da elini üzünə çəkirdi. Sanki yara tökdüyü üçün əndamı bərk qaşınirdı.

Onun görünüşündə bir müləyimlik, məzəlilik, xoşagələn bir xüsusiyət, hər şeyə hazır olan rus diribaşlığı vardı. Çənəsindəki bir çəngə naməlum rəngli saqqal enli sifətini sanki bəzəyirdi; bu bir çəngə tük boğazına sarı əyilir, elə bil ki, ucları xirdəyinə girmək istəyirdi. Bığlarının tükü, arpa sünbüлünün qılçıığı kimi biz-biz dururdu; qaşlarının da tükləri elə bu cür biz-bizdi. Mən Breyevə baxdıqca düşünürdüm: “Bax, belə adamları “möhkəm kəllə” adlanırlar”.

Onun çox qəribə gözləri vardı, bu gözlər yaşla ələndi, girdə idi, ilhamla parlayırdı, qıcıqlandırıcı xırda şüalar, daha doğrusu, xırda qığılçım tozu saçırırdı. Elə bil ki, bu saat alovlanıb, yanacaq, yərində qara çuxurlar qalacaqdı.

Mən ona “ədəbi yardım göstərməkdən” imtina edəndə Breyev burnunu bərk sildi, köksünü ötürdü, ilhamını söndürmədən sözünə davam etdi:

— Onda icazə verin, sizin üçün daha asan olan bir təklif edim.  
Ayağa qalxıb, şeir oxuyurmuş kimi birnəfəsə dedi:  
— Sizin fövqəladə həyatınızın maraqlı olması və onun başlanğıçı — təmizcə qazancdır! Siz öz həyatınızın tarixini əlli manata yazmağa razısınızsa onda mən — budur o! — sizin naşırınız!

Mən “həyatımın tarixini” də yazmaqdan imtina etdim. Lakin bu, Breyevin, mənim tərcümeyi-halıma bənzər bir şeyi kiminsə tərəfindən tərtib olunmuş sarsaq bir kitabça şəklində çap etməsinə mane olmadı. Nəşriyyatçımı, məhkəməyə cəlb etmək qorxusu altın-da vadar etdilər ki, bu kitabçanı məhv etsin.

Breyev gülünc bir tərzdə atdana-atdana özünü təmizə çıxarmağa çalışırdı:

— Siz öz həmyerlinizin qəlbinə inanın, mən bunu pula heris olduğum üçün etmədim, — pul nədir axı? — mən ancaq coşqun vətənpərvərlik hissi nəticəsində sizin təvazökarlığını nəzərə almadım.

905-ci ildə mənə məlumat verdilər ki, B.İ.Breyev “Rus xalqı ittifaqı”nın Nijeqorodsk şöbəsinin sədri seçilmişdir, inqilabi fəaliyyətlə möhkəm mübarizə apararaq mütləqiyəti möhkəmləndirir.

Sonra Breyev, gərək ki, 910-cu ildə Kapri adasına, mənə bir məktub göndərdi; bu məktubda o, çar Nikolayın mehribanlığını və alicənablılığını tərifləyirdi, məni inandırırdı ki, öz günahlarımı boy numa alıb tövbə edim, Rusiyaya qayıtmaq üçün icazə verilməsini xahiş edim. Məktub çox məzəli yazılmışdı və məni açıqlandırmadı. Hətta Breyevə cavab yazdım ki, mən özümü mühacir hesab etmirəm, heç bir icazə almadan nə vaxt istəsəm Rusiyaya qayida bilərəm; buna mütləqiyətin xarakteristikasını da əlavə etdim; mənim cavabımı kim isə “Mançester qardien”də “Monarxistə məktub” sərlövhəsi ilə çap etdirmişdi.

14-cü ildə Rusiyaya qayıdanda eşitdim ki, Breyev Nijnidən harasa getmişdir; 17-ci ildə, təşvişli may gündündə məni telefonla çağırıldılar, mən telefonda həyəcanlı bir səs eşitdim:

— Danışan Breyevdir, Vasili İvanoviç Breyev, yadınızdadır mı? Nijeqorodsk xəyalpərəsti?

Bir saatdan sonra Breyev mənim qarşısında, stulda fırlanır, yeyin-yeyin danışındı, yenə də iyirmi il əvvəlki kimi, mülki və məzəli idi. Ancaq kirpi tikanına bənzəyən saçı yumşalmışdı; daha biz-biz dayanmırıdı, o, əyilən saqqalını və pırtlaşışq bığlarını qısa

vurdurmuşdu; yalnız qaşları əvvəlki kimi, xanı balığı üzgəclərini xatırladırıdı. Yenə əvvəlki kimi, yaşıla çalan gözləri gənclik zirəkliyi ilə parlayır, iti qığılçımlar saçırıdı. O, tüstü rəngli qalın parçadan paltar geymişdi; qalstukunda brilyant parıldayırdı; sol əlinin barmağında – iri yaqtı qaşlı qızıl üzük vardı; ümumiyyətlə, yenə də elə bil ki, həmin qotur tutmuş həyəcanlı adam idi.

Breyev əllərini yellədə-yellədə şalvarının, penceyinin, jiletinin ciblərinə soxur, oradan müxtəlif filiz parçaları çıxarıır, masanın üstündə diyirlədə-diyirlədə deyirdi:

– Qızılı kvarsdır! Volframdır! Ən nadir keyfiyyətli litoqrafiya daşı! Naməlum metal, heç kim deyə bilmir ki, necə metaldır! Hamısı mənimdir. Sifarişlər verilib! Sizin yanınıza bir eloğlu kimi gəlmışəm, kömək edin həyata keçirək, çünki siz bizim müqəddəratımızın yeni sahibləri ilə yaxından tanışsınız.

Bu işdə ona yardım göstərməkdən imtina etməyim Breyevi qətiyyən ruhdan salmadı, o ancaq bir qədər təəccüb edərək dedi:

- Siz mənə dördüncü dəfədir ki, rədd cavabı verirsınız.
- Axı mən bu işdə heç bir şey başa düşmürem.

Breyev çıyınlarını çekdi:

– Əshi, qızilda başa düşməli nə var ki? Onu hasil etmək lazımdır ki, bizim həyatımız varlansın!

Gözlerini qayıb başını yırğalaya-yırğalaya lirik ahənglə sözünə davam etdi:

– Heç bilirsiniz Sibirdə necə fövqəladə bir sərvət var? Bu, vAllah, torpaq deyil, Simmental inəyin yelinidir! Buyurun sağın! Amma sağan yoxdur. Bacarmırıq. Orada yegane məharətli sağıcılar – Lenadakı ingilislərdir...

Mən ondan soruşdum ki, Sibirdə çoxdanmı yaşayırsınız?

– Üç ildir, üç. Bu mənasız müharibə başlanan kimi mən oraya yola düşdüm. Öz həmyerlimizin müvəffəqiyyətləri tarixini dinləməyin sizə, nijeqorodlu bir adama xoş olduğuna inandığım üçün mən öz həyatımın fövqəladə karyerasını söyləməyi səmimi qəlbən arzu edirəm. Rusun qəribə həyatını sizdən başqa kim bilməlidir? Axı siz, eloğlu olmaqdan başqa, necə deyərlər bir də rus ruhunun qanadlanıb yüksəklərə uçmasını qələmə alan qanuni qeydçisiniz və öz taleyiniz tərəfindən bize, qədim şəhərin, üç yüz il bundan əvvəl bütün Rusyanın vaxtından qabaq məhv olmaqdan

xilas edilməsi ilə minnətdar olduğu şəhərin insanlarına söz abidələri yaratmaq üçün müəyyən edilmişsiniz...

Gedəndə Breyev məndən soruşdu:

– Eşitmişəm ki, sizi də nazir olmağa dəvət edirlər? Yox? Cox təəssüf! Cox təəssüf! Biz nijeqorodlulara öz adamımızı nazir görmək çox xoş olardı.

O mənə diqqətlə baxıb əlavə etdi:

– Heç olmasa maarif naziri olaydınız!

Ertəsi gün axşam Breyev mənim mənzilimə gəldi, həyəcanlı idi, tərləmişdi, açıq-sarışın saçını qabarda-qabarda, əllərini, xəmir yoğurmuş kimi, tərpədə-tərpədə deyirdi:

– Mənim həyatımda dönüş – ən acınacaqlı yapon mühərribəsi illərində başlandı. O vaxta qədər mən ancaq bizim gözəl şəhərimizə olan məhəbbət duyğusu ilə yaşayırdım, siyaset heç yuxuma da girmirdi, mən başqa yuxular gördüm, hətta bu yuxuları ayıq vaxtında da gördüm. Mən belə xəyal edirdim: çalışıb varlanaram, Nijni-Novqorodda elə bir gözəl ev tikerəm ki, ona baxanda nəinki yalnız öz adamlarımız, hətta xaricilər heyrət edərlər. Elə bir ev tikerəm ki, Parisdən, Londondan Breyevin evinin tamaşasına gəlsinlər! Qoy qəzətlərdə də çap etsinlər: Rusyanın hətta əyalət şəhərlərində də elə evlər tikilir ki, beləsi heç bizdə yoxdur.

Aşağıdan, küçədən gurultu səsi gəlirdi, avtomobilər uğultu ilə keçir, saqqallı əsgərlər bitib-tükənməyən, boz axın kimi gedirdilər, ağır ayaq tappiltisi yeri titrəirdi, kim isə qışqırırdı: Rusiya dövləti sarsılırdı, uçub dağılırdı.

Mən axmaq deyiləm, öz qüvvəmi bilirəm. Hərgah mən, rus torpağının bərəsi olan Vasyutka Breyev, naməlum bir xalqın mənim böyük dövlətimi, dahi insanların ana yurdunu kötəkləməsini görüremə, bu biabırçılığı, bu həqarəti belə kədərlə duyuramsa, hərgah bu həqarət mənim balaca qəlbimi belə dözülməz dərəcədə incidirə, düşünürəm ki, məndən daha böyük, daha ağıllı olan ruslara bu necə təsir bağışlayar? Mənim bütün ziyalılara, elmlı adamlara qəzəbim də elə bundan başlandı, çünkü mən onlarda Rusyanın müqəddəratına qarşı anlaya bilmədiyim qəlb və ağıl laqeydliyi gördüm. Qəzəb isə hər cür siyasetin mənbəyidir: siyaset qəzəb deməkdir.

Fikirləşirəm ki, axı bu necə olan işdir? Bizim xalqımızı, bizim qoşunlarımızı döyürlər, siz buna acımırsınız – mən bunun səbəbini

başa düşmürəm: xalqa heç kim acımir, o hətta özü də özünə acımağı bacarmır, mən xalqı tanıyıram. Siz məni bağışlayın, lakin mən belə hesab edirəm ki, ümumiyyətlə heç bir xalq yoxdur, nə qədər ki, adamları bir yerə yiğib onların üstünə bağırırlar, onları qorxutmurlar, onlara əmr etmirlər, o vaxta qədər xalq mövcud olmayaçaqdır. Yeganə bir mənafeyi olan xalq mövcud olmayacaqdır. Xalq qumdu, gildir. Bu xalqın dövlət qurmaqdan ötrü yararlı olması üçün onu çox tapdayıb ezmək, odda yandırmaq lazımdır.

Deməli, sizin xalqa rəhminiz gəlmir? Yaxşı, raziyam. Bəs xəyla və arzuyadamu heyifiniz gəlmir? İnsan xəyal ilə yaşayır, onun yaşaması üçün ayrı bir şey yoxdur. Bizim hər birimiz ən gözel şeyi əldə etmək üçün inadla çalışırıq, insanları hərəkətə gətirən elektrik qüvvəsi də elə bunun özüdür. Gözəl bir dövlət yaratmaq arzusu kimi bir arzu heç yerde yoxdur. Əlbəttə, yəhudilərdən başqa bütün insanların arzusu vardır; yəhudilər öz ayaqları altında zəmini itirdikləri üçün ancaq tamahkarlıq arzusu ilə yaşaya bilərlər. Yəhudi də qaraçı və başqa köçəri adam kimi, ümumxalq həyatını zinətləndirmək arzusunu dərk edə bilməz. Mən bilirəm ki, siz bununla razı deyilsiniz, sizin yəhudilərə qarşı sədaqətli olmanızı heç kim başa düşə bilmir: bağışlayın, mən elə güman edirəm ki, bu səmimi bir hərəkət deyil, xəstəlik kimi bir şeydir. Mən burada bir az kənara çıxdım.

– Deməli, 905-ci ildir. Bütün dünyaya səs-küy düşüb, hamı inqilab edir, hətta öz şalvarına düymə tikməyi bacarmayan adamlar da inqilab edirlər. Hamı küçələrdə adaxlı oğlan kimi görür, amma bəzilərinin, hətta bir çoxlarının ürəyi qan ağlayır. Buna görə də qızığın bir arzu baş-qaldırdı: üç yüz il bundan əvvəl Nijni-Novgorod şəhəri Rusiyani dağılmaqdan xilas etdi – onun indi öz igidliyini xatırlamaq vaxtı deyilmə? İinqilab nə deməkdir? Mənim Leonidka adlı bir prikazçıkim var idi, ağıllı oğlan idi, o da inqilabçılara qoşuldu: hər gün küçələrdə bar-bar bağırırdı. Deyirəm ki: “Yaxşı, Leonid, sen deyək ki, inqilab elədin, bəs sonra nə edəcəksən?” – Deyir ki: “Hər şey qurta-randan sonra, yeni bir yola düşəndən sonra mən göbələklə məşğul olacağam, göbələk əkib duza qoyacağam; mən elə bir üsul bilirəm ki, əkdiyim hər bir göbələk qırx faiz məhsul verəcək!” – Dedim ki: “Sən gicsən, göbələkdən ötrü də dövlət quruluşunu dağıtmak olar?” Hər yerdə də elə bu cür: kimdən inqilabın məqsədini soruştursan, məlum olur ki, nəticədə hamının göbələk kimi çox cüzi bir arzusu vardır.

Hə, biz “qaragüruhlar”, məni bağışlayın, sizin ağılsızlığınızla ləyaqətli müqavimət göstərdik, hətta bəzilərini də əzdik. Etiraf edirəm ki, bəzilərini, məsələn, sizin tanışınız olan aptekçi Heyntsi əbəs yerə əzdik. Nə etməli? Vuruşanda ağına-bozuna baxmazlar. Atın ölümü itin bayramıdır.

Biz iğtişaşa qələbə çaldıq, əlbəttə, şadýanalıq etdik, həyatı möhkəmləndirmək işinə başladıq. Mühüm tarixi günler – 912, 13-cü illər, ən böyük hadisələrin yüz illiyi, üç yüz illiyi yaxınlaşırırdı. Mən hazırlaşmağa başladım...

Size açıq deyirəm: mən burası elə onun üçün gəlmişəm ki, açıq danışım: mənim məktubuma göndərdiyimiz cavabdakı cəsarətə mən valeh oldum: nijeqorodlular belə məktub yazırlar. Lakin sizin fikrinizlə razılaşa bilmədim, indi də, imperiyanın əsası sarsıldıgı və çar öz rəiyyətlərinin əsiri olduğu bir zamanda da razılaşa bilmirəm. Fransızlar bağlanmış bu mənəhus ittifaq bizim ağlımızını necə asanlıqla çasdırdı – bunu düşünmək də dəhşətlidir, axırda da padşahı taxtdan saldıq.

– Bəli, mən sizinlə heç razılaşa bilmirəm. Mən xalqı tanıyıram. Taxtda kim oturmuşdur – xalq üçün bunun qətiyyən heç bir əhəmiyyəti yoxdur, qoy oturan lap tatar olsun, ancaq ki, bir adam otursun, xalq öz xəyal və arzusunu bağladığı bir şey mövcud olsun. Xalq xəyal ilə yaşayır. Xalqın öz həyatı ilə razılaşması üçün onun çox böyük bir xəyalı olmalıdır; çünki bu həyat ona həmişəlik verilmişdir...

Mən Breyevin sözünü kəsərək dedim ki, biz yenə də inqilab günlərində yaşayıraq; Breyev cəld ayağa qalxdı; onun sifəti həyəcandan bozardı, boğuq səslə danışmağa başladı.

– İinqilab? Azadlıq? Kifayətdir! Günü sabah birisi ortaya çıxbıq qışqıracaq: “Səsini kəs! Mən size göstərərəm necə yaşamaq lazımdır!” Onun dalına düşüb gedəcəklər, o da çəkib aparacaq onları, yenə gedib öz katorqa məntəqələrinə çatacaqlar. İnanın mənə, hörmətli həmyerlim, həqiqi xalq azadlığı ancaq xəyal azadlığından ibarətdir. Həyat onun üçün xoşbəxtlik deyil, heç olmayıacaq da, lakin həmişə, indi də, həmişə də xoşbəxtlik intizarıdır. Xalq üçün qəhrəman, zahid, general Skobelyev Fyodor Kuzmiç, İvan Qroznı lazımdır, fərqi yoxdur, kim olur-olsun! Qəhrəman nə qədər uzaq, əlçatmaz, dumانlı olsa, xəyal da bir o qədər azad və yaşamaq asan

olar. Nağıl lazımdır: biri varmış, biri yoxmuş... Allah lazım deyil. Bizim bu qaranlıq dünyamıza böyük zəkaya, nəhəng qüvvəyə malik bir adam lazımdır. Özü də hər şeyi bacaran adam! İstəsə – hamı xoşbəxt olacaq, bax, belə bir adam təsəvvür etmək lazımdır.

Romanovların guya alman olduqlarını xalqa sübut etmək faydalı işdir. İstəyir lap mordvin olsun; mən sizə deyirəm, axı mən xalqı tanıyıram! Ona çox hökumətli bir dövlət, ingilis parlamenti lazım deyil, o mexanikəni, maşını xoşlamır, o sırlı şeyi sevir. Ona böyük bir vahidin hakimiyyəti lazımdır, bu vahid girdə bir sıfırdan ibarət olsa da, böyük bir vahid lazımdır, xalq sıfıri öz xəyalı ilə dolduracaq – bəli, bəli!

Sizin məktubunuz haqqında sözümüz dalısını deyim: mən hər halda, o məktubun beş nüsxə surətini çıxarıb, həmyerlilərdən bəzisində ötürdüm; məktubun özünü aparıb qubernator Xvostova verdim: "Budur, dedim, buyurun, görün Qorki nə yazır!" Mən bunu nə üçün etdim? Sizin fikirləriniz zərərli də olsa – nijeqorodluları sizin fikrinizlə tanış etmək lazım idi. Mənim vətənpərvərliyim zarafat iş deyil; siz öz sərənüşdən ayrılmış da olsanız – yenə də öz adamımızsınız. Məktubu qubernatora ona görə verdim ki, surətini yayaq şübhəsini öz üzərimdən götürürüm.

Mən çox istəyirdim ki, bizim qorxunc dövlətimizin böyük tarihi günlərini təntənəli surətdə bayram etdikdə – 12-ci, 13-cü illərdə sizi vətən torpağına qaytarım!

Breyev əlləri ilə qulaqlarını sıxdı, başını yırğalaya-yırğalaya, iti gözlərini qırpa-qırpa müzildədi:

– Bu geriyə hesablama: 13-12, sonra isə 14 rəqəmləri mənim fikrimi qarışdırır, rəqəmlərin yerini bu cür dəyişdirmək doğru deyil! Əgər Romanovların seçilməsi 11-ci ildə on iki millətin darmadağın edilməsi isə – baş verdiyi kimi 12-ci ildə olsayıdı, onda, bəlkə də, 14-cü heç olmazdı da...

O, əllərini başından çəkib, köksünü ötürdü, yenə də danışmağa başladı:

– Biz, mütləqiyət qanununa inananlar, iğtişaşın ləğv olunmasını, Avropa üzərindəki qələbəni bütün dünyaya səs salan sarsıcı bir təntənə ilə bayram etməyə hazırlaşırdıq, həm də göstərmək istəyirdik ki, budur, baxın, – bütün Avropaya qarşı Vətən müharıbəsinə, Parisin alınmasını bayram edirik, bunu nə üçün edirdik? Ona

görə ki, üç yüz il bundan əvvəl Rusiya Romanovlarının uğurlu əli ilə fəth edilmişdi! Başa düşürsünüz mü? Bu plan mənim başımda yaranmışdı, müxtəlif fikirlərdən hamilə qadın kimi ağırlaşmışdım. Elə təşkil etmək lazımdır ki, bayramların parlaqlığı uğursuz yapon mühəribəsinin müvəffəqiyyətsizliyini də, keşiş Qapoşkanın – o Mazepanın başladığı biabırçı ağılsızlığı da, ümumiyyətlə keçmişin bütün mənhus hadisələrini xalqın yadından çıxarsın, bizim tariximizin işıqlı günlerini bütün parlaq gözəlliyi ilə göstərmək lazımdır.

Breyev, iynə batırılmış kimi, kreslodan dik qalxdı, əllerini kreslo-nun dəstəklərinə dayayıb qabağa əyildi. Onun gözlərində yaşıl maye göründü; tərləmiş, pörtmüs sifəti bozarıb enləndi; almacıq sümüklerindəki şışlər qabardı; burun pərələri şışdi. Xirtdəyi tərpənirdi, elə bil ki, bir şey udmaq istəyirdi, uda bilmirdi. Öz həyecanını saxlaya bilmədi; sonra əli ilə göz yaşını yanaqlarından sildi, acı-acı gülümsədi, yenə əvvəlki kimi qızğın səsle, astadan sözüne davam etdi:

– Birdən mənə dedilər: “Vasili İvanıç, bizim Fransa ilə dostluq ittifaqımız Vətən mühəribəsi münasibəti ilə hay-küy qaldırmağa imkan vermir, belə olsa müttəfiqlər inciyərlər”. Bəli, elə bu cür də dedilər! Mən etiraz etdim: “Müsaidə edin! Hərgah mənim ağılli sifətim ortağımı xoş gəlmirsə, demək, onda mən üzümə axmaqlıq maskası taxmalıyam?” Biz bu axmaqlıq maskasını çoxdan üzümüze taxmışıq; həm də bizi lağa qoyub, mütləqiyət monarxı respublika ilə rəqs edəndə birinci olaraq monarxın başı gicəllənməyə başlar – fikrini söyləyənlər əlbəttə tamamile haqlıdırular. Elə hələnməyə də başlamışdır: budur, indi bizim parlamentcığazımız hay-küy qaldırır, həm də cənab Milyukov prezidentliyə can atır.

– Siz, əlbəttə, bilirsiniz ki, bu fransız rus alyansını “Rus xalqı ittifaqı” məşum bir səhv, çalağanla ayının dostluğu kimi başa düşürdü: bunlardan biri göylərdə uçur, o birisi meşələrdə gəzirdi; heç biri də bir-birinə qətiyyən lazımdır deyildi. Biz haqlı olaraq düşüñürdük ki, bizim üçün almanın dəstluq etmək, daş kimi, dəmir kimi, son derecə güclü və sarsılmaz bir dəstluq daha faydalı olardı!

Bir sözlə: ibrətli Vətən mühəribəsini bayram etmək baş tutmadı; bəzi yerde, meydanlarda Çaykovskinin “12-ci il” musiqisini çaldılar, bununla da kifayətlənərək yatdılar.

Bununla belə mən Romanovlar çarlarının üç yüz illik yubiley bayramına daha can-başla hazırlaşmağa başladım. Rəssamlar akademiya-

sının şagirdlerini dəvet edib dedim: "Uşaqlar, Nijni-Novqorodun 613-ci ildəki həyatına dair şəkillər çəkin, Mininin məqbərəsini təsvir edin, bütün varlığınızla işləyib yaradın!" Bəli, onlar doğrudan da çalışdılar, gözəl şəkillər çəkdilər, mən sonra bu şəkillərdən açıq məktublar çap etdirib on min nüsxələrlə satdım. Volqa ilə yuxarı apardım: tamaşa elə, camaat, gör sən nələr etmişən! Camaat minlərlə gəlib baxırdı. Baxdıqca da nərildəyirdi... Eh, xalq!.. Çuqun tayfası.

Breyev əllərini dala apardı, barmaqlarını ənsəsində çarbazlayaraq üzünü tavana tərəf qaldırdı, gözlərini yumub xeyli susdu.

– Bu günlər mənim həyatımda böyük günlər idi, mən özümü yüksəklərdə hiss edirdim. Hər şey təntənəli, bayram şənliyi şəraitində keçirdi. Bütün Volqa şəhərlərində kilsə zənglərinin səsi, musiqi sədaları eşidilirdi, elə bil ki, bizim çirkin həyatımız birdən imperator operasına çevrilmişdi. Fövqəladə günlər idi...

Masanın üstündən çay qaşığını götürüb diqqətlə baxdı, tələsmədən, fikirli-fikirli qaşığı əyib üzük kimi barmağına doladı. Sonra qaşığı masanın üstünə qoydu, köksünü ötürüb dodaqlarını yaladı.

Onda mənim bütün hisslərim sanki məst olmuşdu, lakin birdən mənə sarsıcı zərbə dəydi. Məni Nikolay padşaha təqdim etdilər, o mənə çox böyük mehribanlıq gösterdi, hətta budur, mənə yaqtı qasılı üzük də bağışladı. Lakin, məşhur sirkər sahibi Akim Nikitin də padşahın üzüyünü mənə göstərib lovğalanırdı.

Padşahla mənim tanışlığım və aldığım təəssürat təqribən belə oldu: təsəvvür edin ki, siz, yanına getmək mümkün olmayan bir adama inanırsınız, düşünürsünüz ki, bu adamda bütün insani ləya-qətlər, Rusyanın bütün qüvvəsi, müdrikliyi və müqəddəsliyi mövcuddur; o hər şeyin içərisindən keçən bir növ mənəvi mil, xalq həyatının oxudur. Sonra da, qəflətən, qəzavü-qədər sizi bu adamlı üz-üzə gətirir, siz birdən kədərlə, qorxu ilə görüşünüz ki, bu, o adam deyil! Sizin eşqi ilə yaşadığınız insan deyil, sizin xəyal və arzunuz deyil! Onun ətrafında dəb-dəbə, zahiri təmtəraq var, ancaq hamısı – zərvərəkdir! Bax, mən də öz qarşımda – xəyalimdə canlandırdığım padşahı, arzumun hökmərini, böyük bir adam deyil, adice bir insan gördüm. Hətta o elə bil ki, gənc yaşlarından özü-özünün başçısı olan Vasili Breyevdən də ağıllı deyildi. Adı bir şəxs idi. Mehribandı, xoşrəftar idi, vəssalam!

Breyev ayağa qalxdı, hırslandı, əlini yelledi, dəhşətli bir qəzəblə astadan dedi: R-rus çarı qorxunc, amansız olmalıdır! Yalnız

xasiyyətcə deyil, görkəmcə də qorxunc olmalıdır! Əfsanəvi bir gözəl, ya da əfsanəvi bir eybecər olmalıdır! Rus çarı dəhşətli və qəddar olmalıdır!

Breyev boğazını ovuştura-ovuştura pəncəreye yanaşdı, ucadan boğazını arıdib küçəyə, küçənin sakitləşmək bilməyən hay-küyünə tübürdü, sonra da boğuq səslə soruşdu:

— Rəssam Vasnetsovun çəkmiş olduğu çar İvan Qrozninin şəklini görüb sunuzmü? Çar elə olar! Rus xalqına elə bir çar lazımdır! Onun bir gözü — xatırınızdadırı — azca çəpdir. Bu — çar gözüdür! Hər şeyi görən gözdür. Belə çar hər şeyi görür, heç kimə də inanmir! Hər şeydə özü dayanır! Hər barmağı da mənəm deyir. Onun qabağında dərhal şax dayanarsan, özünü yiğisdirarsan, üst-başını sahmana salarsan. Bax, bu şahlar şahıdır, hökmardalar hökmardır!..

Breyev yenə oturdu, masaya dirseklənib, daha sakit halda sözünə davam etdi:

— Dalısını söyləmək cansızıcı olar. Məni vurub atdan yerə saldılar! Hamı kimi yaşayırdım, hamı kimi şapka qoyurdum, bir gün gözümü açıb gördüm ki, heç başım yoxdur.

Bu zaman on dördüncü il başlandı, bu lənətə gəlmış müharibə baş verdi. Mən fikirləşdim ki, daha Rusyanın sonudur, indi çox ucqar bir yerə çəkilmək lazımdır, görək bu işlərin axırı nə olur. Sibirə getdim, orada qoca Fyodor Kuzmiçin sayesində xoşbəxt oldum. O zaman çox adam belə düşünürdü ki, almanlar bizi Uraldan o tərəfə qovacaqlar. Mən elə düşünürdüm. Biz xalqı tanıyınq. Onun dözməyə qabiliyyəti var, amma müqavimət göstərməyə yox. Bundan başqa məni Sibirə getməyə həvəsləndirən bir məsələ də oldu: mənim gözümə sibirli bir qız dəydi, o, Kazanda oxuyurdu; Kazanda mənim evim, kitab dükanım, ailəmvardı. Məlumdur ki, sevgi yaşa baxmir. Mənim yaşım əllini ötmüşdü, amma onunku iyirmi idi, buna baxmayaraq biz bir-birimizi sevdik. Mən arvadıma, uşaqlarımı dedim: “Bu vaxta qədər mən sizə qulluq eləmişəm, daha bəsdir! İndi özüm yaşamaq istəyirəm. Əlli min götürürəm, burada da Nijnidə nə varsa hamısı sizin olsun! Yaşayın! Əlvida!” Çıxbıq getdim.

Sibirdə, təsadüfən, oranın təbii sərvəti ilə tanış olan bir adama rast gəldim, mədən işi ilə məşğul olmağa başladım. Axı bir şey qurub tikmək lazımdır; mən torpağı boş-bekar tapdamağa adət eləmişəm. Mən öz xəyal və arzumu itirdim. Rusyanı mən iğtişaş və

ağılsızlıq içinde görürəm, bağışlayın! Öz xalqımı tanıya bilmirəm. Əlbettə, mən onun uzun zaman mərəkə qoparıb avaralıq edəcəyi-nə, tum çırtlayacağına inanmiram... Onu basıb əzəcəklər...

Breyev könülsüz danişirdi, görünür, düşündüyü şeyi söyləmirdi. Onun yaşla çalan gözləri qayılır, parıldayırdı; mən onun tutqun göz bəbeklərində yenə də xırda, iti şüalar gördürüm. O, ağızını balıq kimi açır, qurumuş qara dodaqlarını dili ilə cəld yalayırdı. Birdən o, boğazında söz qalmış kimi, əlini yellətdi, sözünü kəsdi, ayağa qalxıb əli ilə kreslonun söykənəcəyindən yapışdı. Aydın görünürdü ki, onun ağılına qızğın, həyəcanlandırıcı bir fikir gəlmışdır. Breyev gözlərini qıydı, qaşlarının tükü biz-biz olub titrədi, öskürdü, yenə də lap astadan sözünə davam etdi:

— Mən deyirəm ki, insan xəyal ilə yaşayır. Deyirəm ki, həyatı səadət hesab etmək, ədavətsiz, təzadsız, idrak üçün bir material kimi qəbul etməkdən ötrü böyük bir təsəvvür və xəyala malik olmaq lazımdır. Xəyalsız insan və xalq – anadangəlmə kor kimi-dir... Buna görə də...

Breyev öskürməyə başladı, əli ilə sinəsini ovuşturdu, onun gözləri getdikcə daha çox parıldayırdı.

— İnsan qəlbinin bu cür meyilindən istifadə etməyi bacarmaq lazımdır. İnsanların başa düşdüyü bir gözəlliyyi onların qarşısında canlandırma biləniz – onlar sizin arxanızca hara desən gedərlər. Hər şeyi əfv edərlər, bütün günahları və sehvleri unudarlar. Buna görə də...

Breyev ikiəlli mənim əlimi tutub bərk-bərk sıxdı.

— Axı siz də xəyalperəst adamsınız! Görün sizin qarşınızda bu saat necə nəcib bir vəzifə durmuşdur! Sizin istedadınız bir saatın içinde hər şeyi düzəldə bilər...

O elə bil sayıqlayındı, bütün bədəni əsirdi, ağılını itirmiş adama oxşayındı. O mənim əlimi dartsıdara-dartsıdara bu sözləri piçıldı-yanda, mən onun dediklərinə çox da təəccüb etmədim.

— Soruşun, necə? Lap sadəcə. Xalq içərisində belə bir rəvayət vardır: deyirlər ki, naməlum rahib Fyodor Kuzmiç – Aleksandr Blaqləvənnidir, Qriqori Rasputin – rus çarının adı kəndli qızından doğulmuş oğludur; şahzadə Aleksey isə Rasputinin oğludur; Aleksandr Blaqləvənninin nəvəsidir, qanı xalq qanından olan şahzadədir! Başa düşürsünüz mü? Bağışlanma! Keçmişin bütün

günahları, bütün səhvleri həqiqi rus qanı, saf xalq qanı ilə yuyulmuş olur. Qanı mujik qanından olan padşah, hə?

— Yaxşı, tutaq ki, bu belə deyil, qoy elə olmasın, lakin **inanın** mənim sözüme! — Burada həqiqət lazımlı deyil, burada xəyal lazımdır, quru həqiqətlə dövlət yaratmaq olmaz, belə dövlət **yoxdur!** Hərgah siz öz istedadınızla xəyalın — həqiqi dövlət, əsil rus xəyalının yenidən qanadlanması kimi böyük bir işə xidmət etmiş olsanız...

O, havada yüksəlmiş kimi əllərini qaldırdı, dəli kimi ya bəlkə uşaq kimi gülümşəyərək, xırıltılı səslə, sözlərdən boğulurmuş kimi dedi:

— Həm də bir düşünün! Onda mənim, Breyevin, Vasyutkanın, Vasili İvaniçın kefi necə olardı?! Mən öz həyatımı məchul rahib Fyodorun qüvvəsi ilə başladım, — Fyodor axı Filaretdir! — Mixail Romanovun atasıdır! — Onda mən də öz həyatımı onun adını yüksəklərə qaldırmaqla başa verədim, hə? Nağıldır?

Küçədə rus xalqı gurultu qoparır, dövlətin min illərlə yaranmış dəmir qəfəsini sindirib dağıdırıldı...

## BİR EŞQ MACƏRASI

Nəhayət, qonaqlar getdilər, arvadın əri də onlarla bərabər getdi. *Hay-küylü günlərdə vurmuxmaqdən yorğun düşmüs qulluqçular daha görünmürdü.* Bütün ev elə bil ki, parkın içərisinə çəkildi. Burada sakitlik həmişə daha sabit və daha təsirli olurdu. Həmişə də qadının qəlbində kəskin bir arzu, təsəvvür və hafızənin səssiz həyecanını diqqətlə izləmək arzusu oyadırdı.

Qadının iyirmi yeddi yaşı var idi, o, qıسابöylü, qəşəng əndamlı, uzunsov, donuq, solğun çöhrəli, sarışın bir qadındı; üzündə nisbətən bir az iri görünən gözləri dəniz suyu rəngində idi; gözü-nün ifadəsi çöhrəsini qoca göstərirdi; uzun kirpiklərinin mülayim-cə örtdüyü gözləri ətrafdakı hər şeyə şübhə və intizarla baxırdı.

Belə qadınlar vardır; onlar ömürləri boyu nəyisə gözləyirlər; qız vaxtı kişinin onları nə vaxt sevəcəyini tələbkarlıqla gözləyirlər; kişi eşq elan edəndə onlar buna çox ciddi qulaq asırlar, lakin gözə çarpa bilecek həyecan göstərmirlər; belə anlarda onların gözləri sanki deyir: “Bütün bunlar tamamilə təbiidir, bəs sonra?”

Bu cür qadını quru mühakimə yürüdən və soyuq adlandırmaq səhv olardı. Belə qadın əre gedəndən sonra ərini namusla sevir, eyni zamanda, başqa bir məhəbbətin, bəlkə də “namussuz”, lakin ayrı bir sevginin nə vaxt təzahür edəcəyini səbirlə gözləyir. Bu cür qadınlar -çox vaxt başqa bir kişiye qoşulub gedir, ərinə karandaşla və rəvan xətlə yazılmış qısa bir kağız qoyur: “Bağışla məni, Pavel, mən daha səninlə yaşaya bilmərəm”.

“Bağışla məni” sözünü onlar həmişə yazırlar. Belə qadınlar başqa kişilərlə bəzən şən və “coşqun”, bəzən də ağır, adət etmə-dikləri yoxsul bir həyat sürürlər; lakin hər iki halda yenə nə isə gözləyirlər. Onlar az və maraqsız danışırlar, filosofluq etməyi xoşlamırlar; həyatlarında labüb olan faciələrə təmiz adamlara xas olan sakitlik və ikrahla baxırlar. Uşaq doğanda da könülsüz doğurlar. Onların həyatında baş verən bütün mühüm hadisələrdən sonra, belə qadınların əcaib gözləri adama elə baxır ki, elə bil dinməz-söylə-məz sonuçurlar: “Elə bu?”

Sonra gözleri tutqunlaşır, inadla qaş-qabağıını tökərək, sözləri-ni belə bitirirlər; “Ola bilməz!”

Bu cür qadın yenə nə isə gözləyir, yaxşı, möhkəm yuxudan ya hafızəni ayrı bir yolla itirməkdən başqa heç bir şey lazımlı olmadığı vaxta qədər gözləyir.

Bu cür az xoşa gələn qadınlardan biri də mənim nağıl etdiyim eşq macərasının qəhrəmanı idi; mən bunu ona görə nağıl edirəm ki, onu istədiyim kimi yaxşı yaza bilmirəm.

Qadın Penza pərgü yaylığını çıynınə salıb, bağın eyvanına çıxdı, orada, cirildayan hörmə kresloda oturdu. Qadının ayaqları altında, eyvanın üç piləsinə və onun qarşısındaki meydançanın yarımdairəsinə isfəndan ağacının tünd-qırmızı, qayın ağacının sarı yarpaqları tökülmüşdü. Bağın ağacları arasından qırmızımtıl səma görünürdü; ətrafda hər şeyi payızın dərin sükutu bürümüşdü, bu sükutu arı quşlarının bir növ xüsusilə musiqili, məlahətli səsi, daha ahəngdar, daha zəruri bir şəkildə hiss etdirirdi. Gøyün ulduzlu zirvəsində ayın solğun dairəsi hərəkətsiz dayanmışdı.

Qadın gözlərini yumub qəlbini təmizləməklə məşğul oldu – qonaqlar və onun əri Tolstoydan, ördək ovundan, qədim rus ikonalarının gözəlliyyindən, inqilabin mütləq baş verəcəyindən, Anatol Fransdan, köhnə çini qablardan, qadınlının əsrarəngiz qəlbindən, yazıçı Antipa Fominin yeni və yenə də müvəffəqiyyətsiz bekayələrindən və bir çox başqa şeylərdən xeyli söz açıb onun qəlbini zibilləmişdilər. Bunları hafızasından süpürüb atmaq lazımdı; onun hafızasında diqqət və mehribanlıqla düşünməyi tələb edən çox az şey vardi.

Eyvanın döşəmə taxtalarından birində iti şeylə eninə vurulmuş zərbənin dərin izi qalmışdı: yazıçı Fomin burada qənd doğrayan xırdaça balta ilə ilan öldürmüştü. Ləng, ağır bir adam olan Fomin həmin dəqiqə pişik kimi cəld tərpənirdi; özü də elə ruhlanmışdı ki, elə bil ilan öldürmək imkanı onun üçün çoxdan gözlədiyi bir şadlıq idi. İləni elə bərk vurmuşdu ki, balta qırılmışdı.

Fomin elə həmin axşam burada, eyvanda romanın başlangıç hissəsini oxumuşdu: – onun bu romanda təsvir etdiyi adam çox ürəkle çalışır ki, pismi ya yaxşısı adam olduğunu başa düşsün, lakin o bir çox pis və yaxşı işlər tutduqdan sonra yenə də, heç bir şey başa düşmür, axırda qəm-qüssə və tənhaliq içində, özü-özünə yabançı bir adam kimi ölüb gedir.

Lakin yazıçı onun ölümünü özü nağıl elədi, oxuduğu isə romanın ancaq dörd birinci fəsli idi, bu fəsillərdə təsvir olunurdu ki, cavan oğlan Pavel Volkov öz bacısının malikanəsinə gəlir, ancaq onun abırsız, qaba, özünü çalışqan bir kulturtreger hesab edən əri xoşuna gəlmir. Bu fəsiller qadına cansıxıcı göründü, lakin yay axşamı və qəhrəmanın əhval-ruhiyyəsi yaxşı təsvir olunmuşdu: qəhrəman bağda, skamyada oturub, onu atıb başqasına gedən qadını təhqir etməyə çalışır, uğursuz, kinli şeir yazmaq istəyirdi; hətta iki xətt də yazmışdı:

Həzz alır ay göy üzündə öz nurunu tamaşadan,  
İki aşiq saxlayan bir qadın kimi deyir yalan.

Bundan artıq o heç bir şey yaza bilmədi və istedadsız bir adam olduğuna bərk acığı tutdu.

Fomin bu dəfə gələndə qadına həmişəkinden daha artıq nəvazış göstərir, insanlardan, insanlar arasında tək-tənha yaşamasından maraqlı söhbət edirdi; lakin qadın bilirdi ki, kişilərin xoşlayıb arzu etdikləri qadınla söhbət edərkən dünyada tək-tənha yaşadıqlarını bürüzə verməyiib susmağı yaxşı bacara bilən adam çox azdır; qadın bilirdi ki, öz xoşbəxtliyi ilə lovğalanmayı xoşlayan adam əslində yoxdur. O, yazıçımı nə qədər diqqətlə dinləyirdisə, Fomin ona bir o qədər anlaşılmaz görünürdü; axırda yazıçı ona qəribə bir təsir bağışladı: bu yazıçı insan deyil, fasılısız surətdə bitib-tükənməyen, anlaşılmaz bir pyes oynanılan səhnədir. Fomin zahirən kifayət qədər səciyyəli idi, adamlar arasında əlverişli surətdə fərqlənirdi, o möhkəm, çirkin, enlisifət, çox huşsuz bir adam idi, həm də özünə qarşı uşaqları laqeyd idi. Bu qadma o göy gözləri ilə mehribanca baxırıldı, boğuq, lakin gümrah səslə danışındı; o öz nöqsanını duyaraq danışığını zəngin mimika, çoxlu əl-qol hərəkətləri ilə bəzəyirdi, hətta, pedalları basan pianoçu kimi, ayaqlarını da bəzən yerə vururdu.

Eyni zamanda Fomin elə bil ki, heç yox idi, ancaq müxtəlif kişi, arvad, qoca və uşaqdan, kəndli və məmurdan ibarət bir izdiham vardi, onlar hamısı Fominin səsi ilə – ziddiyətli və gülməli, axmaq və dəhşətli, cansıxan və biabircasına ağıllı şeylər danışındı; Fomin özü onların arasında harada idi, o özü necə adamdı, bunu başa düşmək çətindi.

Yazıcı qadına olan məhəbbətini – qəlbi təravetləndirən qüvvənin gücünü ilk dəfə duyan bir gəncin sadəlövhəsinə sözleri ilə deyirdi. Bir neçə gündən sonra isə bu barədə o həyasızcasına danışdı; bu elə bir adam həyasızlığı idи ki, o daha özü-özünə inanmır, sonuncu dəfə özünü sınaqdan keçirmək istəyir; bilmək istəyirdi ki, görsün qadına vurulmaqla o özünə qarşı olan şiddətli narazılığını təsirdən sala bilər, ya yox.

Qadın üçün tamamilə aydın idi ki, o nə sadəlövhədir, nə də abirsız, nə mərhəmətlidir, nə kinli; istedadlı olduğu qədər ağıllı deyildir. Qadın hiss edirdi ki, Fominin özündən narazılığı – onun təmin edilməmiş şöhrətpərəstliyindən meydana gəlir. Nəhayət, qadında ona qarşı şübhəli və ehtiyatlı bir münasibət əmələ gəldi: bu Fomin deyilən, əslində, mövcud olmayan bir adamdır; o, cismən mövcud olsa da, onun qəlbi, Fominin qəlbi adlandırla bilecək, heç olmazsa ala-bəzək, əlyan olsa da, hər halda öz rənglərinə boyanmış olan o əsas şey yoxdur; bu adamın, görünür, belə bir qəlbi yoxdur. Bu – adam deyil, səyyar teatrıdır, bu teatrda rejissor da, bütün artistlər də bir şəxsiyyətin simasında təcəssüm etmişdir. Bu çox maraqlıdır, ancaq etibarsızdır, namöhkəmdir.

Qadın bağın içərilərinə baxıb gülümsədi, – onun məzəli bir şeyə gülməyi gəlirdi; axı eyni zamanda bir yiğin müxtəlif kişini sevmək mümkün deyil, lakin bir şəxsin simasında təcəssüm edən bir çox kişinin əlinə keçmək, bəlkə də pis olmazdı. Ümumiyyətlə, qadın özünü şikəst etmək istəmirse, o gərək yazıçı sevməsin, gərək sevməsin! O, Fomin haqqında bu cür hökm verərək, yazıçıya qarşı narazılıq duydu, lakin bu hiss çox tez heyrətlə evəz olundu.

Qadın gözlərini qayıb bağa baxırdı, orda qayın ağacılarının budaqları və gövdələri arasında, axşam şəfəqinin fonunda aydın surətdə seçilən müxtəlif fiqurlar qızarındı; skamyada isə ağ kostyumlu, panamalı, əli çirkli bir adam oturmuşdu, qadın öz-özündən soruşdu: “Bu kim ola? Axı hamı çıxıb getdi. Özü də ağ kostyumdadır; mövsümə görə geyinməyib. Bizimkilerin hamısı getdi...” deyə qadın öz-özünə bir də təkrar etdi.

Aydın görünürdü ki, qonaqlardan biri qalmışdır; bu onun xoşuna gəlmədi. Bəlkə də bu yad adam bağa girib, gölün suyunda əks olunan şəfəqin parıltısına tamaşa edir? Bəs o nə üçün yay kostyumu geymişdir? Budur, o, çəliyi ilə yeri çizir, şəkil çəkir. Qadına elə

gəldi ki, quru yarpaqların xışıltısını eşidir. Bir neçə dəqiqədən sonra, bu adamın kim olduğunu bilmək üçün qulluqçu arvadı oraya göndərməyi qət etdi.

Ayağa qalxdı, kreslo cırıldadı; sakitlikdə səs çox aydın eşidildi, lakin o adam bu səsi eşitmədi. Qadın özü eyvanın pillələrindən soyuq torpağa endi, çığırla gedə-gedə, o adama, qeyri-təbii çox sürətlə yanaşdığını hiss etdi; o adamın qaraltısı nə böyüdü, nə də aydınlaşdı; qadın onu uzaqdan neçə görmüşsə, elə də qaldı.

Bu, əlbəttə, axşam işığının saysız-hesabsız fokuslarından biri idi; lakin daha qəribə burası idi ki, üstünə şəfəqin qırmızı ışığı düşən bu adam kölgə salmırıldı. Çəliyi ilə kürədiyi yarpaqlar da xışıldamırıldı; bir də ki, çəliyin ucu yarpaqlara toxunanda onlar qırıldanmırıldı: sonra qadın hiss etdi ki, elə bil bir şey onu duyulmadan qucaqladı, yavaş-yavaş vals edərək firlatmağa başladı.

Oturan adam qalxıb onun qarşısında gəldi, nəzakətlə, lakin bacarıqsız halda şlyapasını çıxartdı; baş əydi, xışıltılı səsle soruşdu:

– Bağışlayın, bu sizsiniz?

Bu, qəşəng geyinmiş, olduqca solğun, uzunsov, ariqüzlü, göygöz, qısa, sarısaqqallı cavan bir kişi idi. Onun donuq sıfətində qeyri-təbii, yarımsəffaf, şüşə kimi bir əlamət vardı. Qadın onu tanışlarından heç birinə oxşada bilmədi, lakin ona elə gəldi ki, bu adamı birinci dəfə görəmür.

Qadın gülümşəyib dedi:

– Qəribə sualdır, əlbəttə ki, mən özüməm.  
– Eləmi?

Gənc adam özü də qeyri-şüuri olaraq gülümşədi, bu gülüştən onun sıfəti acınacaqlı bir şəklə düdü.

– Deməli, siz mənim təsadüf edəcəyim həmin qadınsınız?

Çəliyi səssizcə öz ayağına vurub dərhal əlavə etdi:

– Bir də ki, mən burada qadına rast gələcəyimə əmin deyildim...

Qadın diqqətlə onun gözlərinə baxdı; bu cür gözler ancaq şəkil-lərdə olur; bu gözlerin canlı olduğunu etiraf etmək üçün təsəvvürü bir qədər qüvvətləndirmək lazımdır. Görünür, bu adam çox utancaq idi, həm də yəqin burada bir sərr vardı; bu, ərinin, ya da Vera İvanovnanın gizli dostlarından biridir, jandamlardan gizlənir, həm də ümumiyyətlə, bu siyasetdir. Lakin bu adəmi nə qəribə geyindi-riblər!

Qadın soruşdu:

- Sizi Vera İvanovna göndərib?
- O da suala sualla cavab verdi:
- O da romanda iştirak edir?
- Romanda? Siz nə demək istəyirsiniz?

Adam başını yırğaladı:

- Mən orada bu adlı qadın görməmişəm...
- Orada, yəni harada?
- Romanda.

Qadın ani olaraq düşündü: “Bu dəlidirmi?” Özü də yaylığına daha bərk bürünərək, etinəsiz halda dedi:

– Mən başa düşmürəm: siz nə üçün, hansı romandan danışırsınız? Həm də mənə elə gəlir ki, sizə belə bir sual verməyə mənim ixtiyarım vardır: siz kimsiniz?

O adam qadına diqqətlə baxdı, onun sanki rəsmi edilmiş gözlərində bir heyvət ifadə olunurdu; lakin o dərhal gülümşəyərək, başını razılıqla tərpətdi.

– Əlbəttə, bu, sizin öz işinizdir, buna ixtiyarınız vardır. Mən belə düşünürəm ki, roman elə həmin bu görüşdən başlanır. Yəqin müəllif tərəfindən elə bu cür də müəyyən edilmişdir: siz əvvəlcə mənə şübhə ilə, hətta ədavətlə yanaşırsınız, sonra... Sonra nə olacağınızı mən bilmirəm, yəqin mənim üçün bütün bu əhvalat yeni bir faciə ilə qurtaracaqdır...

Qadın onun yavaş və sönük danışığını diqqətlə dinləyərək, üzünün ifadəsini müşahidə edə-edə qət etdi: – “Dəlidir!” Lakin onun üzü elə bil canlanırdı, yastığı azalmırırdı. Qadın isə özünü çox qəribə hiss edirdi, sanki yuxuya gedirdi; buna görə də onda bu adamın sözünü kəsməyib, onu dinməz-söyləməz dinləmək arzusu oyandı.

O adam sözünə davam edərək dedi:

– Sizin roman haqqında verdiyiniz sual məni son derecə təəccübələndirir. Deyin görüm, siz məni aldatmırıszız, eləmi? Siz həmin qadınsınız? Sizin Fominlə, daha doğrusu, onun romanı ilə müəyyən əlaqəniz vardır, eləmi?

Qadın dərhal başa düşüb gülməyini zorla saxladı: “Ah, indi başa düşdüm: Bu Fomindir! O mənim tək qalacağımı bilirdi, özü gələ bilməyib, bir hiylə qurub...”

Qadın gülümşəyərək dedi:

- Bəli, mən o romandan xəbərdaram. İndi nə demək istəyirsiniz?
- O adam daha da canlanaraq dedi:
- Onda ləp yaxşı! Lakin mən bunun belə çətin olduğunu bilmirdim. – O da gülümsəyərək, nəzakətlə əlavə etdi:
- Əlbəttə, siz həmin qadınsınız, yoxsa, mən, yəqin ki, size rast gələ bilməzdim...

Qadın dedi:

- Hava soyuyur, rütubət artır, bəlkə otağa gedək?
- O adam baş əyib gülümsədi:
- Teşəkkür edirəm!

O, qəribə gülümsəyirdi: təbəssüm onun üzündə elə bil daxildən deyil, xaricdən əmələ gelirdi. O çox yüngül addımlarla yeriyirdi, payız yarpaqları onun ağ ayaqqabılıarı altında xışıldamırıldı; ən qəribə burası idi ki, o kölgəsizdi, amma qadının qarşısında yırğalana-yırğalana uzun bir kölgə sürüntürdü, bu kölgə ensiz yolun gah sağına, gah da soluna, otun üstünə düşürdü.

Qadın ona çəpəki baxa-baxa: “O bunu necə edir?” deyə düşündü; həm də ona elə gəldi ki, bu adam qeyri-təbii bir şəkildə yastlaşmışdır.

- Siz Fomini çıxdanmı görübsünüz?

O adam qadına heyrətlə baxa-baxa cavab verdi:

- İki il bundan qabaq...

Qadın öz-özünə: “Bu shit zarafat edir” dedi.

- Siz mövsümə görə yüngül geyinibsiniz...

O adam ciynini çekib dedi:

- Günah Fomindədir. Axı mən yayda iştirak etməli idim...

Qadın getdikcə daha artıq sıxlıq və darıxırdı. O bir də soruşdu:

– Yaxşı, bəs siz kimsiniz? – Lakin gördü ki, Fomin haqqındaki sual kimi bu sual da onu təəccübəldəndirdi. Bu adam nazik çəliyini havada çırpdı, ancaq qadın viyləti eşitmədi, o süni və çirkin bir şəkildə gülümsədi.

– Sizin bunu soruşmağınız qəribədir, yoxsa unudubsunuz? Müsaidə edin xatırladım. Mən Pavel Volkovam! Pavel Niloviç Volkov; mühəndis oğluyam; özüm də mülki mühəndisəm; bekar, uğursuz bir adamam; otuz iki yaşım var. Mən varlıyam. Altı il bundan qabaq sevib evlənmişdim, dörd il keçəndən sonra arvadım məni atıb getdi; karandaşla o belə bir kağız yazıb qoymuşdu: “Bağışla

məni, Pavel, mən daha səninlə yaşaya bilmərəm". İndi o Qafqazda yaşayır, ancaq, deyəsən, mən onunla görüşməməliyəm, bir də ki, bu mənə məlum deyil. Mənim öz haqqımda bildiklərim ancaq bu qədərdir, qalanları hələ yazılıb qurtarmamış, yaradılmışdır...

O elə danışındı ki, elə bil passport oxuyurdu. Qadın yalnız sözlərin axırında qəzəb və kədərə bənzeyən bir şey duydu.

O özü də hirslenərək fikirləşdi:

"Əgər bu özünü Fominin müvəffəqiyyətsiz romanının qəhrəmanı olduğunu təsəvvür edən dəli deyilsə, onda istedadsız və səfəh adamdır".

Qadın eyvana qalxanda ondan soruşdu:

– Siz necə edirsiniz ki, kölgəniz görünmür?

Pavel Volkov buna təəccüb etdi:

– Kölge, mənim nəyimə lazımdır? Məgər siz yuxuda kölgə görürsünüz? Axı bu lap yuxu kimi bir şeydir.

– Nə yuxu kimidir?

– Bizim sizinlə yaşayışımız, – həqiqətde mövcud olan adamları əyləndirmək üçün səni surətdə yaradılmış adamların yaşayışı!

Bu sözləri o elə sadəcə dedi ki, qadın düşündü:

"Deyəsən mən sehv edirəm; bu çox bacarıqlı, çox mahir aktyordur. Bəli, – Fominin nə üçün məhz bunu mənim yanına gəndərməsi artıq aydınlaşdır".

Qadın gülüb dedi:

– Belə söylə! Siz real adam deyilsiniz?

Sonra da utanıb gözlərini yerə dikdi: bu adam ona qorxu ilə baxırdı, həm də elə bil ki, onu külək tərpədirdi, yırtılayırdı, lakin qadın bu küləyi hiss etmirdi, bu adamin bədəninin qeyri-təbii hərəkəti ikitərəfli küləkdə yellənən qumaşı xatırladırdı.

O deyirdi:

– Sizin bunu soruşturmağınız çox qəribədir. Doğrusu, mənə elə gəlir ki, siz məni aldadırsınız. Bəlkə Fomin sizi məndən də etinəsizliqlə yaratmışdır, buna görə də siz öz vəzifənizi unutmusunuz? Ya da bəlkə, siz mənə müyəssər olmayan bir qayda ilə yaradılmışsınız? Fomin sizi yazıb tamamlamış, məni isə unutmuşdur? Odur ki, siz artıq tamamile bitkin surətsiniz?

Qadın onun həyecanlı sözlerini dinləyib düşündü: "Yox. Bu çox yaxşı artistdir". Qadın özünü, öz iradəsinə rəğmən xeyala dalan və bu halını aradan qaldırmalı olan bir adam vəziyyətində hiss edirdi.

Qadın bu sözləri eşitdi:

– Siz susursunuz? Siz ona görə susursunuz ki, nəsə xatırlayırıınız, elemi? Belə düşünmək mənim üçün daha xoşdur.

Qadın onun sözünü təsdiq etdi.

– Müsaidə edin, romanın başlangıcını xatırlamaq üçün size kömək edim...

Qadın dedi:

– Mən onu bilirəm.

– Bəs onda nə olub?

Pavel Volkov bir neçə saniyə susub yavaşca dedi:

– Hə-e! Mən başa düşürəm: Yəqin, Fomin sizi mənimlə hələlik qovuşdura bilməmişdir... Ya da, bəlkə, o məni başqası ilə evez etmişdir? Lakin bütün bu əhvalatda ən təəccüblü cəhət odur ki, siz mənə olan münasibətinizi və romandakı rolunuzu bilmirsiniz.

Elə bir an oldu ki, qadında maraq hissi oyandı, həm də bu hiss onun çəşqinliğinə qalib gələrək, özünü necə aparmalı olduğunu ona göstərdi.

Qadın dedi:

– Yox, mən sizin rolunuzu pis başa düşürəm. Özünüzdən danışın...

– Mən bildiklərimin hamısını sizə söylədim.

– Siz elə bil ki, mövcud deyilsiniz?

O adam təəssüfle etiraz etdi:

– Yox, yox! Elə məsələ də ondadır, elə bədbextlik də ondadır ki, mən mövcudam, lakin mən indi ondan asılı olmayıaraq mövcudam...

– Başa düşürəm: Hamlet ya Don Kixot onları yaradanlardan asılı olmayıaraq mövcud olduqları kimi...

Pavel Volkov baş əyib dedi:

– Təqribən elə. Lakin Fomin Servantes olmadığı kimi, qətiyyən Şekspir də deyildir. Bir də, bundan başqa, mən hələ natamamam. Mən ümumiyyətlə gülünc bir vəziyyətdəyəm. Siz bir təsəvvürünüzə gətirin: mən bağın xiyanətində, skamyanın üstündə iki ildir ki, oturmuşam. İki il! Siz razılaşın ki, bu son dərəcə mənasızdır. Günlər, gecələr gəlib keçir, şəfəq sökülür, günəş batır, toz, yayın istisi, payızın yağışlı günləri başlanıb qurtarır, qar yağır, qışın çovğunları düşür, ancaq mən burada oturub gözləyirəm; mənim yanmdan,

həqiqi adamlar nadir hallarda gəlib keçir, onlar maraqsız, hüzumsuz şeylərdən danışırlar; çesunça kostyum geymiş, tanımadığım çopur bir adam kök bir qadını tamahsiləndirib deyirdi ki, mənim şitilli-yimdə ananas qovunları çox gözəl yetişir; özü də söz arasında, lap ele bil at kimi, onun qulağını dişləyirdi, qadın da yavaşca qışqırırdı. Bunlar olduqca axmaq, mənasız şeylərdir, bu məni lap təngə getirib! Oturub öz-özümə fikirləşirəm, deyirəm ki, canlı adamlar yamanca qüssə doğuran, səfəh və qeyri-müəyyən insanlardır. Biz, uydurma insanlar, onlardan çox-çox maraqlıyıq! Biz həmişə onlara nisbətən daha zəngin mənəviyyata malik oluruq, bizdə poeziya, lirika, romantizm daha artıqdır. Düşünəndə ki, biz, əslində, ancaq bu küt, real insanları əyləndirmək üçün yaşayırıq...

O həqiqətən təhqir olunmuş adam kimi danışındı. Onun arıq üzü sanki daha müləyim, daha xoş bir ifadə aldı, halbuki bu dəyişikliyə səbəb otağın ilq toranı idi.

— Mən, əlbəttə, real insanların nə demək olduğunu və ümumiyyətlə *reallığın* nə olduğunu yaxşı bilmirəm. Məsələn: bu otaq və onun içindəki şeylər həqiqətən mövcuddurmu, ya onlar mənim kimi, sizin kimi başqa şeylərdir. Fominin töretdiyi şeylərdir, onun təsəvvürünün nəticəsidir?..

Qadın əlini ehtiyatla gözlerinə vurdu, ətrafına nəzər salıb yavaşca dedi:

— Bütün bunlar çox maraqlıdır, ancaq məni bir qədər yorur...

Pavel Volkov onunla razılaşaraq dedi:

— Əlbəttə, yormalıdır. Lakin bilirsinizmi, iki il fəaliyyətsiz və hərəkətsiz qalıb Fominin məni nə vaxt yazıb başa çatdıracağını, adamları əyləndirmək üçün işə salacağını, həyata buraxacağını gözlədiyim müddətdə mən deyəsən bərkimmişəm, möhkəmlənmişəm, həm də görünür, öz quruluşuma görə real məxluqa çox yaxın bir şey olmuşam. Az qala mən real adamam, bəli...

Qadın özünü pis hiss etdi; bu barədə, bu əcaib və heç şübhəsiz ağılsız qonağa bir söz demək istəyirdi ki, iç otaqların qapısında qulluqçu arvad göründü: o, qarmaqla tutulmuş xanı balığı kimi ağızını açmış, gözlerini bərəltmişdi və sanki çərçivə içinde dayanmışdı.

— Nə isteyirsiniz, Qlaşa?

— Siz məni çağırırdınız?

— Mən? Yox.

- Bağışlayın. Mənə elə gəldi ki, siz danışırsınız...
- Əlbettə, danışıram! Məgər siz görmürsünüz...

Qadın gözlərini qırpa-qırpa ayağa qalxdı, etrafına nəzər saldı: pəncərənin qabağında, dəli pəncərəyə sarı dayanan Pavel Volkov yox olmuşdu.

Toranda tutqun görünən pəncərə şüşələrinin yanından yavaş-yavaş yarpaq düşürdü, yaşla çalan havada isfəndan ağacının budaqları sakitcə sallanırdı. Qadın xeyli vaxt, gözleri ağrıyincaya qədər pəncərəyə baxdı, həm də çox təkidlə baxdığı üçün nəhayət, ona elə gəldi ki, şüşələr yuxarıdan aşağıya qədər nazik, qara sapla kəsilmişdir. O, acıqlı-acıqlı dedi:

- Hə, mən danışıram... mən sizi çağırırdım. Çay gətirin.

Qulluqçu gedəndən sonra fikrə daldı: “Gərək ki, buna görmək və eşitmək hallüsinasiyası, mürəkkəb hallüsinasiya deyilir. Bu məndə nədən əmələ gəlmış olar? Qəribədir. Cox qəribədir”.

Kresloda oturub ayaqlarını uzatdı, qızının üstünə böyük yun şal saldı.

“Bunu Fominə yazmaq lazımdır, qoy bir mövzuyla da zənginləşsin. Ancaq bu onun mövzusu deyildir”.

Qadın gicgahlarında qanın bərk-bərk vurduğunu, başında fikirlərin rabitəsiz suretdə dolaşdığını hiss edirdi. Həm də bu vəsvəsənin qurtarmasından xoşlanırdı.

Bu anda tanış xışıltı eşidildi:

- Bəli, mən onu deyirəm ki...

O adam pəncərənin qabağında dayanıb bir əlinin barmağı ilə gicgahını sığallayıb, o biri əli ilə şlyapasını yellədirdi.

Qadın əsəbi halda dedi:

- Müsaidə edin. Qulluqçu qadın içəri girəndə siz harada idiniz?

Pavel Volkov gözlərini heyrətlə bərəltdi, bir-iki addım qadına tərəf yeridi: qadın rəddedici hərəkətlə əlini ona tərəf uzatdı.

Volkov dayandı, ciyinlərini yönəmsiz halda qaldıraraq yenidən soruşdu:

- Mən harada idim? Mən burada idim, hə-ə, siz məni daha görmürdünüz? Ona görə görmürdünüz ki, mən size tərəf yankı dayammışdım. Axı mən oyun kartı kimiyəm, şəkil kimiyəm, yoxsa sizin yadınızdan çıxıb? Axı siz özünüz də elə bu cürsünüz...

Qadın həyəcan və qəzəblə:

— Yox, — dedi, — yox!

Volkov köksünü ötürüb dedi:

— Sizin ne ağır xasiyyətiniz var!

O da bu sözü qadın kimi həyecan və qəzəblə dedi, sanki onun həyecanını təkrar edirdi; lakin üzünün ifadəsi dəyişmirdi. Onun üzü doğrudan da şəkli xatırladırdı. Bəzən onun tutqun üzündə kölgə görünür, yene de yox olurdu; amma üzü dəyişmirdi, bu kölgələr də, onun xoşagəlməyən təbəssümü kimi, daxildən deyil, xaricdən əmələ gəlirdi. O, küləkle azca ləpələnən suda eks olunan kölgəyə daha çox oxşayırırdı. Qadın ona diqqətlə baxaraq:

“O bunu necə edir?” — deye düşündü, sonra birdən əmr edirmiş kimi dedi:

— Bir az sol tərəfdə dayanın.

Volkov qadına baxıb səssizcə kənara çekildi, güzgünün qabağında dayandı, lakin güzgüdə eks olunmadı, güzgү azca tutqunlaşdı, onun toranda bozaran figurunu göstermedi.

Qadın öz-özlüyündə qət etdi: “Aydın məsələdir, bu hallüsiniyyadır”.

Pavel Volkov isə deyirdi:

— Sizin çox ağır xasiyyətiniz var. Axı mən başa düşürəm ki, siz yenə də inanmırınız, məni olduğum kimi qəbul etməyə cüret etmirsiniz. Həm də mən güman etmirəm ki, sizin mənə olan münasibətiniz Fominin planına daxildir. Bir də ki...

Pavel Volkov yuxarıya tərəf yayılaraq əcaib halda yırğalandı.

— Bir də ki, mən Fominin romanını öz şəxsi məsuliyyətimlə, necə deyərlər, öz vəsaitim hesabına davam etdirmək üçün özümü kifayət qədər yetkin hesab edirəm. Mən daha fəaliyyətsiz qalıb gözlemek istəmirəm, mən hər cür havada, bağda, skamyanın üstündə oturub, bu dünyanın axırına qədər, maddənin bütün şəkilləri, onun bütün törəmələri tamamilə dağılıb məhv olanadək qovun haqqındaçı səhbətlərə qulaq asa bilmərəm. Bu Fomin məni yaradıb, özü də məni unutmuşdur. Mən eşitmışəm ki, Allah real insanlarla bu cür rəftar edir, lakin Allahın təcrübələrini doğrultmaq üçün mötəber dəllilləri vardır. Axı, mən belə başa düşürəm ki, Fomin adamları şahmat oyununa qoyub kiminlə isə oyun oynayan Allahı bacarıqsızlıqla təqlid edən adı, lovğa və özünə qürrələnən bir adamdır. Həm də, bilirsinizmi, mənə elə gəlir ki, bu Fomin deyildir! O tək qalanda bir

görəyдинiz özünü necə aparır! Otağı öz xəyalı ilə yaratdığı məxluqlarla doldurur və özü kimi ağılsız kabusların sıx izdihamı arasında qalır, özü də bilmir ki, onlarla nə etsin. Sərsəm adamdır! Mən xəyalı bir həyat sürdürüm bu iki il ərzində onun haqqında çox düşünmüşəm, onun belə bir ağılsızca şöhrətpərəstliyə gəlib çatması məni heyretə salır. Siz bir düşünün: Fomin yəqin yaxşı başa düşür ki, o özü də, onun kimi bütün başqa incəsənət adamları da, həyatı son dərəcə dolaşdırıb mürəkkəbləşdirirlər, onu öz uydurmaları ilə doldururlar. Axı bu uydurmalar nə deməkdir? Bu uydurmalardır – söz oyunbazlarının subyektiv zövq və meyillərinə uyğun olaraq təhrif edilmiş real varlığın insanları və faktlardır. Bir də ki, onlar özü də real adamları əyləndirmək üçün kiminsə uydurduğu məxluqlardır, lakin bunu onlar başa düşmürlər, təsəvvür edin ki, düşmürlər! Əslində, real adamların, həqiqət sahəsinə guya onu zinətləndirmək üçün səpələnmiş uydurma yaradıcılarını, belə amansızlıqla lağa qoyduqları qədər lağa qoyulan eybəcər adam mövcud deyildir. Həyatda bu don-kixotlar, faustlar, hamletlər olmasaydı – həyat daha sadə, daha rahat, daha az ziddiyətli olardı, hə? Məgər sizcə belə deyilmi? Siz bu barədə fikirləşin, düşünün!

Pavel Volkov bu uzun nitqi həyəcanla, çox gülünc bir şəkilde, insanlar arasında ancaq təkcə ədəbiyyat tənqidçilərinin malik olduqları və həmişə de əlacı tapılmayan mənəvi savadsızlığın həqiqi bir əlaməti olan mütfəkkir inamı ilə irad etdi. O, qeyri-təbii bir şəkildə yırğalanır, çöldə görünən sərab kimi ilgim çalırdı, lakin onun fiquru real insan şəklini itirmirdi. Qadının ətrafında hər şey axırdı, fırlanırdı, onu bir qədər dəhşətli maraq hissi ilə məst edirdi.

Pavel təkrar etdi:

– Bəli, mən romanı müstəqil suretdə davam etdirmək qərarına gəlmişəm. Bircə qadın tapmış olsaydım, daha doğrusu, sizi inandıra bilsəydim ki, Fomin tərəfindən sizin üçün müəyyən edilmiş adam mənəm – onda iş düzələrdi.

Sonra da qadına şübhə ilə baxıb təəssüflə dedi:

– Bu lənətə gəlmış həyat eley mənasız bir şəkildə qurulmuşdur ki, qadınsız bir addım da atmaq olmur. Həm də ki, onsuz adam dərin...

– Əgər mən sizi düzgün başa düşmüşəm... – Qadın sözüne ara verdi, o daxilində qarışq, lakin ciddi bir fikrin baş qaldırıb onda xoş duyğu oyatdığını hiss edərək, bu duyğuya diqqətlə fikir verdi.

O adam qadına tərəf əyilərək:

– Eləni? – deyə təkidlə soruşdu, qulluqçu qadın podnosda çay gətirəndə gözdən itmədi.

– İki fincan, Qlaşa.

– İki?

– Əlbəttə, man Allah...

O adam qulluqçu qadının arxasında baxaraq soruşdu:

– Bu da Fominin töretməsidir?

Qadın ona cavab verməmək üçün başını əydi. O adam bu hərəkəti müsbət cavab kimi qəbul etdi.

– Təsəvvürü bu cür qaba şəkildə təcəssüm etdirmək nəyə lazımdır, – mən bunu başa düşmürəm!

– Siz çay içəceksinizmi?

Pavel Volkov özünü düzəldib qəmgin-qəmgin dedi:

– Siz mənə hələ bir araq da, konyak da təklif edəydim! Yox, görünür, Fomin sizi təsvir edib qurtarmayıbdır, siz özünüzü mənimlə necə aparmalı olduğunuzu bilmirsiniz, buna görə də bizim aramızda eşq macərası əvəzinə gülməli və devil yaranır. Mən nə edəcəyiini qətiyyən bilmirəm. Mənim tamamilə real olmağım üçün qadın lazımdır. Həm də, yəqin ki, bu qadın sizsiniz. Lakin siz öz rolunuzla heç tanış deyilsiniz, ya da onu başa düşməyibsiniz, ya da, təkrar edirəm, Fomin sizi məndən də etinəsiz uydurmuşdur. Nəhayət, mənə elə gelir ki, siz özünüz – özünüzə inanmirsınız, hələ də inanmirsınız. Mənim xəyal olmadığımı, həm də sizin deyil, – başa düşün axı, sizdən xahiş edirəm! – Sizin xəyalınızın deyil, Fominin xəyalının yaratdığı məxluq olduğuma sizi inandırmaq üçün vəsaitim yoxdur, – başa düşürsünüzmü?

Qadın başa düşürdü ki, bütün bunlar qeyri-mümkün cəfəngiyatdır, ağlışığmaz bir uydurmada... Mən də əminəm ki, fərasətli oxucu bu məsələdə onunla tamamilə şərıkdir. Əlbəttə ki, ancaq bu məsələdə! Mən fərasətli oxucunu otuz ildir ki, çox düşüncəli bir adam kimi tanıyıram; həm də onun idrak qüvvəsinə mənim ehtiramım var; fərasətli oxucunun ağır, hətta məşəqqətli həyatının ən bayağı mənasızlığını öz-özündən gizlətməyi bacarması, bu barədə böyük bir səbat göstərməsi mənim ona olan ehtiramımı daha da artırır.

Oxucunun özü üçün son dərəcə münasibətsiz olan, lakin onun özü tərəfindən yaradılan həyata göstərdiyi müqəddəs ehtiram məni

ürəkdən mütəəssir edir, real həyata qarşı saysız-hesabsız mənasızlıqların bu xırda toxunmuş möhkəm torunda, – siyənək balığının duzlu suyu, nəməkova çəkib aparan kimi, oxucunu da hara isə çəkib aparan tora qarşı hər dəfə kiminsə üsyanedici fantaziyası öz cəsaretlə və faydasız səsini ucaldanda oxucunun duyğusu, xüsusiyyətçi dəhşəti məni valeh edir. Mən oxucuya hörmət edirəm ki, o mənim üçün son dərəcə çevik və səbirli materialdır, mən öz təxəyyülümün hesabına oxucunu əslində olduğundan daha maraqlı, daha ağıllı və daha yaxşı hala salanda o etiraz etmir. Mən bilirəm ki, bu ricət tamamilə yersizdir, lakin məndə qəflətən, oxucuya ən səmimi bir kompliment demək üçün lirik arzu oyandı, – tərif üçünsə adama hər zaman və hər yer eyni dərəcədə əlverişlidir.

Mən yazılmamış roman haqqındaki hekayəti davam etdirərəm.

Bəli, qadın inanmırdı, lakin o özünü ciddi aparmaq qərarına gəlmışdı, yalnız dəli olmaqdan qorxduğu üçün bu qərara gəlmemişdi, yox! – ona görə bu qərara gəlmışdı ki, onun dumanlı fikri müəyyən bir şəkil almışdı.

“Mən nə üçün Fominin bacardığı şeyi edə bilmirəm? Yəqin, uydurmaq – doğmaq qədər çətin və təhlükəli deyildir”.

Qadın qonağa dalğın nəzərlə baxıb dedi:

– Mənim yadımda qalan budur ki, Fominin romanı...

Lakin o, sözünü kəsərək məhribanlıqla gülümseyib soruşdu:

– Bunu necə edirlər? O sizi necə yaratmışdır?

Pavel Volkov da elə bu cür gülümsədi, – bu gülüş onun üzünə kənardan yapılandırılmış kimi olsa da, – daha müləyim səslə cavab verdi:

– Doğrusu, bilmirəm! Mən mövcud olduğumu, adımın Pavel Volkov olduğunu, sarışın olduğumu və sairəni birdən başa düşdüm, ya hiss etdim. Mənim uğursuz və ağır macəramı, deyəsən onunla izah etmək lazımdır ki, mən düşünən, təhlil edən bir adamam; ancaq özümle məşğulam, bütün qalan şeylər isə, xarici aləm deyilən bütün varlıq, mənim üçün düşüncələrimin mövzusu ya da mənbəyidir. Məndən kəndə mövcud olan şeylər məni öz daxilimdə sıxışdırır, daxilimdən də nə isə xaricə çıxmaga can atır; ümumiyyətlə, mən çox narahat, təşvişli bir həyat üçün yaranmışam, həm də görünür, mənim son məqsədim – müxtəlif hadisələrin qarmaqarışılığı içərisində özümü tapmaqdən, özümü sirlərin dərinliklərinə asanlıqla keçən çox

kəskin və bütöv bir xilqət halında toplamaqdan ibarətdir. İndi mənə elə gəlir ki, mən Fominindən də qabaq mövcudam, lakin indi sizin qarşınızda olduğum kimi, hətta qeyri-müəyyən bir bütöv şəkilde birləşmiş olan rabitəsiz, qeyri-müəyyən dumansız parçalardan ibarətəm; nə fikirle əlaqədaram, nə hisslə, nə də məqsədimi göstərən bir arzu ilə. Mənim özüm haqda deye biliçəyim şeylər ancaq bundan ibarətdir.

Qadın bu dəm arxayınlıqla düşündü: "Bu adı bir adamdır. Özü də kifayət qədər təvazökardır. Mən də qətiyyən dəli olmuram. Ancaq tanımadığım, bilmədiyim bir şey görürəm, həm də, əlbəttə, burada bir fokus vardır".

Qadın Volkovun səsini eşidirdi:

— Mən yəqin Fominin uydurmuş olduğu bir həqiqəti təsdiq etmək üçün yaradılmışam. Axı, gərək ki, yazıçıların bütün töretnələri müxtəlif həqiqətləri təsdiq etmək üçün həyata atılır, elə deyilmi?

Qadın müsbət cavab verməyə cəsarət etmədi: hər halda onun qarşısındaki yad, şübhəli adam idi, — bu dünyadan kiçik sırlarını onun qarşısında açmaq nəyə lazımdı? Bəlkə doğrudan da başqa bir aləm mövcuddur, orada, yapon siçanları kimi, iki cür adamlar yaşayır?

Sonra qadın çox ağıllı bir fikrə gəldi; əgər mənim qarşısındaki adamdırsa, onda mən bu adama işvəkarlıq göstərsəm, o, əlbəttə gərək bunu hiss etsin. Qadın çox qəşəng və zərif qızını böyük yun şalının altından çıxardı, oynada-oynada dedi:

— Mənim yadımdadır ki, Fomin sizi, məhz sizin təsəvvür etdiyiniz kimi nəzərdə tutmuşdur...

Volkov:

— Mən şadam, — dedi, — əlbəttə, bu çox çətin rol olsa da mən şadam! Axı bir halda ki, yaranmışam, deməli, yaşamaq lazımdır:

Qadın bir qədər fikirleşərək onunla razılaşdı:

— Bəli. Siz sonralar, doğrudan da, elə bir qadına rast gəlməlisiniz ki, o qadın nə isə gözləyir, nə isə həll edir, lakin heç özü də gözləmədiyi halda, qət etdiyini deyil, başqa bir şey edir. Bu cür qadınlara həyat, ömürlerinin axırına qədər, heç olmazca qocalana qədər, bitməz-tükənməz görünür; Xüsusiylə onlara elə gəlir ki, yaxın bir yerde, onların yanında bütün duyduqları şeylərin arxasında yene də çox böyük və xoş bir sırr gizlənmişdilər, — bu sırrı açmaq, ondan cismən və ruhən zövq almaq — onların gözledikləri budur! Mən əminəm ki, şəxsən mən bu cür qadınlardan deyiləm.

Fomin də sizi yaradanda məni düşünmüş olduğunu ağlım kəsmir.  
Ancaq siz bilirsiniz ki, bu yazıçılar...

Pavel Volkov hiddətlə əlini yellədi:

— Bəli, bəli, mən sizin nə demək istədiyinizi başa düşürəm. Bu dəhşətdir! Ən cinayətkar bir dəmdəməkilikdir! Siz xəyal aləmində mənim kimi, sizin kimi və bizə oxşar natamam, eybəcər məxluqların nə qədər çox olduğunu təsəvvürünüzə gətirə bilməzsınız!

Qadın kədərlənərək soruşdu:

— Doğrudanmı? — Sonra şübhə ilə əlavə etdi:

— Eybəcər məxluqlar?

Lakin Pavel Volkov ona cavab vermədi, getdikcə canlı insan kimi danışaraq, şikayetlənə-sıkayətlənə sözünə davam etdi:

— Onlar belə güman edirlər ki, yaratdıqları surət kağızda nəqş edilmiş, bununla da hər şey bitmişdir; lakin kağızda surətin ancaq şəkli qalır, o özü isə dünyaya çıxır, mənim kimi, sizin kimi, psixofizika törəmələri kimi, beyin və əsəb atomlarının parçalanmasının nəticəsi kimi, efirdən daha real bir şey kimi yaşayırlar. Axı siz ki, bunu bilirsiniz.

— Hə, əlbəttə bilirəm! Bəli. Siz nə üçünse stola yaxın oturmursunuz?

O da, hər bir adamın edəcəyi kimi, gelib oturdu, həm də aydın görünürdü ki, qadının xirdaca hiyləgərliyini o hiss etməmişdir. Qadın köksünü ötürdü, natamam insanlar aləmindəki həyatı öz təsəvvüründə canlandırmağa çalışdısa da, bacarmadı, çünki elə o saat onun gözləri qarşısında tanış adamlar fırlanmağa başladı; bunnarın içərisində o hələ, ona lazım olan, dahi bir müsikiçinin əlindəki müsiki aləti kimi, kamil bir adama rast gəlməmişdi. Qadın bilirdi ki, kamil adam, — onun bütün arzularını nəinki yalnız yarandığı anda təmin etməyi bacaran, həm də bu arzuları irəlicədən başa düşərək onları oyatmayı bacaran bir şəxsden ibarətdir. Belə bir şəxs — heç bir şey soruşmadan hər şeyə cavab verməyi bacarmalıdır. Onun çox danışması lazım deyil, lakin o hər şeyi duymalı, başa düşməli və qadın öz-özünü günahkar görmək istəməsə, onu heç bir seydə günahlandırmamalıdır.

Qadın bu barədə düşünə-düşünə qonağın yavaş səsinə diqqətlə qulaq asırdı.

— Burada, görünür, labüd bir şey meydana çıxır: Fomin məni müəyyən ruhi məzmunla təmin etmişdir, mən canlanmışam, yaşayıram; lakin sonra hiss edirəm ki, mənim daxilimə xaricdən, məndə indi mövcud olan keyfiyyətlərə zidd keyfiyyət və fikirlər daxil olur. Bu artıq keyfiyyətlərin məni eybəcərləşdirdiyini duyaraq, mən onları rədd edə bilmədim, çünki o anda mənim hələ yaşamağa şəxsi iradəm yox idi. Fomin isə öz psixofiziqa törəmələri axınınnı dumanı ilə əhatə olunmuşdu, bu, siz bildiyiniz kimi, çox möhkəm və çevik bir mühitdir; mən bu mühiti keçib Fominin şüuruna çatmağa çalışsaydım — bu mühit məni parçalardı...

Qadın düşünürdü: “Fərz edək ki, mənim qarşimdakı, doğrudan da, hələ adam deyil, adamın başlangıcıdır; o elə bir məxluqdur ki, mən onu kamil insana lazımlı olan şəylə doldurub tamamlaya bilərəm. Bu, Piqmalionun etdiyindən də asandır...”

Qadın gözlərini yumaraq bu əcaib, şəffaf səsi dinləyirdi — bu səs qadının düşünməsinə, ona kənddə bala naxırçı Kırkanın qarmon çalmasını, uzaqda qızların mahnı oxumasını dinləməyə, həmişə olduğu kimi yenə də itlərin — olduqca gözəl görünüşlü, çox parlaq, şüaları sanki kiminsə tərəfindən hamarca daranmış olan aya baxıb hürüşmələrini eşitməyə mane olmurdu.

— İndi, budur, mən başa düşə bilmirəm ki, məni yaratmış olan Fomindən məndə nə var; onun yaratdığı və mənimlə dolaşdırıldığı başqa şəxslərdən əxz olunmuş məndə nə var; həm də, nəhayət, mən, romanın qəhrəməni kimi, Fominin mənə və ümumiyyətlə romana heç bir münasibəti olmayan fikirlərini duyuram. Mən axı size demişdim ki, Fomin kiçik bir dəlixanadır; ya da, bilmək istəyirsinizsə, müxtəlif suretlərin arasıkəsilmədən veyilləndiyi, bir-birini inkar edən müxtəlif fikirlərin axıb getdiyi bir yoldur. Məsələn, şəxsən mən güman edə bilmərəm ki, təbiət nə istədiyini bilmir; hər şeyi yarada bilən təbiət saysız-hesabsız eybəcər, artıq şeylər yaradır, — bu, Fominin mənə qətiyyən lazımlı olmayan aforizmdir; bu cür mənasız aforizmlər mənim daxilimdə az deyildir. Bəlkə də mən elə ancaq ondan ötrü yaranmışam ki, mənasız şeylər mənbəyi olum? Bir də mən əsas bir şeyi bilmirəm: mən mehribanmı, yoxsa qəzəblimi adam olmalıyam?

Qadın gülümşəyib əlini ona uzatdı, mehribanlıqla və kəskinliklə dedi:

— Lakin siz bunu bilməməlisiniz. Sizin həyatınızın maraq və mənəsi ondadır ki, siz, xeyirlə şəri bir-birindən yaxşı fərqləndirə bilmirsiniz.

Volkov flanel pencəyinin düyməsini dərtişdiraraq şübhə ilə soruşdu:

— Siz doğrudanmı belə düşünürsünüz?

— Bəli, mən sizin rolunuzu bu cür başa düşürəm. Siz xeyirlə şəri bir-birindən ayıra bilsəydiniz, mən əminəm ki, çox darixardınız. Belə daha maraqlıdır.

Pavel Volkov nədənsə şübhələnərək fikrə getdi. Həm də onun qadının əlinə fikir verməməsi qeyri-təbii idi, onun yerinə başqa kişi olsaydı, buna fikir verərdi.

O dedi:

— Bə-li. Yaxşı, bəs bu kimdən ötrü maraqlıdır?

— Məndən ötrü. Sizdən ötrü. Oxucudan ötrü, nəhayət...

— Hm... Oxucudan ötrü?

Pavel Volkov əlini saçına, gözlərinə çekdi, gülümşəyərək başını yırgaladı:

— Sizə elə gəlmirmi ki, bu çox amansız bir əyləncədir? Bir düşünün: dramatik çarpışmalar yaratmaq üçün bizi saysız-hesabsız fəlakətlər keçirməyə vadar edirlər: lap, bağışlayın, it kimi bir-birimizin üstünə qısqırdırlar; bizi oyuncaq kimi əzişdirirlər, bunu da bir oxucunu, yəqin, ürəyi darixan bir adamı əyləndirmək üçün edirlər. Bəzi adamları əyləndirmək üçün, bəzilərini əzab çəkməyə vadar etmək üçün — çox qəribə deyilmə? Gərək ki, bu mənim fikrim deyil, Fominin fikridir, ancaq, doğrusu, yaxşı fikirdir. Fomin, əslində, necib adamdır. O, lovğa deyil, mənim zənnimcə, bu, əsil neciblik əlamətidir. O bəzən qələmi yerə qoyub öz-özündən soruşur: — mən bunu nə üçün edirəm, nə üçün yazıram? O özü əzabı xoşlamır, əzaba nifret edir, ancaq, təessüf ki, yazıçı üçün bəd-bəxtlikdən başqa ayrı bir material yoxdur...

Qadın ona yaxınlaşıb soruşdu:

— Deyin görüm, siz kölgə və güzgü ilə o fokuslarınızı necə edirsiniz?

Qadın bu sözü deyəndə, yəqin, tüfəngi öz iradəsinə rəğmən təsadüfən açılan ovçu nə hiss edirse, o da belə bir şey hiss etdi. Qadın utandı, elə o saat mehribanlıqla qonağın əlinə toxundu:

— Açıqlanmayın.

Lakin qadının əli altında nahamvar toxunmuş süfrədən başqa heç bir şey yox idi; bu heç xoşa gəlməyən, hətta dəhşətli bir hal idi. Lakin açıqlı, məzəmmətedici səs eşidiləndə əhvalı daha da pozuldu.

— Lakin siz həqiqi, adı, real bir qadınızınız. Siz bəs məni nə üçün aldadırsınız?

Pavel Volkov ayağa qalxdı. Şlyapasını qəribə tərzdə yellədərək qəzəb və heyvətlə təkrar etdi:

— Bu aldatmağın nə mənası var?

O, bir xəyal kimi eyvana çıxdı, bir neçə saniyə qapının içində dayanaraq ay işığında süzüldü.

Qadın yavaş-yavaş ona yaxınlaşaraq dedi:

— Bəri baxın! Axı bu ağlaşıgan şey deyil! Məni inandırmaq mümkün deyil ki, siz...

Qadın gedə-gedə ilk dəfə inandı ki, yer kürəsi doğrudan da öz məhvəri ətrafına hərlənir, həm də mənasız, lüzumsuz bir süretlə hərlənir.

Pavel Volkov uzaqlaşa-uzaqlaşa dedi:

— Oxular! — həm də aydın idi ki, bu sözə o təhqiredici, məzəmmətedici bir məna vermişdir. O, çəliyini qoltuğunun altında tutmuşdu, əlcəyini cibindən çıxarıb, qəhrəman rolunu oynayan məşhur əyalət aktyorları kimi, onları əlinə taxırdı. Lakin qadına elə gəlirdi ki, əlcəklərin barmaq taxılan hissəsi çox tez şisir, sanki onlara hava doldururdular.

Ayın məkrli şıltaq işığında onun flanel geymiş bədəni yaşılıa çalan kölgə kimi bir rəng alırdı. Budur o, gölün sahilinə yanaşdı, qayın ağaclarına çataraq gözdən itdi, gümüşü gövdələrin arasında, suyun tutqun işığında yox oldu.

Əlbəttə qadın barmaqları ilə gözlərini sildi; bu cür hallarda həmişə belə edirlər, bu cür hərəkəti unutmağa cəsarət edən bir müəllif yadına gəlmir. İtlərin fasılısız ulaşması nəzərə alınmasayıdı, hər tərəf çox sakit idi. Divar saatı gərək gecəyarısı zəngini çalayıdı, ya da bayquş iki dəfə ulayaydı, lakin mən, olmayan şeyi oxucuya söyləmək istəmirəm. Məlumdur ki, mən ciddi realistəm, mənim hekayələrimdəki kəskin, qaba həqiqət — oxumağı bacaran bütün tənqidçilər tərəfindən etiraf edilmişdir, oxumağı hələ öyrənməyənlər isə, mənim ləyaqətlərimi, başlıcası isə nöqsanlarını

qiymətləndirməkdə birincilərlə tamamilə razılaşarlar. Şəxsən mən qəti surətdə inanmışam ki, mənim nöqsanlarım ardıcıl və fasılısız inkişaf edir, həm də mən bu yolda çox keçmədən tam bir kamilliyə nail olacağam. Lakin bu, gələcəkdə olacaq, indilik də mənim qarşısında belə bir məsələ durur: hekayəni necə qurtarım? Mənə elə gəlir ki, bu çox asan bir işdir, məsələn:

Qadın uzaqlara baxaraq köksünü ötürdü: orada, dəyirmi, qara bir göz kimi işildayan gölün kənarında qalın meşənin ağacları iri, qara kirpik kimi ucalırdı.

Bu, pis obraz deyil; hər halda orijinaldır. Gölmeçələr, göllər, dənizlər mənə həmişə yerin gözü kimi görünürdü; hafizədən başqa heç kəsin əli çatmayan, əfsanəvi uzaqlığa ildirim kimi qaçıb gedən gənclik dövründə isə mən hətta belə bir şeir yazmışdım:

Ümmanların sən o mavi gözlərile  
Hey baxırsan əziz torpaq, ana torpaq  
Bacıların olan qızıl ulduzlara,  
Mavi göydə yanın qızıl ulduzlara.  
Mavi gecə, ümmanların bu gözləri  
Nə kədərlə parlayır, yanırlar, ah...

Və sairə, və sairə! Çox quru şeirdir. Yeri gəlmışkən tənqidçilərin nəzərinə: torpaq-ulduz sözlərini V.Hüqodan borc almışam. Nə isə, dalısını yazıram.

Qaralan meşənin üzərində yavaş-yavaş üç ulduz çıxırdı. Qadın xatırladı ki, bu Orion bürcüdür. Göy boş idi; ayın uğurluq işığı lov-ğalana-łovğalana ulduzların parıltısının qarşısını kəsirdi.

Burada bir çoxları üçün olduqca faydalı, bəziləri üçünsə təhqirli olan bir müşabihət ortaya çıxır; lakin mən bu təsbibi gətirmeyəcəyəm, bu təsbih məni mövzudan yayındırı bilər, hekayəni qurtarmaq lazımdır. Bəli.

Qadın eyvanın qapısını yavaşça örtdü, balaca, əlbəttə, rahat və səliqəli otağına getdi; bu otaq onun öz xəyal cücelərinə pərvəriş verdiyi isti bir yuva idi. O, soyuq yanaqlarını ovucları ilə bərk-bərk ovuşduraraq aynanın qabağında dayandı; oradan qadına əhərət və qorxudan geniş açılan sanki yad gözlər baxırdı. Onu gözəlləşdirən, ona zinət verən bu gözlər inanmındı ki, belə balaca, zərif, qəşəng bir xanımın...

O belə düşündürdü:

“Onun adam olduğuna inanmırıam. O adam olsaydı, kişi olsayıdı... Əslində o məni təhqir etmişdir”.

Qadın masaya yaxın oturub açılmış corabını düzeltdi, dırnaq qayçısını oynada-oynada xeyli oturdu. Sonra zamşa ilə dırnaqlarını təmizləməyə başladı: dırnaqları pardaqlayanda daha yaxşı fikirləşmək olur. Cox təəssüf ki, İmmānūl Kant bunu bilmirdi. Qadının çox fikirləri vardı, lakin bu fikirlər, toz zərrələri günəş şüasında titrəşən kimi, təşvişlə titrəşirdi; bunlardan heç biri onun xoşuna gəlmirdi, buna görə də o məyus olurdu. Qadın özünü Fomin haqqında düşünməyə vadar etmək üçün xeyli səy göstərməli oldu.

O belə düşündü: bu kişi çirkin, qaba olsa da, onun tanışları içərisində en maraqlı bir adamdır. O belə fikirləşərək bir şeyi anladı və buna heyrət etdi: o xeyli vaxtdır ki, həmişə ancaq Fomin haqqında düşünür; on dəqiqə bundan qabaq onun keçirdiyi hal, qəlbinin, baş-qalarından daha məzəli olan bir adamlı əylənməsindən ibarət idi.

Qadın bu nəticəyə gəldikdən sonra büvari açıb xırda ingilis xətti ilə tələsə-tələsə yazdı:

“Əziz Antipa Titiç.

On beş dəqiqə bundan qabaq mən çox qəribə, fantastik, dəlicəsinə bir hal keçirirdim. Sizin bildiyiniz daha güclü epitetlər varsa, onları da buna əlavə etsəniz, mənim keçirdiyim həl yenə də bütün dərinliyi ilə tamamilə düzgün müəyyən edə bilməz.

Siz heç bilirsiniz mənim yanımı kim qonaq gəlmışdı? Sizin romanınızın qəhrəmanı Pavel Volkov. Siz bu adam haqqında mənə çox şey danışmışdım, yaxşı da danışmışdım, ancaq mən onu yenə də – xatırınızdadır mı? – kifayət qədər aydın təsəvvür edə bilmirdim. Siz elə düşünməməlisiniz ki, mənim yanımı ona oxşar real bir adam gəlmışdı; yox, bu məhz Sizin yaratığınız və – bağışlayın! – adama az oxşayan Pavel Volkov idi. O özünü Sizin yaradıcılıq qüvvənizin təcəssümü adlandırırdı, lakin o mənim üçün qətiyyən anlaşılmayan bir şəkildə idi: zahiri cəhətdən adamdır, daxilən – cansız, natamam, hətta normal kişinin cinsi həyəcanlarına da tabe ola bilməyən bir məxluqdur. O çox yaxşı geyinmişdi, lakin bacarıqsız və doğrudan da bir növ, təpədən dırnağa qədər yarımcıq şeydi. Sizdən şikayətlənərək deyirdi ki, o məni yaradaraq yaddan çıxarmışdır, buna görə də hiddətlənərək, Sizin ona kifayət qədər

vermədiyiniz qüvvə ilə müstəqil surətdə yaşamaq qərarına gəlmışdır. Mən Sizin qəhrəmanınızı bu cür başa düşdüm.

Xahiş edirəm elə düşünməyin ki, mən dəli olmuşam, məni qara basmışdır, — qətiyyən belə deyil. Mənim bu əcaib adamın gəlmişinə tamamilə sakit, ağıllı və tənqidi münasibət göstərməyim — ruhən sağlam olduğumu sübut edir.

Sizin qəhrəmanınız mənim qətiyyən xoşuma gəlmədi. Mən əminəm ki, hadisələrin mərkəzində dayanan belə bir adamla Sizin romanınız müvəffəqiyyətsiz olacaqdır. Məgər maraqsız adamın həyatında maraqlı bir şey ola bilərmi? Bu Volkov hətta bir o qədər ağıllı da deyil. Siz onu müvəffəqiyyətlə yarada bilməmisiniz. Buna görə də onu dəyişməli, yenidən yazmalısınız, hər halda Siz elə etməlisiniz ki, bu məxluq yer üzündə xəyalə bənzər bir şeyi kimi veyillənməsin, Sizi — bilmirəm nə ilə! — rüsvay etməsin. Bir düşünnün: bu gün o mənim yanımı gəlir, sabah başqa bir qadının yanına gedir, Diogen insan axtaran kimi, o da qadın axtarır...

Qadın el saxlayıb fikirləşdi: bu hadisəyə mən həddindən artıq reallıq vermirəmmi, gülməli şey yazmırıam ki? Sonra qət etdi: — qoy necə yazılıbsa, elə də qalsın, bu daha məzəlidir!

Qadında Pavel Volkovu məhv etmək arzusu getdikcə güclənirdi; o yenə də xeyli yazdı, Volkov nəyə lazımdır? Mənfur, müvəffəqiyyətsiz uydurulmuş adamlar ümumiyyətlə nəyə lazımdırlar?

O, məktubun axırına bir neçə xoş söz yazdı, qulluqçu arvadı çağırıldı, pəncərələri kip örtməyi, eyvana çıxan qapını yaxşı-yaxşı bağlamağı tapşırıb dedi:

— Qlüşa, siz yan otaqdakı divanda yatın, mən özümü çox da yaxşı hiss etmirəm. Bəlkə sizi çağırımalı oldum.

Paltarını soyunub yatağına girdi, Fominin bu məktuba necə münasibət göstərəcəyini təsəvvür etməyə çalışaraq yuxuya getdi.

Bir neçə gündən sonra Fomin cavab göndərdi:

“Mən Sizin əziz və çox məzəli məktubunu bu saat, qüssə doğuran bu yağılı gecədə oxudum; otaq soyuqdur, qəlbimdə də soyuqluq hiss edirəm. Mən qonaq getmişdim, evə piyada gəlirdim, yağış çətirimə dəyərək səslənirdi, mən Sizin haqqınızda düşünürdüm. Bu aralıq təbim gəldi, şeir qoşdum, əlbəttə yaxşı şeir deyil, lakin, inanın səmimi yazılmışdır!”

Fomin öz şərində deyirdi:

Əcaib bir xəyal pişvazına bax,  
Ensiz bir cığırla gedirəm yalqız,  
Dərdim də qurğuşun bir kölgə sayaq  
Sürünüb arxamca gəlir aramsız.

Qəlbimi incidən ağrılarımla,  
Ömrün o əsrarlı mənalarından  
Sinəmə yiğılan sonsuz qüssədən  
Narahat etmirəm heç bir kəsi mən.

Heç kəs mənə yardım eləyə bilməz.  
Mənim də heç kəsə dəymir köməyim;  
Təsəlli vermirəm onlara sözle -  
Vermirəm onlara töhfə dərdimi,

Susuram ki, yalan deməyim deyə,  
Məni, kim ittiham edə bilər, kim?  
Mən ki sizinləyəm, sizinlə daim  
Ondan söz açıram zarafat kimi...

Qadın gülümsədi: Fomin bu şeri ona baharda, onunla bərabər qayıq seyrinə çıxanda oxumuşdu, yəqin bu onun yadından çıxmışdı. Bəlkə də yadından çıxmazı yaxşıdır; qadının o axşam ovqatı təlxədi, buna görə də Fominə demişdi ki, bu cür şeirdən bir gecədə azı bir sajen yazmaq olar.

Sonra Fomin yazırdı:

“Evə gələndə stolun üstündə Sizin bu cür orijinal, mənə dostcاسına diqqət və maraqla, – mən bu cür münasibəti çox az görmüşəm, – mənim əsərimə ciddi yanaşmaq hissi ilə dolu olan məktubunu gördüm. Çox sağ olun. Siz bu acınacaqlı romanı mənim hafizəmdə canlandırıb onun qəhrəmanını qəti məhv etdiniz. Mən əlyazmasını götürüb oxudum, utandım, cırıq-cırıq elədim. Daha Pavel Volkov gəlib Sizi narahat etməz”.

Bundan sonra Fomin, qadının xoşuna gəlmək istəyəndə nə yazırlarsa, elə sözlər yazmışdı. Belə hallarda həmişə qadına yalıqlanırlar, bəzən bu, səmimi yalıqlıq olur.

Qadın məktubu oxudu, pəncərəyə, bağa baxa-baxa fikrə getdi.  
Bağda qəmginlik gətirən payız günəşi parıldayırdı, külək viyilda-  
yib coşur, saralmış yarpaqlar yerə töküldü.

Bununla da hekayə qurtardı.

Bundan sonra qadının nə etdiyini mən bilmirəm, ancaq belə gü-  
man edirəm ki, o öz ərinə belə bir şey yazar:

“Bağışla, Pavel, mən daha səninlə yaşaya bilmərəm”.

Mən bu qadının ərini də tanımırəm. Bəlkə də bu, qadınların atıb  
getmədiyi nadir kişilərdən biridir. Mənə elə gelir ki, bu cür kişilər  
lal, kor, topal və ümumiyyətlə son dərəcə eybəcər olurlar, ya da o  
dərəcədə bədbəxt və zavallı olurlar ki, onların bədbəxtliyini daha  
artırmaq mümkün deyil.

Bu hekayəni lirik ahənglə yazılmış təbiət təsviri ilə qurtarmaq  
lazım idi, lakin mən bunu etmək istəmirəm.

Elə bu cür də yaxşıdır.

## KİTABDAKİLAR

Ön söz ..... 4

### HEKAYƏLƏR

İzergil qarı (tərc. Məmməd Arif)	9
Makar Çudar (tərc. Məmməd Arif)	29
Şahin nəgməsi (tərc. Məmməd Arif)	42
Çelkaş (tərc. Məmməd Arif)	47
İnsanın doğulması (tərc. Məmməd Arif)	77
İlk məhəbbət (tərc. Hüseyn Şərif)	88
Guşənin (tərc. Hüseyn Şərif)	118
Nakam məhəbbət (tərc. Hüseyn Şərif)	144
Qəhrəmanlıq haqqında hekayə (tərc. Hüseyn Şərif)	192
Padşahpərəst (tərc. Hüseyn Şərif)	225
Bir eşq macərası (tərc. Hüseyn Şərif)	238

Buraxılışa məsul: *Umud Rəhimoglu*  
Texniki redaktor: *Mübariz Piri*  
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*  
Kompyuter operatorları: *Asifə Əfəndi*  
*Günel Daşdəmirova*  
Korrektor: *Kamilə Dilbazi*

Yığılmağa verilmişdir 22.09.2006. Çapa imzalanmışdır 01.12.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 16,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 241.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.